

Könül Bünyadzadə

Ülvi gəncliyin sırları

*Gəncliyin sırlarını mənə səhifə-səhifə açan
böyük qardaşım Ülvi Bünyadzadənin
əziz xatırəsinə və 50 illik yubileyinə
ithaf edirəm.*



Bakı-2019

Elmi redaktor:

Prof. Dr. Süleyman Xeyri Bolay
(29 Mayis Universiteti, İstanbul, Türkiyə)

Redaktor

Dr. Şəhla Məcidova

K.Bünyadzadə. Ülvi gəncliyin sırları. Bakı,
«Zərdabi Nəşr» MMC, 2019, 280 səh.

Kitabda gənc yaşlarında tarixdə iz qoya bilmış peyğəmbərlərin, sərkərdələrin, tarixi şəxsiyyətlərin, şairlərin, mifik qohrəmanların həyat və fəaliyyəti əsasında gəncliyin əhəmiyyətli xüsusiyyətinin fəlsəfi şəhri verilmişdir. Müəyyən qanuna uyğunluğu izləmək məqsədi ilə tədqiqat üç əsas istiqamət üzrə aparılmışdır: zaman, din və reallıq. Belə ki, gəncliyin dəyişilməz prinsiplərini göstərmək və təhlil etmək üçün burada qədim və müasir dövr, dini və ictimai sahələr, real şəxsiyyətlər və mifik qohrəmanlar yer almışdır.

Kitabda Azərbaycanda artıq kifayət qədər məlum olan və tədqiq edilən dini və tarixi şəxsiyyətlərlə yanaşı, ilk dəfə Yeremiya peyğəmber, Fateh Sultan Məhməd, uyğur şairi Lütfullah Mütəllib və bir neçə başqa şəxsiyyət də araşdırılmışdır ki, bu da gələcək tədqiqatlar üçün bir ideya mənbəyi rolunu oynaya bilər.

Kitab geniş oxucu kütłəsi, xüsusilə gənclər üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-526-20-2

©K.Bünyadzadə, 2019

Ön söz

Bu həyatda hər şeyin bir təyinatı, bir mənası var. Onlardan bəziləri bizə o qədər əhəmiyyətsiz görünür ki, yanından ötüb keçir, varlığı ilə yoxluğuna heç fərq qoymuruq. Bəzilərinə isə, əksinə, o qədər böyük ehtiyac hiss edirik ki, hər xirdalığına qədər öyrənməyə çalışırıq. Bəzən bunların yerini dəyişik də salrıq – əhəmiyyətsiz şeyləri həyatımızın amalına çevirib vacib olanı isə harasa arxa plana itələyirik. Əslində, həyatımız elə bununla – vacib olanı olmayandan ayırd etməklə axıb gedir. Amma elə şeylər də var ki, o qədər sadədir ki, ömrü boyu onlardan xəbərsiz yaşayıb, hikmətinin varlığına belə təəccüb edirsən. Yalnız onların dərkindən sonra anlayırsan ki, boz günlərinə rəng qatıldı, səssizliyinə xoş ahəng qoşuldı, indiyə qədər nizamsız həyatın bir harmoniya ilə davam etməyə başladı. Gənclik kimi.

İnsan “filosofluq” eləmək istəyəndə beynində doğulan ilk suallardan biri olur: “Həyatın mənası nədir?” Cavabinda sadəcə “eşq” deyib keçənlər də var, ən dolaşıq cümlələrlə qıfil üstdən qıfil vuran mətləbləri ortaya tökənlər də. İllərdir, əsrlərdir nə bu sualı verən yorulur, nə də cavab axtaran. Biz bu mürəkkəb suala cavab vermək fikrindən çox uzağıq. Əvəzində, həyatın özünü detallara bölüb, onun yalnız qısa bir zaman kəsiyini – gəncliyi şərh etmək

niyyətindəyik. Tam 10 il qabaq “Gəncliyin fəlsəfəsi”ni yazanda qeyd eləmişdim ki, gənclik haqqında məhz gənc yaşda yazmaq lazımdır – bütün sualların cavablarının, mətləblərin açıq kitab kimi qarşında durduğu bir vaxtda. Mənə elə gəldirdi ki, sehrli bir əl bütün tilsimli qapıları, cəsarət, hünər dolu sandıqları, yeni ideya, kəşflər dolu boğcaları açır, gənclik bitdikcə də hamısı bir-bir bağlanacaq, özü də ömür-lük. Elə də oldu. Ancaq bu gün anladım ki, açarını götürməyə çatdırı bildiyin qapıları sonralar təkrar açmaq mümkündür. Bu kitab məhz o vaxt götürdüyüm açarların açdığı hikmətlərə həsr edilib və onların sayəsində yazılıb. Nə qədər qəribə səslənsə də, belə açarların mövcudluğunu mənə bu kitabın elmi redaktoru Süleyman Hocam xatırlatdı. Xatırlatmaqla kifayətlənmədi, bu mövzuya qayıtmağın çox vacib, hətta zəruri olduğuna məni inandırdı. Bu baxımdan, “Ülvi gəncliyin sirləri”ni müəyyən mənada “Gəncliyin fəlsəfəsi”nin davamı da hesab etmək olar. Ancaq burada bir incə məqam da var. Elə məsələlər var ki, yalnız düşüncə oturuşandan sonra öz əhəmiyyətini göstərir. Nağıllardakı 40-cı otaq kimi yalnız 39 qapını açandan sonra onun varlığından xəbər tutursan. Gənclik havası ilə o vaxt sadəcə toxunub keçdiyim, sadəcə boylandığım o otaqları indi açmaq qismət oldu. Deməli, bu kitab o vaxtkı düşüncələrin həm də *dərinləşmiş davamıdır*.

“Gəncliyin fəlsəfəsi”ni yazanda daha çox həyatı elə gəncliyində bitən şəxsiyyətlərə müraciət etmişdim. Nədənsə düşünmüştüm ki, dərk olunan o cür ağır həqiqətlərlə uzun illər irəliləmək çətin olar. Ancaq illər keçdi və anladım ki, onları özü ilə götürüb ömrünün qalan hissəsini də yaşamaq mümkündür. Yəni bir var qaranlıq otağın işığını yandırasan, sonra çıxıb gedəsən, başqaları o işıqdan yararlana.

Bir də var, elə özün də o işıqlı otaqda oturasan. “Ülvi gəncliyin sirləri” həm də o şəxslərin – öz işıqları ilə tarixin səhifələrini işıqlandıran və öz əməyinin bəhrəsini görənlərin sirlərini açmaq cəhdidir.

Gənclik həyatın ülvi çağıdır və kitab məhz onun sirlərinə – öz ruhunun gücünü, ilahi aləmlə əlaqəsini dərk edən və bundan öz şəxsiyyətinin formalaşmasında, xalqının, milletinin taleyində istifadə edən, keçmişin qalın divarlarını yıxıb, ürəyinin işığı ilə qaranlığı nura qərq edə bilən gənclərə həsr edilib. Əslində, burada deyilənlər heç də sərr deyil, gəncliyini yaşamış və yaşamaqda olan hər kəsin görüb, şahidi olduğu hisslər, addımlar, düşüncələrdir. Mən sadəcə onların bir də üst qatını göstərməyə çalışmışam. Daha dəqiq desək, insanın iradəsinin, cəsarətinin, eşqinin ilahi nurla birləşəndə nələrə qadir olduğunu təhlil etmişəm.

Bunlarla yanaşı, illər keçsə də, mən yenə eyni fikirdə qalıram ki, gəncliyin fəlsəfəsini məhz gənc özü yazmalı, yəni gənc ikən dərk etdiklərini öz vaxtında təqdim etməlidir, çünki üstündən zaman keçəndə onlar fərqli rəng alır, hətta əhəmiyyətini itirə bilir. Buna görə də biz hər incəliyə toxunmağa cəhd etmişik, edilən seçimlərin mahiyyətini, bütün həyatı boyu təsirini xirdalamışıq. Bəlkə də sakitcə başını aşağı salıb yaşamaq, bütün bunlardan xəbərsiz qalmaq daha rahat olar. Bunu təqrübən belə təsvir etmək olar: maraqlı bir roman oxuyursan və onun ən maraqlı səhifələrini oxumadan keçirsən – yetər ki, kitab bitsin, deyirsən. Bir də bunun öz həyat romanının olduğunu düşün! Təbii ki, sonrakı səhifələrdə hər zaman əvvəlki boşluğun ehtiyacını hiss edirsən, ancaq təkrar geri qayıtmaq imkanın olmur. Məhz onda anlayırsan ki, o səhifələrdə indi qarşısında aciz qaldığın bir çox sualın cavabı var imiş, indi getdiyin yoldan daha

seyirlisinə dönmək üçün kiçik bir işarə dururmuş, şəxsi kimliyində bəyənmədiyin, əziyyətini çəkdiyin və düzəldilməsi artıq gec olan bir çox keyfiyyətin təməli də orda qoyulubmuş.

Bəli, insan doğulan gündən onun həyat romanı yazılımağa başlayır. Özü yazmır! Görünməz bir əl yavaş-yavaş qeydlər aparıb, səhifələri bir-birinin ardınca düzür. Gənclik sənin də artıq o yazında iştirak etmək gününün yetişməsidir. Səhvərinlə, düzlərinlə, sevincinlə, kədərinlə yazıya qarışa bilirsən artıq. Ancaq bir şərtlə. Yalnız öz şəxsiyyətini dərk etməyə, öz ilahi missiyani anlamağa çalışsan, buna qadir olarsan. Əks halda, yenə də günü günə calayacaqsan, görünməz əl də sənin romanını yazacaq. Bitən kitabları da fərqli talelər gözləyir. Yazılmasında “baş qəhrəmanın” özü iştirak edən kitablar gələcək nəsil üçün çox maraqlı, faydalı olur, dönə-dönə vərəqlənir. Özündən xəbərsiz yazılmış səhifələr isə səpələnir, atılır bir kənara – heç yaşanmamış, heç yazılmamış kimi... Bu kitab həmin vərəqlənən “romanlar” əsasında yazılib. Ən vacibi isə, bu, öz romanını özün yazmağın üçün bəzi sırları açan kitabdır.

Giriş

Gənclik deyəndə ilk yaranan assosiasiya çox fərqlidir: gah coşqulu, gah sakit, gah üsyankar, dəliqanlı, gah təslim, gah min ilin müdriki, gah rüzgar kimi oynaq, hərdəm-xəyal. Sufi mütəfəkkir Mənsur Həllac şeirlərinin birində gəncin məhz qeyri-sabit təbiətinə, iradəsizliyinə, səbirsizliyinə işaret edərək deyrək:

*Aşıq gənclikdə kamala çatarsa,
Sərxoşluqdan həbibinin vüsalını unudar.*¹

Bütün bunların başında isə ən vacib bir xüsusiyyət durur: gənclik həyat doludur. Bəlkə də buna görə həyatın özü kimi dəyişkən, eyni zamanda, cazibədar, gah sadə, gah da mürəkkəb görünür. Qərar vermək də çətindir. Əcəba, gənclik sadəcə bir zaman kəsiyidir ki, bir gün başlayır, bir gün də bitir, yoxsa özündə dərin bir hikmət ehtiva edən bir fenomendir ki, mahiyyətini açmaq üçün geniş təhlil lazımdır?! Əslində, sadəni dərk etmək daha çətindir – işıq kimi, nur kimi. Gənclik də ömrün işığıdır və nə qədər sadə görünə də, onu dərk etmək bir o qədər ağırdır. Məhz gənclik də işıq kimidir, varlığını bilsən də, görəsən də, əhəmiyyətini yalnız yoxluğunda anlayırsan. O da işıq kimi olduğu

أخبار احلاح. نشر وتصحيح ل. ماسينيون وب. كراوس، باريس، مكتبة لاروز، مطبعة ١
1936 (Əxbər əl-Həllac)، s. 67.

məqama fərqli rəng, fərqli məna verə bilir, hər şeyə sevgi, iliq hənirti, romantika, eyni zamanda cəsarət qata bilir. Bu-na görədir ki, gəncin gördüyü ağaclar, yollar, maneələr baş-qa yaşıda tamam fərqli təəssürat yaradır. Bu yaşıda sanki gö-rünməyənlər görünən olur, rənglər daha da parlaqlaşır, in-san qaranlıqdan qorxmur, yaddan çıxan, ümidsiz bir hala təkrar həyat verə bilir. Çox vaxt bunu təbii, həyatın zəruri enerjisi kimi qəbul edirlər və mənbəyini heç düşünmürlər. Bəlkə də elə bu səbəbdən “Ülvi gəncliyin sırları” anlayışı ilk baxışda sual doğura bilir – onları aça bilən bir fəlsəfə varmı? Ancaq nəzərə alanda ki, məhz gənclik bir işıq kimi insanın bütün gələcək yolunu işıqlandıracaq, o zaman onun mahiyyətini daha yaxından və daha dərindən öyrənməyin zəruriliyi şübhə yaratmır. Axı gənclik insan ömrünün ən qısa, eyni zamanda, ən şirin, ən ziddiyətli dövrü olsa da, həyat təyinatının verildiyi, ömür sarayının təməlinin atıldığı bir çağdır. Deməli, onun öz hikməti, öz harmoniyası, öz qanunları olmalıdır və onlar gözardı edilə bilməz.

Gənclik bu dünyani dolduran, səslər arasında ayrıca bir səsdir. Öz hikməti, öz gözəlliyi, öz missiyası olan, eşi-dilmək üçün bütün gücü ilə səfərbər olan bir səs. Gənc şair Ülvi Bünyadzadə təsadüfən demir:

*Sən ömrün ən dərin mənası gənclik
Müşfiqin, Cəfərin *nəfəsi gənclik.
Səsimi səsinə mən də qatıram,
Ey böyük sabahın gur səsi gənclik.¹*

* Mikayıl Müşfiq – Azərbaycan şairi, 1937-ci ildə Sovet İmperiya-sının Repressiyasının qurbanı olmuş, 29 yaşında həbs edilərək güllələ-lənmişdir. Cəfər Cabbarlı – görkəmli Azərbaycan dramaturqu, 35 ya-şında xəstəlikdən vəfat etmişdir.

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi... (Seçilmiş əsərləri), “Ağrıdağ”, Bakı, 2005, s. 121.

Bəlli, gənclik gur səsli böyük bir qüvvədir. Araşdırma-larımızdan da bəlli olacaq ki, qar topası kimi irəlilədikcə artan və böyüyən qüvvə olduğuna görə, onunla istər cəmiyyət, istərsə də dövlət hesablaşmağa məcbur olur. Bunu nə-zərə alan, xüsusilə öz ölkəsində əhəmiyyətli işlər, islahatlar aparmaq istəyən dövlət xadimləri mütləq gəncliyə xıtab edir, onları dövlət quruculuğunda müttəfiq kimi görmək isteyirlər. Dediklərimizə nümunə kimi, XX əsrin əvvəlində Şərqdə ilk demokratik Cümhuriyyətin qurucusu olan Mə-həmməd Əmin Rəsulzadənin, ondan sonra Türkiyə Cümhu-riyyətinin qurucusu Mustafa Kamal Atatürkün gəncliyə xi-tabını göstərmək olar. Rəsulzadə 1918-ci ildə qurulan yeni Azərbaycan dövlətini məhz gənclərə əmanət edir: “Ey gənclik! Ey əsrimizin Siyavuşunun böyümüş oğlu! Sənin öhdəndə böyük bir vəzifə var. Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Onu min müş-külətla ucaldaraq dedi ki: – Bir kərə yüksələn bayraq bir daha enməz!” Atatürk də gəncliyi artıq ilk uğurlu addimla-rını atan Türkiyə Cümhuriyyətinin gələcəyində öz qan yad-daşını unutmamağa çağırır: “Ey Türk istiqbalının övladı! Bax, bu hal və şərait içində belə vəzifən Türk İstiqlal və Cümhuriyyətini qurtarmaqdır! Möhtac olduğun qüdrət da-marlarındakı əsl qanda mövcuddur”. Maraqlıdır ki, artıq ya-şının kifayət qədər müdrik çağına çatmış filosoflar, mütə-fəkkirlər də daha çox gəncliyə müraciət ediblər və bu, təbi-idir. Məsələn, ahıl yaşlarında dahi yazıçı Lev Tolstoy yeni-yetmələrə müraciətində yazar: “Mən özümə o vaxt (*gəncli-yimdə* – K.B.) inanmadım və yalnız bəzilərinə çatıb, bəzilə-rinə çatmadığım dünya məqsədlərinə sərf edilən on illərdən sonra onların lazımsızlığını, hədər olduğunu, əksər hallarda ziyanını gördüm və anladım ki, 60 il əvvəl bildiyim, ancaq

o vaxtlar inanmadığım şey, ola bilsin ki, hətta mütləq şəkil-də, hər insanın cəhdlərinin yeganə məqsədi olmalıdır”.¹ Məsələ burasındadır ki, öz təcrübəsindən çıxış edən mütə-fəkkirlər, dövlət xadimləri əslində həmin gəncin potensialının üzə çıxmاسının qayğısını çəkirlər, həyatın bütöv bir mərhələsinin hədər xərclənməyib növbəti mərhələ üçün faydalı bir hazırlıq olması üçün nəsihətlər verirlər, çünki bu potensialın qüdrətini bilirlər.

Gənclik həyatın nə başlanğıçı, nə də sonudur, sadəcə arada bir mərhələdir. O, hər kəsin keçdiyi bir zaman kəsiyi olduğuna görə, kifayət qədər məlum, açıq-aşkardır. Bunun-la yanaşı, özünün də xəbəri olmadan onunla vidalaşandan sonra insan anlayır ki, gənclik nə isə qeyri-adi, özündə gizli bir hikmət saxlayan və çox vaxt açılmamış qalan fenomen imiş. Axı, əslində, gənclik uşaqlığın sonu, yetkinlik çağının başlanğıcıdır. Hər nə qədər mücərrəd görünən də, öz çərçi-vəsi, öz qanunları var. Bəlkə də bu səbəbdən gəncliyin təsvirinə şeirlər həsr edilib, rəsmlər çəkilib, ən incə, ən zərif şeylərə bənzədilib, gözəlliyi min bir söz və rəng çalarları ilə çatdırılıb. Bununla belə, bir var görünən, duyulan bir şeyi tərənnüm etmək, bir də var hər kəsin gördüyü bir şeyin gö-rünməyən tərəflərini təhlil etmək. Çətin olan hər insanın özünəməxsus, təkrarsız, orijinal bir cəhətini tarix boyu sabit bir qanuna uyğunluğa tabe olduğunu göstərmək və bu nöq-teyi-nəzərdən onun mahiyyətini açıqlamaq, qaranlıq mə-qamlarına işiq salmaq, yəni onun fəlsəfəsini təqdim etməkdir. Digər tərəfdən, yenə sual yaranır ki, gənclik kimi

¹ Толстой Л.Н.. Верьте себе. (Обращение к юношеству) // Полное собрание сочинений. Том 37. Произведения 1906-1910 гг. Государственное издательство художественной литературы, Москва, 1956.

müçərrəd bir anlayışa tərif verib onun mümkün qanuna uyğunluğunu, dəruni sirlərinin açarını axtarmaq və fəlsəfəsini yazmaq nə dərəcədə düzgün addımdır? Müdrik bir qoca kimi təsəvvür edilən fəlsəfə və oynaq gənclik arasında sanki bir paradoks var. Ancaq məsələyə fərqli bir baxış da var: fəlsəfə hikmətə sevgidir – *philo-sophia*, gənclik isə sevginin dolub-daşlığı bir çagdır. Deyilənlərdə həqiqət payı olsa da, bizim təqdim etdiyimiz “Ülvi gəncliyin sirləri” bunlardan heç biri deyil. Biz nə gəncliklə qoca müdriklik arasında tarazlıq axtarmaq, nə də gənclik sevgisini tərənnüm etmək niyyətindəyik. Məqsədimiz yalnız insan həyatının çox əhəmiyyətli bir mərhələsinin hikmətini şərh etməkdir. Hələ ana bətnində hər anın, hər mərhələnin öz hökmü, öz əhəmiyyəti olduğu kimi, maddi dünyadakı həyatda da hər yaş dövrünün öz rolü var. Niyyətimiz də gəncliyin ehtiva etdiyi həmin hikməti təhlil etməkdir.

Bəli, bəlkə də gəncliyin fəlsəfəsini bilmək vacib görünməyə bilər. Axi bir çiçəyin gözəlliyini bilmək, onun ətrafa verdiyi estetik zövqü duymaq kifayət etmirmi ki, bir də onun mahiyyətini araşdırmağa, sanki bütövü detallara, hissələrə ayırmaga çalışırıq? Bəlkə də bu sualı haqlı hesab etmək olardı, lakin biz çiçəyi ləçəklərə ayırmak fikrində deyilik. Bu, başqa bir elmin predmetidir. Biz, sadəcə, həmin çiçəyin gözəlliyinin, xoş ətrinin mənbəyini, məqsədini açmaq istəyirik. Nəzərə alsaq ki, bu dünyada heç nə təsadüfi deyil, hər nəfəsin öz mənası, öz missiyası var, deməli, gənclik çağı da gəldi-gedər bir mərhələ ola bilməz. Onun əsl mahiyyətini bilmədən yaşamaq bütöv həyat kitabının əhəmiyyətli səhifələrini oxumadan çevirməyə bənzəyir.


İlk baxışda gənclik yeniyetməliklə yetkinlik çağı arasında yerləşən bir keçidə, yaxud yüngül, qısamüddətli bir

fasiləyə bənzəyir. Lakin daha diqqətli təhlildən belə məlum olur ki, gənclik əslində uşaqlıq və yeniyetməliyin yekunu, yetkinliyə hazırlıq mərhələsidir. Özündə sonu və başlangıcı ehtiva edən, insanın bütün həyatını təyin edə, istiqamətləndirə bilən taleyüklü bir məqamdır. Türk filosofu Süleyman Xeyri Bolay bu məqamı “ikinci doğuluş” adlandırır: “Bu dövrdə gənc özünü bir şəxs olaraq yetişkinlər arasına qatılmaq üçün hazırlamağa səy göstərir. Bu nöqtə onun həyatındakı ən mühüm nöqtələrdən biridir, bəlkə də birincisidir. O, bu dənəmdə tənqidçi bir tövrlə hər cür dəyəri təhlil və tənqid edərək sorğuya çəkə bilir. Gənclərin həyatındakı bu mühüm kəsim üçün bir çox araşdırmaçı “ikinci doğuluş” dövrü deməyə üstünlük verir.¹ Bəli, fiziki baxımdan, bioloji olaraq doğulmuş bir insan bu dəfə şəxsiyyət kimi doğulmağa başlayır. Biz təsadüfən başlayır demirik, çünki birinci doğuluşdan fərqli olaraq bu, uzun sürən, illərlə davam edən bir prosesdir.

İnsan həyatı müəyyən tsikllərdən ibarətdir və birinin necə bitməsi növbəti tsiklin başlanmasına bilavasitə təsir göstərir. Gənclik bu tsikllərdən biridir. İnsan həyatı onun idrak prosesinə, dünyagörüşünə uyğun olaraq get-gedə genişlənən çevrələr boyunca inkişaf edir. Məsələ burasındadır ki, gəncliyə qədərki dövrdə çevrələr təbiətin qanunu ilə genişlənir. Bu inkişafın hansı istiqamətdə gedəcəyini – tənəzzülə, yoxsa tərəqqiyə aparacağını təyin edən isə gənclikdə dərk edilən hikmətlərdir. Onlardan asılı olaraq insanın həyatı ya yeni çevrə, daha geniş radius boyunca davam edəcək, ya da eyni trayektoriya boyunca hərlənib duracaq.

¹ Bolay S.H. Gençliğin İnanma Problemleri. Gazi Üniversitesi Milli Kültür ve Gençlik Sempozyumu, (13-15 Kasım 1985), Ankara 1986, (əl yazısı)

Deməli, məhz gənclikdən sonra insan ya bütün potensial ilə irəli gedir, ya da elə zahiri keyfiyyətləri ilə kifayətlənin açılmamış xəzinə kimi qalır. Çünkü həyatının bu mərhələsində insanın potensialı, yaradıcılıq enerjisi var qüvvəsi ilə təzahür edir. Bu mənbəni dərindən tanımaq, dərk etmək onu tərəqqi üçün istifadə etmək deməkdir. Əks halda, çox vaxt “gənclik havası” adlandırılan bu güclü enerji şəxsiyyəti məhv edən dağdırıcı qüvvəyə çevirilir. Məhz gənclikdə bəlli olur ki, insan uşaqlıq və yeniyetməlikdə hansı bilik bazasına yiylənib, hansı əxlaq və estetik zövqlə tərbiyələnib, hansı radiusda düşünmə qabiliyyəti və dünyagörüşü qazanıb. Bir sözlə,



Deməli, həyatın bütün gələcək istiqamətini həll edən belə bir məsuliyyətli dövrün – gəncliyin fəlsəfəsi mütləq yazılmalı, müzakirəyə çıxarılmalıdır. Bu mənada, təqdim etdiyimiz kitab gənclər üçün Haqqa gedən yolu tanımaq və o yolla irəliləmək üçün bir bələdçi rolunu oynaya bilər.

Bəli, İnsan Allahın yaratdıqlarının əşrəfidir və özündə bütöv bir xəzinəni ehtiva edir. Axı, o, Allahın yer üzündə xəlifəsi, Onun əmanətinin tək daşıycısı, öyrətdiyi adların tək bilicisi, bütün varlıqların səcdə etdiyi, öz yaradılışını dərk edə bilən və mənəvi yolçuluğu Yaradana “iki yay məsafəsinə” qədər uzanan yeganə varlıqdır. Gənclik bu

xəzinənin ağızının açıldığı və bütün möhtəşəmliyi ilə təqdim olunduğu dövrdür. Təsadüfi deyil ki, “«gənc» sözü fars dilindən tərcümədə (جَنْ) “xəzinə, özündən sonra zəngin irs qoymaq” deməkdir. Görünür, bu səbəbdən ömrün ən parlaq illəri, həyat enerjisinin aşib-dاشlığı vaxtlar, istedadın, potensialın keşf olunduğu dövr gənclik adlandırılır. Kitabın da məqsədi oxucuları məhz bu xəzinə ilə tanış etməkdir. İnsan açlığı xəzinədən yalnız bir dənə “ləl-cəvahirat” götürüb qalan yoluna davam edə bilər. Bu kitabda həmin xəzinədən götürülən hər biri fərqli “bərq vuran”, ecazkarlığı ilə heyran qoyan, Yaradanın qüdrətinin əyani sübutu olan və məcazi mənada “qiymətli daşlara” bənzəyən bacarıqlar, istedadlar şərh ediləcəkdir.

Xəzinəni, qiymətli daş-qasıları tapmaq, əldə etmək asan iş deyil, onu cilalayıb içindəki nuru, gözləlliyi aşkarlaməq isə daha böyük ustalıq, məharət tələb edir. Axı almazı cilalayaraq onu qiymətli brilyanta, yaxud kəsici alətə çevirən məhz usta əlidir.

Təqdim etdiyimiz kitabda iki əhəmiyyətli fakt ön plana çəkilir. Birincisi, elə şeylər var ki, onun hikmətini anlamaq üçün gözlərin görməyi, əllərin toxunmağı kifayət eləmir. İlahi dünya ilə əlaqəli olan, mahiyyəti maddiyyatın fövqündə duran şeylər kimi. Onu anlamaq üçün təcrübədən keçirtmək, onun olduğu səviyyəyə yüksəlmək, obrazlı desək, oddursa, yanmaq, dəryadırsa, boğulmaq lazımdır. Düzdür, sonra onun hikmətini ətrafdakılara izah elemək müşkünlə çevrilir, çünki irrasional bir biliyi rasional şəkildə ifadə etsən belə, onun bütün həqiqətini çatdırmaq, ətrafdakılara yaşamadıqları bir şeyi anlatmaq mümkün olmur. Hələ X əsrдə Mənsur Həllacın metaforik şəkildə şam-pərvanə münasibəti kimi simvollaşdırıldığı idrak prosesi bütün

təsəvvüfü, həqiqət yolçuluğunun mahiyyətini eks etdirir: “ilm əl-həqiqət” (həqiqətin bilinməsi), “ayn əl-həqiqət” (həqiqətin görülməsi) və “haqq əl-həqiqət” (həqiqətin haqqı). Hər insana açılan həqiqətlər onun idrak qabiliyyəti miqyasında olur, o “yandığı qədər atəşi tanır”. Bütün yaradılışın həqiqətini anlamaq üçün isə ilahi mənbəyə qədər ucalmaq, təfəkkürünlə, mənəviyyatınla ən yüksək məqama – Yaradana “iki yay məsafləsi qədər” yaxınlaşmaq lazımdır. Biz də gəncliyin mahiyyətini məhz “ayn əl-həqiqət”, “ilm əl-həqiqət” və “haqq əl-həqiqət” mərhələlərinin qanuna uyğunluğu əsasında təqdim edəcəyik. Əsas diqqət isə sonuncu mərhələyə – “haqq əl-həqiqət” - “həqiqətin haqqına” veriləcəkdir. Məsələ burasındadır ki, burada düşüncəsi, Mən-i ilahi həqiqətdən pay alan, ilahi vəhdət məqamına ucalmış insanın şəxsiyyətində aləm hikmətin daşıyıcısına çevrilir, sanki sözü və özü bir-birini tamamlayır. Dillə, sözlərlə ifadə edə bilmədiklərini şəxsi həyatı, əxlaqı ilə çatdırır. Onun bütün həyat hekayəsi, şəxsiyyəti həmin həqiqətin ifadəsi, “kitabı” kimi qəbul edilir. Bizim təqdim etdiyimiz kitab da sadəcə söz yığnağı, gəlişi gözəl ifadələr kimi qalmaması üçün təhlillərimizi tarixi şəxsiyyətlər üzərində aparmışıq. Yəni nümunə olaraq burada öz şəxsiyyətində gəncliyin hikmətini mükəmməl şəkildə təzahür etdirən, buna görə də istər sözü, istərsə həyatı ilə zaman və məkan çərçivəsinə sığmayan və əslərlər sonra bu gün də nümunə olaraq qəbul edilən, araşdırılan gənclər götürülüb. Nə üçün məhz onlar? Çünkü adı gənclərin həyatındaki mərhələlər – uşaqlıq, gənclik, yetkinlik bir-birini nəzərə çarpmadan əvəz edir. Bizim üz tutduğumuz şəxsiyyətlərin həyatlarında isə gənclik bütün dolğunluğu, müdrikliyi, eyni zamanda, cılğınlığı ilə yaşıanıb, onlar öz “kitabları” ilə adlarını tarixə yazıblar. Onlar “haqq

əl-həqiqət” mərhələsini yaşadıqlarına görə az yaşlarına rəğmən öz insanlıq missiyalarını dərk edə bilənlərdir.

Kitabda vurğulanmalı olan ikinci fakt isə obyektlərə daha çox ümuminin hissələri kimi baxmağımızdır. Sanki pazl hissələri kimi bütün dünyaya, bütün tarixə səpələnmiş həqiqətləri dərk etmək üçün zamanın fövqünə qalxıb yuxarıdan onlara tamaşa etmişik, aralarındaki əlaqəni sezib, anlayıb, gənclərin ayrı-ayrı vəziyyətlərdə göstərdikləri reaksiyaları təhlil etmişik, nəticələr çıxartmışıq. Cilalanmış qiymətli bir daşın tərəfləri kimi, tarixin hər mərhələsində müəyyən bir həqiqət – bütövün bir hissəsi bərq vurub və həmin bütövün fərqli gözəlliyini, hikmətini göstərib. Gənclik də elədir. Onu yalnız bir insana, bir hadisəyə baxaraq deyil, tarix boyu, yuxarıda da qeyd etdiyimiz kimi, gəncliyin hikmətini bütünlüyü ilə şəxsində və əməllərində təcəssüm etdirən şəxslərə istinadən təhlil etməyə çalışmışıq. Bu hissələr tarixin ayrı-ayrı məqamları olsalar da, bütöv həqiqəti çatdırmağa xidmət edirlər. Eyni zamanda, müəyyən dövrdə gəncliyin təzahür edən, az qala hakim mövqedə duran cəhəti vasitəsilə biz bir növ dövrün batını mənzərəsini də yaratmış olacaqıq. Məsələn, nə üçün böyük filosof Aristoteldən dərs aldığı halda Makedoniyalı İsgəndər filosof deyil, sərkərdə olub dünyani fəth eləmək eşqi ilə yaşadı? Yaxud dövrünün elmlərinə yiyələnmiş və özü də elmi kəşflərə imza atmış Blez Paskal nə üçün hər şeydən imtina edərək yalnız Yaradanla ünsiyyət mövqeyini seçdi? Bu və bənzər sualların cavabı, təbii ki, məişətdən çox yüksəkdə durur və onu anlamaq üçün gəncliyin fəlsəfəsini açmaq lazımdır.

Hər iki faktın, yəni məhz təfəkkürün ilahi qatına yüksələ bilmiş gənclərə üz tutmağımızın və antik dövrdən tutmuş günümüzə qədər dövrü əhatə etməyimizin ortaq

məqamı isə gəncin mənəvi dünyasıdır. Tarixin istənilən mərhələsində dünya mənzərəsinə baxanda ön planda gənc-liyi görmək mümkündür. Yeni ideyalar irəli sürən, cəsarətli addımlar atan, qorxmadan siyasi sistemə qarşı öz etiraz sə-sini ucaldan, savaşlarda göz qırpmadan canını fəda edən, bir də, tam əksinə, cəmiyyətin sabitliyini kökündən sarsıda bi-lən hərəkat lideri, azadlıq adı altında mənəviyyatsızlığı, əx-laqsızlığı təbliğ edən, müstəqil seçim adı ilə fanatizmə qur-ban gedən, yenilik adı ilə neçə əsrlik əsil-nəcabətindən im-tina edən və bütün bunlarla bütün nəslə deqradasiyaya uğ-rada bilən məhz gənclikdir. Bu sürətli və xaotik proseslərin fonunda mənəviyyat çox vaxt lazımsız şey kimi ya unudulur, ya da arxa plana keçirilir. Yüksək texnologiyalar əsrin-də biliyin, informasiyanın hər kəsi idarə etməsi, onlara yeni bir “mənəviyyat” diktə etməsi bəlkə də müasir dövrlə səs-ləşən normal hal kimi hesab edilə bilər. Lakin unudulma-malıdır ki, insan həm də ruhani varlıqdır və özünün bu tə-rəfini unutmaqla o, öz insanlığına xələl gətirmiş olur. De-məli, insanı yalnız məntiqinin deyil, ruhunun dedikləri də düşündürməlidir. Bu düşüncədə yalnız şablonlar, qanunlar yox, həm də ilahidən gələn həqiqətlər olmalıdır. Buna nü-munə olaraq Blez Paskalı göstərmək olar. 12 yaşında həndəsi məsələlər həll edən, 16 yaşında öz teoremini ixtira edən, 19 yaşında mexaniki hesablayıcı aparat düzəldən dahi ömrünün 23-cü ilində biliklərinin hökmündən çıxaraq me-ta-dünyaya keçir və fərqli biliklərin hökmünə tabe olur. Müasirlərinin yazdığını görə, o, ilahidən gələn bir ilhamla öz düşüncəsində yeni bir mərhələ kəşf edir və qalan ömrünü ilahi həqiqətlərin dərkinə və təbliğinə həsr edir. Blez Paskal sanki bizim kitabın bir modelidir. Bu kitab da bəlli biliklərin hökmündə yaşayan gənclər üçün öz düşüncələrində

ilahiyə açılan qapını görmək və yeni həqiqətlərin mahiyyətini tanımaq üçün bir bələdçi olacaq. Əslində, bu səbəbdən bütün araştırma boyu əksər hallarda üstünlük ruhu və məntiqi bir-birini tamamlayan gənclərə verilir.

Bəli, tədqiqatda əsasən tarixə müraciət edilir – elm tarixinə, fəlsəfə tarixinə, sənət tarixinə. Əsrlər keçməsinə baxmayaraq, həmin tarixdə izi qalan, öz gənc yaşına baxmayaraq, müdrikliyi ilə bəşəriyyətə, millətinə nümunə, lider, hətta xilaskar ola bilən gənclərin şəxsiyyəti kitabın həcmənin imkanı verdiyi qədər araşdırılır.

Maraqlıdır ki, tarixdə həmin şəxslərin əməllərinin əhəmiyyəti ön planda durduğunu görə, çox vaxt onların yaşı unudulur, hətta bu fakt yada düşəndə heyrət doğurur. Məsələn, İbrahim peyğəmbər bütənleri qıranda 17-18 yaşlarında olub, Fateh Sultan Məhməd İstanbullu fəth edib nəinki İslam, bütün dünya tarixində yeni bir mərhələnin başlangıcını qoyanda cəmi 21 yaşı vardı, fəlsəfə tarixində Şihabəddin Sührəvərdi 37 yaşında yeni bir fəlsəfi təlimin – İşraqiliyin hikmətini yazdı və cəsarətli görüşlərinə görə edam edildi. Əslində, belə düşünmək olar ki, onların keçdikləri zəngin həyat yolu, ilahi aləmə qədər uzanan düşüncələri heç də gənc olmayıb. Yəni onlar fiziki zaman çərçivəsinə siğmadan yaşayıb, düşünüb, yaradıb, tarixə baxmadan özləri tarix yazıblar. Eyni zamanda, bütün bu əməllər məhz gənclik enerjisinin, gəncliyin açdığı həqiqətlər və verdiyi cəsarət sayəsində mümkün olur. Başqa sözlə desək, onların yaşları az olsa da, ideyaları, atdıqları addımlar və əməlləri düşüncənin inkişaf tarixinə təsir edəcək qüvvədə olub. Bir daha xüsusilə vurğulayaq ki, onlar düşüncələrdə yeni bir səhifə aça biliblər. Axı bir despot və ya güclü ölkə başçısı da coğrafiyada dəyişiklik edə, hətta bir xalqı yerindən-yurdundan

sürgün etməklə xalqların taleyinə qarışa bilər və tarixdə belə hallar kifayət qədərdir. Ancaq bütün bunlar düşüncənin inkişafına, formallaşmasına təsir etməyə bilər, çünki xalqın orijinal düşüncələri, milli dəyərlər özünübərpa gücünə malikdir və bir müddətdən sonra ilk imkan düşən kimi onlar yenidən canlanır, tarixi-siyasi vəziyyətin yamadığı müvəq-qəti təhriflərdən təmizlənir. Düşüncənin istiqamətinin dəyişməsi, yeni üfüqləri kəşf etməsi üçün fiziki güc kifayət etmir, bəzən heç lazım olmur. Burada birbaşa ruha, mənəviyyata təsir edən ideyalar lazımdır.

Haqlı olaraq belə bir irad səslənə bilər: şərtləri, şərait, tələbləri fərqli olan müasir dövr üçün tarixin uzaq illərindən götürülmüş o şəxslər nə dərəcədə nümunə ola bilər? Cavabımız çox sadədir. Biz həmin şəxslərin dövrünə görə təzahür edən keyfiyyətlərin fonunda əslində onların kimliyini təyin edən, yalnız alimliyin, sərkərdəliyin, yaxud şairliyin deyil, insanlığın zirvəsinə ucaldan, daha dəqiq ifadə etsək, haqqın həqiqətinə qədər aparan cəhətlərini təhlil edəcəyik.

Gəncliyin tam mənzərəsini çatdırmaq üçün biz kitabı bölmələrini şərti bir qanuna uyğunluqla sıralamışıq. Belə ki, yeniyetməliyindən ayrılan bir şəxsin ilk dəfə rastlaşlığı hissələrdən başlayaraq öz varlığının mahiyyətinə çatdığı yetkinlik çağına qədər mərhələ-mərhələ nəzərdən keçirmişik. Bu məntiqlə ilk bölməmiz bir gəncin ilk seçim bacarığına həsr edilib: “*Yol ayricında: əbədiyyət, yoxsa maddiyat?!*” Burada bir növ “gənclik” adlı zaman kəsiyinin başlangıcının təhlili verilir – özünü ilk dəfə həm maddi, həm də ruhani varlıq kimi “kəşf edən” gənci hansı seçim gözləyir və bu, onun gələcək həyatında hansı yolu açacaq? Yuxarıda da qeyd etdiyimiz kimi, o, müəyyən sabit çevrə

boyunca hərlənəcək, yoxsa daha üst dünyaya qalxıb düşünçə radiusunu genişləndirə biləcək? Məsələ burasındadır ki, gənclik insanın fiziki göstəricilərinin tam formalaşlığı, gözəlləşdiyi, pardaxlandığı bir dövrdür. Zahiri görkəm açıq-ashkar üstünlük qazandığı bir vaxtda ruhu da xatırlamaq, onun dediklərini eşitmək və hətta onun arxasında getmək üçün insandan böyük iradə və dərin düşüncə tələb olunur. Onu da mütləq əlavə edək, bu, qətiyyən bir tərəfə üstünlük verib, digərini arxa plana itəlmək deyil. Əsla! Bu, maddi varlığı və ruhu arasında düzgün tarzlığı tapmaqla öz həyat yolunun əhəmiyyətli mərhələsində düzgün qərar verməkdir.

Gənc özünü kəşf edəndən sonra içindəki bütün enerjisi, istəyi, düşüncələri o istiqamətə yönəlir və təbii ki, o orada kamilləşməyə çalışır. O, seçimindən asılı olaraq ya tərəqqiyə, ya da tənəzzülə doğru irəliləyir. Kitabın ikinci bölməsi “*Natamamlıq sindromu və ya ruhumuzu dinləyə bilirikmi?*” adlanır və gəncin tamlığa can atmasına həsr edilib. Seçilən yolların istiqamətləri bir-birinə bənzəmədiyinə görə insanların kamillik anlayışları da fərqlənir. Düşüncəsi maddi çərçivədə qapanıb qalan insan yalnız həmin çərçivə boyda böyüyə bilir, ondan artığını nə təsəvvürünə gətirmir, nə də qəbul etmir. Düşüncəsi ilahi aləmə qədər yüksələ bilən şəxs isə artıq müəyyən bir fitrətlə doğulduğunu və Yaradanına məxsus vəhdət dünyasına qədər, əbədiyyətə doğru irəliləyə biləcəyini, bütün bunların bir təsadüf deyil, ilahi missiyanın reallaşması olduğunu dərk edir.

Gəncliyin malik olduğu həyat eşqi, yaradıcılıq enerjisi kifayət qədər böyükdür. Onun gücü gəncin iradəsinə, bütün düşüncəsinə hakim kəsilir. İnsan fərqliyə varmadan, seçim etmədən bu enerjinin təsirinə düşüb gedə bilər. Öz

varlığını tanımaq, öz mahiyetini dərk etmək həm də bu güclü enerjini idarə edə bilməkdir. Bunu bacaran şəxslər sözün hər mənasında öz sahələrinin, öz dövrlərinin fatehinə çevrilirlər.. Malik olduğu güclü enerji gəncləri ən qəribə sahələrdə özünü sınamağa, gəzib-dolaşmağa, əylənməyə, ekstremal vəziyyətlərə girməyə sövq edir. Bu çılgınlığa, dəli-doluluğa isə gənclik deyirlər. Bu, həqiqətdir. Lakin bu da həqiqətdir ki, belə xaotik fəaliyyət nəticəsində enerji parçalanır, uğurlar qısa müddətli və anlamsız olur, boş yerə əks-sədasız sərf edilən enerji tükəndikcə depressiv halı artır və aqressiyaya gətirir. Müdriklərdən biri, “Dahilik bir istiqamətdə davamlı irəliləyişdir,” – deyib. Həqiqətən də, öz enerjisini yalnız bir istiqamətə, bir məqsədə yönəldən şəxslər öz kamilliyinin zirvəsinə çata biliblər. Kitabın növbəti – “*Qorxudan fatehliyə gedən yol*” adlı bölməsində gəncin fatehlik istedadı təhlil edilir. Dolub-daşan enerjisini ram edib öz iradəsi ilə istədiyi istiqamətə yönəltmək, yolundan kənara çıxmamaq böyük istedad olduğu kimi, bu yolun sonunda zaman-məkan fövqünə qalxaraq nəticə əldə eləməyin özü də dahilikdir. Onu da xüsusilə vurğulayaq ki, dünya fatehləri deyəndə yalnız torpaqları, əraziləri zəbt edən deyil, həm də mənəvi dünyaları, ürəkləri, düşüncələri fəth edən şəxslər nəzərdə tutulur.

Gəncin fatehlik istedadı ona iki yol açır. Daha dəqiq ifadə etsək, ruhundan qaynaqlanan axtarış və yaradıcılıq eşqi ona iki üsuldan birini seçməyi təklif edir qılınçın gücü ilə torpaqların fəthi, yad ellərin kəşfi, öz ölkəsinin sərhədlərini genişləndirmək, ya da qələmin gücü ilə ilahi aləmdən onun üçün açılan həqiqətlərlə insanların düşüncələrinə, mənəvi dünyalarına hakim kəsilmək. Düzdür, insan bütün ömrü boyu maddi dünya ilə mənəviyyatı arasında seçim etməli olur.

İlk seçim isə məhz gəncliyə aiddir. Kitabın “*Qılinc, yoxsa qələm: axtarış və yaradıcılıq*” adlı bölməsi məhz qılinc və qələmin təhlilinə, müqayisəsinə həsr edilib. Burada söhbət bəzi fatehlərdən getsə də, əsas diqqət yenə də qılıncla hikmət yazmağa veriləcək. Axı, hər qılinc tutan əl, qaba fiziki güc tarixdə xoş qarşılanmayıb. Bizim təhlilimizdə gənc yaşına baxmayaraq, qılincında da bir hikmət saxlayan, tarixin gedişinə zamanında və müdrikcəsinə müdaxilə edən, onun axarını dəyişə bilən, özünün malik olduğu həqiqətləri yayağna nail olan şəxslərdən söz açılacaq.

Tarix boyu sabit zolaq kimi qorunan həqiqətlərlə yanaşı, zamanın və şəraitin diktə etdiyi bəzi prinsiplər, tələblər vardır ki, gəncliyə öz təsirini göstərir. Bu baxımdan, istənilən gəncliyi xarakterizə edəndə mütləq onu yetişdirən mühitə də diqqət yetirmək lazımdır. Müəyyən mənada, gənclik cəmiyyətin əks-sədasıdır – cəmiyyət nə söyləsə, ona ilk səs verən gənclik olur. Gənclik insanın cəmiyyətlə ilk ünsiyyət dövrüdür. İndiyə kimi daha çox ailə mühitində qalan, onun qanunlarına tabe olan insan gənc yaşında ilk dəfə cəmiyyətin təsirini öz üzərində hiss eləməklə yanaşı, özünün də ona təsir edəcək gücdə olduğunu görür, O anlayır ki, özünün orijinal ideyaları, güclü enerjisi, yaradıcılılıq həvəsi ilə yeni nəfəs ola bilər. Bu səbəbdən, bir çox hallarda gənclərdən bir qüvvə, təəssüf ki, bəzən fanat kütlə kimi öz maraqları üçün istifadə edirlər. Gəncliyi düzgün tanıyan bilir ki, onun qarşısında dayanmaq çətindir, bəlkə də mümkünsüzdür.

Məhz cəmiyyətin yaratdığı imkanlar daxilində insan öz potensialını açar, inkişaf edər, yaxud sıxılmış yay effekti alıb, bir gün həm özünə, həm də ətrafına ciddi zərər verər. Maraqlı və diqqət çəkən məqamlardan biri də budur ki,

gənclər onları təmin etməyən, enerjisini əks səda verməyən cəmiyyətdə öz mühitini yaratmaq istəyir və bunu bacarır. Tarixdə belə kiçik təşkilatların böyüyərək dövlət üçün təhlükəli hal aldığı, öz yenilikləri ilə cəmiyyətə alternativ olduqları faktlar da az deyil. Başqa sözlə desək, gəncliyin düşüncəsiz enerjisi yad qüvvələr üçün bir xammal ola bildiyi kimi, düşüncəli şəkildə hərəkət edərək xalqı xilas edə də bilir. Bu məsələnin kifayət qədər mühüm olduğunu nəzərə alaraq, onu “*Mən və cəmiyyət*” adlı ayrıca bir bölmədə təhlil etməyə çalışırıq.

Nəhayət, kitabın sonuncu bölməsi hər gəncin həyatında, şəxsiyyətində əhəmiyyətli rol oynayan bir duyğuya – eş-qə həsr edilib: “*Eşq və müqəddəslilik duyğusu*”. Bir-birinə kifayət qədər yaxın olan və bir-birini tamamlayan gənclik və sevgi az qala sinonim sözlər kimi qəbul edilir. Onlar haqqında şairlər, mütəfəkkirlər, sənətkarlar elə dəyərli fikirlər söyləyiblər ki, bu barədə yeni bir söz demək mümkünüsüz görünür. Əslində, biz bilərkəndən eşq haqqında təhlillərimizi son bölümə saxlamışıq – yalnız gənc öz həyat yolunda seçim edəndən, öz Mən-ini kifayət qədər tanıyandan, maddi və mənəvi dünyası arasında düzgün balans qurmayı bacarandan sonra sevginin mahiyyətini anlamağa qadir olur. Düzdür, təhlillərimiz yenə də hissələr səviyyəsindən başlayaraq ən ülvi məqama gəlir. Bununla belə, burada səhbət gənclik enerjisinin qarşısına qatıb qovduğu, düşüncəsi, mənəviyyatı zahiri keyfiyyətlər arxasında qalan bir insandan deyil, əksinə, öz enerjisini yaradıcılıq gücünə çevirə bilən, öz düşüncəsi və əməlləri ilə tarixin gedişinə təsir göstərib, yeni səhifə aça bilən şəxsiyyətdən gedəcək. Başqa sözlə desək, səhbət hissələr üzərində müvəqqəti münasibətlərdən deyil, yaradılışın mahiyyətində duran, kamilləşmə prosesinin

təkanverici qüvvəsi olan eşqdən gedəcək.

Fəlsəfə bəşəri həqiqətləri öyrənir və onu bir şəxsin nümunəsində, konkret bir zaman kəsiyi çərçivəsində, ayrı-ayrı məişət problemləri əsasında yazmaq mümkün deyil. Təbii ki, biz də bunu nəzərə alıǵımıza görə təhlillərimizdə eramızdan əvvəldən başlayaraq günümüzə qədər uzanan dövrü əhatə etmişik. Məqsədimiz əsrləri birləşdirən gizli qanunauyğunluğu, sabit qırmızı xətti izləməkdir. Əsrlər boyu gəncliyin mahiyyətində nə dəyişib? Tarixin hansı səhi-fəsini gənc təfəkkür yazıb və onun yetkin təfəkkürdən fərqi nədir? Gənc yaşında müdrikliyin zirvəsinə qalxa bilmış şəxslərə yenə gənc demək olarmı? Bunlar və yeri göldikcə doğulan başqa suallar gəncliyin fəlsəfəsinə aparan cığırlar, yaxud düşən işıqlardır.

Fəlsəfə həm də həyatın mənasına, insanların daxili aləminə nüfuz edən bir baxışdır. Fərqi yoxdur, bu həyat tarixin hansı dönəmində yaşanıb, yaxud bu insan hansı peşənin sahibi olub. Yetər ki, özündə o, ilahi həqiqəti üzə çıxarmış, öz insanlıq missiyasını yerinə yetirmiş olsun. Biz də gəncliyin fəlsəfəsini yazmaq üçün tamamilə fərqli şəxsiyyətlərə müraciət etməli olduq və təbii ki, mövzumuza uyğun olaraq əsasən gənclərə, yaxud məhz gənc yaşında həyatının vacib addımını atıb, uğur qazanan şəxslərə üstünlük verdik.

Beləliklə, tədqiqat zamanı kimlərə müraciət edilib? Hər kəsdən əvvəl, biz bütün bəşəriyyətin taleyində əhəmiyyətli rol oynayan, dönüş yaradan şəxsiyyətləri araşdırılmışıq. Bura birmənalı şəkildə peyğəmbərlər aiddir. Bəzilərinin tarixi kimliyi şübhə altında olsa da, onların hər birinin dinlər tarixində məlum yeri və rolü vardır. Söhbət yalnız bir neçə peyğəmbərdən gedir, daha doğrusu, öz ümumbəşəri missiyasını gənc yaşda dərk edən və gənc yaşına baxmayaraq, bu

müqəddəs yükü çəkməli olan şəxsiyyətlərdən. Axı onlar Yaradanın elçisi, sözçüsü olmaqla yanaşı, həm də sosioloji və bioloji varlıq olublar – qorxuları, sevgiləri, problemləri ilə. Bizim təhlillərimiz, ilk növbədə, belə bir vacib sualın cavabını axtarır: Əcəba, bir peyğəmbərin Allah tərəfindən gənc və ya yetkin yaşında seçilməsinin fərqi, özəlliyi var mı?! Maddi həyatları ilə ilahi missiyaları arasında mükəmməl tarazlıq yaratdıqlarına görə bizim tədqiqatda onlara xüsusi yer ayrılib. Kitabda Yeremiya peyğəmbərin, İbrahim peyğəmbərin, İsa Məsihin və təbii ki, Məhəmməd peyğəmbərin (s) şəxsiyyəti, gəncliyi və peyğəmbərlik missiyaları tədqiq edilir.

Müraciət etdiyimiz ikinci qrup gənclər mif və əfsanələrin qəhrəmanlarıdır. Məsələ burasındadır ki, miflər, əsatirlər xalqların xəyallarının, düşüncə tərzlərinin məhsulu olmaqla yanaşı, ən vacibi, onların kodlaşmış yaddaşıdır. Məhz gənc qəhrəman öz xalqının milli kimliyinin, arzularının təzahürüdür, ədalətsizliyə qarşı bəzən gizli, bəzən açıq üşyanının ifadəsi, öz kökünü unutmamaq cəhdidir. Mif qəhrəmanlarının əksər hallarda gənc olması təsadüf deyil. Yolun başlanğıcında duran, bütün arzuları, planları, bacarığı, potensialı ilə hazır dayanan, şərə qalib gəlib xeyirli həyatın təməlini qoyan, hətta özü həlak olsa belə, xalqını yaşıdan gənc əslində xalqın ruhunun obrazı, simvoludur. Maraqlıdır ki, bəzən sadaladığımız keyfiyyətlərə malik real tarixi şəxsiyyətlər də əfsanələşdirilir, xalqın xilaskarı kimi tarixə düşür. Kitabda “Gilqamış dastanı”nın, “Danko”nun, “Odisseya”nın, “Kitabi-Dədə Qorqud”un, “Nibelunqlar dastanı”nın qəhrəmanlarına müraciət edilir, müqayisələr aparılır və bununla həmin gəncin simasında onun xalqının kimliyi nəzərdən keçirilir.


Gəncliyin əhəmiyyətli bir tərəfi, hətta ən böyük assiasiyası cəsarət, hünər olduğuna görə kitabda gənc sərkərdələrə də xüsusi diqqət ayrılır. Diqqət çəkən məqamdır ki, məhz gənc fatehlərin şəxsində qılinc və qələmin kamil tandemini görmək mümkündür. Axı bu gənc sərkərdələr öz şeyxlərinin, ustadlarının timsalında qoca müdrikliklə gənclik enerjisi arasında tarazlıq yarada bilmış və bununla da tarixdə öz izlərini qoymuşdurlar. Onlara müraciət etmədən nə gəncliyə xas cəsarəti, qorxmaزlığı, nə fatehlik istedadını, nə qılincını haqq üçün qaldırmağın mənasını, nə də gənclik dəliqanlığı ilə yanaşı ilahi aləmlə əlaqəsini qoruyub saxlamaq bacarığını çatdırmaq mümkündür. Bu sırada Makedoniyalı İsgəndərin, Həzrət Əlinin, Fateh Sultan Məhmədin və Janna D'Arkın şəxsiyyəti tədqiqata cəlb edilib.

Kitabda daha çox müraciət edilən, hər məsələnin təhlilində fikir və kəlamlarından nümunələr götirilən daha bir təbəqə də gənc mütfəkkirlər, şairlər və sənətkarlardır. Tədqiqatımızda digərlərinə nisbətən onlara daha geniş yer ayırmışq və hər mövzuda mütləq onların fikirlərindən nümunələr götirmişik. Məsələ burasındadır ki, əgər peyğəmbərlər Mütləq Varlığın kəlamlarının elçisi, ilahi missiyanın daşıcıları, mifik qəhrəmanlar xalqın kod-yaddaşlarının təcəssümü, sərkərdələr qılıncla tarix yazanlardırsa, mütfəkkirlərin, şairlərin isə yeganə silahı söz və qələmdir. Onlar istər ilahi həqiqət olsun, istər yeni tarixi səhifə olsun, istərsə də ali həqiqətlər olsun, bunların hamısını öz düşüncə süzgəcindən keçirib, öz mənəviyyatı ölçüsünə salıb kağıza köçürənlərdir. Bu səbəbdən, ilk baxışda mütfəkkirlərin, şairlərin təsir dairəsi, tarixi missiyası digərlərinə nisbətən kiçik görünə bilər. Bununla belə, biz yalnız öz şəxsi təfəkkürü və dünyagörüşündən çıxış etsə də, yazdıqları ilə bütün

bəşəriyyətə, xalqa müraciət edən, ideyaları, yaradıcılığı ilə zaman-məkan çərçivəsini dağlıdan şəxsləri tədqiqata cəlb etmişik. Məhz onların simasında bütün günahları, zəiflikləri ilə bir yerdə İnsan adının ucalığını göstərməyə çalışmışıq. Onlara geniş yer verməyimizin daha bir səbəbi də budur ki, hər gəncə peyğəmbərlik qismət olmur, ancaq hər gənc öz düşüncəsinə uyğun olaraq ilahidən həqiqət payı alır, sadəcə bundan xəbərdar olub ona doğru aparan yolu tapmaq lazımdır.

Onu da vurgulayaq ki, kitabda müraciət etdiyimiz gənclərin eksəriyyəti, bəzi istisnalar olmaqla, maddi dünyani gənc yaşda tərk ediblər. Onların hər birinin həyatı acı bir faciə ilə yarida qırılıb. İsa Məsih, Sührəvərdi, Miyanəci, Janna D'Ark, Mikayıl Müşfiq edam olunub, Puşkin, Lermontov, Ülvə namərd gülleyə tuş gəlib, Makedoniyalı İşgəndərin, Bayronun, Rafael Santinin və Kyerkeqorun isə bu dünya ilə vidalaşmasına səbəb xəstəlik olub. Düzdür, aralarında daha uzun ömür sürən, ahlı yaşlarına çatanlar da var. Məsələn, İbrahim peyğəmbər, Sultan Mehmed, Mikelangelo, Şelling, ancaq onların adlarını tarixə yanan əməlləri məhz gənc yaşa aiddir. Deyilənlərdə əhəmiyyətli bir məqamı da qeyd edək. Kənardan baxana bu talelər bəzən nakam, qırıq görünür. Əslində isə, bu şəxsiyyətlər deyəcəkləri sözü söyləyə, üzərilərindəki missiyani bitirə biliblər. Bu, hər adama, hətta uzun ömür yaşayanlara belə qismət olmayan bir xoşbəxtlikdir. Onların təbii və ya qeyri-təbii şəkildə sönən fiziki həyatları deyil, ruhlarının bəşəriyyətə çatdırıldıqları daha böyük əhəmiyyət kəsb edir. Bu gerçəkliyi unudub, arxa plana keçirib yalnız faciəli bir ölümü, nakam gənc ömrü ön plana çıxarmaq və bununla oxucuda təəssüf hissi yaratmaq həmin gənclərin dedikləri ümumbaşəri sözə,

atdıqları tarixi addıma qarşı ədalətsizlikdir. Səlahəddin Xəlilov yazar: “Ölməzlik qazananlar ideya müəllifləridir. Başqasının ideyasının ictimai realizasiyası prosesinə qatılaraq real ictimai həyatın uzadılması bir şeydir, sənin ideyanın ictimai prosesə çevrilərək yaşaması başqa şeydir. Bu, artıq sosial-mənəvi sferada ölməzlikdir”.¹ Gəncliyə məxsus hikmətlər, ən vacib ideyalar ilk baxışda nəzərə çarpan fiziki göstəricilərin parlaq keyfiyyətləri fonunda ya diqqətdən kənardə qalır, ya da bir təsadüf kimi qəbul edilir. Halbuki hər ideyanın özünə xas forması, reallaşma metodu var. Həmçinin,



İllər keçəndən sonra o, nəinki öz formasını, mənasını dəyişə bilir, hətta malik olduğu saflığı, ülviiyyəti ümumiyyətlə itirir, mahiyyəti dəyişir.

Beləliklə, biz yalnız bir kitabın həcmimin və öz tədqiqatçılıq qabiliyyətimizin verdiyi imkan daxilində gənclik fəlsəfəsinin sadəcə bir neçə keyfiyyətinə, özəlliyyinə toxunuruq. Daha neçəsi isə hələ də öz təhlilini gözləyir. Məqsədimiz həm də gələcək tədqiqatlar üçün qida verməkdir.

¹ Xəlilov S. Sivilizasiya və cəmiyyət // İpək yolu. Beynəlxalq elmi, ictimai-siyasi jurnal, 2000, № 2, s. 21.


Bəli, bizim təqdim etdiyimiz kitab öz missiyasını anlamış və bu missiyasını həyata keçirməklə tarixdə iz qoya bilmış gənclər haqqındadır. Lakin unutmaq olmaz ki, dünənin həqiqəti bu gün tarix kimi öyrənildiyi kimi, bugünkü həqiqətləri də sabah üçün tarixdir. Bu baxımdan, bu kitab həm də bir bələdçidir. Axı burada deyilən hər xüsusiyyət bir tarixi qəhrəmanın şəxsində araşdırılsa da, zamandan, məkandan asılı olmadan, hər gəncdə rast gəlinən cəhətdir, sadəcə fərqli formatda. Bir vaxtlar Aristotelin düşünərək açdığı “düyünləri” İsgəndər qılınıcı ilə bir zərbədə açdı. Yaxud İbrahim peyğəmbər bütləri bir gecədə sindirdi və vətənidən uzaqlaşdırıldı, Məhəmməd peyğəmbər (s) isə, əksinə, uzaq salındığı Vətəninə geri dönərək həm bütləri sindirdi, həm də ürəkləri fəth elədi. Açılmayan neçə düyünlər, sindirilməyan neçə bütlər var hələ!

Bəli, bu kitab zahiri keyfiyyətlərin altında batını məhiyyəti görməyə kömək edən bir xatırlatmadır. Burada təhlil etdiyimiz, bəzən açıq-aşkar heyran qaldığımız şəxslər heç də nümunə kimi təqdim edilmir. Əsla. Onlar gəncliyin müəyyən cəhətlərini daha qabarık yaşamış və məhz buna görə tarixdə ad qazanmış şəxslərdir. Biz həmin cəhəti təhlil etmək naminə onları nümunə gətiririk. Yəni məqsəd şəxsiyyətlər deyil, xüsusiyyətlərdir. Düzdür, elə xüsusiyyətlər, istedad var ki, başqa yaşda da görmək mümkündür. Bununla belə, məhz gəncliyin verdiyi bir spesifiklik var ki, biz diq-qəti məhz onun üzərinə cəmləmək istəmişik. Başqa sözlə desək, kiminsə Makedoniyalı İsgəndər kimi hünər göstərib torpaqlar zəbt etməsinə ehtiyac yoxdur, amma özünə inanıb irəli getməsinə ehtiyac var. Yaxud kiminsə İbrahim peyğəmbər kimi bütləri yıxmağı bəlkə də gülünc görünər, halbuki, bugün yixılmalı olan daha çox büt, daha çox yalançı

tanrıları var. Kimsə İşraqiliyi təkrar təqdim edə bilməsə də, öz düşüncəsində Universal həqiqətə aparan o ruhani yolu tapmaqla öz həqiqətini tapa bilər. Və s. Bəlkə də gənclər oxuduqca tanış duyğulara rast gələcək, ya zəif, ya güclü şəkildə onu yaşadığını xatırlayacaq, nəyinsə yanından laqeydəsinə ötməkdən vaz keçəcəkdir. Bəli, bu bir-iki nəfərin deyil, ümumiyyətlə, ülvi gəncliyin sırlarını açan bir fəlsəfədir və ya fəlsəfənin gənclik çağıdır.

Yol ayricında:

əbədiyyət, yoxsa maddiyyat...



“Gənclikdə els bir şey qazan ki, gəcətiğin illər orzında verdiyi zərri qarşılığa bilsin. Anlayanda ki, gəcətiğin qidasi müdriklikdir, gənclikdə els et ki, gəcətiğin ac qalmasın”.

Leonardo da Vincı

“Uşaqlıqdan çıxan oğlanlar və qızlar, ruhunuzda ilk dəfə bu suallar baş qaldıranda özünüzsə inanın: mən nəyəm, niyə yaşayram, strafimdakilar niyə yaşayır? Baslıcası və on həysənlə sual iss, mən və strafimdakilar düzgünmü yaşayırıq? ... Bu ziddiyətlərdən qorxmayın; öksinə, bilin ki, sizin bütün straffa olan bu ziddiyətdə sizdə olan on yaxşı şey öks olunub — həmin o ilahi başlangıç ki, onun həyatda təxahürii bixim varlığınızın nəinki başlıca, həm də yeganə mənasını cəhvə edir”.

Lev Tolstoy

Gəncliyin nə vaxt başladığını və nə vaxt bitdiyini söyləmək çətindir. Bəlli olan bir şey var ki, o, bir tərəfdən uşaqlıq və onun narahat mərhələsi hesab edilən yeniyetməliklə əlaqəlidir, digər tərəfdən isə yetkinliklə. Bir növ onlar arasında keçiddir. Bu mənada gəncliyi illərlə hesablayıb müəyyənləşdirmək mümkün olmur. Çünkü burada əsas təyinədici amillər təfəkkürün səviyyəsi və psixoloji məqamdır. Məsələn, bəzən insanın uşaqlığı və yeniyetməliyi o qədər uzanır ki, həyatın dövrləri arasında sanki bir “sürüşmə” baş verir, həmin adamın artıq 50 yaşı olsa da, heç cür yetkinlik dövrünə keçə bilmir, bəlkə də heç vaxt keçə bilməyəcək. İllərinə görə yetkin hesab edilsə də, həmin şəxs düşüncəsinə görə heç gəncliyini də yaşamayıb, hələ də yeniyetmə səviyyəsindədir. Yaxud, əksinə, həyatın şərtləri altında uşaq çox tez yetkinləşir, 15 yaşında artıq gəncliyini yaşayıb bitirir və yenə də ənənəvi mərhələləşmə pozulmuş olur. Belə qənaətə gəlmək olar ki, alımlar ömrün mərhələlərinin sürüşməsini, insanın yaşı və düşüncəsi arasındaki tarazlığın pozulmasını izah etmək üçün bioloji və psixoloji yaş anlayışlarını irəli sürüblər. Məsələn, Erik Erikson kimi bəzi psixoloqlar buna sırf psixoloji nöqteyi-nəzərdən, Freyd və onun davamçıları isə psixoseksual prizmadan baxırlar. Biz isə bu dövrləşməyə, qeyd etdiyimiz kimi, nisbətən fərqli baxırıq və bunu bioloji, yaxud psixoloji deyil, düşüncənin səviyyəsi və mənəviyyatın məqamı kimi dəyərləndiririk.

Qurani Kərimdə deyildiyinə görə, insan hələ

doğulmamışdan qabaq Allah onunla əhd bağlayır: “Mən Sizin Rəbbinizəmmi?” “Bəli, Rəbbimizsən!” (Qurani Kərim 7/172). Bundan sonra O yalnız Özünü bildiyi bütün adları insana öyrədir və insan Allah-Təalanın verdiyi əmanətə sahib çıxır, onu öz üzərinə götürür. Aldığı bu ilahi lütfərin nəticəsi və təzahürü kimi yaradılmışlar arasında yalnız insan Yaradandan yaradılana doğru uzanan ilahi xətti dərk etmək və təkrar ilahi aləmə qədər ucalmaq qabiliyyətinə malikdir.

İnsan özündə, zati istisna olmaqla, Allah-Təalanın bütün ilahi sıfətlərini ehtiva edir. Əslində o, öz şəxsinə baxıb, öz yaradılışını anladıqca bu adları tanıyıb. Ən nəhayət, o, Mütləq Yaradanın mülkündə özü bir nisbi yaradandır.



Dediklərimiz, eyni zamanda şahidi olduqlarımız qarşımıza insanın sanki iki fərqli portretini qoyur: zahiri və batini. Birində doğuluşundan fitrətən bütün biliklərə sahib, bütün varlıqlardan üstün, ilahi aləmlə əlaqəli olan nisbi bir yaradan, digərində isə dünyaya gələndə heyvan balasından da aciz olan, illər ərzində qayğı və qulluğa möhtac olan, informasiya xaosu, maddi istəklər arasında özünü unutmağa hazır olan bioloji canlı. Əslində, kifayət qədər mürəkkəb varlıq olan insanın mahiyyətini tam tanımaq üçün bu iki portret bir-birini tamamlamalıdır. Məsələn, ilahi aləmdən

qopub maddi dünyaya düşən insanın göz yaşlarından tutmuş, bu dünyadan keçərək təkrar ilahi aləmin qapıları önünde yaşadığı heyratə qədər davam edən həyat yolunu gənc şair Ülvi belə təsvir edir:

*Ağlamaq insanın ilk adətidir,
Danişmaq həyatla ilk vəhdətidir.
Hər şey ilk olsa da, ömrü uzunu,
Bir yalnız ölməyi son heyratıdır.*¹

Bəli, doğulana – maddi dünyaya gələnə qədər ilahi bir əhdin nəticəsi kimi insan bütün həqiqətlərə olur, eyni zamanda, ağır bir məsuliyyəti üzərinə götürür. Əslində, belə güman etmək olur ki, körpə yaşlarında insan öz ruhunun malik olduğu bilikləri daha yaxşı xatırlayır. Böyüdükcə, maddi dünyaya aid informasiyalar onun bütün beynini, yaddaşını zəbt etdikcə, əvvəlkiləri unudur. Körpə olanda insanın iradəsi, rasional aqlı, məntiqi hələ möhkəmlənmədiyinə, formalışmadığına görə, malik olduğu fitri biliklər, istedadlar sanki hədd tanımadan ortaya çıxır, təzahür edir. Yəni maddi dünyadan qalın çərçivəsi körpənin ruhunu məhdudlaşdırıbilməyənə qədər bu biliklər çox açıq şəkildə özünü bürüzə verir. İnsanın varlığı zətən bir möcüzədir. Bu səbəbdən üzə çıxan fitri istedadlar – ilahi lütfələr, təbii ki, ətrafında hər kəsi heyran qoyur və belə uşaqlara vunderkind (alman sözü *wonder-möcüzə, kind-uşaq*) – möcüzə-uşaq deyirlər. Bir yanında Bibliya oxuyan, iki yanında onu danişan, XIX əsrin böyük filosofu və iqtisadçısı Jon Stüart Mill, üç yaşında ilk müstəqil konsertini verən dahi bəstəkar Volfqanq Amadey Motsart, bir yanında yazmağı bacaran, dörd yaşında Homeri, altı yanında Aristotelin məntiqini öyrənən dahi

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 62.

riyaziyyatçı Uilyam Saydis (Sidis) və daha neçə möcüzə-uşağı nümunə göstərmək olar. Onu da xüsusi vurğulayaq ki, bəzən uşağın qeyri-adi bacarığının, hətta dahiliyinin üzə çıxmışında, parlamasında onun valideyninin müəyyən xidməti olsa da, uşağı öz iradəsinin heç bir rolü olmur. Məsələn, deyilənə görə, rəssam Picasso körpəliyində ilk bacardığı şey firça tutmaq olub. Deməli, bu, insanın deyil, Yaradının iradəsinin gerçəkləşməsi, hətta Onun verdiyi lütfün maddi çərçivəyə tabe olmamasıdır.

Yeri gəlmışkən, valideynin roluna da kiçik bir açıqlama verək. Öz uşağını daim diqqət mərkəzində saxlayan, onun düşüncələrinə, hərəkətlərinə nəzarət edən valideyn onun istedadını çox erkən yaşlarında görür və onu inkişaf etdirməyə çalışır. Bir daha vurğulayaq: var olanı, özünü göstərən istedadı görür və ona dəstək verir. Buna görə də bəzən öz uşağının təbii istək və şiltaqlıqlarının qarşısını almaqla, ciddi rejimə salmaqla onu incitməyə belə razı olur, təki istedadı cilalanıb üzə çıxsın, düzgün istiqamətlənsin. Bununla belə, insanın müdaxiləsi heç də hər zaman xoş nəticə vermir. Düzdür, belə uşaqlar əksər hallarda görkəmlı şəxsiyyət kimi tarixdə qalıqlar, lakin burada iki maraqlı məqamı qeyd edək. Birincisi, məhz valideynin təsiri, müdaxiləsi həmin şəxslərin psixologiyasında bir travma yaradır və bu, ömrü boyu keçmir. Məsələn, Motsartin fenomenal musiqi bacarığı məhz atasının dərsləri və israrı ilə yüksək səviyyəyə qalxmışdı. Eyni zamanda, nə qədər acınacaqlı olsa da, artıq gənclik dövründə də bu dahidə atası qarşısında az qala fobiya səviyyəsində qorxu və ehtiyat qalmaqdə imiş. Yaxud Saydisin həyatına baxsaq, görərik ki, onun valideynləri öz uşaqlarını dahi eləmək üçün ən qeyri-adi təcrübələrə

əl atırmışlar. Nəticədə tarixə asosial, psixoloji baxımdan zəif bir dahinin adını yazdırıa biliblər. İkinci vacib məqam: həmin istedadlı şəxslərdən heç biri sonralar öz övladına (əgər evlənib uşaq sahibi olurlarsa) eyni münasibəti göstərməyib. Niyə?! Öz aqibətini uşağınə rəva görmədiyi üçünmü? Öz missiyasından baş açıb, vaxt ayırıb övladının missiyası barədə düşünə bilmədiyi üçünmü? Bir vaxtlar valideyninin ona göstərdiyi qəddar, sərt münasibətdən pozulan psixikasının övladına da qismət olmasını istəmədiyindənmi? Əlbəttə, cəhd edənlər olub. Amma övladının əziyyəti qarşısında dözməyib onu rahat buraxıblar. İlahi lütfə insan əlinin müdaxiləsini artıq hesab ediblər. Bu suala irəlidə təkrar qayıdağıq və suallar öz cavabını tapacaq.

Kifayət qədər yayılmış bir rəyə görə, möcüzə uşاقlar öz istedadlarını gəncliyində qoruyub saxlaya, yaxud onun arxası ilə gedə bilmirlər. Bu deyilənin əksini sübut edən onlarla nümunə olsa da, bir həqiqət payı da vardır. Bu həqiqəti anlamaq üçün isə gəncliyin mahiyyətini dərk etmək lazımdır. Dahi rus şairi Mixail Lermontovun dediyi kimi:

*Xeyir və şərin badəsini mənə içirdib
Nəyə hazırlayıb məni Yaradan?
Nədən sədlər çəkib etirazlardan
Mənim gənclik ümidi lərimə?
Sənin həyatını mən bəzəyəcəm,
İnsanlar arasında şanın olacaq dedi!*¹

Biz təsadüfən bir neçə dəfə vurğulamadıq ki, uşaqlıq vaxtında istedadın üzə çıxmazı uşağıın iradəsindən və şüurundan asılı olmur.

¹ Лермонтов М.Ю. Стихотворения. Поэмы. Маскарад. Герой нашего времени, М., Худож. литер., 1984, с. 65.

*Uşaqlıq fiziki imkanların
kəşfidirsə, gənclik mənəvi,
ruhi imkanların dərki və
gerçəkləşməsidir.*

İlk dəfə yeriməyə başlayan uşaq necə sevinir, qaçıır, hoppanırsa, ilk sözlərini tələffüz etməyi öyrənən kimi durmadan danışırsa, gənc də öz mənəvi gücünü tanıdıqca elə sevinir, bütün imkanlarını sınamağa cəhd edir. Dediklərimizdə bir incə məqam var: uşaq özünü təbiətlə eyni görür, daha doğrusu, özünün fərqli olduğunu hiss eləmir. Yeniyet-məlikdən başlayaraq o, fərqli olduğunu hiss etməyə başlayır və təbiətlə üz-üzə dayanır. Nəticədə onda ya qorxu, ya maraq, ya da sonsuz hakimlik hissi doğulur. Hər bir halda da insan günü-gündən artan suallarla üz-üzə qalır. Məsələn, Ülvi sanki gerçəkliyin bütün ziddiyətlərini həll etməyə, bütün sualları cavablandırmağa çalışır:

*Özünə gəlməmiş bu zərbələrdən,
Yenə də gün gəlir – götürüb gəlir.
Yeni müəmmalar, yeni suallar,
Axtar cavabını, axtar birbəbir,
Tapmasan, üstünnü o toppuz alır.¹*

Xüsusilə vurğulayaq ki, məhz yaranan suallar, onlara verilən cavablar və axtarılan həll yolları gəncin potensialının, özünü axtarışın ilk təzahürləridir. Yaradanın bu gənci bir ailə, bir cəmiyyət, bir dövlət, yoxsa bütün bəşəriyyət üçün nəzərdə tutduğu bu məqamda bəlli olur. Necə ki, potensialı, istedadı bir cəmiyyət üçün nəzərdə tutulan bir gənc

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 28.

bəşəriyyət miqyasına yetə bilməz, eləcə də missiyası bəşəriyyət səviyyəsində olan gənci bir cəmiyyət çərçivəsində saxlamaq mümkün deyil.

Allah-Təala bəşəriyyətə öz sözünü hər zaman çatdırır və bu sözlər insana doğru seçim etmək, həqiqəti anlamayaq və özünü bir şəxsiyyət kimi yetişdirmək üçün bələdçi rolunu oynayır. Gah açıq mətnlərlə, gah da gizli işarətlərlə. Birinciləri yaymaq, tanıtmaq üçün Yaradan əxlaqına, düşüncəsinə görə yaxşı mənada fərqlənən şəxsləri özü seçib və peyğəmbər (nəbi/rəsul) olaraq insanların arasına göndərib. İkinciləri görmək, anlamayaq üçün də Allahdan bir lütf bəxş edilir. Bu, öz ruhu ilə Yaradanınə doğru yönələ bilən, Onun ilahi qatından bilik və enerji ala bilən hər insan ola bilər. Birincilər, yəni peyğəmbərlər tarixdə daha çox müdrik qoca, cəmiyyətdə, olduğu toplumda nüfuz sahibi olan kamil insanlar kimi tanınıblar. İkincilərin isə bəlli yaşı yoxdur. Onların cəmiyyətdəki yerini təyin edən də yaşları deyil, əməlləri olub. Bununla belə, tədqiqatımız əsas verir, iddia edək ki, ilahi işarətləri, gizli ilahi lütfələri gənc yaşda görmək, sezmək daha asandır, nəinki başqa yaşda. Bu o demək deyil ki, onlar yetkinlərdən daha ağıllıdır, yaxud daha layiqdirler. Əsla. Sadəcə, onların ruhu açıqdır, qəbul etməyə hazır vəziyyətdədir. Burada əhəmiyyətli bir məqama da diqqət yetirək. Dediklərimizdən belə məlum olur ki, Müqəddəs Cəbrayıl peyğəmbərlərə Allahdan vəhylər – biliklər gətirir və bu biliklər olduğu kimi, heç bir sözünə, əmrinə toxunulmadan insanlara çatdırılmalıdır. Din tarixindən də görünüşü kimi, burada şəxsi həmişə Allah özü seçim edir: Onun sözünü insanlara çatdıracaq şəxsi də, deyiləcək xəbərin məzmununu və zamanını da. Bu, vəhyidir, müqəddəs missiyadır. Bunu əsrlər boyu peyğəmbərlər insanlara düzgün

yoldan çıxmamaları üçün çatdırıblar. Ən vacibi isə, ən adil, ən kamil, ən gözəl, ən müdrik Yaradanın varlığından xəbərdar olsunlar deyə. Vəhy – Allahın insana vacib sözüdür, nəsihəti, insanları qəflət yuxusundan ayıldan ilahi xəbərlərdir. Missiya isə onların seçilmiş ruhlar vasitəsilə səslənməsidir. Bəzən sözlə, bəzən səslə, bəzən də əməllə. Sonuncu peyğəmbərimizlə (s) peyğəmbərliyə xitmə verilib. Vəhy isə kəsilməyib, kəsili bilməz – Allah öz bəndəsi ilə ünsiyyətini kəsməz! Çünkü Allahın sözləri bitə bilməz: “Əgər yer üzündəki bütün ağaclar qələm olsayıdı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsayıdı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir” (Qurani Kərim 31/27). Tarix boyu peyğəmbərlərlə yanaşı, Allah başqa təmiz ruhları da seçib ki, Onun bitməyən kəlamlarını bəşəriyyətə çatdırınsın. Və Allahın seçimi, vəkaləti bu gün sözün ən ulvi mənasında missiya şəklində davam edir. Bu seçilmişlərin əksər hallarda gənclər arasından olması da bir təsadüf deyil, əksinə qanuna uyğunluqdur. Çünkü gənclik ruhun bütün varlığı ilə yeni söz üçün açıldığı bir dövrdür. İlahi aləmlə əlaqə bu dövrdə daha möhkəm qurulduğuna görə, Yaradanın onun ruhuna söylədiyi kəlamları, həqiqətləri daha aydın eşidə bilir. İlahi iradə qarşısında isə bütün maddi maneələr acizdir, “Ol” deyilirsə, olur. Məsələn, 37 yaşında dünyasını dəyişsə də öz əsərləri, xüsusiilə Müqəddəs Məryəm, Madonna rəsmləri ilə şöhrət qazanan dahi rəssam Rafael Santinin qəbrinin üzərində yazılıb: “Burada dahi Rafael uyuyur. O həyatda olanda təbiət məğlub olmaqdan qorxurdu, ölümündən sonra isə ölməkdən qorxur” (lat. *Ille hic est Raffael, timuit quo sospite vinci, rerum magna parens et moriente mori*).

Dediklərimizdə çox vacib bir faktın üzərində təkrar

dayanaq. Bəli, Yaradan sözünü çatdırması üçün şəxsi Özü seçir, insana seçim qoymur. Onun işarətlərini anlamaqda isə insanın öz iradəsi və şüuru əhəmiyyətli rol oynayır. Yازımız boyunca biz döñə-döñə təkrar edirik ki, öz mənəvi dünyasını yeni kəşf edən bir insanın ruhu bütün paklığı ilə ilahi aləmdən gələn nura açıq olur. Gəncin həyat yolunda edəcəyi seçimdən asılı olaraq bu nur sonralar arta və ya azala bilər. Deyilənlərə münasibət olaraq, istər-istəməz belə bir sual yarana bilər: nə üçün gənc yaşda peyğəmbər kimi seçilən şəxslər azdır?

Gənc yaşın peyğəmbərliyə təsirini təhlil etmək üçün biz yalnız dördünün şəxsiyyəti üzərində xüsusilə dayanacaqıq: Yeremiya, İbrahim peyğəmbər, İsa Məsih və Məhəmməd peyğəmbər (s).

“Yeremiyanın kəlamları” adı altında Bibliyanın ayrıca bölməsində yəhudilərin ikinci böyük peyğəmbəri olaraq xatırlanan bu şəxsə Allah-Təala tərəfindən peyğəmbərlilik çox gənc, 15-20 yaşlarında verilib. Belə güman etmək olar ki, cəmiyyət kifayət qədər korlandığına görə onu xilas etmək üçün Allah-Təala hələ ana bətnində olan bir insanı seçib. Bibliyada deyilir: “Rəbbim mənə səsləndi: “Ana bətnində sənə biçim vermədən önce tanıdım səni. Doğulmaşıdan önce sənə seçdim, millətlərə peyğəmbər göndərdim.” Cavabında etiraz elədim: “Uca Rəbbim, mən danışmağı bacarmıram, çünki gəncəm”. Rəbbim: “Gəncəm demə. Səni göndərəcəyim hər kəsə gedəcək, sənə buyurdugum hər şeyi söyləyəcəksən. Onlardan qorxma, çünki səni qurtarmaq üçün səninləyəm.” (Bibliya: Yeremiya, 5-8). Yeremiya hadisəsində bir neçə maraqlı faktı vurgulayaq. Allahın ilk müraciətinə gənc etiraz edir, çünki nəinki özünü, heç Yaradanını da tanıyacaq, dərk edəcək yaşda deyildi –

danışmağı bacarmırdı. Burada yenə də uşaq yaşında xüsusi istedada malik olanlar – vunderkindlər yada düşür. Onlar da öz şüurları, iradələri ilə deyil, məhz Yaradanın istəyi ilə Onun verdiyi sözləri mexaniki şəkildə çatdırırlar. Yeremiya deyir: “Sonra (Rəbbim) əlini uzadıb ağızına toxundurdu: “Budur, sözlərimi ağızına qoyma. Budur, ölkələrin və mil-lətlərin kökündən qoparılib yixilması, yox edilməsi, yerlə bir edilməsi, təkrar tikilib ucaldılması üçün səni məsul etdim.” (Bibliya: Yeremiya, 9-10).¹ Diqqətə layiq daha bir məqam da bu peyğəmbərin tarixdə “ağlayan”, “əzab çə-kən”, “öz millətinə qarşı edən” biri kimi tanınmasıdır. İlahinin verdiyi ağır yükü, missiyanı daşımaq üçün gəncin şüuru, idrak səviyyəsi, demək olar ki, hazır deyildi, ona görə də çəkə bilmirdi. Onun şəxsiyyəti ilə peyğəmbərləyi heç cür uzlaşa bilmirdi. Məsələn, Yaradanın onun xalqı haqqında verdiyi qərara qarşı etiraz etməyə, hətta kafirlərə haqq qazandırmağa çalışırdı. İlahi hökmün daha güclü olduğunu, Haqqın qüdrəti yanında insanların acizliyini görəndə isə ağlayırdı, rastlaşlığı xürafatdan dəhşətə gəlirdi və qarşı edirdi. Elədikləri cəmiyyətdə ona peyğəmbərdən da-ha çox bir sırávi şəxs kimi münasibətin formallaşmasına sə-bəb olurdu. Bibliyaya istinadən belə düşünmək olar ki, Yeremiyanın gənc yaşı missiyasının məsuliyyətini dərk etmə-yə mane olurdu. O, seçilmiş bir peyğəmbər, ilahi kəlamların carçası olsa da, gəncliyi önə keçirdi və o, öz səsini ucaltma-ğə çalışırdı. Nəticədə, nə millətini xilas edə bildi, nə də onun öz daxili dünyasında bir harmoniya yarandı. Bir sözlə, acı bir təcrübədir. Əcəba, eyni proses, yəni Allah tərəfindən seçilmək və ilahi missiyanın daşıyıcısı olmaq başqa gənc peyğəmbərlərdə necə baş verib?

¹ Bibliya. <https://www.bibleonline.ru/bible/tur/24/01/>

İbrahim əleyhissalam da Haqqı çox erkən yaşda – 17 yaşında tanıyıb və cəmiyyətin bütürəst əqidəsinə baxmayaraq, Onu tanıtmağa başlayıb. Maraqlıdır ki, onun sonrakı yaş dövrləri haqqında hər hansı məlumat verilmir, yalnız ixtiyar yaşına çatanda övladının doğulduğu deyilir. Belə düşünmək olar ki, söhbət məhz şəxsiyyəti ilə çatdırıldığı həqiqətlərdən gedəndə onun yaşı ön plana çəkilir. Məsələn, onun erkən gənclik çağında öz mənəvi dünyasına müraciət etməklə Haqqı tapması, ümumiyyətlə, gənclik üçün bir nümunədir. Yeremiyadan fərqli olaraq o, nəinki halından şikayət etmir, əksinə, xoşbəxtidir, güclüdür, cəsarətlidir. O, öz millətinin, hətta atasının da taleyini deyil, Allahın ona verdiyi missiyanı düşünür. Yetkin, hətta yaşılı vaxtında isə övladının taleyini deyil, Allahdan aldığı əmri – övladını qurban verməyi düşünür.

İbrahim peyğəmbərin gənc yaşında yaşadığı tərəddüdlər, bir-birinə zidd düşüncələr özünü dərk etmək istəyən hər bir gəncə məxsusdur. İçindəki ziddiyyətlər gəncin xarakterinə bir dəyişkənlik verir, qeyri-sabit addımlar atmağa sövq edir. O, içindəki firtinaların kökünü ətrafında, təbiətdə axtarır. Məsələn, öz şəxsiyyəti ilə təbiətin təzadları arasında bənzərlik axtaran və öz missiyasını dərk etməyə çalışan Ülvi yazır:

*Ən dərin dərələr, müdhiş yarganlar,
Əlçatmadır dağların özülü olur.
Gülüşlər, harayalar, ahlar, amanlar,
Həmişə yan-yana düzülli olur.¹*

Öz mənəvi dünyasına nüfuz edənə qədər, ziddiyyətlərin həqiqi mahiyyətini anlayıb seçim edənə qədər gənc ətrafa sanki rentgen baxışlarla baxır, adı gözlə görünməyən

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 22.


rəngləri seçir, adı qulaqla eşidilməyən səsləri eşidir, harmoniyani duyur, heç kəsin unamadığı yerdə sevinc və ya qəm görür. Yalnız ziddiyyətlərin mənbəyini və mənasını tapan-dan və mənəvi dünyası durulandan sonra sakitləşir, özünü toplayır, hadisələrə fərqli prizmadan baxa bilir və seçimini edir. Başqa sözlə desək, üzərinə düşən missiyani yüklenir. Bundan sonra dünyanın hər şeyini öz rəngində görən gənc ilahi vəhdətin parçalanmasını da, zahiri parıltının, yaxud çirkabin əsl mahiyyəti görünməz etdiyini də çox aydın görür. Kyerkeqorun fikrinə görə, “etik mən ayrı-ayrı, parçalanmış anlara dağılmağa qoymayan mənəvi məsuliyyətdir: burada mən – həyatın müxtəlif şəraitlərinin təsiri ilə fərdlə baş verən bir şey deyil, onun müstəqil seçiminin nəticəsidir və buna görə də ona aid olan bir reallıqdır. Belə Mən daimi cəndlər tələb edir, çünki onun reallaşması xəyal və arzular-dan deyil, kənardan verilən istənilən şərtlərin diktə etdiyi əxlaqi ardıcılılıqdan asılıdır”.¹

İsa Məsih hadisəsində də digər peyğəmbərlərə bənzə-məyən məqamlar vardır. 30 yaşında peyğəmbərlik (Св. Евангелие от Луки 3:23)² verilən İsa, Quranın dediyinə görə, Allahın kəlamı və möcüzəsidir: “Həqiqətən, Məryəm oğlu İsa əl-Məsihancaq Allahın peyğəmbəri, (Cəbrail vasitəsilə) Məryəmə çatdırdığı bir söz və Onun tərəfindən olan bir ruhdur” (Qurani Kərim 4/171). Bu “ilahi kəlam” ilk dəfə anası Müqəddəs Məryəmin izzət-nəfsini qorumaq üçün Allahın hökmü (!) ilə körpə ikən dillənsə də, bu, peyğəmbərlik kimi deyil, möcüzə kimi qəbul edilir. Yalnız onun öz düşüncəsi, iradəsi, seçim bacarığı yaranandan

¹ Къеркегор С. Страх и трепет. Пер.: С.А.Исаева, М.: Республика, 1993, с. 11.

² Bibliya // <https://www.bibleonline.ru/bible/nrt/42/03/#23>.

sonra peyğəmbərlik missiyası başlayır. Vacib olan məqam da budur. Onu yoldan çıxartmaq və çörəklə sınaga çəkmək istəyən Şeytana deyir: “Ancaq çörəklə deyil, Rəbbin dilindən çıxan hər kəlamlı da yaşayır” (Matta, 4:3-5).¹ İsa Məsih ağızından çıxan hər kəlmənin məsuliyyətini dərk edir, çünkü onun özünə deyil, Haqqa məxsus olduğunu bilir. Qeyd edək ki, yəhudilikdə bir şəxs yalnız 30 yaşından başlayaraq öyrədə bilər. Bu səbəbdən, İsanı suya çəkən Yəhya da, İsa özü də məhz 30 yaşında insanların qarşısına çıxıb ilahi qanunları təbliğ edə və öz düşüncələri ilə onları inandırıbilir. Başqa sözlə desək,



Bu səbəbdən İsa bir Müqəddəs Kəlam olaraq cəmiyyətə 30 yaşında “səsləndi” və gəncliyinin bitdiyi ərəfədə – 33 yaşında missiyası fiziki olaraq bitdi.

Yeri gəlmışkən, tədqiqatımız zamanı müraciət etdiyimiz gənc yaşda öz sözünü deyib bitirən, öz missiyasını təmamlayan və maddi dünya ilə vidalaşan gənc mütəfəkkirlərə, şairlərə, hətta sərkərdələrə də “İsa ömürlü” gənclər demək olar. Onlar da sanki müəyyən bir sözü demək, bir əməli eləmək üçün mükəlləf olunurlar, qısa ömür ərzində onu həyatla keçirib gedirlər. Bəzən onların gənc olması, yaxud həyatla erkən vidalaşmaları ön plana keçəndə, bir təəssüf hissi yaranır: ömür vəfa etsə, daha nələr yaradardı?! Ancaq

¹ Yenə orada - 04/#3-5.

bu şəxslərin qoyub getdiyi əməl, yaxud söz mirasını anlayanda görürsən ki, heç nə yarımcıq qalmayıb, hər şey bitmiş, bütöv şəkildə təqdim edilib. İsa Məsih ona həvalə edilən dini çatdırıb rahatca qeybə çəkildiyi kimi, bu gənclər də öz “xəzinələrini” tam xərcleyərək, Allahın onların vasitəsi ilə bəşəriyyətə çatdırmaq istədiyini çatdırıb gedirlər. Burada əhəmiyyətli olan sözdür, illər deyil. Eyni zamanda, deyilmiş sözün məhz gənc yaşda dərk edilmiş bir həqiqətin izharı olmasıdır. Sanki buna görə də həmin şəxslərin özləri də yaşlarını deyil, vaqif olduqları həqiqətin vaxtında çatdırılmasını düşünürlər.

Məhəmməd peyğəmbərin (s) nümunəsi əvvəlkilərdən tamamilə fərqlənir. Əgər Yeremiyanın, İbrahimin və İsanın uşaqlığı və yeniyetməliyi haqqında geniş bir məlumat yoxdur, hətta bəzən onların gerçek tarixi şəxsiyyət olmaları haqqında mübahisələr belə yaranırsa, Məhəmməd peyğəmbər (s) haqqında bu məlumatlar müfəssəldir. İslam Peyğəmbərinin (s) Allah tərəfindən vəhy alana qədər necə bir həyat yaşaması, hansı düşüncə və əxlaqa sahib olması tarixi mənbələrdə öz əksini tapıb. Bunları izləyən adam Allahın öz müqəddəs kəlamının təbliği üçün necə bir şəxsi seçməsini açıq-aşkar anlaya bilər. Məsələn, Məhəmməd peyğəmbər (s) uşaqlığını, xüsusilə gəncliyini çox gözəl dərk etmişdi. Maddi dünyanın hər üzünü görmüşdü. O, erkən yaşda valideynlərini itirsə də, ticarətlə məşğul olub maddi nemətin əhəmiyyətini bilsə də, diyar-diyan gəzib dünyanın gözəlliklərini görsə də, seçimini düzgün edə bilmışdı və buna görə də Əmin adını qazanmışdı. Təsadüfi deyil ki, sonralar Qurani kərimlə yanaşı, peyğəmbərin (s) kəlamları, şəxsi həyatı da İslamin təbliği, tanınması və yayılması üçün nümunəyə,

vəsaitə çevrildi. Başqa sözlə desək, Məhəmməd peyğəmbərin (s) nümunəsində gəncliyin kamil bir yetkinlik üçün əhəmiyyətini, gələcək həyat üçün necə bir işq ola biləcəyini görmək mümkündür. Deməli, gəncin düşüncəsində daha tez durulma halının baş verməsi üçün o, uşaqlıqdan böyük bir xəzinənin “açarı” kimi yetişməlidir. Dahi mütəfəkkir Lev Tolstoy da sanki gənci buna ürəkləndirir: “Uşaqlıqdan çıxan oğlanlar və qızlar, ruhunuzda ilk dəfə bu suallar baş qaldıranda özünüzə inanın: mən nəyəm, niyə yaşayıram, ətrafimdakılar niyə yaşayır? Başlıcası və ən həyəcanlı sual isə, mən və ətrafimdakılar düzgünmü yaşayırıq? ...Bu ziddiyətlərdən qorxmayıñ; əksinə, bilin ki, sizin bütün ətrafla olan bu ziddiyyətdə sizdə olan ən yaxşı şey əks olunub – həmin o ilahi başlangıç ki, onun həyatda təzahürü bizim varlığımızın nəinki başlıca, həm də yeganə mənasını ehtiva edir”.¹ Belə məlum olur ki, varlığın ən vacib nüvəsini tanımaq və deməli, bütün çətinliklərə də baxmayaraq, öz məqsədinə çatmaq üçün özü ilə ətrafi arasındaki ziddiyyətin mahiyyətini və bununla öz unikallığını dərk etməlidir.

Gənclik insanın bütün potensialının tam açıldığı bir dövr olduğuna görə, ən qeyri-adi addımı da bu dövrdə ata bilir. Belə demək olar ki,



Bir var edilən diktəni yerinə yetirən uşaq, bir də var

¹ Толстой Л.Н. Верьте себе..., с. 63.

artıq kifayət qədər maddiyyatla tanış olandan sonra Allahın verdiyi bilikləri görmək, anlamaq və onları həyata keçirməyə çalışmaq. Bunun çox gözəl nümunəsini german-skandianav eposu “Nibelunqlar haqqında nəğmə”sinin baş qəhrəmanı Ziqfridin simasında görmək olur: o, qolunun gücünə bir dəmirçidən qəhrəmana çevriləs də, məhz ruhunu dinləməyi bacarmadığına görə nəinki özünü və bütün gələcək nəslini, üstəlik öz şəhərini də, xalqını da məhvə düşçər edir.

Uşaqlığın bitməyi öz iradəsinin artıq formalaşması, malik olduğu bilikləri, bacarıqları dərk olunmuş şəkildə qəbul etməsidir. Düzdür, bunu qəbul etməklə uşaqlığa məxsus bir çox şeylərdən məhrum olur, möcüzələr bitir, amma əvəzində başqa imkanlar açılır, başqa möcüzələr dövrü başlayır. Gənclik dövründə uşaqlığa məxsus iradəsizlik, kənar təkani gözləmək artıq mənfi effekt verir: dərk olunmamış istedad sönməyə başlayır, malik olduğu imkanlar görünməz, istifadəsiz qalır. Əgər uşaq vaxtı öndə istedad durursa və onun hələ formalaşmamış Mən-i də bu istedadın kölgəsindədirse, gənclikdə şəxsiyyət önə keçir və o, malik olduğu başqa keyfiyyətlərini də üzə çıxarmağa çalışır, Mən özünü yüksək səslə, pafosla tanıtmaq istəyir. Dünənə qədər valideynin təzyiqində qalan bir uşaq öz kimliyini sübut etməyə iddialanan gəncə çevrilir. Ən vacibi isə, bir uşaq malik olduğu istedadını idarə edə bilmədiyinə görə ona tabe olurduса, bir gənc, əksinə, indiyə qədər yalnız bu istedada xərc-lənən enerjisini parçalaya bilir, biliklərini öz istədiyi, arzu etdiyi istiqamətə yönəldə bilir. Nə qədər qəribə səslənsə də, nadir möcüzə kimi qəbul edilən bir uşaq da gənclik yaşına çatanda adı insanlar kimi onun tələblərinə tabe olmalı, eyni seçimləri etməli olur. Çünkü gənclik həm orqanizminin, həm də ruhunun öz tələbləri, öz imkanları, öz enerjisi olan

bir fenomendir.

Bəli, gənclik insanın fiziki bacarıqları ilə yanaşı ağlının, mənəviyyatının da qapılarının taybatay açılmasıdır. Zamanı və şəraitə uyğun olaraq, ən vacibi isə, gəncin öz iradəsi ilə etdiyi seçimə görə onlar ya bir-birini tamamlayır, bir-birinə təkan verir, ya da, əksinə, rezonans kimi yüksək həddini yaşayıb sönməyə məhkum olur. Onu da əlavə edək ki, öz seçimində yanılmayan şəxslər, eyni səviyyədə olmasa da, başqa bacarıqlarını da qoruya bilirlər. Məsələn, deyilənə görə, Eynşteyn uşaqqı vaxtı çox gözəl skripka çalırmış və musiqi müəllimi onun məhz musiqiçi olması üçün israr edirmiş. Maraqlıdır ki, seçimi fizika olsa da, Eynşteyn skripkadan ömrünün axırınadək ayrılmır, hətta xırda məcəlislərdə ifalar da edir. Səbəbini özü belə izah edir: "Musiqi və fizika sahəsində tədqiqat işi fərqlidir, ancaq tək məqsədlərinə görə əlaqəlidirlər – naməlumu ifadə etmək həvəsi. Onların reaksiyaları fərqlidir, ancaq bir-birini tamamlayırlar. Elm Təbiətdə, musiqi isə insan ruhunda olan naməlumu açır. Üstəlik musiqidən başqa bir şeylə açılmayan naməlumu".¹ Deməli, ağlı ilə bacarığı və istedadı bir-birini tamamlayanda yaradıcılıq enerjisi nəinki tükənmir, əksinə, daha da artır və keyfiyyətlərinə də müsbət təsir göstərir.

Eynşteynin sözlərində əhəmiyyətli bir məqama biz də diqqət çəkək: insan təbiətlə bərabər ruhunun da dərinliklərinə nüfuz etməlidir ki, bilikləri də, şəxsiyyəti də tam olsun. Üstəlik nəzərə alsaq ki, ruh insanların öz Yaradıcı ilə bilavasitə ünsiyyət məkanıdır, o zaman belə qənaətə gəlmək olar ki, ruhunun verdiyi işıqla baxan insan öz potensialını daha

¹ Свицкая Л.М. Альберт Эйнштейн и музыка
<http://www.delphis.ru/journal/article/albert-einstein-i-muzyka#19>

aydın görə bilir. Əslində bu, təəccüblü deyil. Hər halda Yaradan daha yaxşı bilir ki, bu insana nə verib, onu hansı misiya ilə göndərib. Deməli, gənclik insanın öz ruhu ilə ilk ünsiyyətinin, onun imkanları ilə ilk tanışlığının dövrüdür. Bəlkə də bu səbəbdən, gənclərin enerjisi tükənməz, özləri həyat eşqi ilə dolu olurlar, çünki fiziki imkanları ilə yanaşı, ilahi aləmə də yolları açılır.

Bələ məlum olur ki, hər nə qədər gənclik öz sözünü desə də, öz şərtlərini, tələblərini irəli sürsə də, uşaq yaşlarında toplanan biliklər, qazanılmış vərdişlər, inkişaf etdirilmiş bacarıqlar nəinki itmir, əksinə, təməl rolunu oynayır. Düzdür, bəzən gənclik bu təməlin üzərində tamamilə fərqli bir bina da qura bilir. Hətta özündə yeni təməl yaratmaq cəsarəti tapanlar da olur. Bununla belə, uşaqlıqda əldə etdiyi bilikləri, vərdişləri mütləq haradasa özünü göstərir.

Ruhunu tanıyıb onunla ünsiyyət qurmağa başlayan, eyni zamanda saysız suallara cavab axtaran gənc gedəcəyi həyat yolu üçün belə bir seçim qarşısında qalır: maddi dünyanın cazibəsi, yoxsa ilahi lütfün məsuliyyəti? İlk baxışda birinci yüngül, parlaq, həyat eşqi ilə dolu, ikinci sakit təbiətli, ağır bir yük kimi görünür və elə buna görə də adı gənclər əksər hallarda birinciyə üstünlük verirlər. Eyni hal öz istedadının yükünü çəkə bilməyib maddi zövqlərlə ondan xilas olmaq istəyənlərə də aiddir. Burada çox əhəmiyyətli bir məqam var: Həqiqətə gedən yol tədricən, insanın yaşına və düşüncəsinə uyğun şəkildə açılır. Qurani kərimdə də deyildiyi kimi, “Göydən su endirdi və çaylar öz arxlarına (tutumuna) görə çağlayıb axdı” (Qurani Kərim 13/17). Əks halda, biliklər “daşır”, təsəvvüfdəki şatahat hadisəsi baş verir: insan ona açılan bilikləri içinə sığışdırıa bilmir və onlar ətrafa dağıılmağa başlayır. Nəticədə ya özü

cəmiyyətdə dəli kimi tanınır, ya da ətrafdakılar üçün tamamilə qaranlıq olan bilikləri yaymaqla xeyir əvəzinə zərər verir. Nümunə olaraq tarixdə daha çox bu cəhətləri ilə yadda qalan sufı mütfəkkirlər Əbu Yəzid Bistamini, Mənsur Həllaci göstərmək olar. Belə şəxslər gəncliyi ilə missiyası arasında tarazlığı qura bilmirlər, missiyalarının ağırlığı altında ömrü boyu əziyyət çəkirlər, Yeremiya peyğəmbər kimi lənətlər yağıdırırlar. Ancaq yazılmayan bir qanundan kənara çıxa bilmirlər: gənc orqanizmlə yanaşı, ruhun da öz enerjisi var və birincidən qat-qat güclüdür. İstedadın miqyasından asılı olaraq həmin enerjinin qüdrəti də artır. Buna görə də, ruhu susdurmaq, üstəlik o, Yaradandan ilahi bir lütf, missiya alıbsa, maddi maneələrlə qarşısını almaq mümkün deyil, yoxsa o, sahibini incidəcək, mənəvi böhrana salacaq. Belə insanlar daim daxili bir mübarizə içində qalırlar. Bəziləri israrla orqanizminin zövqünün arxasında getmək istəyəndə, ruhunun malik olduğu ilahi lütfə sahib çıxməq istəməyəndə həmin enerji məhvədici qüvvəyə çevrilir – ya fiziki, ya da mənəvi. Məsələn, məlumata görə, dahi rəssam Rafael Santinin, yaxud bəstəkar Motsartın sürdük-ləri qeyri-sağlam həyat tərzi onların erkən yaşda xəstəliyə düşçər olub dünyadan köçmələrinə səbəb olub. Əlbəttə, Santinin, yaxud Motsartın malik olduğu istedad elə bir səviyyədə idi ki, heç bir fiziki maneə, parıltılı cazibə onun qarşısını ala bilmirdi. Sübut isə yaranmış neçə möhtəşəm şədevrlərdir. İstedad nisbətən aşağı səviyyədə olanda isə, maddi dünyanın cazibəsi qalib gəlir, istedad tükənir, təkrar həmin yaradıcılıq enerjisini qaytara bilməyən gənclər isə mənəvi boşluğa düşür, həyat onlar üçün öz əhəmiyyətini itirir. Tarixdə belə tükənmə hadisələri kifayət qədərdir. Onlardan yalnız birinə diqqət çəkək.

XX əsrin əvvəllərində bir qrup gənc həmin dövr üçün yeni və dəbdə olan “treş-metal” – ağır rokun ekstremist qolunu təmsil edən “Slayer” (“Qatıl”) qrupunu yaratmışdır. Dövrün ruhuna – eybəcərliyin tərənnümünə uyğun gələn musiqilər ifa etdiklərinə görə bu gənclər qısa müddətdə çox məşhurlaşdırılar, albomları bütün nüfuzlu festivallarda təqdim edildi, ən yüksək musiqi mükafatlarına layiq görüldülər. Təbii ki, bu şəxslər gözəl musiqi bacarığına və müəyyən istedada malik idilər. Lakin dövrün, cəmiyyətin ruhuna uyğun olaraq onlar sənət əsərlərinin insan psixikasına pozucu təsirinin altına düşmüşdülər və təqdim etdikləri musiqilər bunun əks-sədası idi. Onlar bu istiqamətdə “yeniliklər” axtarır, sınaqlar keçirirdilər. “Slayer” qrupu həmin dağlıdıçı axının meyvəsi və qurbanı oldu. Məsələn, onların musiqi albomlarında, xüsusilə “Diabolus in Musica” (Şeytan musiqidə) adlı 7-ci albomunda dinin fərqli, neqativ yozumunu, qorxunu, manyaklılığını və silsilə qatilliyi tərənnüm edirdilər. Umberto Eko bu albomu “eybəcərlik tarixinin bitməsinə gözəl nümunə”¹ adlandırmışdı. Amma bəlkə də bunu eybəcərliyin kulminasiyası və ya tam kompleksi adlandırısaq, da-ha dəqiq olardı. Həmin hadisədən az sonra, yəni XX əsrin sonu və XXI əsrin əvvəllərində, Ekonun ifadəsi ilə desək, diabolus bütün sahələrin sevimli obyektiñə çevrildi. Nəticədə neçə istedadlı gəncin həyat enerjisi yarıda qırıldı və mənfi düşüncələrlə yükləndi. Maraqlıdır ki, kimsə qrupun hələ də fəaliyyət göstərdiyini və enerjilərinin tükənmədiyini iddia edə bilər. Lakin Ekonun da sözlərini nəzərə alsaq, belə cavab vermək olar ki, mənəvi baxımdan çökən bir cəmiyyətdə, insanın tükəndiyini, düşdüyü və heç cür çıxa

¹ История уродства. Под редакцией Умберто Эко. М., Слово/SLOVO, 2007, с. 420-421.

bilmədiyi mənəvi və düşüncə böhranını görmək çox çətindir.

Belə məlum olur ki, gəncliyin səviyyəsi uşaqlıqdan asılı olsa da, özü müəyyən dərəcədə müstəqil şəkildə də qərar verib sıfırdan başlaya bilir. Bunun üçün onun kifayət qədər imkanı da, enerjisi də, potensialı da vardır. Yetkinlik isə gənclikdən bütünlüklə asılıdır və sıfırdan başlamaq, əvvəlki biliklərindən, vərdişlərindən fərqli yol tuta bilmək imkanları qat-qat azdır. Buna görə də, gənc nə qədər mükəmməl olarsa, yəni özünü, öz potensialını kəşf etmiş, gedəcəyi yolu dəqiq müəyyənləşdirmiş, nəyə qadir olduğuna inanmış olarsa, bir o qədər kamil olar. Leonardo da Vinçi deyir: “Gənclikdə elə bir şey qazan ki, qocalığın illər ərzində verdiyi zərəri qarşılıya bilsin. Anlayanda ki, qocalığın qidası müdriklikdir, gənclikdə elə et ki, qocalığın ac qalmasın”. Dahi rəssam, guman ki, yetkin vaxtında bu incə məqamı vurğulayır: *qocalığın qidası məhz gənclikdə toplanır, müdriklik gənclikdə tanınır*. Ömrünün baharında, “mudriklik toplayan” yaşında olan Ülvi bunu şeirində belə ifadə edir:


*Dünyanın dərd, qəmini,
Sağaldayıdım, siləydim,
Qoca müdrikliyini,
Kaş indidən biləydim.¹*

Yuxarıda da qeyd etdiyimiz kimi, insan körpə yaşlarında ilahi aləmdən hələ kifayət qədər uzaqlaşmamış olur və bu səbəbdən bir çox həqiqətlərdən daha çox agahdır. Gənclik insanın ilahi aləmlə əlaqəsinin kəşfi, tanınmasıdır. Ondan uzaqlaşmaq, yaxud yaxınlaşmaq artıq insanın şüurlu

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 122.

şəkildə verdiyi qərardan asılı olur. Bu seçim yetkinlik dövründə insanın bilik mənbəyini, fəaliyyət hüdudlarını təyin edir, taleylü sualların cavablarını verir: insan yalnız beyni ilə maddi dünyadan anladıqları ilə kifayətlənəcək, yoxsa ruhu ilə ilahi aləmdən də biliklər alacaq; insan maddi dünyanın şərt və tələbləri ilə fəaliyyət göstərib, səbəb-nəticə zəncirinin bir halqasına çevriləcək, yoxsa mənəvi dünyasının verdikləri ilə özü də yaradıcılıqla məşğul olacaq və zaman-məkanın hüdudlarını aşan əsərlərə imza atacaq? Məsələn, yəhudü əsilli alman filosofu, Husserlin tələbəsi Edith Stein yeniyetmə, hətta erkən gənclik çağında ateist olacağını qərara alsa da, 33 yaşında ilahi qüdrətin, sanki aydınlanmanın şahidi olur və sərt, qəti bir qərar verir – katolikliyi qəbul edib rahibə olmaq. Bu qərarı Steinin həm şəxsiyyətinə, həm təfəkkürünə bir orijinallıq qatdı, həm də onun tərixdəki yerini təyin etdi. Onun gəncliyində topladığı fəlsəfi biliklər ilahi bir aydınlanma ilə sanki tamamlandı. Nəticədə gənc bir tədqiqatçı yetkin bir filosofa çevrildi.

Bəli,



Dediymizin bariz nümunəsi kimi İbrahim peyğəmbəri də göstərmək olar. Bütün uşaqlığını, yeniyetməliyini mağarada, cəmiyyətdən kənarda yaşayan bir şəxs, təbii ki, öz düşüncəsinin hüdudlarını ilk növbədə, maddi dünyada –

ayda, ulduzda, öz əhatəsində axtarır. Eyni zamanda, ruhunun fitrətən malik olduğu imanı da onu düşündürür. Ona batan, yox olan şeylər deyil, yoxdan var edən Tanrı daha möhtəşəm görünür: “And olsun ki, Rəbbim mənə doğru yolu göstərməsəydi, əlbəttə, yolunu itirən kəslərdən olardım” (Qurani Kərim 6/77). İstər-istəməz sual yaranır: Əcəba, Rəbbi İbrahimə doğru yolu necə göstərdi? Cox sadə. Ona bu möhtəşəm varlıqların bir Yaradanı olduğuna işaret etməklə. İbrahim peygəmbəri maddiyyatın fövqünə qaldıran onun kor inamı deyil, məhz düşündürən imanı oldu. Əslində, məhz gənc yaşı onu sövq edirdi ki, ətrafına elə müşahidəçi, şübhəçi baxışlarla baxsın və həqiqəti görə bilsin: “(İbrahim) dedi: Allah məni doğru yola saldığı halda, siz Onun barəsində mənimlə mübahisə edirsiz? Rəbbimin istədiyi hər hansı bir şey istisna olmaqla, mən sizin Ona şərik qoşduğunuz bütlərdən qorxmuram” (Qurani Kərim 6/80). Əslində, çox ağır bir seçimdir. Dünənə qədər yeniyetmə olan bu gün nəinki gəldiyi yolu təhlil edib doğrunu yanlış təyin etmək iddiasına qalxır, üstəlik özündə dədə-babasının getdiyi yolu darmadağın etmək üçün cürət də tapır.

Proseslərin nisbətən fərqli inkişafını “Bilqamış” (Gılqamış) dastanında görmək mümkündür. Bilqamış öz gənc yaşında çox böyük addımlara iddiyalanır, ancaq əvvəlki nəsillərə deyil, Tanrıllara meydan oxuyur, onlara bərabər olmaq üçün ölməzliyin sırrını axtarmağa başlayır və sonu görünməyən yolculuğa çıxır. Əslində, təəccübüllü deyil. Belə bir cəsarətlə özündən qat-qat artıq güclünün üstünə gedən və ruhunun əzminə görə qalib gələn ancaq gənc ola bilər. Bu dastanda iki an xüsusi diqqətə layiqdir. Birincisi, Bilqamışın axtarışa sövq edən məhz qorxudur. O daha böyük, da-ha qüdrətli bir qüvvənin varlığını və onun qarşısında öz

acizliyini görür. Özünü hər kəsdən güclü gördüyü halda anlamadığı bir qüdrət qarşısında qorxmalı olur. Nəticədə bu qorxu və cəsarət bir-birinə təkan verərək onu irəli aparır. İkinci məqam isə yenə də gəncliyin öz mahiyyətinə dönməklə özündə inkişaf üçün yeni bir təkan tapmasıdır. Bu dastanda Bilqamışın nümunəsində olduğu kimi, gəncin hər hansı kənar bir çıçəyə ehtiyacı yoxdur, çünki lazımlı olan hər şey onun fitrətində var, sadəcə, onu anlamaq, görmək lazımdır. Məsələn, səfərindən peşman qayıdan Bilqamış öz tikdiyi qalanı – Uruku göstərir: “Bax, nə gözəl şəhərdir mənim şəhərim – Urukum, – dedi. Bunları söyləyərkən hamısı gözlərinin qarşısından keçdi. Birdən çökmiş çiyinləri diğəldi, özünə bir güvən və canlılıq gəldi. Addımlarını tezləşdirdi. Çox tez bir zamanda sevimli şəhəri Uruka qovuşmaq istəyirdi”.¹ Kiçik, lakin əhəmiyyətli bir detal: ruhun reallaşdırıldığı arzularla qazandığı həyatın yanında bədənin ölümsüzlük axtarışı ötəri bir həvəs kimi qalır. Əslində, məhz gənc yaşda, həyat yolunun düz başlangıcında ətrafa deyil, öz ruhuna, daxili dünyasına müraciət eləmək insanı yanlış seçimdən qoruya bilir. Dediyimizə daha bir nümunə İbn Tufeylin məlum “Hayy b. Yaqzan”² əsəridir. İlk dəfə ana Ceyranın ölümündən sonra varlıq haqqında düşüncələrə qapılan gənc ömrü boyu bu adda mənəvi təcrübəsi, düşüncələri ilə öz içindəki mahiyyətə doğru yönələ bilir, indiyə qədər olduğu mühit, gördüyü varlıqlar onu qane etmir. O

¹ Bu sonluq dastanın türk və Azərbaycan dilindəki versiyalarında fərqlidir və biz üstünlüyü türk dilində olana vermişik, çünki oradakı sonluq daha məntiqlidir. Bilqamış dastanı (hər şeyi bilən adamın dastanı). tərc. İ.Öməroğlu, Azərbaycan ensiklopediyası HPB, 1999. Tarihte İlk Kral Kahraman Gilgames. Muazzəz İlmiye Çig.3. basım // <https://turuz.com/fa/book/title/gilgemish-tarixde-ilk-kiral-kahraman>.

² İbn Sinanın da eyni adda və məzmunda əsəri vardır.

anlayır ki, bu cansız orqanları idarə edən daha böyük bir güc var. Maraqlıdır ki, əsərdə Hayy b. Yaqzan hər hansı atanın övladı kimi deyil, öz-özünə, ilahi qüdrətlə yaranmış bir şəxs kimi təqdim edilir. Belə zənn etmək olar ki, söhbət burada Allahla insan arasındaki vasitəsiz əlaqədən gedir. Sonralar, artıq yetkin yaşında o, adanı tərk edərək bildiyi həqiqətləri hər kəsə öyrətmək istəyir. O bir daha əmin olur ki, insan o həqiqətlərə öz daxili axtarışları, öz mənəvi təcrübəsi ilə gəlməsə, hər şey ona qaranlıq qalar, xeyirdən çox ziyan verər. Bu hadis müəyyən mənada İbrahim peyğəmbərin hekayətini xatırladır. O da öz düşüncələri, öz könül dünyasını araşdırmaqla həqiqəti dərk edir, Haqqı tapır, ancəq öz inancını digərlərinə izah edə bilmir. Onun bildikləri, inandığı yalnız olduğu mühitə zamanla təsiri ilə aydın olacaq. Bu romanda gəncin adının “Diri”, “Həyat” sözü ilə eyni köklü olması da təsadüf deyil. Axı,

*gənclik insanın qanunda,
ruhunda həyatın qaynacı
bir dövrdür və məhz belə
güclü bir enerjinin düzgün
istiqamətləndirilməsi insa-
nin həm özünüñ, həm də
ətrafinın taleyiñə müsbət
təsir göstərə bilir.*

Bu enerjinin tükənməməsi üçün isə mənbə ilə – İlahi aləmlə əlaqə qırılmamalıdır. Bəli, bir var təfəkkür aldığı biliklərə uyğun olaraq böyüyə, məcraya düşə, bir də var, bu biliklər təfəkkür qabına sığmaya. Bu bilik qabı ya böyüür, daha artıq bilik almağa qadir olur, ya da qaba uyğunlaşaraq

elə o ölçüdə biliklərlə kifayətlənməli olur. Məsələn, Cəlaləddin Ruminin “Məsnəvi” sindəki məşhur qamış obrazına Blez Paskalda (1623-1662) da rast gəlinir, ancaq fərqli bir təqdimatda. Hər iki mütəfəkkirdə qamış bir insan təcəssümüdür. “Məsnəvi”də qamışdan düzəldilmiş ney keçmiş məkanının, əsl vətəninin həsrətindən nələ çəkir. O bilir ki, daha ali bir məkana aiddir və buraya – bu maddi aləmə düşməklə o əzab çəkir. O zatən burada bitir, insanların dərdindən halidir, köksündə açılan hər kəsiyin öz səsi, öz sözü var. Daha vacibi isə, o, daim öz vətənini düşünür, yəni ilahi aləmlə əlaqəsini itirmir və bu ona güc verir. Mövlana “Məsnəvi”-sini bu beytlərlə başlayır:


*Dinlə, bu ney necə şikayət edər,
ayrılıqları necə anladar:
Məni qamışlıqdan kəsəndən bəri fəryadımdan
kişi, qadın, hər kəs ağlayıb inlədi.
Ayrılıqdan parça-parça olmuş, ürək istərəm ki,
aci dərdini açım.
Əslindən uzaq düşən adam yenə vüsal
zamanını axtarar.¹*

Paskalın da qamışı düşüncəli, qəmlidir, çünki bu nə-həng dünyada, sonsuzluqda öz zəifliyini, acizliyini görür. Onun nə bir güman yeri, nə də tutacaq dəstəyi var və yalnız şüurunun çata biləcəyi şeylərlə hansısa əlaqəni qura bilir.² Düzdür, Paskal da sufilər kimi bütün dünyani insanın simasında, şəxsində axtarır. Lakin bu artıq makro və mikro

¹ Mevlana Celalettin Rumi. Mesnevi. Terceme ve şerheden Tahir-ul-Mevlevi. İstanbul, Şamil Yayinevi, I, 1995, 1-4.

² Паскаль. Мысли // Человек: Мыслители прошлого и настоящего о его жизни, смерти и бессмертии. Древний мир – эпоха Проповедования. М., Политиздат, 1991, с. 285.

aləmlər deyil. Burada insan təbiətin bir hissəsi, daha doğrusu, kiçik qara bir nöqtəsidir. Elmi kəşflər sayəsində insan birdən-birə nəhəng bir sonsuzluq qarşısında tək və gücsüz qalıb. Bu, normaldır. Çünkü təfəkkürü bunlara hazır deyil.



Bəzən bu mübarizə Don Kixotun yel dəyirmanı ilə mübarizəsinə çevrilir və onun daha gənc yaşlarında tükənməyinə gətirib çıxara bilir. Bir daha təkrar edək ki, ruhununda imkanlarından istifadə edib ilahi aləmdən əlavə enerji və bilik ala bilirsə, bu tükənmə baş verməz. Yenə Mövlana və Paskal nümunəsinə qayıtsaq, görərik ki, Mövlana bu həqiqətlərə artıq yetkinlik zamanında və Şəms Təbrizi kimi bir ustadın bələdçiliyi ilə tədricən çatmışdı. Paskal isə uşaq vaxtında istedadı ilə parlasa da, gördüyü ən adı məişət hadisəsinin mahiyyətini düşünsə də, hətta 11 yaşında qab-qacağın toxunuşundan yaranan səsləri dinləyərək məşhur “Səslərin traktatı”nı yazsa da, yalnız 31 yaşında gecəyarısı aldığı ilahi bir nurlanma ilə ruhunun imkanlarını tanıdı və bütün həyatı anidən dəyişdi. Maddi dünyadan dar çərçivəsindən qəfil geniş aləmə çıxan bir gənc, təbii ki, belə bir qorxu, təşviş yaşamalı idi. Bu onun qamış obrazında çox aydın təsvir edilib. Məsələn, şahidlərin dediyinə görə, 37 yaşında Paskal artıq dünyagörmüş, yorğun bir qocaya

bənzəyirmiş. Yuxarıda vurğuladığımız kimi, gənclik böyük bir xəzinənin açılmasıdır, biliklərin toplanması, həm dünyanın, həm ilahi aləmin, həm də öz Mən-inin kəşfi dovrüdür. Hazırıqsız gənc isə əzab çəkir, sənmamaq üçün bütün gücünü-qüdrətini toplayır... və ruhunun köməyi ilə düzgün yol seçib, davam edə bilir. Bu isə onu gənc yaşında qocaldır, dəliqanlı vaxtında müdrikləşdirir. Qarşısındaki kainatın nəhəngliyindən yaranan təşvişi, yorğunluğu gənc şair Ülvi Bünyadzadənin misralarında da görmək mümkündür:

*Mən bir koram, kor bir rəssam, kor bir şair,
kor bir insan,
Bu cahani görürəmmi, görmürəmmi?
Bəs nə üçün?*¹


Bəlkə də bu səbəbdən – yükün ağırlığına və dərkinə dözməyən, malik olduğu biliklərlə gəncliyi arasında harmoniya tapa bilməyən vunderkindlər əksər hallarda gənclik dövründə fərqli həyat yolu seçilir, indiyə kimi olanları sanki qıfillayaraq fərqli bir həyat yoluna üstünlük veriblər.

Deyilənlərdən belə bir nəticə çıxartmaq olar ki, gənclik dövründə özünü kəşf etmiş hər gənc haqlı olaraq özünün Allah tərəfindən seçildiyini düşünür. Xatırladaq ki, Allah insanı kütləvi şəkildə deyil, fərdi yaratır, hər biri ilə ayrıca əhd bağlayır, hər birinə fərdi şəkildə ruh üfürür. Deməli, öz ruhunun mahiyyətinə nüfuz edə bilən bir gəncin belə düşünməsi təsadüf deyil, əksinə, təbiidir. Bu, bir tərəfdən xüsusi qürur versə də, digər tərəfdən, cəmiyyət arasında fərqli olduğunu görür və bundan sixılır, təcrid olunur. Məsələn, Lermontov sanki Yeremiya kimi şikayət edir:

¹ Bünyadzadə Ü. Bir ölümün acığına. Bakı, "Gənclik", 1993, s. 43.

*Yerlərin, göylərin əzəl hakimi
Mənə peyğəmbərlik verəndən bəri,
Açılib qarşısında bir kitab kimi,
Qəzəbli, qərəzli başər gözləri.¹*

Bəli,



Həqiqi peyğəmbərlərdə bu seçim Yaradana məxsus olur, onun öz iradəsinin bir rolü qalmır. Məsələn, Yeremiyanın etirazına, yaxud Məhəmməd peyğəmbərin (s) oxuma-yazma bilməməsinə baxmayaraq, onlara ümumbəşəri həqiqəti çatdırmaq tapşırılır. Digər şəxslərdə isə vəziyyət fərqlidir – onlar bəxş edilən ilahi lütfü öz bacarıqları, təfəkkür-ləri miqyasında qəbul və daha sonra təqdim edə bilirlər. Bəzən hətta sürdükələri həyat tərzi uyğun gəlmədiyinə, yaxud seçdikləri yol yanlış olduğuna görə həmin fitri istedad ümumiyyətlə açılmamış qalır, deyilməli olan Haqq söz növbəti vasitəcisinə gözləməli olur.

Onu da əlavə etmək lazımdır ki, gənclər yalnız həyatının seçimini etməklə kifayətlənmir, həm də onun vasitəsilə gerçəkliyə təsir göstərməyə, onu öz gördüyü rəngə boyamağa: çırkabdan təmizləməyə, ya da, əksinə, məhv etməyə cəhd edirlər. Gənc maddiyyatla ilahi aləm arasında qalır və ortaq məxrəci, tarazlığı tapmağa çalışır. Bəzən maddiyyat

¹ Lermontov M.Y. Seçilmiş əsərləri. Bakı, Çəşioğlu, 2006, s. 84.

güt gələ bilir və yalnız gəncin ilahi aləmi, əbədiyyət tanımı onu bütünlükə maddiyyat içində əriyib olmasının qarşısını alır, eyni zamanda, ona enerji verir, dünya xaosunda tükənməsinin qarşısını alır. Başqa sözlə desək, gənc çirkabı görəsə də, ondan qaçmır, əksinə, üstünə gedib onu təmizləməyə çalışır. İbrahim peyğəmbərin gənc yaşıının verdiyi cəsarət idi ki, qorxmadan cəmiyyətin, ata-babalarının inanclarının əleyhinə getdi. Yaxud yaritanrı yarıinsan olan Prometey öz yaratdığı varlıqları – insanları Zevsdən qorumaq, qaranlıqdan, soyuqdan çıxartmaq, bir sözlə, Zevsin onlara etdiyi zülmə son qoymaq üçün özünü qurban verdi. O, atacağı addıma inanır və bu, ona cəsarət verir. Buna yaxın daha bir obraz isə rus yazıçısı Maksim Qorkinin 26 yaşında yazdığı “İzergil qarri”dakı Dankodur: qaranlıqdan və bataqlıqdan öz millətini çıxartmaq istəyən cəsur gənc öz ürəyini sinəsindən çıxarıır və onu məşəl edərək insanların yolunu işıqlandırır. Maraqlıdır ki, Prometey və Danko arasında ortaqlıq bir keyfiyyət var. Əlində başqa silahı qalmayanda və öz millətinə, insanlara xidmətini, sevgisini göstərmək istəyəndə fədakarcasına ürəyini belə qurban verə bilir. Əslində, o, öz ürəyini hamidan güclü gördüyüնə görə bu addımı atır. Çünkü özündə bu məsuliyyəti hiss edir, sanki bütün dünyanın ədalətsizlikləri onun üzərindədir. Yaxud o gücü kənardan, başqasında deyil, elə öz dünyasında tapır. Hayy b. Yaqzan, Bilqamış kimi. Ən son məqamda düzgün yolu yenə öz daxilindəki, könlündəki işiq göstərir.

Beləliklə, gənclik dövrünün ilk başlanğıcına aid zəruri bir addımın – maddiyyat və əbədiyyət arasında seçim etmək, daha dəqiq desək, tarazlıq yaratmaq bacarığı haqqında təhlillərimizdən belə məlum oldu ki, Allahdan üfürülən ruhla qara torpağın vəhdətini təşkil edən insan elə

yaranışından ziddiyyətlər, mübarizələr içərisindədir. Allah-hın insana verdiyi nemətləri düzgün dəyərləndirənlər, öz mahiyyətini dərk edə bilənlər Allahdan onlara tərəf uzanan ilahi yolun qapısından keçib ucalmağa, kamilləşməyə üstünlük verir. Bu nemətləri yalnız dünya gözü ilə görənlər isə elə bu maddi dünya hüdudlarında vurnuxa-vurnuxa “qapılar” açır, sərvətlər toplayır, elmlər öyrənir və heç xəbərləri də olmur ki, qapalı bir dairə boyu durmadan qaçırlar, amma nə bir pillə ucalır, nə bir zərrə nurlanır, nə də bir mərtəbə kamilləşirlər. Doğulub fiziki bədən qazanmaqla maddi dünyanın səbəb-nəticə zəncirinin bir halqası olan insan üçün maddiyyatın şirin cazibəsindən qopmaq çətin və əzablıdır. Bunun üçün uzun illərin təcrübəsi, səbir, iradə, həyatın gözlə görünməyən tərəflərinə işiq salmaq bacarığı tələb edilir. Bütün bunların başlanğıcı isə gənclikdir. İnsan həyatının məhz bu dövründə ilk dəfə öz-özündən bu dünyaya nə üçün gəldiyini soruşur. Soruşmaqla kifayətlənməyib, özünün cəmiyyətdə, təbiətdə, hətta bütün kainatda yerini axtarır. Ən vacibi isə, bu sualların cavabını axtara-axtara öz Mən-ni kəşf edir. Yəni bu, bir növ mən-in öz varlığını insana bəlli etməsi, diqqəti özünə yönəltməsidir. Onu da xüsusilə vurğulayaq ki, bu sualı vermək öz mən-inin dərkinə istiqamətlənən ilk addımdırsa, ona cavab verə bilmək artıq ikinci addımdır.* Türk filosofu Süleyman Xeyri Bolay yazır: “Bu çağda gəncin xarici dünyaya baxışı dərinlik və yeni bir mənə qazanarkən; özünün iç dünyasına diqqətini çevirərək öz özünü sanki yenidən kəşf edər və yetişkinlər linkinə bənzəyən bir mənlik şüuru qazanır. Bu bir növ identifikasiyəmdir və gəncin şəxsiyyət bütünlüğünə

* “Mən” haqqında təhlillərə bax bu kitabın ayrıca “Mən və cəmiyyət” bölümündə.


çatmasıdır”.¹ Belə məlum olur ki, özünü tanımaq, mən-in doğulması ilk seçimini etməkdir və bu, şəxsiyyətin formalaşmasının ilk mərhələsidir.

¹ Bolay S.H. Gençliğin İnanma Problemleri.... (əl yazısı)

Natamamlıq sindromu

və ya

ruhumuzu dinləməyi bacarıraqmı?!



*“Mən arxam işığa və üzüm işıqlanan tərəfs
dayanırdım. Mənim işıqlanan seyrlərə yönəlmis üzüm
işıqlanmırdı”.*

Müqəddəs Augustin

*“Hər naqışın nūrun kökündən özündən yüksək nūra qarşı
esq, hər ali nūrun kökündən özündən aşağıdakına qarşı isə
qaliblik (idarəciliğ) var”.*

Səhəbbəddin Sührəvərdi

Gəncin ilk seçimi haqqında təhlilimiz insanın iki portreti ilə başlanmışdı və bu portretlər bütün kitab boyu ya bir-birini inkar edəcək, ya da tamamlayacaq. Ancaq əvvəlcə bu portretlərin özlərini tamamlayan detalları şərh edək.

İnsan gözəl sənət əsərləri, bənzərsiz tablolar, böyük şəhərlər və s. yaratmaqla bir yaradıcıdır. Allahın yaratdıqları üzərində və yalnız Onun verdiyi imkan və bacarıqlar çərçivəsində yaratsa da, o, ilk təbiətə alternativ olan, hətta onu əvəz etməyə iddialanan ikinci təbiətin yaradıcısıdır. Gündən günə inkişaf edən elmlər, texnika bu yaradılığın sonsuz olduğuna bir dəlildir. Bununla yanaşı, insan bir yaradılmışdır. Hər nə qədər Allah tərəfindən ən gözəl biçimdə yaradılsa da, ağıl, iradə və dərrakə sahibi olan, bütün yaradılmışların əşrəfi, hətta mələklərin belə qarşısında səcdə etdiyi kamil bir məxluq olsa da, insan həm də öz varlığına belə hakim olmayıb mövcudluğuna görə Allaha möhtac olan və özünü sona qədər dərk edə bilməyən aciz bir məxluqdur.

Deyilənlərdə iki fikir xətti var: birincisi, insana yaradılışdan kamillilik verilib və o, öz ağılı və iradəsi sayəsində bu kamilliyyə qovuşa bilən yeganə varlıqdır. Digər tərəfdən, insan bir yaradılmış kimi naqisdir və bu səbəbdən kamilləşməyə meyllidir. Gənclik insanın bu iki hissə eyni anda qarşılaşduğu dövrdür. Bir tərəfdə özünü dünyanın xilaskarı, “peyğəmbəri” kimi görmək hissi, digər tərəfdə isə öz daxili dünyasını belə anlamağın çətinliyini yaşamaq, maddi

dünyanın informasiya bolluğu arasında itib-batdıqca daha çox biliyə ehtiyac duymaq, gücləndikcə daha nəhəng bir qüdrət qarşısında öz zəifliyini hiss eləmək. Bir tərəfdən özünü bütöv bir Universumun hissəsi olduğunu anlamaq, digər tərəfdən, tanımadığın nəhəng bir dünyada özünü tək-tənha görmək. Hər ikisində də bir ortaq istək var – tamamlanmaq. Sadəcə birində insan Universallığı doğru irəliləyir, digərində isə maddi dünyani tanıyıb, ona kimliyini sübut etmək istəyir.

Naqışlıq hissi insanla bərabər doğulur desək, yanlışlıq. Daim öyrənmək, bilmək, yoxlamaq, öz həyatında tətbiq etmək istəyi buna nümunədir. Deyə bilərlər ki, heyvan balaları da öyrənir, təcrübə toplayır. Lakin o da məlumdur ki, heyvanlar yaşamaq və təbii seçimdə sağ qalmaq üçün instinkтив olaraq qidalanmaq və mübarizə aparmaq bacarıqlarına yiyələnlərlər. Yalnız ruhuna xoş gəldiyinə görə gözəlliyyə tamaşa etmək və onlardan duyğulanmaq, bəzən nəinki qazanc gətirməyən, onu ac saxlayan, hətta xəstəliyə düşçər edən işlərlə məşğul olmaq isə yalnız insana xasdır. Belə olmasa, nə görkəmli sənətkarlar, şairlər, filosoflar yetişər, nə də əzəmətli kəşflər edilərdi. Əslində, insanın da bu dünya ilə tanışlığı heyvani instinktlərdən başlayır və tədricən insani səviyyəyə qədər yüksəlir.

*Bir körpənin qırmızı rəngə,
oda instinkтив olaraq uzat-
diği əllə böyüyəndən sonra
sinəsi ilə odun qarşısını
kəsmək arasında illərlə ya-
naşı bir təfəkkür fərqi,
inkışaf da var.*

İnsan böyüdükcə bilik sahəsi də genişlənir, təfəkkürü dərinləşir. Orta və ali məktəblərdə oxuduğu ədəbiyyatları, eşitdiyi informasiyaları, yaşadığı cəmiyyəti araşdırıb anla-dıqca, ilk baxışda xaotik görünən bu nəhəng tabloda özünü görüb seçilir. Özünə kənardan baxmayı öyrəndikcə, hansı xüsusiyyətlərinin kamilləşməyə, bütövləşməyə ehtiyacı olduğunu dərk edir və yollar axtarmağa başlayır. Təbii ki, bu mərhələdə insanın yolunu müəyyələşdirən və gələcəkdə onu bir şəxsiyyət kimi formalaşdırın faktor onun indiyə qədər aldığı tərbiyə və təhsil, qazandığı dünyagörüşü olur. Onu da mütləq vurğulayaq ki, bu baxış bucağını təyin edən məhz onun seçimidir. İnsanın etdiyi seçimə uyğun olaraq onun maraq dairəsi formalaşır, onun inkişafına təkan verən peşə və məşgəliyyətə üz tutur. Başqa sözlə desək, onu irəli aparan ya ruhu, ya da maddi istəkləri olur. Böyüdükcə heyvani hisslər dərk olunmuş addımlarla əvəzləndikcə yolun mahiyyəti də, gedən insanın təfəkkürü də dəyişir.

Bəziləri öz tamlıqlarını maddiyyatda axtarmağa başlayır: hər vasitə ilə var-dövlət toplayır, mənsəb sahibi olmaq üçün hər üsula baş vurur, “tamamlanmağa” cəhd edirlər. Bəli, insan bir bioloji varlıq kimi bütün enerjisini ancaq bitib-tükənməyən heyvani istəklərini ödəməyə sərf edir. Həqiqətən də, var-dövlət toplayan kəs heç cür doya bilmir, ...çünki naqisliyi heç cür ortadan qalxmır, içindəki yarımcıqlıq hissi onu rahat buraxmır, o da nə toplamaqdan əl çəkə, nə də naqisliyinin əsl mahiyyətini dərk edə bilir. Bütün bacarığını, potensialını buaclığını doydurmağa xərcləyən insan heç cür bu kor düyündən, qapalı dairə boyu qaçmaqdan xilas ola bilmir. Deyilənlərdən çıxış edərək gəncliyə məxsus kiçik, ancaq əhəmiyyətli bir detallı xatırladaq – gənc maddi dünyada qazandığı nailiyyətə, miqyasından asılı

olmayaraq, bir laqeydlik göstərir və daim yeni axtarışa meyilli olur. Məsələn, Bilqamış min bir əziyyətlə tapdığı çıçayı götürmək əvəzinə hisslərinin cazibəsinə qapanır və nəticədə çıçayı itirir. Yaxud Makedoniyalı İsgəndər nə qədər zəfər qazansa da, geri dönmür, yalnız irəli gedir. Janna D'Ark qalib gəldiyi döyüşlərin sonunda artıq başqa, daha çətin döyüşlər axtarır. Gənc tapdiğinin onu bir İnsan olaraq tamamlamadığını duyur. İçindəki möhtəşəm missiyanın bu maddi nəticə ilə bitmədiyini hiss edir, buna görə də sövq-təbi olaraq məmnun qalmır və axtarışını yenə davam etdirir. Ülvinin bir şeirindəki qəhrəman dəryanın dalğalarını “*at kimi minib çapır*”, dalğaların bağrını yarır, ancaq etdiklərinin bir izi qalmadığını görəndə ruhdan düşür, bu maddi dünyadan ağışunda boğulur:

*...görür ki, firtına
Suda o açan izi,
Asanlıqla yox edir,
Asanlıqla gizlədir.
Bundan sonra insanın
Qol-qanadı süst olur –
Açıdıği izlər kimi,
Kədərli gözlər kimi,
Fırtınada boğulur.¹*

Yaxud axtara-axtara özünü kor bir quyuda görən Rüştü Onur Yusif peyğəmbəri gözlədiyi kimi, hər bir gənc də ruhunu sakitləşdirən o qüvvəni gözləyir:

*Mən bir tarix-i dünya,
Nə ev, nə eşik,
Nə övlad-uşaq sahibi.*

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 41-42.

*Bütün malım, mülküm,
Əllərim, ayaqlarım
Və gözlərim.
Qupquru bir quyudayam ki,
Yusuf'un həsrətindəyəm.¹*

Bəli, hər bir gənc daim axtarışdadır, ancaq onu nəticə yox, prosesin özü cəlb edir: nə axtardığını bilmədən axtarır, döyüşür və yalnız ruhunun təsdiq etdiyini tapanda, onu “kor quyudan çıxaran həqiqəti tapanda” rahatlanır. 17 yaşlı İbrahim peyğəmbərin ay, günəş, ulduzlar arasında vurnuxa-vurnuxa Haqqı tapdığı kimi. Girişdə də qeyd etdiyimiz kimi, bu axtarış ömür boyu da davam edə bilər, çox erkən yaşda bitə də.

Elm aləmində öz tamamlıqlarını axtaran kəslərdə də eyni halı müşahidə etmək mümkündür: elmi dərəcənin ən yüksək pilləsində duran alimin bir şəxsiyyət kimi yarımcıq olması faktı heç kəs üçün yenilik deyil. Çatdıqları elmi zirvənin son olmadığını, şəxsiyyətinin daha ali bir qüvvəyə ehtiyac hiss etdiyini dərk edən alımlar də az deyil.

Hər gəncin şüurlu və ya şüursuz axtardığı, ehtiyacı olduğu həqiqət budur: Yaradanın məhz onun ruhuna üflədiyi həqiqəti dərk etmək.

Məsələn, R.Dilts yazır: “Nikola Tesla özünün vizuallaşdırma bacarıqlarını inkişaf etdirirdi ki, artıq biliklərinə

¹ Onur Rüştü. Itiraf // <https://www.antoloji.com/itiraf-25-siiri/> (23.03.2018)

malik olduğu “kiçik aləmin hüdudlarından kənara ekskursiya etsin”. Fizikanı öyrənməsinin səbəbi haqqında isə Eynşteyn belə yazar: “Mən Allahın düşüncələrini bilmək istəyirəm, qalan şeylər xirdalıqdır”.

Hər varlıq özündən daha üstün olana bənzəməyə, özündə olmayanı və ehtiyacını çəkdiyi şeyi qazanmağa çalışır. Qeyd etdiyimiz kimi, insan yaradılmışlar arasında ən kamili və Allahın gözəl sifətlərini özündə ehtiva edən, eyni zamanda, onları dərk etmək qabiliyyəti olan yeganə varlıqdır. Allahın yer üzündə xəlifəsidir, Onun mülkündə bir yaradandır. Bu o deməkdir ki, insanın bənzəməyə çalışdığı və ya sıfətlərini dərk etmək istədiyi varlıq Allah olmalıdır. Başqa şeylər insanı yalnız geri çəkər, insanlığına xələl götürür. Məsələn, Şihabəddin Sührəvərdiyə görə, nur iyerarxiyasında “hər naqis nurun kökündə özündən yüksək nura qarşı eşq, hər ali nurun kökündə özündən aşağıdakına qarşı isə qaliblik (idarəçilik) var”.¹ Hər nur özündən yüksəkdəki nura duydugu, heç bir söz və hissə təsvir olunmayacaq eşq və şövqlə ucalmağa çalışır: “Şövq müvəffəq zatları Nurlar Nuruna aparır. Ən tam şövq ali nura cəzb və ucalmaqla tamamlanır”. Aşağı nurları yüksəldən, ucalmağa sövq edən hissələrin, halaların hər biri nurlanma dərəcəsindən asılıdır. Bu hissələr hər nura – varlığa xasdır.

Natamamlıq sindromu hər gəncdə fərqli hiss yaradır. Təbii ki, həmin gəncin seçimindən asılı olaraq bu sindromu həll etmək üçün istifadə olunan “vasitələr” də eyni olmur. Onu da əlavə etmək lazımdır ki, ruhunun və ya maddi tələblərinin aparıcı qüvvə olmasından asılı olaraq, eyni vasitə fərqli mahiyət kəsb edə, fərqli nəticələr verə bilər. Bəzən,

سهروردي شهاب الدين يحيى. شیخ اشراق. مجموعه دوم مصنفات، بقلم هنری کربین،¹ 1952 (Sührəvərdi. Əsərləri 2 cilddə), s. 136.

hətta əksər hallarda öz daxili dünyasına kifayət qədər nüfuz edə bilmiş gənc bütövləşmək üçün öz cəmiyyətində lazımı “qidanı”, hikməti tapa bilmir. Məsələn, Lermontov üsyan edir:

*İnan, rəzillik bu dünyada nemətdir,
Dərin idrak, şöhrət istəyi,
İstedad, çilgin məhəbbət nəyə lazı?
Əgər biz onlardan yararlana bilmiriksə? ¹*

Bəli, gənc haqlı olaraq düşünür ki, ətrafindakı hər şeyin bir həqiqəti var və onlar hamısı vahid bir nöqtəyə aparmalıdır. İbrahim peyğəmbər bütərəst cəmiyyətdə ruhunun üz tutu biləcəyi bir obyekt tapmadı və öz daxilindəki qüvvəyə, imana arxalanaraq yeni bir cəmiyyət qurmaq istədi. Daha doğrusu, mənsub olduğu bütövü bərpa etmək istədi. Yaxud Hayy b. Yaqzan kimi. Eyni gənclik “marağı” Makedoniyalı İsgəndəri ta Hindistana, Şihabəddin Sührəvərdini isə “İşıqlar işığı”na qədər apardı. Burada bir məqama diqqət çəkək: maddiyyatla stimullaşan addimlar, Ülvinin yazdığı kimi, “dəryanın qoynunu yara-yara irəliləməklər”, itən izlər və ruhun hökmü ilə kəşf edilən həqiqətlər. Makedoniyalı İsgəndər arzu elədiyi kimi heç bütöv bir imperiya da qoyub gedə bilmədi. Amma onun izi, Bilqamisin dediyi kimi, “tikdiyi şəhərlər”, qurduğu mədəniyyətlər oldu. Sührəvərdinin qoyub getdiyi isə hətta başqa ruhların da bütövləşməsi üçün bir bələdçi, hikmət oldu.

Əbu Turxanın bildirdiyinə görə, Mütləq Həqiqəti dərk etməsi üçün Allah insana üç kitab verib: ilahi (səmavi) kitab, insan özü (əql) və təbiət. Öz mən-inin, eyni zamanda, ruhunun əlaqəli olduğu ilahi sonsuzluğun kəşfi gənc üçün

¹ Лермонтов М.Ю. Стихотворения..., с. 4.

üçüncü mənbənin – təbiətin də qapılarını açır. Müəyyən mənada Hegel fəlsəfəsində ruhun Mütləq, obyektiv və subyektiv səviyyələrinə bənzəyən bu üç kitabda təbiət insanla ilahi kitab arasında orta mövqə tutur. Özünüdərkdən başlayan proses məhz təbiətdən keçməklə İlahi kitabı anlaya bilər.

Gənc öz ruhunun hələ tam maddiyyata qapılmasından, ilahi aləmə açıq olması sayəsində rahatca hər üç kitabın oxucusuna çevrilə bilir. Başqa-başqa “dillərdə” yazılmışına, hər birinin özünəməxsus “sahəsi” olmasına baxmayaraq, hər üçü bir növ eyni obyektdə üç fərqli prizmadan baxmağa imkan yaradır. Bu, hər şeydən əvvəl, gəncə özünü tanımağa və şəxsiyyətini formalasdırmağa kömək edir. Yeri gəlmışkən, onu da qeyd edək ki, insan da təbiət kimi yaradılmış olduğuna görə, aralarında bənzər məqamlar, ortaq nöqtələr çoxdur. Təbiət insan üçün bir ilham mənbəyi ola bilir. Buna görə, məhz təbiətlə təkbətək qalanda insan özü ola bilir. Əlbəttə, gənc hər şeyə məhz öz mən-inin pəncərəsindən baxır və çatdırmaq istədikləri də müşahidə etdikləri bənzərliklər olur. Bayron yazar:

*İnsanları sevirəm – təbiət daha yaxındır.
Mənim nə olduğumu, nə olacağımı
Onunla təklikdə unuduram mən.
Öz ruhumda bütün nəhəng dünyani hiss edərkən
Bu hissimi nə deyə, nə gizləyə bilirəm.¹*

Göründüyü kimi, bu, təbiətə bir seyrçi baxışı deyil. Bu, məzmundan çıxış edib, formanı dəyərləndirməkdir, fərqləri deyil, oxşarlıqları görmək, yalnız görmək deyil, bu

¹ Байрон Дж.Г. Избранное, М., Из-во «Детская литература», 1964, с.104.

bənzərliklər arasındaki qanuna uyğunluğu, onun içindəki təsadüfi deyil, zərurəti ortaya çıxarmaqdır. Şellinq dediyi kimi, “Təbiətin hər şeyi canlandıran, hər şeyə nüfuz edən qüvvələrinin təsiri ilə yalnız hisslerin əzəmətli yüksəlişi, yalnız təxəyyülün dərin sarsıntısı incəsənətə həmin keçilməz gücü verə bilərdi. Həmin güc ki, o, həmişə – erkən illərin donuq, qapalı, ciddi əsərlərindən tutmuş, hissi zərifliklə dolu əsərlərə qədər həqiqətə sadıq qalmış və sezmək üçün ölürlərə verilən o ali reallığı mənən yaradırdı”.¹

Düzdür, təbiətin “oxunmasında” gənc əksər hallarda yaşlı mütəxəssis alımlar kimi çox detallara getmək istəmir.* Bununla belə, məhz ruhu vasitəsilə çatdığı Universal Harmoniya ona məsələləri yeni bir baxış bucağından öyrənməyə, dərinliyə enməyə və yeni bir səhifə açmağa imkan verir. Belə olan halda, o, ətrafında Mütləq Həqiqətin saysız təza-hürlərini görə bilir və bu, özünü onun fəaliyyətində də, yaradıcılığında da göstərir.

Öz naqisliyini tamamlamaq yolunda insanlığın daha bir böyük kəşfi də eşqdır. Ta qədimdən insanın mütləqləşdiridiyi, yolunda gözüyüməlu canını verdiyi, həyatının mənası hesab etdiyi eşq!** Əslində, eşqin timsalında insanın natamamlığını müşahidə etmək daha rahatdır. Platonun

¹ Шеллинг Ф.В. Сочинения, М., Мысль, 1998, с. 911.

* Məhz gənc yaşında ad-san qazanan, üçüncü kitabın – təbiətin “oxunuşu”nda böyük müvəffəqiyyətlər əldə edən təbiətşünas alımlar də vardır ki, onların da həyat və yaradıcılığından bizim mövzu üçün məraqlı məlumatlar tapmaq mümkündür. Lakin biz bunu gələcək tədqiqatçılar buraxaraq, yalnız falsəfə, ədəbiyyat, hərb tarixi və qismən, musiqi sahəsi ilə kifayətlənmişik. Bundan başqa, zənnimizə, birincilərdən fərqli olaraq bu şəxslərin düşüncələri, fikirləri daha subyektiv olduğundan insanın mən-ini daha aydın ifadə edir.

** Eşqin gənclik dövründə təhlilinə bax ayrıca bölmədə: “Eşq və müqəddəslik duyğusu”.

“Symposium” dialoqunda deyildiyinə görə, insanlar əvvəlcə hər iki cinsi özündə birləşdirən vahid bir varlıq olmuşdurlar – *Androgynlər*. Bunlar “dolayısı ilə qorxunc dərəcədə güclü və qüvvətli idilər, yüksək düşüncələrə sahib idilər və tanrılarla baş başa gəlmək istədilər. Hətta Homerin Ephialtes və Otos haqqında söylediği şey, yəni göye dırmanmağa çalışmaqları, tanrlara hücum etməyə cəhd göstərən bu insanlar üçün də söylənir.”¹ Onların tanrılarla meydan oxuması sonuncuların qəzəbinə səbəb oldu və androginlər iki yerə bölündü, həm də elə bir tərzdə ki, öz naqisliklərini aydın görsünlər. Eşq ikiyə bölünmüşlərin tamamlanma arzusudur və ömür boyu bu cazibənin hökmü ilə hərəkət edirlər. Maraqlıdır və bizim dediklərimizə uyğundur. Lakin nəzərdən qaçan bir məsələyə diqqət yönəldək: vahid varlığa çevrilmiş iki insan, yəni öz yarısını tapmış insanlar kamil bir varlıq sayılmalıdır larsa, ...evlilikdən sonra davam edən axtarışların mahiyəti nədir? Əgər yarına (eşine) qovuşmaq axtarışın sonudursa, “Leyli və Məcnun” dastanında Məcnun nə üçün mümkün vüsaldan imtina edərək yenə təkliyə üstünlük verdi? Deməli, maddi tamamlanma bu maddi dünyanın digər şərtləri kimi nisbidir, ikinci dərəcəlidir. Kamil ləşmə prosesində yenə də yuxarıda qeyd etdiyimiz prinsip hakimdir – yalnız ruhun tələbləri ödənəndə, ruh İlahi aləmdən aldığı hikmətlə tamamlananda insan bütövləşir, naqislik sindromu yox olur.

Yenə qayıdaq Platonun dialoqlarına. Burada əksər hallarda tədqiqatçıların diqqətindən yayılan bir incəlik var. Platonun yazdığınına görə, “Şimdiki gibi yalnız erkek ve dişi

¹ Platon. Şolen. Eski yunancadan çeviren Eyüp Çoraklı. İstanbul, Alfa Felsefe, 2014, s. 83-84. <https://www.scribd.com/document/365360877/Platon-%C5%9Eolen>

diye iki cinsiyet yoktu, bu ikisinden de pay alan üçüncü bir cinsiyet daha vardı.... Niye böyle üç cinsiyet vardı ve niye bu şekildeydi bunlar?”¹ Platonun özünün də cavabını bilmədiyi bu suallardan belə bir nəticə çıxartmaq olar ki, bəzi insanlar bölünmüş şəkildədir və bütünləşmək üçün öz maddi (!) yarını axtarır. Amma bir də yaradılışından kişi və ya qadın olan varlıqlar var ki, onlar bölünməyib, cəzalanmayıb. Onlar gözəlliyyə can atmaqla, müdriklik qazanmaqla bütünləşə bilir və onların dünyaya gətirdikləri övlad deyil, müdriklik olur.² Sührəvərdinin fəlsəfəsindən də gətirdiyimiz nümunələrdən belə məlum olur ki, insan özündən yüksəkdə duran Varlığı, Gözəlliyyə can atmaqla kamilliyini tapır və maddi dünyanın istəkləri onun məqsədlərinin yanında çox aşağıda qalır.

Axı, insan maddi varlıq olmaqla yanaşı, həm də ruhi varlıqdır və onun maddiyyat fövqündə yardım axtarması, oradakı hikmətləri dərk etməyə cəhd etməsi əslində təecübülü deyil. Onun öz şəxsiyyətini bütövləşdirmək üçün lazım olan həqiqətləri maddi dünyadan keçib ruhi aləmdə tapması anlaşılır. Bununla belə, qeyd etdiyimiz kimi, hər kəs öz naqışlığını eyni qəbul etmir və belə olan halda kamillik haqqında anlayışları da oxşamır. Təbii ki, insanların inandıqları, bənzəmək istədikləri obyektlər fərqlidir: kimisi yalnız özünün tanıldığı bir bütə, kimisi şeytana, kimisi də Allaha. Belə olan halda, onların müraciət formaları da fərqli olur: kimisi gizli, kimisi aşkar, kimisi ətrafdakılara zərər vurmaqla, kimisi, əksinə, xeyir verməklə, kimisi öz daxili dünyasına çəkilməklə, kimisi ətraf aləmlə harmoniya

¹ Yenə orada, s. 82, 83.

² *Plato. The Simpozyum.* Trans. by W.Hamilton. The Penguin Classics, 1956, 206e.

axtarmaqla. Kamilliyin zirvəsinə çatan, Universallıqla harmoniyaya girməklə ilahi həqiqətlərdən agah ola bilən şəxsiyyətlərin düşüncələrinin, həyatlarının təhlilindən çıxış edərək qətiyyətlə demək olar ki, yalnız Allaha yönəlmış təfəkkür həqiqi anlamda tamamlana və kamilləşə bilir. Məsələn, gənclik dövründə Haqqı axtaran və bu yolda səhv, hətta təhlükəli addımlar atan Müqəddəs Avqustin öz səhvinin mahiyyətinin belə izah edir: “Mən arxam işığa və üzüm işıqlanan tərəfə dayanırdım. Mənim işıqlanan şeylərə yönəlmış üzüm işıqlanmırıd”.¹ Filosof həqiqətə gedən yolun mütləq ilahi nurla işıqlanmalı olduğunu vurgulayır və belə nuru görə bilən bir koru fiziki gözləri görən adamdan daha üstün bilir: “Yaqub bəsirət gözü ilə hərəkət edirdi. Bu, əsl nurdur, vahiddir, onu görən və sevənlər də vəhdətdədir”.² İnsan yalnız ilahi nurun işığında bütövü, vahidi görə bilər. Bununla belə, müxtəliflik göz qarşısındadır və müəyyən təhlil tələb olunur.

Bəs tamamlanma hissini insana dərk etdirən nədir? Ruhunun dediklərini necə eşitmək olar? İrrasional təfəkkür-lə.

İnsanları bir-birindən fərqləndirən əsas amillərdən biri təfəkkürdür. Məhz təfəkkürün səviyyəsinə uyğun olaraq insan istər öz mənəvi aləminə, istərsə də xarici mühitə münasibət göstərir, onu dərk etmək üçün uyğun vasitələr seçir. Qısa şəkildə desək, primitiv düşüncənin seçdiyi obyektlər, ona çatdırın vasitəsi də primitiv olur. Təfəkkür səviyyəsi yüksəldikcə obyektlər yüksəlir, alıləşir, vasitələr də. İnsanın aldığı təhsil, oxuduğu ədəbiyyat, ədəb-ərkəni,

¹ Августин А. Исповедь / Пер. с лат. М.Е.Сергеенко. Москва: Канон+, 1997, с. 65.

² Yenə orada, s. 196

eyni zamanda, ətraf mühit, cəmiyyət onun təfəkkürünü formalaşdırın maddi və mənəvi amillərdir. Bununla belə, hər bir amildən yüksəkdə duran, onlara güclü təsir göstərə bilən aparıcı bir faktor da var: ilahi qüvvə. Burada əhəmiyyətli bir cəhət xüsusilə vurğulanmalıdır: ilahi qüvvənin təsiri də insanın təfəkkür səviyyəsindən asılıdır. Yəni əslində ilahi qüvvə eynidir, onu qəbul edən obyekt isə fərqlidir. Günsə eyni şəkildə işiq saçır, ancaq fərqli məkanlar bu şüalardan eyni qidalana bilmir, təbii ki, fərqli də nəticələr ortaya çıxır: bir məkanın qarşı-buzu heç cür ərimək bilmir, bəzi yerlər isə yanıb kül olur, hətta eyni məkanda bir yerdə gül bitir, başqa yerdə qanqal, üçüncü bir yerdə isə ümumiyyətlə həyat yoxdur. Qurani Kərimin ayələrindən birində deyildiyi kimi, hər arx öz ölçüsünə görə su qəbul etdiyi kimi (Qurani Kərim 13/17), hər insan da öz təfəkkürünə görə ilahi qüvvə ilə ünsiyyətdə olmaq bacarığına malikdir.

İrrasional təfəkkürün səviyyəsi bilavasitə rasional təfəkkür səviyyəsindən, insanın dünyagörüşündən asılıdır. Rasional ağILLA, məntiqli düşüncə ilə ən yüksək zirvəyə qalxa bilən alimlər, filosoflar, sənətkarlar üçün irrasional idräkin imkanları açılında onlar gedəcəkləri mənəvi və idrak yolunun heç yarısını da gəlmədiklərini görürlər. Əslində irrasional vasitə və təfəkkürün imkanları insanlara elə yaradılışı ilə bərabər verilib. Sadəcə onlardan istifadə məqamı ey ni deyil.

İnsan rasional təfəkkürü-nün üstündə daha bir dü-şüncə qabiliyyətinin oldu-ğuna ilk dəfə gənclik çä-ğında şahid olur.

İrrasional təfəkkür ilahi qüdrətin köməyi ilə qüvvət-lənmək, ali bir ağlın yardımı ilə öz təfəkküründə hansı isə gizli bir qapını açıb həm ümumiyyətlə varlıq aləminin, həm də öz varlığının qaranlıq guşələrini işıqlandırmaq, dərk etməkdir. Bu qapı ilk dəfə gənclik çağında açılır. Düzdür, bu “qapının” açılması üçün xüsusi mistik təcrübələr də var,ancaq gənclərin həyatının təhlili göstərir ki, ilahi kəlam istədiyi ürəkdə, istədiyi zaman səslənə bilir, “Ol” deyir və olur, onu hər hansı addımı atmağa cəsarətləndirir. Fateh şeirlərinin birində deyir:

*Peygamberlere ve velilere dayanmışlığım var benim
Allah'ın lütfundandır fetih ümidiim ve kuvvetim.¹*

Yaxud ilahi bir istəklə Domremi kəndindən olan 16 yaşlı Janna D' Ark özünü Fransanın xilaskarı kimi gördü və İngiltərə ilə Yüzillik müharibəyə gedib gördüğünü reallaşdırıldı. Bu səsin mənbəyini bilməsə belə, məhz ürəyindən, içindən gəldiyinə görə gənc üçün doğma olur, onun arxasında getməyə bilmir. Ülvinin “Sirli səs” adlı şeirində deyildiyi kimi:

*Nə xoş duyğu,
Nə sirli səs.
Bu yağışın səsində mən
Bilmirəm ki,
nə yaxşıdı heç,
nə pis.
Ancaq onu bilirəm ki,
Bu səs,
mənim ciyərimə*

¹ Fatih Sultan Mehmet'in Kaleminden 7 Enfes Şiir <https://www.wannart.com/fatih-sultan-mehmetin-kaleminden-7-enfes-siir/>

*təzə nəfəs gətirir.
Ürəyimə sirlı həvəs gətirir.¹*

Dediklərimizdə maraqlı və əhəmiyyətli bir məqama çatdıq. İnsanın maddiyyat, zaman-məkan çərçivəsindən çıxıb ilahi aləmə keçməsində və oraya məxsus biliklərə sahib olub yüksəlməsində tənzimləyici və istiqamətverici qüvvə kimi Ali Varlığın rolu birinci olduğuna görə, ağlın irrasional istiqamətə yönəlməsində iman xüsusi əhəmiyyət kəsb edir. Başqa sözə desək, insanın öz natamamlığını dərk etməsinin və hansı istiqamətdə bütövləşə, kamilləşə bilməsinin aparıcı qüvvəsi Mütləq Yaradana imandır. Məsələn, sufi mütəfəkkir Cüneyd Bağdadi insanları iman dərəcələrinə görə bölməklə, onların dərk etdiyi həqiqətləri və öyrəndiyi bilikləri, bununla da onların kamillilik haqqında təsəvvürlərini müəyyənləşdirir: “Bil ki, insanlar üç cürdür: axtarış yönələn; çatıb dayanan; daxil olub duran. Allahı axtaran zahiri elmin dəllilləri ilə istiqamətlənib Allahın zahiri işarələrinə uyar. Qapının önünə çatıb dayanan şəxs batinini paklaşdırar, ürəyinə gələn ilhamlarla öz yolunu tutar, Allaha ürəkdən itaət edər. Bütün varlığı ilə Allahın hüzuruna gəlib Onun qarşısında duran isə, Allahdan başqasını görməz, Allahın verəcəyi əmri gözləyər və dərhal yerinə yetirər. Allahı əsl tövhid edənin sifəti budur”.² Deməli, ilk mərhələdə maddiyyatın dərki ilə kifayətlənən insan müəyyən inkişaf yolu keçməklə və bu proses boyu Allahdan aldığı ilhamla (*ilahi biliklərlə* – K.B.) maddiyyat fəvqünə qalxa bilir, yəni artıq ağlın üst qatı ilə idrak prosesini davam etdirmək imkanı qazanır. Onu da əlavə edək ki, ağıl

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 55.


² الطوسي ابو نصر السراج. حققه وقدم له وخرج أحاديثه عبد الحليم محمود وطه عبد الباقى سرور، دار الكتب الحربية بمصر، مكتبة المتنى ببغداد، (Tusi. əl-Lümə’), s. 58 ,1960

və iman məhz qarşılıqlı əlaqədə olub bir-birini tənzimlədi-kdə idrak prosesini mükəmməl dərəcəyə qədər inkişaf etdirə bilirlər. Belə ki, imansız ağıl yalnız maddiyyat çərçivəsi ilə kifayətləndiyi kimi, ağılsız iman da fanatizmə aparıb çıxara bilər.

Deməli, insan irrasional təfəkkürə öz mənəvi natamamlığını, naqışlıyini kamilləşdirmək üçün üz tutur. Əslində, bunu ondan ilahi aləmlə bağlı olan ruhu tələb edir və təbii ki, bu tələbi öz ruhunu dinləyə bilən şəxslər qarşılıaya bilir. İnsan ikili (maddi və mənəvi) xüsusiyyətə malik olduğuna görə, müxtəlif səbəb və şəraitlər onun daxili və zahiri aləmlərini zidd qoya bilir. Özünün bir tərəfini üstün bilərək onun qayğısına qalmaq, digərini onun köləsinə çevirmək insanın yaradılışdan malik olduğu natamamlıq sindromunu daha da gücləndirir. Onun hər iki tərəfi arasında harmoniyanın yaranması, onların bir-birini tamamlaması isə insanın kamilləşməsidir. Bu, təfəkkürün rasional və irrasional formalarının paralel inkişaf etməsinin və bir-birini tamamlamasının zərurətini vurğulamış olur. Qurani Kərimdə bu dünyadan imtahan, sinaq meydanı olması, insanların etdikləri yaxşılıqların da, pisliklərin də özlərindən gəlib, yenə də özlərinə yönəldiyinə dəlalət edən bir çox ayə görmək mümkündür (məs.: Qurani Kərim 6/16; 7/17; 45/15 və s.). Deməli, mənəvi yolu tutmaq üçün maddiyyat vasitədir. Seçim biz insanlarıdır. Odu da biz seçirik, nuru da. Hər kəs öz natamamlığını öz təfəkkürü səviyyəsində dərk edir və fərqli şeylərlə tamamlanmaq istəyir. Bu, var-dövlət də ola bilər, yüksək eşq də, elmi ad da. Həqiqətin hansı olduğunu isə ruhumuz təyin edir, əgər ruhumuzu dinləməyi bacarıraqsa.

Qorxudan fatehliyə

gedən yol



“Mən insanlar üçün nə edəcəm?! – Danko göy gurultusundan daha böyük qısqurdi. Birdən o öz sənəsini harçaladı, oradan öz ürəyini çıxarıb basının üstündə yuxarı qaldırırdı. Ürək günəş kimi parlayırdı, hətta günəşdən də güclü. Və bütün məşə insanlara olan bu böyük sevgi mözəli iş işıqlananda susdu. Qaranlığ işıqdan pərvənə-hərən düşdü, müşənin dərinliyinə çökildi, titrəyib bataklığın güruk ağıxına düşdü. İnsanlar isə çəşinliyden sanki daşa döndülür.”

*“Danko haqqında şəhəs”
(Maksim Dorki)*

“Şair üçün bir böyük yol var: son məqsəd, idealə aparan yol! Bu uzaq yolun yolcusu üçün ölüm sanki bir məqam, məntəqədir. Burda bir anlıq dayanıb yenidən yola çıxırlar, təəbdütçülər qədər!”

Əbu Turxan


Bir rəvayətə görə, “Ana bətnində bəslənən əkiz övladlardan biri doğulmaq saatı gələndə qorxmağa başlayır, alışdığını bu isti, təhlükəsiz, qayğısız məkandan ayrılmamaq istəmir, bərk-bərk anasından yapışır. Qardaşı ona izah edir ki, onlar artıq o qədər böyüyüblər ki, bura onlar üçün dardır, onlar daha geniş məkana çıxmalarıdır. Bir də, onların son saylığı bu addım, bəlkə elə başlanğıcdır, bəlkə getdikləri o biri dünya daha gözəldir?” Bu rəvayətin açar məqamı əkizlərdən birinin yenilik qarşısında keçirtdiyi qorxu, digərinin isə yeniliyə olan marağıdır. Biri naməlum gələcəkdən narahatdır, digəri özünün can atdığı bəs deyil, qardaşını da həvəsləndirir. Biri olduğu məkanı, rahatlığı, əmin-amanlığı buraxıb getmək istəmir, digəri daha geniş, daha maraqlı bir dünya axtarışındadır. Əslində, ikisi də qorxur, sadəcə birinin qorxusu onun əlini-ayağını bağlayır, digəri, əksinə, da-ha da cəsarətlənir, qorxusunun üzərinə gedir. Bu rəvayət hələ doğulmamış körpələrə aid olsa da, onu öz gənc həyatının astanasında olan, şüurlu və iradəli həyatında yenidən doğulmağa hazırlaşan gənclərə də şamil etmək olar.

Biz gənclərin seçimi haqqında danışanda tez-tez qorxu hissini xatırladıb, onu yaradan şərtləri sadalamağa çalışmışdıq: ilk taleyüklü seçimin zəruriliyi, yeni yaş dövrünün gətirdiyi sonsuz sayda cavabsız suallar, ruhani dünya ilə ilk tanışlıq, ilahi aləmdən alınan biliklər və ruhun istədikləri, cəhdləri qarşısında maddi bədənin acizliyi və s. Eyni zamanda, daha çox cəsarət, dəli-doluluq rəmzi hesab edilən

gənclik ilk baxışda qorxu ilə tamam zidd görünür. Qısa bir tərif versək, qorxunu qısa müddətdə insanın varlığına tam hakim ola bilən və onun özünün belə gözləmədiyi addımlara sövq etdirən bir duyğu adlandırmak olar. Bununla belə, danılmaz bir həqiqətdir ki, qorxu mürəkkəb bir hissdir. Bunu nəzərə alaraq, onun təhlilinə xüsusi diqqət ayıracagyıq.

Qorxunun mürəkkəbliyindəndir ki, insanı rəzil etdiyi kimi, müqəddəsləşdirə də bilir. Rəvayətdən də göründüyü kimi, o, irəli apardığı kimi, qaçıb gizlənməyə də sövq edir, ürəyinin ən ülvi duyğularını dilə gətirdiyi kimi, içindəki ən məkrli niyyətləri də üzə çıxardır. Mürəkkəblik həm onu yaradan səbəbdən, həm də özünün səbəb olduğu nəticələrədən irəli gəlir. Yəni səbəb nə qədər ucadırsa, nəticəsi də bir o qədər insanı ucaldır.

*Düşmən qarşısından qa-
çan bir fərari ilə, düşmən
üstünə yeriyən qəhrəma-
nın qorxusu arasında yerlə
göy qədər fərq var: biri öz
varlığının məhvindən qor-
xur, biri Vətəninin
məhvindən.*



“Yerlə göy” nisbəti təsadüfi deyil. Yerlə bağlı olan qorxunun məzmunu da elə maddi dünya ilə əlaqəlidir: vərdövlət, övlad-uşaqlıq, vəzifə-pul, şan-şöhrət – bu maddi dünyadan əldə etdiyi şeyləri itirmək qorxusu. Bu qorxu maddi dünyadan 5 əllə yapışib, 4 gözlə daha çox mənfəət qoparmaga sövq edir və insanı bu yolla tədricən maddiyyatın keçici həvəslərində əridib yox edir. Göylərdən enən hissələrin

isə bir ucu insanın ruhuna, digər ucu qüdsiyyət aləminə bağlıdır. Bu hissi itirmək özü bir qorxu yaradır: göylərlə əlaqəninitməsi, ruhunun ləkələnməsi qorxusu. Birincidən fərqli olaraq bu qorxu insanı günü-gündən daha çox ucaldır, daha çox paklaşdırır, təmizləyir.

Qorxu gənclərin üzləşdiyi ilk hissdir. İlk addımını atan körpənin keçirdiyi hissə bənzəyir. Bəlkə də buna görə gənc şairlərin, mütəfəkkirlərin yaradıcılığında bu mövzuya tez-tez rast gəlmək olur. Bu qorxu o qədər dərin, o qədər ziddiyyət dolu, eyni zamanda o qədər həzin və kədərlidir ki! Yeni həyata başlayan gənc bilmir, onu necə qarşılayacaqlar. Maraqlıdır, Yeremiya peyğəmbər hətta bilə-bilə ki, Yaradan özü onun dəstəkçisidir, yenə də qorxur: missiyasının öhdəsinən gələ bilməməkdən qorxur. Makedoniyalı İsgəndər bütün təlimlərdə bacarığını göstərsə də, yenə qorxur və qorxusunu dəf etmək üçün Misir tanrılarının məbədini ziyarət edir, onlardan yardım istəyir. Əfsanələrə görə, onun dünyani dolaşaraq dirilik suyu – ölümsüzlük iksirini axtarması da bunun nişanəsi idi. Xatırladaq ki, “Bilqamış das-tanı”nda Bilqamış ölüm adlı qüvvədən qorxandan sonra möcüzəli çıçək axtarışına başlayır. Yaxud, Fateh Sultan Məhməd Konstantinopolun – İstanbulun qarşısında durub: “Ey Konstantiniyyə! Ya sən məni alacaqsan, ya da mən səni!” – deyəndə cəsarətində bir qorxu var idi – alınmaq qorxusu. Amma irəli getdi. Adını çəkdiklərimizin hər birini irəli aparan qorxudur. Əslində, onlar irəli getdiklərinə – yenİ üfüqlər kəşf etdiklərinə görə tarixdə qala biliblər. Deməli, gəncin qarşısına çıxan qeyri-müəyyənliyin, qaranlığın yaratdığı qorxu onun iç dünyasında bütün hissələrin, düşüncələrin üstündən sanki pərdəni qaldırır və ortaya onun özünün belə xəbəri olmadığı əks reaksiya doğula bilir.

Belə məlum olur ki, qorxu bir başlangıç nöqtəsidir. Bu, Platonun aq və qara atlarının sükut məqamıdır. Bundan sonra iki fərqli yol ayrılır. Ya maraqdan irəliyə getmək cəsarəti, fatehlik hünərindən ürəklənib yüksələn xətt boyunca gedən inkişaf, insanlığın mahiyyətinin yeni-yeni qatlarının kəşfi; ya da əlindəki maddi sərvətin itirilməsi qorxusu, nifrət dolu üsyən, xaos yaratmaq həvəsi, ilkin heyvani instinktlərə qədər endirən tənəzzül. Birinci halda qorxu zindan üzərindəki çəkic rolunu oynayır və gənci kəskin qılınca çevirə bilir, digərində isə qorxu ağacı içində yeyib bir gün kökündən qurudan qurd kimi məhv edir. Birində yalnız özünün deyil, bir cəmiyyətin, hətta bəşəriyyətin tarihində iz qoyur, digərində isə ilkin instinktlərinə dönməklə ya dağıdıcı qüvvəyə çevirilir, ya da ömrü boyu bir Saltikov-Şedrinin “Müdrik qumbaşbalığı”¹ kimi qumun içində gizlənib sonunu gözləyir. Təbii ki, gəncliyin fəlsəfəsinin səhifələrini yazan birincilərdir. Belələri Bayron dediyi kimi yaşayır:

*Mən daim müharibə aparacam
Sözlərlə, – ola bilsin, əməllə! –
Düşüncə düşmənləri ilə. Mənim yolum tən deyil
Zalimlərlə. Düşmənçiliyin müqəddəs odunu
Mən qalamaga and içmişəm.
Kim qalib olacaq, hələ bilmirik,
Ancaq bütün qalan günlərimi, gücümü
Despotluqla döyüşə həsr etmişəm!²*

¹ Rus yazıçısı Mixail Saltikov-Şedrinin “Müdrik qumbaşbalığı” əsərində qumbaşbalığı özünü bütün təhlükələrdən qorumaq üçün doğulanandan qocalıb ölenə kimi qumun altından çıxmır və qumun altından başqa heç bir yeri görmür.

² Байрон Дж.Г. Избранное, с. 28.

Irəliləmək əvvəlki məkana sığmamaqdır, genişliyə can atmaqdır. Nitsə bu dövrü insanların qürurlarının xüsusi silə baş qaldırması ilə xarakterizə edir: “26-30 yaşlar arası insanlar əsl lovğalıq dövrü yaşayırlar. Bu, ilk yetkinlik çağıdır, turşuluğun güclü qalığı ilə. İnsanlar özündə hiss etdiklərinin əsasında hələ heç nə görməyən, yaxud az görən insanlardan şərəf və itaət tələb edirlər. Sonuncular əvvəlcə özlərini gözlətdiklərinə görə, o, ağır baxışları, lovğalıq jestləri, səsinin tonu ilə qisas alır; iti qulağı və baxışı olanlar bunu həmin yaşıda olanların əsərlərində, istər şeir olsun, istər fəlsəfə olsun, yaxud sənət əsəri və musiqi olsun, duyur. Daha yaşlı və təcrübəlilər belə olanda gülümşəyir və mehribanlıqla həyatın bu dövrü haqqında düşünürlər: insan bu cür çox olub, amma az göründüyüünə görə taleyə acıqlı olan dövrdür”.¹ Burada kiçik bir incəliyə diqqəti çəkək: gənc böyük potensialına baxmayaraq, onu kiçik görən cəmiyyətlə barişa bilmir. Təsadüfi deyil ki, əksər zamanlarda yaşlı nəsil gənclərdən şikayət edib, onların daha itaətkar olmasını arzu edirlər, ən vacibi isə onlara bənzəmələrini tələb edirlər. Kyerkeqorun fikrinə görə, “fərd qorxu içində günahkar olduğunun qarşısında deyil, onu günahkar sayanların qarşısında günahkar olur”.² Bəli, hər kəsə bənzəmədiyi üçün bir günahkarlıq duyğusu, bu günahdan doğan tənhalıq və bu tənhalığın verdiyi qorxu.

Deyilənlərdə gizli və vacib bir məqamı təkrar vurğulayaq: ətrafinə lovğa, özündən razı, hər kəsə yuxarıdan aşağı baxan bir gənc əslində tənhadır və o, bu tənhalıqdan qurtulmaq, özünü təsdiq etmək üçün bütün dünya ilə

¹ Ницше Ф. Человеческое, слишком человеческое. Сочинения в 2-х томах, том 1, издательство "Мысль", Москва 1990, 599

² Kyerkegor S. Adı çək. əsər, s. 172.

mübarizə etməyə hazırlıdır. Əslində, gerçekliklə, yaşadığı cəmiyyətlə uyuşmayan gənc bilir ki, bu, qeyri-bərabər bir mübarizədir, çünki kiminlə qarşılaşacağını, kiminlə mübarizə aparacağını bilmir! O, narahatdır, qorxur, rəqibin hansı gücə sahib olması haqqında məlumatı yoxdur. Lakin içindəki ilahi hiss daha güclüdür. Bu, əliyalın düşmənin üzərinə yeriyən qəhrəmanın qorxusudur. Belə cəsarətli bir duygunu, hünəri, özündə əksər hallarda müqəddəs niyyətləri ehtiva edən hissi qorxu adlandırmaqla onun saflığına, ülviyətinə xələl gətirmək fikrindən çox uzağıq. Əksinə, məqsədimiz qorxunun bir də alt qatının olduğunu və onun daha ali məqamlı əlaqəli olduğunu vurgulamaqdır. Tez-tez şeirində tənhalığı tərənnüm edən, özünü gah tənha yelkənə, gah tənha quşa, gah da tənha yolçuya bənzədən Lermontov yazır:

*Əvvəl mən həyatın fərəhdən uzaq
Tək-tənhalığını sevərdim müdəm.
Qüssəmi içimdə daldalayaraq,
Qorxardım gizləyə bilməyib, ancaq
Hamida tərəhhüm hissi oyadam.¹*

Gəncin hiss etdiyi tənhalıq özünü digərlərindən məhz fərqli görməsindən irəli gəlir. O, ilahi aləmi tanıdıqca, oradan bəhrələndikcə ucalır. Ona elə gəlir ki, özü hər kəsin səviyyəsinə enə bildiyi halda, onun səviyyəsinə, olduğu mərtəbəyə, məqama bir kimsə qalxa bilməz. O, həyatı hələ tənəmir, yolun başlanğıcındadır, buna görə də öz arzular dünyasını özü qurur. Təbii ki, o, öz yaratdığı dünyasında təkdir və bu təklik onda qorxu yaradır. Burada bir ziddiyyətli hal yaranır: öz tənhalığından xilas olmaq üçün o, başqalarına bənzəmək istəmir, əksinə, başqalarını öz dünyasına

¹ Лермонтов М.Ю. Стихотворения..., с. 8.

gətirməyə çalışır. O, gəncdir, enerjisi çoxdur, imkanları az qala sonsuzdur və buna görə də belə bir ağır missiyanı üzərinə götürür. Lermontov yazır:

*Öz əqlimdə mən yad dünya yaratdım,
Yad varlıqlar surəti,
Mən zəncirtək onları bir-birinə bağladım
Onlara görkəm verdim, amma ad vermədim.
Qəfil qış boranı qorxunc uladı, -
Yalançı varlıq uçulub-dağıldı.*¹

Başqalarını öz arxası ilə aparmaq, onları yeni dünyaya keçməyə inandırmaq üçün gənc bütün tərəddüdlərini, qorxularını gizlətməli olur. Deməli, bu baxımdan da təkdir. Ən dəhşətlisi, gənc hər zaman ona dayaq duran içindəki səsi itirməkdən qorxur. Ona elə gəlir ki, onu başa düşən, nə demək istədiyini anlayan yoxdur və o, bu səsi hər kəsə eşitdirmək üçün hər fədakarlığa hazırlıdır. Qaranlıq meşədə xalqına yol göstərən Danko kimi. Onun öz yanar ürəyini başının üstüne qaldırması və bu yolla hər kəsi inandırma bilməsi bir simvoldur. Bəli, cəmiyyət onun daxili firtinalarından həqiqətən xəbərsizdir, yalnız onun son nəticəsini – yanar ürəyin təzahürlərini görür: şedevr əsərlər, ən cəsarətli fəthlər, qəhrəmanlıqlar və s. şəklində. Ziddiyyət dolu, cəsarət və qorxunun çulğalaşlığı bir insanı Ülvi daş altındaki yalqız bir çıçeyə bənzədir:


*Coxu səni alaq bilir,
Alaqlar da sənə gülür.
Kökün durur, canın ölüür,
Daş altında bitən çıçək.*²

¹ Yenə orada, s. 3.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s.10.

Qəribədir, bir çiçək cəmiyyətin qınağından, alaqların gülməyindən əzab çəksə də, daşın altından boy atacaq qədər cəsarətlidir. Bu yerdə yenə Mövlana və Paskalın qamışa fərqli münasibətləri yada düşür. Paskala görə, qamış bu nə-həng dünya qarşısında özünü aciz hiss edir. Mövlanaya görə isə o, ilahi aləmi doğma vətən kimi xatırlayır və bir gün ora dönməyi düşünür. Biri gəncdir, hələ ilahi aləmdən xə-bəri yoxdur, sadəcə ona doğru, yeniliyə can atır, digəri isə artıq yetkinlik dövrünün çatıb, Haqqın həqiqətini dərk edib. Buna görə də o daha sakitdir, rahatdır, gənc isə hələ coşqu-ludur, çünki onu axtarışa sövq edən, naməlumluq qarşısında cəsarət verən bir duyğusu var.

Biz ruhun ilahi aləmlə əlaqəsinin vacibliyini təsadüfən dənə-dənə vurğulamırıq.




Qorxu yalnız Allahdan ol-malıdır, məhz bu qorxu insani digər keçici, alçaldıcı qorxularlardan xilas edir və insana içindən gələn Haqq səsi duymağın imkanı verir, onu heyvani instinktlərə deyil, insanı mahiyyətə doğru yönəldir.

Gənc məhz düzgün seçim edəndə, yəni ruhunun mü-qəddəs qatlarını, ilahi aləmlə üzvi əlaqəsini kəşf edəndə anlayır ki, o, bir ilahi əmanətin daşıyıcısıdır. O həm də öyrənir ki, yalnız deyil, təbiətlə və ilahi mətnlərlə bərabər Mütləq Həqiqəti ehtiva edən bir kitabdır, hikmət daşıyıcısıdır.

Sadəcə, onu oxumağı, dinləməyi bacarmaq lazımdır. Bu səbəbdən Şellinq hesab edir ki, “İnsanda söylənən söz təbi-ətdə qaranlıq, peyğəmbərənə (hələ tam deyilməmiş) sözdür”.¹ İnsan bu sözü bəşəriyyətə deməyə məsul edilib və onu deyə bilməmək qorxusu bütün digər qorxuları üstələyir. O, bu sözü eşitməz edən hər şeyə qarşı üsyana qalxır, özünü fəda edir. Lermontov yazır:

*Mən yerlərdə səadəti dərk edib, duyar,
Dərin mavi göylərdə də görəm Allahi.²*

Öz qorxusuna qalib gəlmək üçün gənc qaranlığın, qeyri-müəyyənliliyin üstünə gedir və getdikcə özünün indiyə qədər tanımadığı xüsusiyyətlərini kəşf edir, insanlığının mahiyyətini dərk edir.



Gənc içindəki qorxuya üstün gəlir və içində olduğu, əsrlər boyu möhkəmlənmiş, yıxılması qeyri-mümkün hesab edilən çərçivəni dağıdır, irəli gedir. Bu, gəncliyin incə və əhəmiyyətli bir məqamıdır. Makedoniyalı İsgəndər ömründə bir dəfə yürüşə çıxdı, ömrü boyu heç bir məğlubiyyət tanımadı və yalnız ölüm onu dayandırdı. 20 yaşında taxta çıxan və 10 il müddətində qədim dünyadanın ən böyük

¹ Шеллинг Ф.В. Сочинения, с. 1026.

² Lermontov M.Y. Seçilmiş əsərləri, s. 51.

imperiyasını quran İsgəndəri irəliyə məhz qarşısalınmaz bir maraq, bir istək aparırkı – olduğu çərçivəsini sindirib yeni dünyani görmək, yeni torpaqları tanımaq və özünükü etmək. O, atasının bacarmadığı bir addımı atmaqla kifayət-lənmədi, daha da irəli gedə biləcəyini sübut elədi.

Oxşar mənzərəni Fateh Sultan II Məhmədin də həyatında görmək mümkündür. Osmanlı İmperiyasının yeddinci sultani, 21 yaşında o dövrün nəhəng dini və ticari mərkəzlərindən olan Konstantinopolu fəth edən və 1000 illik Bizans İmperiyasını süquta uğradan bu şəxs 30 il boyunca öz qəhrəmanlığı ilə adlar qazandı: Əbu'l-Fəth – Fəthin atası, Rum Imperatoru və s. Ancaq ən böyük xidməti Yeni Dövrün başlanğıcını qoyması oldu. Konstantinopolun fəthi və belə bir əhəmiyyətli yerin artıq İslam dünyasına aid olması, ümumiyyətə, düşüncələrdə bir mərhələni bitirdi, yenisinin təməlini qoydu. Qərb dünyası kilsə hökmündən qurtulmanın mümkünluğunun şahidi oldu, yeni istiqamət götürdü, təfəkkürü azadlığa çıxdı. Ən vacibi isə dini təfəkkürdən qurtulan mütfəkkirlər milli kimliklərini tanımağa başladılar. Deməli, Fateh yalnız hərb tarixində bir səhifə yazmadı, bütünlükə düşüncə tarixində yeni bir mərhələ açdı.

Onu da qeyd edək ki, hər nə qədər mənəvi dünya maddi dünyadan üstdə dayansa da, maddi dünya onun inkişafı üçün ciddi maneə ola bilir. Məsələn, İngiltərə-Fransa arasındaki 100 illik müharibə zamanı fransız xalqı davamlı məglubiyyətlərdən mənən çökmüşdü, tükenmişdi. Məhz belə bir vəziyyətdə 16 yaşlı gənc Janna D'Ark bütün ağırlığı öz çıyılınrinə götürdü. O, kralın verdiyi kiçik bir dəstə ilə Orleanda ingilis ordusunu geri çəkilməyə məcbur etdi, kralın taxta çıxmاسını şəxsən təmin etdi və ölüənə qədər təqrübən bir il ərzində Fransanın azadlığı uğrunda ingilislərlə

vuruşdu. Düzdür, onun edamından sonra müharibə hələ 20 il də davam etdi. Bununla belə, Janna orduya yeni bir ruh, cəsarət, hünər gətirə bildi və bu səbəbdən bu gün də onu “Fransanın xilaskarı” kimi yad edirlər. Başqa sözlə desək, ciddi hərbi zəfəri az olsa da, o məhz fransızların ruhunu xilas elədi.

Tarixə iz salan cəsarət dolu daha bir nəfəs də Şah İsmayıllı Xətaidir – 14 yaşında taxta çıxan, Səfəvilər dövlətinin əsasını quran və ilk gündən əvvəlki hökmədlərdən fərqli siyaset irəli sürən bir gənc. Onun hərbi istedadını təhlil edən filosof Karl Marks yazır: “Səfəvilər xanədanının banisi Şah İsmayıllı fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi”. Şah İsmayıllı qurduğu dövlət coğrafi baxımdan sabit qalmasa da, yürütdüyü siyaset uzun illər öz hökmünü qorudu. Qoyub getdiyi mənəvi irs isə bu gün də İslam mədəniyyətinin, irfani ədəbiyyatın nadir incisi hesab edilir. Əhəmiyyətli bir məqam kimi onu da vurgulayaq ki, Azərbaycanın tarixi nə qədər qədim və zəngin olsa da, dövlətçilik nöqtəyi-nəzərdən bugünkü Azərbaycanın ən sabit və parlaq sələfi məhz Səfəvilər dövləti hesab edilir.

Tarixə baxanda belə qənaətə gəlmək olur ki, hər dövrün öz fatehi olub, hər cəmiyyətin təzələnmək üçün yeni nəfəsə ehtiyacı olub. Gənc şair Ülvinin yazdığı kimi:

*Axtarın elmin nər balasını,
Versin haqsızların haqq bəlasını.
Söküb ürəklərin kin qalasını,
Təzədən şəfqətlə qura, ağlaya.¹*

Qeyd etdiyimiz xüsusiyyətlər – qorxu qarışiq cəsarət,

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 14.

ehtiyat qarışiq yeniliyə meyil, tənhalıq hissi qarışiq fatehlik hünəri yanında incə bir not da sezmək mümkündür – bədbinlik. Bu not sərkərdələrdən, qəhrəmanlardan daha çox gənc yazarların şeirlərində, mütfəkkirlərin kəlamlarında var. Məsələn, dahi heykəltaraş Mikelancelonun 24 yaşında yaratdığı “Pyeta” – “Müqəddəs Məryəmin öz oğlu İsanı ağlaması” heykəli özündə gəncliyin bir neçə hikmətini ehtiva edir. “Pyeta” bu mövzuda yaradılmış ilk helkəl olub və sənət aləmində bir yenilik hesab edilib. Sənətkar mərmər vəsitsilə dini mətnə, qəbul edilmiş kanonlara yeni bir traktovka verib. Heykəldə Tanrı, yaxud Tanrıının oğlu deyil, hətta çarmışa çəkilmiş bir Peygəmbər də deyil, ölmüş bir gənc təsvir edilib. Daha bir əhəmiyyətli məqam isə, burada müqəddəs Məryəmin çox gənc bir qız kimi təsvir edilməsidir: 33 yaşlı peygəmbərin deyil, yeni doğulmuş İsanın 18 yaşlı anası kimi. Sənətşünasların fikrinə görə, bununla müəllif bakırə və ismətli bir qadının daim gənc qalmasına işarə edib. “Pyeta”da nə qorxu var, nə üsyən. Yalnız gənc oğlu ilə bərabər məhv olan arzularına baxan, ancaq sınmayan, möhkəm ruhlu gənc bir ana var. Əlbəttə, dini nöqteyi-nəzərdən bu heykələ çox təhlil verənlər, hətta orada xaçın gizli simvolunu tapanlar da olub. Ancaq sərf gənclik nöqteyi-nəzərindən baxanda 24 yaşlı bir sənətkarın dinə, həyata baxışı açıq-aydın görünür, yenə də onun öz istedadı – sal mərmərə ruh verməyi sayəsində. Heykəldəki maraqlı detallardan biri məhz ölmüş İsanın və belə bir faciəni ağlayan gənc ananın üzündə qorxu hissinin olmamasıdır. Əvvəzdə ölüm duyğusu o qədər canlı, o qədər real təsvir edilib ki, tamaşaçıda ürpəriş yaradır. Düzdür, dini nöqteyi-nəzərdən, həm İsanın, həm də Məryəmin Allaha sığınmaları faktını irəli çəkməklə onların cəsarətinin izahını vermək olar. Bununla belə,

Əvvəlki təhlillərimizdən belə məlum olur ki, gənclərin qorxduğu şeylər arasında ölüm yoxdur. İsgəndər öz kiçik ordusu ilə Daranın ondan 10 dəfə artıq sayda olan qoşunu üzərinə gedəndə ölüm yadına belə düşmürdü, daha ciddi şeylər, tak-tikalar haqqında düşünürdü. Bu, təbiidir. Axı bütün maneələri keçib irəli getməyi düşünən bir şəxs ölümən deyil, yerində saymaqdan, dayanmaqdan, maneədən qorxacağından qorxur. Gənc ölümün nə olduğunu çox gözəl bilir və çox tez-tez onunla üz-üzə durur. Ancaq onu həyatının növbəti mərhələsi üçün bir maneə bilir və ... keçir. Təkrar vurgula-yaq: ölümüzlüyün şərti məhz ölümü adlayaraq keçə bilməkdir. S.Xəlilov yazır: “Şair üçün bir böyük yol var: son məqsədə, ideala aparan yol! Bu uzaq yoluñ yolçusu üçün ölüm sanki bir məqam, məntəqədir. Burda bir anlıq dayanıb yenidən yola çıxırlar, ta əbədiyyətə qədər!”¹ Bəli, söhbət cismani ölüməndən düşəndə o, rişxənd edir, onun gücsüzlüyüne gülür. Bu gülüş özünün ölüməndə güclü olduğunu görəndə yaranır və haqlı gülüşdür. Məsələn, Kyerkeqor “Qorxu anلامı” əsərini özünün “yelbeyin əsərləri” sırasına daxil edirdi.² Yaxud Ülvi ölümə belə meydan oxuyur:

*Mən qorxmuram uzaq yola çıxmaqdan,
Bu yoluñ acısından, ağrısından,
“Ölüm” adlı yuxusundan mən qorxmuram.³*

Yaxud düşüncələrinə görə ciddi təqiblərə məruz qalan Eynəlqızat Miyanəci öz dostuna yazdığı məktubunda belə bir “xahiş edir”: “Şəhərdə deyirlər ki, Eynəlqızat Al-lahlıq iddiası edir. Mənim qətlimə fətva veriblər. Ey dost,

¹ Xəlilov S. Ülvi hissələrdən şəhidlik zirvəsinə // Xalq qəzeti, 20 yanvar 2009-cu il.

² Kyerkeqor S. Adı çək. əsər, s. 8.

³ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 56.

əgər səndən fətva istəsələr, sən də fətva ver”.¹ Bu gənclər üçün öz düşüncələrinin nəticəsini görmək, missiyalarını başa çatdırmaq duyğusu yanında ölüm qorxusu çox kiçik görünürlər.

Deməli, gəncin qorxusu şəxsi məhvindən yaranan qorxu deyil, əksinə, daha yüksək, düşündürücü bir qorxudur. Çiyinlərindəki yüklə və ya içinde alışib yanın odla yaşadığı cəmiyyətin tələbləri bir-birinə zidd gəldikcə gəncin qorxusu da artır: bu yükü çəkə bilməmək qorxusu, ona verilən məsuliyyəti doğrudə bilməmək qorxusu. Kyerkeqorun təbiri ilə desək, bu “narahatlıq – həyata, bizim şəxsi gerçəkliyimizə həqiqi münasibətdir...”²

Cəmiyyətdə, ölkədə baş verən hadisələrə, hətta bu, gizli bir proses olsa belə, böyük entuziazmla ilk əks-səda verən gənclər olur və bu onların liderliyinə təminat verir. Məhz bu səbəbdən gənclər hər zaman əhəmiyyətli güc hesab edilir. Qorxusunu yenməklə bərabər gənc ətrafında baş verənlərə iki cür reaksiya verir: ya üsyan edir, var olanı kökündən dəyişir, ya da onun çərçivələrini böyüdüb, ona yeni nəfəs verir. Məhz gənclik dövründə insan qərar verir ki, əvvəlki nəslin yolu ilə getsin, yoxsa fərqli yol tutsun, daha geniş üfüqləri kəşf etsin. Əslində, burada bir incəlik var. Məsələn, İbrahim peyğəmbər atası Azərin yolu ilə getmədi, əksinə, onu dağıtdı. Amma o, Allahın məhz onun üçün açığı imkanla özünü və Yaradanını tanıdı, ulu babalarının – peyğəmbərlərin yolunu tutdu. İlk baxışda üsyan kimi görünə də, əslində buna unudulmuş həqiqətin bərpası desək, daha doğru olar. Eyni missiya bütün peyğəmbərlərə


¹ Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərq-Qərb, 2006, s. 117.

² Kyerkegor S. Adı çək. əsər, s. 251.

verilmişdi – məcrasından çıxmış həqiqəti yerinə qaytarmaq.

İstər-istəməz sual yaranır: bu qədər paradoksun, daxili çaxnaşmanın qarşılığında gənc öz yoluna necə davam edə bilir? Qeyd etdiyimiz kimi, gəncliyin ən taleyüklü məqamı məhz maddiyyat və əbədiyyət arasında seçim etməyi bacarmasıdır. Onu da döñə-döñə vurgulamışdıq ki, bu, birinin xətrinə digərindən tamamilə imtina demək deyil. Belə ki, yalnız maddiyyata aludə olmaq mənəvi qidanın və inkişaf üçün zəruri olan yaradıcı enerjinin tükənməsi deməkdir. Əksinə, bütünlükə ruhaniliyin təsirində qalmaq düşüncələrdə fanatizmə gətirib çıxara bilir, insan sosial varlıq kimi yox olur və bu onun təfəkküründə əhəmiyyətli bir hissənin naqis qalmasına gətirib çıxarır. Hər ikisi arasında düzgün tarazlığı tapmaq isə fiziki imkanlarını düzgün dəyərləndirib onu ilahidən aldığı enerji ilə düzgün istiqamətləndirməkdir. İrəli çıxanlar öz seçimində yanılmayanlar – ilahi aləmlə ruhani əlaqəsini daim qoruyub saxlayanlardır. Burada kiçik, ancaq vacib bir məqam var:

*İçindəki inama güvənib
öz qorxusunu yenən, ol-
duğu məkandan namə-
lum yerlərə keçmək əz-
minə sahib olan şəxs hə-
min yolda ilk olur, lider-
lik edir. Bu, fatehin, li-
derin təyin və təsdiq edil-
məsi məqamıdır.*



Digərləri onun arxası ilə gedənlər, əksər hallarda artıq

içindəki səsə, ilahi qüvvəyə deyil, məhz öndə gedənə inanınlardır. Burada fatehlik artıq hərbi anlamdan daha geniş götürülür. Bunu gənc özü çox gözəl bilir və əslində, təbii qəbul edir. Mikayıł Müşfiq yazır:

*Bir parça atəşim, bir parça yanğın,
Qəlbim örnəyidir yanar bir dağın.
Qarşında duramaz nə sel, nə daşqın,
Təbiətlə mənim zərafətim var.¹*

Yeri gəlmışkən, onu da əlavə edək ki, gəncin seçimi və irəlilədiyi yol heç də həmişə düzgün olmur, cəmiyyətə xeyir gətirmir. Bununla belə, nəticə eyni olur: öz əqidəsinə inanan lider və liderə inanan davamçılar. Məhz bu məqamda gəncin etdiyi seçimin əhəmiyyəti özünü göstərir. Təsadüfi deyil ki, yuxarıda adını çəkdiyimiz “Slayer” və onun kimi yüzlərlə qrupun, yaxud təşkilatın milyonlarla fanatı, sevəni var. *Seçimi yanlış olan lider arxası ilə neçə insanı da yanlışşa aparır, hətta bütün bir nəsil gəncliyi məhv edir və bunun qarşısını ala biləcək qüvvə çətin tapılır.*

Bəli, seçimindən asılı olmayaraq gənc öz sözünü, düşüncələrini hökm kimi qəbul edir. Axi bu hökm içindən, ruhundan gəlir! O, öz düşüncələrini təqdim etməklə kifayətlənməyib, özünü olduğu cəmiyyətin lideri kimi tanıda bilir və insanları arxası ilə apara bilir. Bu səbəbdən hər hansı yetkin deyil, məhz bir gənc cəmiyyətdə bələdçi ola bilir. Mikayıł Müşfiq yazır:

*Ah, nə böyük şərəfdir sənətkar olmaq,
Könüllər dünyasından xəbərdar olmaq!
Nə xoşdur bir hiss kimi qəlblərə girmək
səssiz-sorğusuz.*

¹ Müşfiq M. Seçilmiş əsərləri, Bakı, Maarif, 1983, s. 25.

*Bütün fənaliqları yixib devirmək
qara-qorxusuz.¹*

Bunlarla yanaşı, seçimini nəfsi ilə deyil, ruhu ilə edən gənclər də olmuşdur və var. Onların həm öz dövründə, həm də sonralar sevənləri, davamçıları olmuşdur. Bu gənclərin əvvəlkilərdən fərqi ondadır ki, onlar maddiyyat və əbədiyyət arasında, nəfsi və ruhu arasında balansı saxlaya bilib və məhz ilahi aləmlə mənəvi bağlılıq onların həyat yolunda qorxunu, tərəddüdü, tənhalıq hissini ortadan götürməklə yanaşı, fiziki gücünün, yaradıcılıq enerjisinin tükənməyinin qarşısını alıb. Onu da qeyd etmək lazımdır ki, bu gənclər daha əvvəl xatırlatlığımız dağidıcı gənclərin önünü kəsə bilən yeganə real qüvvədir.

Yuxarıda da vurguladığımız kimi, məhz ruhun etdiyi seçim bir insani daha yüksək bir nəticəyə apara bilər. Yetər ki, bu ruhu dirləməyi bacarsın. Məsələn, Tolstoy haqlı olaraq deyir: “Özünüzə inanın və bütün gücünüzü bir şeyə yönəldərək yaşayın: özündə tanrıni təzahür etdirməyə. Bunuñla siz həm özünüzün, həm də bütün dünyanın xeyri üçün hər şey edə bilərsiniz. İlahi hökmü və onun həqiqətlərini axtarın, qalan hər şey özü gələcək. Bəli, həmin böyük zamannda – ilk dəfə ruhunuzda ilahi yaranışınızın dərk işığı yananda özünüzə inanın. Bu işığı söndürməyin, əksinə, var gücüñzlə onu qoruyun ki, yansın. Bu yeganə olan şeydə – bu işığın yanmasında hər insanın həyatının yeganə böyük və tek mənası ehtiva olunur”.² Maraqlıdır ki, bəzən gəncin öz ilahi başlangıçına inanması və bundan çıkış edərək öz məqdəsinə doğru getməsi mistik xarakter daşısa da, bir həqiqəti xatırladaq ki, tarixdə, hətta təfəkkürdə yeni bir səhifənin

¹ Yenə orada, s. 85.

² Толстой Л.Н. Верьте себе..., с. 65-66.

açılmışında bu inancın rolü çox böyük olub.

Hər hansı konkret təhlilə keçməmişdən əvvəl deyilənlərdə əhəmiyyətli bir məqama təkrar diqqət çəkək: liderlik – öz ruhu vasitəsilə ilahi səsi eşitmək, özünün xüsusi bir missiya üçün seçildiyinə inanmaq və inamla irəli getməkdir. Rəvayətlərə görə, anası Makedoniyalı İsgəndəri inandırmışdı ki, o, Filipin deyil, Zevsin oğludur. Bu fakt, təbii ki, onun düşüncəsinin, mənəvi dünyasının formallaşmasında böyük rol oynamışdı. O, özünü seçilmiş bəndə hesab edir, bu inamla düşmən üstünə gedirdi və qələbə qazanırdı. Sonralar, Misir yürüşü zamanı o, kahinlərlə görüşdü və özünün Ra tanrısunun oğlu olmasını təsdiqlətdi. Hətta ehramların divarlarında digər tanrılarla yanaşı İsgəndərin də fiqurları çəkilməyə başladı. Bu, nə idi? Uşaqlıqdan eşitdiyi mifə, yoxsa öz daxili gücünün mənbəyinə inam? Hər gənc öz fiziki gücünü dərk etməklə yanaşı, ilahidən aldığı enerji ilə onu təmamlayanda bu güc daha da artır. İsgəndərin də gücü bunda idi. Sultan Murad xan oğlu Fateh Məhmədə nəsihətində deyir: “Əcəm padşahının üç yüz min əri var idi. Onu İsgəndər qırx min əri ilə yendi. Əgər ağlı, fikri istifadə etməsəydi, bu olurdumu? Halı necə olurdu? Və bundan belə məlum oldu ki, ağlin təsiri təsiri qılınçın təsirindən artıkdir. İndi bütün şeylərdə belədir ki, ağıl üstündür. Qüvvəti olmaq yaxşıdır, amma qüvvəti qüvvəti ağılla istifadə etmək gərəkdir. İndi hər məsləhəti ağılla ölçüb biçəndən sonra ağıl icazə verirsə, yarağa sarılmaq olar. Bu onun üçündür ki, bir padşah bir padşahun üzərinə əsgər çəkməli olsa, əvvəla, elçiləşib bir-birinə namələr yazmaq yolu ilə və ağılla razılığa gələrlər”.¹

¹ *Sultan Murat Han*. Fatih Sultan Mehmedə Nasihatler. Baskıya hazırlanlayan: Abdullah Uçman. Tercüman 1001 Temel Eser, s. 66-67.

Sultan Murad xan oğluna nəsihətində tərəzinin gözünü daim düzgün tutmağı nəsihət edir, çünkü “tərəzini doğru tutsan, Allah Təala da sənə doğru nəzər edər”.¹ Sultanın nəsihətlərində iki əhəmiyyətli məqam var: Allahın verdiyi əmanətlərə sahib çıxmışla həm Onun yer üzündəki xəlifəsi olan İnsanın öz adını doğrultması, həm də öz ölkəsini ədalətlə idarə etməsi. Qeyd etmək lazımdır ki, Sultan Murad xanın nəsihətləri öz müsbət təsirini göstərə bilmışdı və oğlu Fateh Sultan Məhməd tarixin nadir şəxsiyyətlərindən biri olmuşdu. Bütün əməllərində İslamin prinsiplərini özünə rəhbər tutan Sultan Məhməd məhz Məhəmməd peyğəmbərin (s) Konstantinopol haqqında hədisini reallaşdırığına görə tarixdə qəhrəman kimi qalıb: “Konstantinopol mütləq fəth olunacaqdır. Onu fəth edən sərkərdə nə gözəl sərkərdədir, onu fəth edən əsgər nə gözəl əsgərdir”. Buxarinin kitabında yer alsa da, bu hədisin nə dərəcədə səhih olması haqqında müzakirələrdən uzaq duraraq başqa bir məsələyə diqqət yetirmək istəyirik. Hətta belə bir hədis olmasaydı belə, Sultanın öz əməllərində Allah və Onun Peyğəmbərinə (s) sadıqlıyinə görə onun bu şəhəri fəth etdiyinə və tarixdə dönüş yaratlığına görə onu uydurmali idilər. İstanbullu fəthindən sonra Sultanın atdığı ilk addım Ayasofyada namaz qılıb orada İstanbulu özünün paytaxtı elan etməsi oldu. Ayasofya Romada Müqəddəs Pyotr kilsəsi tikilənə qədər xristian dünəyinin ən böyük məbədi hesab edilib. Sultan oranı dağıtmadı, dəyişmədi, məhz təyinatı üzrə istifadə etdi – Yaradana səcdə edib qələbəsinə görə Ona şükr etdi və gələcək işləri üçün Allahına təvəkkül etdi.

Tərəzinin gözünü əyilməyə qoymayan, Yaradani ilə əlaqəsini qorumağın sayəsində ağlı və gücü bir-birini

¹ Yenə orada, s. 80.

tamamlayan daha bir şəxsiyyət Əli b. Əbu Talibdir . İslam tarixində xüsusi yeri və adı olan, Kəbədə dünyaya gələn yeganə insan kimi az qala əfsanələşdirilən Həzrət Əli Məhəmməd peyğəmbərdən (s) sonra İslami qəbul edəndə onun 10-11 yaşı var idi. Yeni dinin qəbulu, üstəlik bu din uğrunda mübarizəyə qalxmaq onun uşaqlığını erkən bitirdi. Qeyd etdiyimiz kimi, Hz. Əlini əshabələr arasında fərqləndirən ən vacib xüsusiyyət onun fiziki gücü ilə dərin düşüncəsinin bir-birini tamamlaması idi. İslamin Məkkədəki ağır və əzablı illərində Hz. Əlinin xüsusi rolü olub və bunların arasında 23 yaşında Mədinəyə hicrət edən Məhəmməd peyğəmbərin (s) düşmənlərini aldatmaq üçün ölümü gözə alıb onun (s.) yatağında yatmaq idi. Salnaməçilərin dediyinə görə, bütün döyüslərdə Hz. Əli İslam peyğəmbərinin yanında olmuş və əfsanəvi Zülfüqar qılıncını da Ondan (s.) Uhud döyüşündə almışdı. Bir ucu elmin, digəri ədalətin rəmzi hesab edilən bu qeyri-adi qılıncın üzərində “, Əlidən başqa igid, Zülfüqardan başqa qılınc yoxdur” yazılıb. Bu qılınc Hz. Əlinin hər iki sahədə fatehliyinin – igidliyinin rəmziidir. O, tarixdə həm cürətli qəhrəman, həm də dərin düşüncəli, imanını bütün dərinliyi ilə yaşayan bir mütəfəkkir kimi öz adını yazdırı bilib. Məsələn, XVIII əsr ingilis tarixçisi Edward Gibbon da belə hesab edib ki, Əli ibn Əbu Talib “bir şair, bir əsgər və bir müqəddəsin keyfiyyətlərini özündə birləşdirmişdi: onun müdrikliyi hələ də əxlaq və dini deyimlərlə nəfəs alırıldı, və hər rəqib istər dil, istərsə də qılınc savaşında onun bəlağəti və şücaəti qarşısında təslim olub.”¹ Onu da əlavə etmək lazımdır ki, İslam dünyasında yaranan istənilən ideyanın, istənilən cərəyanın dürüstlüyünü, Allaha

¹ Gibbon Edward. The Decline and Fall of the Roman Empire (6 v.). London: 1911, vol. 5, p. 451.

sadiqliyini göstərmək üçün mütləq silsiləni Hz.Əlinin adına bağlayıblar və əksər hallarda onu İslamın Peyğəmbərindən (s) sonra ikinci nüfuzlu sima, İslam adına əhəmiyyətli işlər görmüş şəxsiyyət kimi qəbul ediblər.


Belə güman etmək olar ki, gənclər öz həyatlarında daxili səsi, ilahi aləmələ əlaqəsini kəşf edib, ondan aldıqları gücü dərk etməsələr, onların taleyi də fərqli olardı. Məsələn, Janna D' Arkın kişilərin belə öhdəsindən zorla gəldiyi, cürət etmədiyi addımı atmasına səbəb hələ 13 yaşında ilahidən səslər eşitməyi olmuşdur. Bu səs onu ömrü boyu, hətta yandırılan məqamda da müşayiət edib, ona dəstək durmuşdu. Məhz bu səsin hökmü ilə özünü Fransanın xilaskarı olacaq “Müqəddəs Bakirə” elan edib və öz istəklərini ilahi hökm kimi həyata keçirib. Əhəmiyyətli bir məqam da budur ki, gördüyü işgəncələrə, dəhşətli edamına baxmayaraq, Janna bir dəfə olsun peşmanlıq hissi yaşamayıb, eşitdiyi səsdən imtina etməyib. İmtina edə də bilməzdi, çünki onu can qulığı ilə deyil, ruhu ilə eşidirdi.

Daha əvvəl də qeyd etdiyimiz kimi, hər insan öz düşüncəsi səviyyəsində ilahi aləmdən biliklər ala bilir. Bununla belə, burada iki əhəmiyyətli məqamı vurgulamaq lazımdır. Birincisi, dövrün, şəraitin rolu mütləq öz əksini tapır – istər peyğəmbərlilikdə, istərsə də ayrı-ayrı gənclərin missiyasında. Məsələn, ümumi mahiyyət – tək Allahın təbliği və haqq yola çağırış eyni olsa da, Musa peyğəmbərin mübarizəsi, kəlamları İsa Məsihinkindən fərqlənirdi. Yaxud Makedoniyalı İsgəndər ən dərin hikmətləri Aristoteldən öyrənsə də, özü filosof olmadı, sərkərdə oldu. Başqa sözlə desək, hər nə qədər dedikləri ümumbaşəri olsa da, bir cəmiyyətin çərçivəsini aşsa da, həmin insan məhz həmin cəmiyyət üçün və həmin zaman kəsiyində göndərilir. Bu səbəbdən bəzən

deyilmiş hikməti, yaxud yüksək bir missiyanı zamanın, şəraitin verdiyi üst qabılıqdan arındırmadan anlamaq çətin olur, çünki zahiri forma əsas mahiyyəti gizlədə bilir.

İkinci vurgulamaq istədiyimiz əhəmiyyətli məqam isə peyğəmbərlərə deyil, Haqqın yolunu Allahın işarətləri ilə təyin edən gənclərə aiddir. Məsələ burasındadır ki, belə gənclər, xüsusilə

yaradıcı şəxslər – mütfəkkirlər, sənətkarlar, şairlər onlara verilən ilahi biliyi mütləq öz mənəviyyatlarını, təfəkkürürlərinin süzgəcindən keçirirlər. Burada artıq Allahdan daha çox, həmin gəncin özünü-ifadəsi ön planda durur.



Təsadüfi deyil ki, Hz. Əli buyurur ki, “Övladlarınızı öz dövrünüz üçün deyil, onların dövrü üçün yetişdirin”. Və sanki ona cavab olaraq Ülvi deyir:

*Atama oğul deyiləm,
Anama oğul deyiləm,
Atam, anam zəmanədi,
Mən zəmanə uşağıyam.¹*

Uşaq bir süngər kimi gördüklerini, eşitdiklərini içinə çəkir, gələcəkdə qurulacaq binanın özülünü hazırlayır.

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 55.

Hansı həqiqətlərlə böyüyürsə, onu əks etdirir. Artıq kamillik çağına çatmış bir insan müşahidəçi, hətta istiqamətverici ola bilər. Gənc isə əvvəlcə güzgü kimi üzərinə düşəni əks etdirir: nudursa, nuru, oddursa, odu. Yalnız sonradan, buna təfəkkürü çatarsa, ruhunu dünləməyi bacararsa, həmin hadisəni təhlil edir, mənfi və müsbət tərəflərini dəyərləndirir, növbəti addimını ona uyğun olaraq atır. Təsadüfi deyil ki, cəmiyyətin daxili vəziyyətini və hansı istiqamətdə irəlilədiyini gənclərin əxlaqından, təfəkkür tərzindən bilmək mümkündür. Məsələn, XVIII əsrin çaxnaşması, “zəhər” dolu ingilis cəmiyyəti Bayronun ruhunda belə əks olunmuşdu:

*Ey həyatımız! Sən kainat xorunda
Yalançı səssən! Sən nəsildən nəslə
Atalarımızın bizə vəsiyyət etdiyi bəlasan,
Nəhəng ançarsan¹, meyvəsi zəhər!²*

Deyilənlərdə əhəmiyyətli bir məqamı vurğulayaq. “Zəmanənin övladı” olmaqla gənclər olanlara seyrçi mövqedə durmurlar. Onlar ən zəif məqamı duyub onu dövrünün şərtlərinə uyğun olaraq həll etməyə çalışırlar. Yaxud xalqının cəhalətdən və əsarətdən qurtarmaq üçün canı və qanı bahasına mübarizə aparan çağdaş uyğur şairi Lütfullah Mütəllip (Lutpulla Mutallip) yazır:


*Mübarizə sırasından sırasına
Xalqım uzun illər zülm və işgəncə çəkdi,
Zülm üzündən göz yaşı dərya kimi axdı.
Neçə dəfə ayağa qalxdı müstəqillik,
hürriyət istəyib,
Məqsədinə yetməyib, şər qara dağlar basıldı.³*

¹ Ançar – zəhər ağacı.

² Байрон Дж.Г. Избранное, с. 100.

³ Baran Lokman. Lutpulla Mutellip'in Hayatı, Sanatı ve Eserleri,

Onu da əlavə edək ki, ilahi mətnlərin buyurduqları hər kəsin anlaya biləcəyi, həyatında istifadə edəcəyi həqiqətlərdir və daha sadə olur. Bu, düzgün əxlaqı formalaşdırın və düşüncənin düzgün istiqamətini müəyyən edən, həyatda ən vacib dəyərləri tanıdan bələdçilərdir. Mütəfəkkirlərin, sənətkarların yaratdıqlarına isə bəşəri xüsusiyyət qarışır və bu, onu digərləri üçün bəzən ya maraqsız, ya da əlçatmaz edir. Anlaşılmazlıq o dərəcəyə çata bilər ki, həmin gənc həyatını edam kürsüsündə də bitirə bilər.



Bununla belə, yazılmamış, amma sabit bir qanuna uyğunluq həmişə qorunur: ideyanın əsl mahiyyətini daha gözəl və daha real çatdırın əsər hər kəs tərəfindən qəbul edilə bilir. Bir anlıq Mikelancelonun və Salvador Dalinin iç dünyasını təsəvvür edib müqayisə etmək olar.


Yeri gəlmışkən, qorxu məhz ikincilərin, yəni ilahi bilikləri öz təfəkkürlərindən keçirən şəxslərin əsərlərində əks olunur. Hər nə qədər ilahi mətnlərdə tez-tez qorxu xatırlansa da, bu, həmin mətnin Sahibinə – Yaradana məxsus deyil. Əksinə, insanlar üçün həm qorxunun obyektini, həm də o

qorxudan qurtulmağın yolunu göstərir.

Gənclər öz qorxusunu hətta sevgi haqqında şeirlə də çatdırıa bilirlər. Bununla belə, bir həqiqət var ki, məhz maddi dünyanın çərçivəsi daxilində yaranan qorxusunun üstünə getməklə o çərçivəni sindırmaq, onun fövqünə qalxmaq mümkündür. Burada çox incə bir məqam var: çərçivəni daşıtmak işin yarısıdır. Digər yarısı isə növbəti yeni addıma olan inamdır. “Hilmi Ziya Ülken insanın büyülüğünü, inkar etmesine değil, iman etmesine bağlamaktadır. O, “İnsan inkar ettiği için değil, imanı kabul ettiği için büyütür”.¹ İnsanın təfəkkür səviyyəsi qalxdıqca, özünü kənardan müşahidə etməyi bacardıqca, onun qorxusunun xarakteri də dəyişir. Bu qorxu insanı kiçik, ötəri amallardan uzaqlaşdırıb uca, saf əməllərə, məqsədlərə aparır, insanı ucaldır, ülviləşdirir, İnsan eləyir. Allah qorxusu kimi. Bu səviyyədəki qorxuya təqva (Allah qorxusu) da deyirlər. Bu, kor, alçaldıcı və dağıdıcı qorxu deyil. Qurani Kərimdə deyilir: «Doğruluq (təqva, hörmət) üzünüzü məşriq və ya məğribə çevirmək deyil. Doğruluq Allaha, Axirət gününə, mələklərə, kitaba, peyğəmbərlərə inanmaq, malını sevgi ilə yaxınlarına, yetimlərə, kasıblara, yolçulara, dilənənlərə, əsirləri azad edənlərə vermək, namazını qılıb, zəkat vermək, əhdinə sadıq qalmaq, xəstəlik, ehtiyac və zərər zamanı səbr etməkdir. Bunlar sadıqlərdir və təqva sahibləridir» (Qurani Kərim 2/177). Amma Allahdan qorxmağın da iki (bəlkə də daha artıq) növünü göstərmək mümkündür. Bəziləri Allahdan qorxur ki, onun maddi dayağı (!) yixar. Bəziləri də Allahdan Ona olan imanını alacağından, Allahın sonsuz mərhəmətinə, nuruna layiq ola bilməyəcəyindən qorxur. Bu qorxu

¹ Bolay S.H. Batı Aklına karşı Türkiye. İstanbul, Ketebe, 2018, s. 219.

iman və sevgi ilə qarışq olur. Yalnız sonuncu qorxunu insani qorxu adlandırmaq olar. Məhz bu səviyyəyə çatmış gənc üçün zaman və məkan çərçivələri yoxa çıxır.



Bu səbəbdən, eyni tərəddüdü peyğəmbər də yaşayır, ruhu ilə ilahi həqiqətləri qəbul etmək qabiliyyəti olan yaradıcı insan da, yaxud sərkərdə də. “Nibelunqlar haqqında nəğmə”də baş qəhrəman gənc Ziqfrid gəldiyi şəhərdə hamının əjdaha qorxusu içində olduğunu görür. O, digərlərindən fərqli olaraq, tək başına əjdahanın üstünə gedir, onu öldürür, bütün xəzinəyə sahib olur. Ziqfrid cəmiyyətdən fərqlənir, öz bacarığı və düşüncələrindən çıkış edib həll yolu tapır. Ümumiyyətlə, içindəki səsi eşidə bilən gənclər ruhuna, daşıdığı əmanətinə yad olan təzyiqlər altında nəinki “formasını dəyişmir”, buqələmun kimi rəngdən rəngə düşmür, əksinə, onlarla mübarizəyə qalxır. Şelling yazır: “Hər varlıq yalnız öz ziddi ilə açıqlana bilir: sevgi yalnız nifrətlə, vəhdət – mübarizə ilə. Əgər başlangıçın bölünməsi olmasaydı, vəhdət öz qüdrətini görə bilməzdi, ayrılıq olmasaydı, həqiqi məhəbbət yaranmazdı. İnsan elə bir zirvəyə qaldırılıb ki, o, orada özünün xeyrə və şərə istiqamətlənən hərəkətlərinin mənbələrini eyni dərəcədə ehtiva edir. Onda başlangıcların əlaqəsi zəruri deyil, azaddır. O, yolayıcındadır. O, nə se-

çırsə, seçsin, qərar onun əməlidir. Amma qərar qəbul etməyə bilməz, çünki Allah zəruri olaraq açılmalıdır, çünki məxluqda, ümumiyyətlə, heç nə ikili qalmamalıdır”.¹ Və gənc bacardığı üsulla – qılıncla, şeirləri ilə, yaxud əsərləri ilə onu boğan qaranlığı yarmağa çalışır.

Dinlər tarixindən də məlum olduğu kimi, peyğəmbərlər adətən yolunu azmış, cahil bir qövmə bələdçi olaraq göndərilirlər. Belə düşünmək olar ki, cəmiyyətdə artan qara rəngin fonunda gənc öz işığını daha tez görür və özündə o qaranlığa üstün gələcək gücü hiss edir. Və bu da vacib bir faktdır ki, o gənc elə həmin cəmiyyətin yetirməsidir. Sufi mütəfəkkir Mənsur Həllac bunu gözəl təsvir edir: “Əşyalar öz zidləri ilə tanınırlar. Zərif ağı ipək qara işlərdən (toxunuşdan) yaranır”.² İnsanın malik olduğu universal həqiqətlər tarix boyu dəyişmir, dəyişən təzyiqlərin növləri və onlarla mübarizənin formalarıdır. Əlbəttə, cəmiyyət nə qədər az inkişaf etmiş olursa, təzyiqi də bir o qədər artıq olur. Bu baxımdan, naqis cəmiyyətdə gənc üçün fəaliyyət göstərmək, yaratmaq, ümumiyyətlə, var olmaq həddindən artıq çətindir, ağırdır. Yəni zülmət nə qədər qatı və uzunömürlü olursa, onunla mübarizə aparmaq tək bir işq üçün o qədər çətindir. Məsələn, XIX əsrin əvvəllərində gənc zadəganlar Rusiyada mütləqiyət və təhkimçilik quruluşuna qarşı gizli təşkilatlar qurmuşdular və 1825-ci il dekabr ayında Sankt-Peterburqdə üsyana qalxdılar. Bu, kiçik bir üsyən oldu və iştirakçılarından beşi edam edildi, qalanları isə uzaq Sibirə, Qafqaza sürgün edildilər. Əslində bu hərəkat Avropadan gələn inqilab ruhunun, respublika ideyalarının ilk əks-

¹ Шеллинг Ф.В. Сочинения, с. 984.

الحلاج ابو معیث الحسین منصور. کتاب الطواسین. نشر و تصحیح ل. ماسینیون.² 1913 (Bariss) (Həllac. Kitəb ət-Təvasin), s. 12.

sədası idi. Güclü olmasalar da, cəmi bir neçə saatə üsyanları yatırılsa da, bu gənclər Rusiyada çar rejimini ciddi şəkildə sarsıda bildilər və bir inqilabi ruhun doğulmasına zəmin yaratdılar. Təsadüfi deyil ki, üsyankar gənclərdən biri, 12 illik Sibirə sürgünə göndərilən şair Aleksandr Odoevski onlara dəstək olaraq “əməyiniz itməyəcək,” – deyə çağırış edən dahi rus şairi Aleksandr Puşkinin şeirinə “qığılçımdan od törəyəcək” deyə cavab vermişdi. Bu ifadə illər sonra Rusiyada baş verən Qırmızı İnqilabın şuarına çevrildi. Həqiqətən də, gənc bir qığılçım olmağa belə razıdır. Yetər ki, qaranlıqla mübarizə başlansın, zülmət bir yerdən yarısın. Dekabr üsyançılarına dövrünün əksər gənc mütəfəkkirləri dəstək vermişdilər, təqibdən çəkinməyərək öz şeirlərində, məqalələrində onlara öz həmrəyliklərini bildirmişdilər. Həmin hərəkatın əsas ideoloqlarından olan 26 yaşlı Aleksandr Puşkin onlar haqqında yazır, daha doğrusu, qığılçımdan törəyən odu belə təsvir edir:

*Yanırıq azadlıq anları üçün,
Ürəyimiz qeyrət üçün döyüñür.
Dostum, qəlbimizin hər döyüntüsü,
Xalqa həsr olunub deyə öyünür.¹*

Qəhrəmanlıq sadəcə bir neçə saniyəlik cürətdir və ona yalnız gənc qadirdir, çünkü onun düşüncəsi özündən əvvəlki ətalətə tabe deyil. Süleyman Xeyri Bolay yazır: “Bu cür hərəkətlər (*qəhrəmanlıq* – K.B.) anlıq hərəkətlərdi və düşünnüb qərar vermə fürsəti yoxdur. İman gücü yönləndirir və qəlb gözü də bir anda hədəfi göstərir”.² Bunun nəticəsidir ki, hər saniyədə öz varlığının fərqli tərəflərini üzə çıxarmaq

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 220.

² Bolay S.H. Batı Aklına karşı Türkiye, s. 91.

əzmindədir. O, öz gücünə inandığına görə, tankın qarşısına əliyalın da çıxır, silahın önünü də atılır, yanar odun içİN də girir. O, maneə qəbul etmir. Məsələn, torpaqları işğal olunan, üzbəüz dayandığı xain düşmənlə deyil, onun arxasında dayanan hansısa gözə görünməyən qara bir qüvvə ilə mübarizə aparmalı olan Ülvİ deyir:

*Qarabağdı mənim dinim-imanım,
O torpağın
nişanəsi,
iziyəm.*

*Məni belə
aciz görmə qəbirdə,
Qəbirdə də
Qarabağın öziyəm.¹*

*Əgər qəhrəmanlıq bir sani-
yənin hökmüdürsə, fateh-
lik o saniyənin düşünül-
müs şəkildə daha uzun
müddətə uzadılmasıdır.*

Ancaq bu bir saniyəyə gələn yol çox uzundur, keşmə-keslidir. Bu an yetişənə qədər gənc öz ruhunun səsini dinləməyi bacarmalı, ilahi qatdan gələn həqiqətlərin mahiyəti işığında öz şəxsiyyətini görməli, yeni dünya qarşısında bütün varlığına hakim kəsilən qorxunun üstünə gedib, ona qalib gəlməli və bununla olduğu həm maddi, həm də mənəvi məkanın fövqünə çıxmağa cürət etməlidir.

Beləliklə, gəncliyin daha bir xüsusiyyətinin təhlilinə


¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 100.

yenidən vururuq. Əslində, etdiyi seçimdən və ruhu vasitəsilə ilahi aləmlə əlaqə qurub öz şəxsiyyətini tamamlamaq, kamilləşdirmək cəhdlərindən sonra qorxudan danışmağımız təsadüf deyil. Təsəvvüf yolçuluğunda məqam və halların davamiyyətində bir əhəmiyyətli məqam var: Allahın varlığını, “sənə şah damarından daha yaxın” olduğunu, ruhunun üflədiyini biləndən sonra bəzi insanlarda məhəbbət, bəzilərində isə xof (qorxu) halı gələ bilər. “Lümə”nin müəllifi Sərrac Tusi yazır: “Qəlbi Uca Tanrının əzəmətinə, heybətinə, qüdrətinə yaxınlığın şahidi olarsa, ona qorxu, həya, ürküklik gələr. Qəlbi Tanrısının ona lütfünün, şəfqətinin, yaxşılıqlarının, məhəbbətinin şahidi olarsa, ona məhəbbət, şövq, təlaş, yanma, bəqa arzusu verilər. Bu, Onun elmi, istəyi, qüdrəti, Uca və Bilənin seçimi ilədir”.¹ Düzdür, burada söhbət bir təsəvvüf yolcusundan gedir, ancaq gənclərin həyatının təhlilindən belə məlum olur ki, ruhunu dinləməyi bilən hər bir şəxs eyni məqamları, halları yaşayır. Gənc məhz ruhunu tanımaqla seçimini düzgün edə bilir və bundan sonra gələn qorxu həyatının yeni bir mərhələsinin başlangıcı olur: ya rəzalətə, ya da ülviyətə gedən yol. Birincidə maddi çərçivə arasında enerjisi tükənənə qədər vurnuxur, ikincidə ölməzlik, təfəkkürün fəlsəfi zirvəsi, sözün hər mənasında fatehlik var.

¹ *Tusi. Lümə*, s. 105.

Qılınç, yoxsa qələm:

axtarış və yaradıcılıq



*"Ögər filosoflar insan xarakterində ihtiadai qəddarlığı
şhütsüzirməyi özlərinin on böyük xidməti hesab edirlərse, o
zaman böyük miqdarda təyafaları yenidən tövbiyə etdiyini
görsə, İşgəndər ədalətli böyük filosof hesab edilməlidir."*

Plutarx

*"Allah Təala Həzrəti padşahlara həm güvvət və həm
də ağıl vermişdir. Ki güvvətini ağılla yerində istifadə edə
bilsə. Amma ancaq birini istifadə etəs, yaramaz. Sərkəst-i
hadiżə bu ikisini yerinde sərf etməkdədir. Görmürsənmi:
bir gəçəq və bahadır ər, yanında silah götürürsə və hər
xəzuna gəlməyən söz üçün həmən əlini silaha vursa; və hər
kisiylə heç səbəb olmadan döyüzmək istəsə, ona gəçəq və
bahadır deməzlər. Bölkə dəli deyərlər. Amma yerində
istifadə edəcəyi ağılla və fikirlə, ona, bahadır və gəçəq
kimsədir deyərlər"*

*Sultan Murad Xanın oğlu
Fateh Məhmədə nəsihəti*


Gəncliyin spesifik bir keyfiyyəti kimi, ilk növbədə, onun bol enejisi, cəngavər ruhu, qısa müddətdə çox şeyə nail olmaq iddiası vurğulanır. Hər zaman bu enerji, bu iddia qarşısızlanmaz sel kimi inqilabların, üsyanların aparıcı qüvvəsinə çevrilib. Bu baxımdan, Puşkinin Bayron haqqında dediyini yəqin ki, bütün gəncliyə aid etmək olar:

*Dəniz, o sənin nəgməkarındı,
Üzərində sənin surətin vardi,
O, sənin ruhunla yaradılmışdı,
Sənin kimi: qüdrətli, dərin, zəhmli
Sənin kimi: ipə-sapa yatmayan.¹*

Bu enerjinin, yəqin ki, ən neqativ tərəfi onun təsir altına tez düşməsi, kor-koranəliyə, fanatlığa meyilli olmasıdır. Bir çox hallarda təbiətin bu qəribə təzadı az qala qanunayğunluğa çevrilir: enerji nə qədər gur olursa, ağıl, təfəkkür bir o qədər passivləşir, yerini hisslərə daha tez verir. Başqa sözlə desək, cəmiyyətin xeyrinə, yaxud ziyanına işləməsindən asılı olmayıaraq, bir ideyanın reallaşmasında fanatik qüvvəyə ehtiyac yarananda məhz gənclərdən istifadə edirlər. Səbəb nədir? Həyatının taleyüklü seçimini etmək qüdrətində olan, hətta öz cəsarəti ilə bütün xalqı xilas etməyi bacaran bir insan başqasının gizli niyyəti üçün niyə alətə çevrilsin? Hansı hallarda bu acınacaqlı hal baş verir?

¹ Байрон Дж. Г. Избранное, с. 13.

Bəli, seçimdən başlayıb naməlum qaranlıq qarşısındakı qorxusunu yenərək ruhundakı cəsarəti oyada bilən gənc böyük bir enerji mənbəyinə sahibdir və hər uğur bu enerjini daha da aktivləşdirir, artırır. Təəssüf ki,



Şellinq dediyi kimi, “fəallaşmış mənlik həyat gücü üçün lazımdır; onsuz yalnız ölüm və ya xeyirin mürgüləməsi olardı; çünkü mübarizə olmayan yerdə həyat da yoxdur”.¹ Gənc fəallaşmış enerjisi ilə təfəkkürü arasında tarazlığı tapa bilməyəndə, enerji “özbaşına” qalanda, ağılin tabeliyindən çıxır və idarəciliyi öz əlinə almağa çalışır. Bu səbəbdən bəzən gəncliyin “nöqsanları” arasında enerjinin bolluğu, hiss və əqlinin tez-tez toqquşmasını, hissin bir çox hallarda heç bir dəyəri nəzərə almadan öz “azadlığını” ön plana çəkir, öz tələblərini diktə edir. Öz varlığının dərkinə çalışan gənc isə, əksinə, enerjisini daim nəzarətdə saxlayır, onu istiqamətləndirməyi bacarır və belə şəxs çətin ki, kiminsə marağına xidmət edən alətə çevrilə. Deməli, mütləq bir daha vurğulamalıyiq ki, güc və ağıl arasında tarazlığı qorumağı

¹ Шеллинг Ф.В. Сочинения, с. 1014.

insan məhz gənc yaşda öyrənir. Əks halda ömrü boyu bu addımın boşluğununu hiss edir.

Beləliklə, gənc güclü bir enerji, fərqli, zahiri və daxili dünyadan aldığı çoxsaylı həqiqətlərlə axtarışa çıxır. Bu, naməlum, sonu görünməyən bir axtarışdır. Ülvi dediyi kimi:

*Yollara baxıram gözüm qaralır,
Görəsən, hayana gedir bu yollar?
Vallah, qınamayıñ, sona çatinca
Ayağı demirəm, ürək yorular.
Hayanadı bu yollar?!*¹

Birmənalı olaraq, seçim etmək bacarığı ruhunu tanıyan, özünü dərk etməyə çalışan gənclərə aiddir. Tanimayan biri üçün həyat bir müstəvidə, bir ölçüdə davam edir. Ruhunu tanımaqla insan üçölçülü bir məkana çıxır, oranın enerjisi ilə qidalanmağa başlayır. Hər birinin hərəkətverici qüvvəsi, axtarışı da olduğu məkana uyğun olur. Bəli, fatehlik, liderlik bacarığı olduğu çərçivəyə sığmamaqdən daha artıq olub, o çərçivəni sindirmaq və başqalarını da arxanca aparmaqdır. Bu, ilk və əhəmiyyətli addımdır. Burada hünər, cəsarət qarşıq həm də daxili gücünə, içindən gələn səsə etibar var. Hansı məkanda, hansı istiqamətdə və necə axtarmaq isə növbəti addımdır. Birinci addım axtarışların xarakterini müəyyənləşdirir. Təbii ki, birölçülü məkanla üçölçülü məkan eyni olmadığı kimi, onların həqiqətləri, verdiyi axtarış imkanları da eyni deyil. İkinci addım olduğu məkan-dan qazandığı enerjidən istifadə bacarığıdır.

Tarixdən belə məlum olur ki, enerjinin iki istifadə üsulu var: qılinc və qələm. Hər ikisi axtarışdır və hər ikisi yeni dönyanın fəthinə xidmət edir. Fatehlik yalnız qılınclə

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 61.

deyil, qələmlə də olur. Üstəlik, məkanların deyil, qəlblərin fəthi üzərində qurulan “xanədanlıqlar” daha uzunömürlü olur. Deməli, qılınc birölçülü məkanın, qələm üçölçülü məkanın silahıdır.

Deyilənlər bir reallıqdır. Bununla yanaşı, gənclik əbədiyyət və maddiyyat arasında düzgün tarazlığı tapmaqla güclü enerji ilə yanaşı, həm də müdrikliyin qatlarını kəş edir. Bu tarazlıq hər iki istiqamətdə irəliləmək imkanı verir. Xatırladaq ki, onlar əks yönə deyil, paralel olduqları halda bir-birini tamamlaya və stimullaşdırı bilirlər. Yalnız bu halda gənc terrorçu qrupa yem olmaqdan xilas olur, cəmiyyət, hətta bəşəriyyət üçün xeyirli işlərə imza ata bilir. Gənc maddi dünyada özünü şəxsiyyət, vətəndaş kimi təsdiqləməklə yanaşı, öz mənəvi dünyasında da yeni hikmətlər anlamağa qadir olur. Xatırladaq ki, Mütləq Həqiqəti anlamaq üçün Yaradan insana üç kitab bəxş edib: ilahi mətnlər, təbiət və insan özü. Onların oxunması, bir tərəfdən, maddi dünyani tanıdır, digər tərəfdən isə öz Mən-ini. İlk baxışda elə təəssürat yaranır ki, birincilər sərkərdələr, ikincilər mütfəkkirlər, şairlərdir. Ancaq elə deyil. Əvvəla, Mən-in qatlarının kəşfi, ürəklərin fəthi yenə də maddi dünyada təzahür edir – yaranan şədevrlər, yazılan əsərlər şəklində. İkincisi, hər hansı qəhrəmanın, liderin qılıncı qələmlə dəstəklənməsə, ortada xarabalıq, zülm və işğal qalar. Sultan Fateh Məhmədin atası Sultan Murad Xan oğluna nəsihətlərində deyir: “Allah-Təala Həzrəti padşahlara həm qüvvət və həm də ağıl vermişdir. Ki qüvvətini ağılla yerində istifadə edə bilə. Amma ancaq birini istifadə etsə, yaramaz. Şövkət-i padişah bu ikisini yerinde sərf etməkdədir. Görmürsənmi: bir qoçaq və bahadır ər, yanında silah götürsə və hər xoşuna gəlməyən söz üçün həmən əlini silaha vursa; və hər kişiyə heç səbəb

olmadan döyüşmək istəsə, ona qoqaq və bahadır demezlər. Bəlkə dəli deyərlər. Amma yerində istifadə edəcəyi ağılla və fikirlə, ona, bahadır və qoçaq kimsədir deyərlər”.¹ Bu o deməkdir ki, qılinc və qələmin qüdrətinin sərhədləri sərt olmamalıdır. Onlar nəinki təcrid olunmamalı, əksinə, bir-birini tamamlamalıdır. Axı, üçölçülü məkana yol yenə də birölcülü məkandan keçir.

Yeri gəlmışkən onu da qeyd edək ki, hər hökmdar, sərkərdə bir millətin adına, qan yaddaşına iki xüsusiyyəti ilə yazılır: zəbt etdiyi torpaqları, qurduğu dövlətlə və şəxsi keyfiyyətləri – qəddarlığı, mərhəməti, islahatları, eyş-işrət düşkünlüyü və s. ilə. Ümumi bəşər tarixində isə həmin hökmdar yazdığı səhifə ilə qalır; bəziləri əvvəlki proseslərin növbəti səhifəsində mövcudluğunu davam etdirir, bəziləri isə indiyə qədər yazılanlara nöqtə qoyub özü yeni səhifə açır, ayrıca bir mərhələnin, hətta epoxanın başlanğıcını qoyur. Əhəmiyyətli bir məqamdır ki, yalnız qılıncla deyil, həm də müdrikliklə silahlanan hökmdarlar daha çox ikinci-lərə aid olurlar və yalnız qılınclar ilə deyil, qələmləri ilə də millətin yaddaşında özlərinə yer qazanırlar.

Əlbəttə, bu, danılmaz faktdır ki, “mən”ini duyanlar duymayanlardan qat-qat azdır. Bəzilərinə isə bu səs o qədər bərkdən, o qədər böyük bir tələblə səslənir ki, onu eşitməmək olmur. Məsələn, Bethoven belə hesab edirdi ki, Allah hər kəsin qulağına nə isə piçildadığı halda, onun qulağına qışqırır. Bethoven yalnız öz karlığına işarə etmirdi, diqqəti həm də bu səsi eşitməyin qaçılmaslığına, bunun Allah qarşısında bir borc olduğunu və bu səbəbdən seçimin də özünə deyil, Allaha aid olmasına yönəldirdi. Janna D`Ark

¹ Sultan Murat Han. Fatih Sultan Mehmedə Nasihatler, s. 67.

ruhunun eşitdiyi səsin hökmündən çıxa bilmədiyinə görə ağlaşıgmaz addımlar atıb millətin xilaskarına çevrildi.




S.Kyerkoqor yazır: “Dahi – qüdrətli Ansichdir* ki, bütün dünyani silkələyə bilər. Buna görə də, onunla bərabər, nizami qorumaq xatirinə, başqa bir fiqur da yaranır – tale. Tale – Heçnədir; dahinin özü onu görür və bu dahi nə qədər dərindirsə, taleyi də bir o qədər dərindən görür; belə ki, bu obraz sadəcə öngörmədir. Ancaq əgər dahi insan yalnız dahi olmayı inadla istəyirsə, üzünü ətrafa çevirirəsə, o, mütləq qəribə şeylər edir və əgər özündən kənardə deyilsə, yenə də, yenə də taleyə tabe olacaq”.¹ Deməli, o səsin arxasında lal-dinməz getməklə cəmiyyətdən bir boy yuxarı qalxmaq və hər şeyi bir tam halında görmək, başqalarının görmədiyini müşahidə etmək, eşitmədiyini aydınca eşitmək mümkündür.

Belə məlum olur ki, axtarışa çıxan bir gənc üçün təbiətdən də öncə ilk tanıyacağı, ilk kəşf edəcəyi şey Mən-i – Allahla vasitəsiz ünsiyyət məkanıdır. Onun dediklərinin həyata keçirilməsi insan üçün seçilən həyat yoludur. Bu –

* Hegel terminologiyasında “özündə şey” – heç bir şeydən asılı olmayan şeydir; Kantın “özündəki şey”i insan qavrayışından asılı olmayaraq var olan obyektdir. Dahiyə tətbiq ediləndə bu kateqoriya o deməkdir ki, Allah qarşısında tənha olanın məqsədləri və qanunları özünün içindədir. (Kyerkeqor S. Adı çək. əsər, s. 193)

¹ Yenə orada.

missiyadır. Bu, Allah qarşısında öz borcunu yerinə yetirməkdir.



Qurani Kərimin bir ayəsində deyilir: “Biz əmanəti göylərə, yerə və dağlara verdik, onlar onu daşımaq istəmədilər, ondan qorxdular. İnsan onu götürdü (yükləndi), o, zalim və cahil idi (Qurani Kərim 33/72)”. Missiya – dağın, daşın apara bilmədiyi yükdür ki, insan ona boyun olub. Amma bu yükü tanımayana qədər onun ağırlığından da xəbərsiz olursan. Elə ki, tanıdın... həyata baxışın da, dəyərlərin də dəyişir.


Dediklərimizlə çox vacib bir məqamı dönə-dönə vurğulamağa çalışırıq: Mən-i görmək gənc yaşında – bütün potensialının üzə çıxdığı, ruhu ilə ilk dəfə üz-üzə durduğu bir vaxtda mümkündür. Uşaqlıqda təfəkkür hələ tam formalaşmadığından, yaşılananda isə əsl mahiyyətin üzərinə qabiq üstündən qabiq gəldiyinə görə mən-i ayırmaq, səsini eşitmək, məqsədini anlamaq çətinləşir. Mən-ini tanımaq maddi dönyanın yükünü çəkməyə də kömək olar. *Bu, gəncə öz ruhu vasitəsilə sonsuzluğa, əbədiyyətə keçməyə, Allahla bilavasitə ünsiyyətdə olmağa imkan yaradır.* Lermontov “Mənim evim” şeirində yazır:

*İnsanın ürəyində əbədiyyətin
Toxumu var – həqiqət hissi deyildir.
Əsrlər axınıni, ənginlikləri
İnsanancaq onunla qavraya bilir.¹*

¹ Лермонтов М.Ю. Стихотворения..., с. 34.

Bura yeganə məkandır ki, insan orada azad və ilahi aləmlə əlaqəli olduğunu hiss edir. Bura – sonsuzluğa çıxışdır. Bura Şellinqin yazdığı kimi, “...bizim mülkümüzdür, bizim varlığımızdır. Bu, həm də əbədiyyətin insana böyük güzəsti, ona inamıdır”.¹

Şübhəsiz ki, hər fərdi duyğuların, düşüncələrin ifadəsi olan əsər nəinki bəşəriyyət, heç cəmiyyət üçün də yararlı olmaya bilər.



Bu gün yaradıcılığa baş vurmaq həvəsində olan o qədər gənc var ki, nəinki şəxsiyyətin formalaşmasına, insanda ilahi zərrənin daşıyıcısı olan mən-in potensialının düzgün reallaşmasına xidmət etmir, üstəlik mən-in dağılmasına daha meyillidir. Bəli, hər yaradıcılıq addımı gəncin “Mən” adlı sarayının bir kərpicidir. Lakin məqsədindən, mahiyyətindən asılı olaraq bu saray bir nur mənbəyi də ola bilər, gectəsirli partlayıcı da. Bəs söhbət hansı mən-dən, hansı düşüncədən gedir?²

Əvvəla, qeyd etdiyimiz kimi, yalnız öz məhdud maddi çərçivəsində qalmayan və özünün ilahi mənbəyinə yolu açıq olan, məhz oradan qidalanan mən-in yaratdıqları

¹ Шеллинг Ф.В. Сочинения, с. 262.

² Mən-in geniş təhlilinə bax: “Mən və cəmiyyət” bölüməsində.


bəşəriyyət üçün ola bilər, yəni *söhbət Yaradanın verdikləri, lütf etdikləri üçün qəlbi, ruhu bir məkana çevrilən gəncdən gedir*. Şellinq deyir: “Rəssam yaradıcı qüvvəyə ucalmaq və mənən ona malik olmaq üçün gərk təbiətin məhsulundan və ya yaratdığından uzaqlaşın. Bununla o, pak anlamlar səltənətinə ucalır; o, məxluqu tərk edir ki, onu yenidən min qat ölçüdə mənimssəsin və bu mənada həqiqətən yenidən təbiətə qayıtsın”.¹ Başqa sözlə desək, gəncin özünün ilahi başlanğıcını kəşf etməsi onun öz maddi keyfiyyətlərinə də baxış bucağını dəyişir. Məhz bu baxış bucağı qılinc, yaxud qələm götürməyi və onu tutan əlin məqsədini təyin edir.

İkincisi, yalnız cəmiyyətin içindən onun fövqünə qalxan, yəni düşüncəsi zahirdən batınə istiqamətlənən bir mən maddi və mənəvini düzgün müqayisə etmək iqtidarındadır. Bu, maddi dünyada oturub ilahi aləmdən dəm vurmaq, ya da, əksinə, xəyal dünyasından boylanıb maddi dünya üçün utopik planlar quran bir mən deyil. Bu, qaranı da, nuru da olduğu kimi tanıyan, yaşayan bir mən-dir. Kyerkeqor yazır: “... şür, daxili şür həllədici faktordur. Mən həmişə həllədigidir. O mən-ə ölçü verir. Şür nə qədər böyükdürsə, mən də bir o qədər böyükdür. Belə ki, şür nə qədər böyüyürsə, iradə də bir o qədər böyüyür. İradə nə qədər çoxdurşa, mən də bir o qədər böyükdür. İnsanın iradəsiz mən-i də yoxdur. Lakin iradə nə qədər çox olarsa, o daha çox özünü dərk edər”.² Deməli, maddi postament nə qədər möhkəm, uca olarsa, onun üzərində ucalan ideya – abidənin də bir o qədər möhtəşəm olmaq imkanı var. Və bu postamentin dərin mənalar, yüksək dəyərlər ehtiva etməsi mütləq onun üzərində ucalacaq abidədə öz əksini tapır.


¹ Шеллинг Ф.В. Сочинения, с. 904-905.

² Kyerkeqor S. Adı çək. əsər, s. 267.

Qısa şəkildə desək, söhbət fəlsəfi təfəkkürə malik olan və bunu öz yaradıcılığında eks etdirən bir mən-dən gedir. Şelling deyir: “Yalnız azadlığın dadına baxan ehtiyac duya bilər ki, hər şeyi ona oxşatsın, onu bütün kainata yayısın. Fəlsəfəyə bu yolla gəlməyənlər yalnız başqalarının arxasında gedir, əməllərində onları təqlid edir və heç bilmir ki, bu əməller nədən irəli gəlib”.¹ Yada salaq ki, Şelling mən-i “azadlıq” adlandırır. Belə məlum olur ki, məhz



*fəlsəfi təfəkkürə, yəni dü-
şüncənin zirvəsinə qalx-
maq da, eyni zamanda, min
bir yol arasından özünə-
məxsus yolu tapmaq da
mən-dən keçir. Yalnız bu
halda gənc qələmin və qı-
lincin mahiyətini, öz üzə-
rinə düşən missiyanın
məsuliyyətini anlaya bilər.*



Beləliklə, əhəmiyyətli bir məqamı təkrar ön plana çəkək: gəncin axtarışının ilk ünvanı öz Mən-idir. Bu, ilahi aləmdən gələn xətlə bəşəri xəttin kəsişmə məqamıdır və orada uzunmüddətli qalınmır. Uzunömürlü, vacib olan o andan alınan həqiqətdir. Bundan sonra gələn axtarışlar, fəhlər artıq bu həqiqətlərin işığında görülür, onların səviyyəsindən təhlil edilir.


Deyilənlərdə bir tarixi faktı diqqət yetirək. Axtarışların dar maddi çərçivədə qalmaması, özünü kəşf etməsi

¹ Шеллинг Ф.В. Сочинения, с. 959.

üçün zəruri şərtlərdən biri kamil bələdçidir. O, nə qədər mü-kəmməl olarsa, həqiqətlərin nə qədər dərin qatlarını aça bilərsə, bir o qədər həmin gəncin tarixdəki rolu möhtəşəm olub. Məhz onun sayəsində bütün potensialı ilə hazır dayanan gəncin ən xeyirli keyfiyyəti önə çıxır, istedadı parıldayır. Ülvinin şeirlərindən birində deyilir:

*İnsanlar dən kimidir,
Torpağa düşmüş bir dən.
Hər ikisi can alır
Bu ulu təbiətdən.*¹

Bəli, matrisa olan və özündə neçə cür keyfiyyətləri ehtiva edən gəncin qızılıgül kimi ətir saçacağı və ya qanqal kimi ətrafinı incidəcəyi onun ustادından asılıdır. Məsələn, qısa nəzər salsaq, əmin olarıq ki, tarix yazmış heç bir gənc ustadsız olmamışdır. Makedoniyalı İsgəndər Aristoteldən, Hz. Əli Məhəmməd peyğəmbərdən (s), Fateh Sultan Məhəmməd Ağ Şəmsəddindən, Şah İsmayıл Xətai uşaqlıqda Şəmsəddin Lahicidən öyrənmişdir. Eləcə də Xətai mənəvi ustadı kimi ulu babası Səfiyəddin Ərdəbilidən gələn mərifət yolunun və Səfəvi adının yükünü daşımaq məsuliyyətini öz üzərinə götürmüştür. Başqa sözlə desək,



Məhz ustadların sayəsində gəncin potensialı həm tam üzə çıxır, həm də onun enerjisi, gücü, biliyi haqq istiqamətində yönəldilir, o, qılınc və qələm, güc və ağıl arasında düzgün


¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 52.

tarazlığını tapıb saxlamağı bacarır. Ən vacibi isə, gənc Allahın ona verdiyi lütfü tanıyor, tək olmadığını, haqsız olmadığını dərk edir. Burada istər-istəməz övladını uşaq yaşında istiqamətləndirən, onun istedadını ən yüksək səviyyədə təqdim edən valideyn yada düşür və sual yaranır: əgər gəncin öz iradəsi, öz seçimi varsa, onun vunderkind uşaqdan fərqi nədir? Məssələ burasındadır ki, bütün biliklərdən, hisslerdən təcrid olunmuş və öz istedadı ilə baş-başa qalan uşaqdan fərqli olaraq bələdçisi gəncə iradəsinin möhkəmlənməsi, dünyagörüşünün genişlənməsi üçün bilik lər verir, ona düşünmək öyrədir, ilahi aləmlə əlaqənin yollarını göstərir. Seçim etmək, hansı yolla irəliləmək qərarını isə gəncin özü verir. Bir neçə nümunəyə baxaq.

Bilqamış həyatının ilk böyük zərbəsini alanda, yəni dostu Enkidünün itkisi ilə ölümü tanıyanda iki həqiqəti anlayır: özündən daha böyük qüvvə – ölümsüz Tanrılar var və insan sonda bir heçliyə çevrilir. Güclü qəhrəman onu da anlayır ki, bu işdə qılinc, fiziki qüvvə acizdir. Öz reallığını dəyişmək, heçliyə çevrilməmək üçün o, dövrünün müdrikinə – Utnapiştimə (Şumercə Zivsudra) üz tutur. Dastanda yazılır: “Çox-çox qədim zamanlarda, Tanrıların insanları yox etmək üçün göndərdikləri tufandan sonra Utnapiştim adlı birinin ölümsüzlüyü əldə etdiyini eşitmışdı. Gedib onu tapmalı, o necə ölümsüz oldusa, onu öyrənməliydi. Halbuki, deyilənə görə, o çox uzaqlarda, gedilməsi mümkün olmayan tanrılar bağçasında yaşayırıd”¹. Burada maraqlı bir məqama diqqət çekək: tanrlardan sonra ölümsüzlüğün sırrını çatan bir müdrik var və o, əlçatmayan müqəddəs bir məkandadır. Rəmzi dili açsaq, məlum olar ki, çatılması az qala mümkün olmayan və insanı ölümsüz edən müdriklik

¹ Bilqamış dastanı; Tarihte İlk Kral Kahraman Gilgames.

insanı tanrıllara bərabər bir səviyyəyə qaldırıa bilir. Dastanda Bilqamısın müdrikliyə gedən yolunun da, sonda dərk elədiyi həqiqi hikmətin bələdçisi də məhz Utnapışım olur. Tarixin ən qədim abidəsindəki bu nümunəni, bütün dövrlər və bütün insanlar üçün universal hesab etmək olar.



*İnsan yalnız qılıncla, qol
gütünə ölməzlik qazana
bilməz. Bunun üçün o həm
də qələmə – müdrikliyə,
yüksek mənəviyyata sahib
olmalıdır, qılınçı qələmlə
tənzimləməlidir ki, sahibi-
nin adı uzaq illərə, əsrlərə
qədər gedib çata bilsin.*

Dünyanın az qala yarıdan çoxunu fəth edib böyük imperiya yaratmış Makedoniyalı İsgəndər uşaqlığından böyük filosof, fəlsəfənin “ilk müəllimi” Aristoteldən dərs alıb. Özünün də dediyi kimi, “Atam mənə həyat verdi, Aristotel mənə bu həyatın mənasını”. Filosof yaşıının azlığına baxma-yaraq, İsgəndərə konkret elmlərlə yanaşı, hikməti Homerin “Odisseya”sı əsasında öyrədib: mifik qəhrəmanların tanrılarla mübarizəsi, insanın məğlubiyyətlərinin və zəfərlərinin mahiyyətini göstərən, insan və Tanrı münasibətlərini ən gözəl dillə və üslubla çatdırıa bir əsər vasitəsilə. Təsadüfi deyil ki, İsgəndərin həyat idealı tanrı və insanların nigahından doğulmuş qəhrəman Axilles olub. Bəlkə də buna görə o, özünün Zevsin oğlu olması haqqında anasının əfsanəsinə inanır, sonralar isə Misir tanrılarının oğlu olması haqqında dəlillər axtarırdı. Düzdür, Makedoniyalı sərkərdənin həyat

tarixçəsi ilk baxışda zəbt etdiyi torpaqlarla şərəflənir. Lakin məsələnin mahiyyətinə daha diqqətlə baxanda fərqli bir məsələ də ortaya çıxır. Əslində, İsgəndərin adını tarixə yazan, üstəlik onu tanrılar sırasına qaldıran fakt onun Hindistana qədər uzanan fəthləri deyil, yaratdığı imperiyada həm də yüksək mədəniyyət qoyub getməsidir. O, dağından bir zalim, despot olmayıb, tutduğu torpaqlara öz millətinin yüksək mədəniyyətini də aparıb və yerli mədəniyyətlərlə assimiliyasiya yaratmağa çalışıb. Plutarxın yazdığını görə, o özündən sonra 70-dən çox şəhər tikib qoyub gedib.¹ Qədim salnaməçi yazar: “Əgər filosoflar insan xarakterində ibtidai qəddarlığı əhliləşdirməyi özlərinin ən böyük xidməti hesab edirlərsə, o zaman böyük miqdarda tayfaları yenidən tərbiyə etdiyinə görə, İsgəndər ədalətlə böyük filosof hesab edilməlidir”.² Bu, onun uşaqlığından öyrəndiyi və yaddaşına hopan “İlliada” hikmətlərinin nəticəsi idi. Yeri gəlmışkən, İsgəndərin həyatından Qordi düyüünü ilə bağlı hadisə dediklərimizə fərqli prizmadan işıq tutur. Bəlkə də sərkərdənin ustası Aristotel günlərlə düşünüb o düyüünü açardı, ya da lazımsız bir addım kimi heç yaxın getməzdi. İsgəndər isə onu daha qısa zamanda çözdü – düyüünü qılınıcı ilə kəsdi. Belə düşünmək olar ki, bu, gəncliyin qaynayan enerjisi, səbirsizcə hər şeyi qısa zamanda, qılıncla həll etmək istəyidir. Ancaq İsgəndərin mövqeyindən yanaşsaq, bunu həm də illərdir düşüncələri əngəlləyən, məşğul edən maneələri ortadan qaldırmaq kimi də yozmaq olar – bu düyüünü düşünərək açmaq insana nə qazandıracak ki?! Bununla sanki böyük sərkərdə

¹ Плутарх. Об удаче или доблести Александра, I, 5. // <http://ancientrome.ru/antlitr/t.htm?a=1438024000#1>

² Yenə orada

gələcək nəсли də boş, gərəksiz düşüncələrdən xilas edir. Plutarix yazır: “İsgəndərin filosof kimi yürüşünün əsas məqsədi göstərir ki, o, şəxsi zənginliyi və dəbdəbəsi üçün deyil, insanlar arasında barışığın, sülhün və dost münasibətlərin qurulmasına can atırdı”.¹ Bəli, İsgəndər öz atasının yolunu davam etdirməklə kifayətlənmədi, daha artığına, daha yüksəyinə nail oldu. Özünün “yaritanrı, yarıinsan” olduğuna inanıb əmin olduğu bütün potensialını reallaşdırıldı.

Daha bir nümunəvi şəxsiyyət kimi də Hz. Əli b. Əbu Talibi göstərmək olar. İslam Peyğəmbərinin (s) yanında böyükən və ondan (s) həyat, iman dərsi öyrənən gənc erkən yaşlarından həm İslamin ən sadiq müdafiəçilərdən, təbliğatçılarından biri, hətta birincisi olmuş, eyni zamanda, İslam ədəbiyyatına dəyərli əsərlər qoyub getmişdir. Hz. Əli tarixdə dörd raşidi xəlifədən biri olmaqla yanaşı, həm də bir mütəfəkkir kimi tanınmışdır. Peyğəmbərin (s) məlum hədisində Əlini bir gənc kimi öyməklə yanaşı, “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır” deməklə onun elmini də təqdir etmişdir. Ümumiyyətlə tarixdə Əli həm nümunəvi bir gənc, İslamin vuran əli, İslam Peyğəmbərinin (s) ən yaxın silahdaşı kimi, həm də elmlı, düşüncə sahibi kimi tanınmışdır. Başqa sözlə desək, Hz. Əlinin ağıl və gücün tarazlığının rəmzi olan Zülfüqarı ilə yanaşı, Haqqdan aldığı bilikləri yayan qələmi də olmuşdur və bu səbəbdən onun adı yalnız İslam tarixinin deyil, həm də İslam mədəniyyətinin yuxarı başında durur. Onu da əlavə etmək lazımdır ki, Hz. Əlinin mənəvi irsi bu gün də tədqiq edilməkdədir və o həm kəlamları, həm də şəxsiyyəti ilə Haqqı arayanlar üçün bir mürşiddir. Əslində, bu, təbiidir. Məhəmməd peyğəmbər (s) Allah-Təala tərəfindən seçilmiş bir insandır və onun (s) olduğu

¹ Yenə orada

məqam digərləri üçün əlçatmazdır. Hz. Əli isə öz iradə və bilikləri sayəsində Allahla olan əlaqəsini tanımağının və düzgün seçim etməyinin nəticəsində olduğu məqama yüksələ bilib. Bu baxımdan, gənclər üçün daha real və əlçatan nümunədir.

Diqqətəlayiq şəxsiyyətlərdən biri də Fateh Sultan Məhməddir. Tarixçilərin yazdığını görə, hələ İslam peyğəmbərinin (s) dövründən bu yana aktual olan, ancaq heç cür reallaşdırıla bilməyən İstanbulun fəthi məsələsində Sultana ən güclü dəstək verən və bütün fəth boyu öz dəyərli məsləhətləri ilə ona lazımı strategiyani öyrədən şəxs, böyük sufi şeyxi Əbu Həfs Şihabəddin Sührəvərdinin nəticəsi Ağ Şəmsəddin olmuşdur. Tədqiqatlardan birində fəth öncəsi keçirilən toplantı belə təsvir edilir: “Toplantı əsnasında söz alanlardan bir kişi İstanbul'un İslam Peyğəmbəri dönəmindən etibarən mühəsirəyə alındığını və bunların yenə də müvəffəq ola bilmədiklərini ifadə etmiş və peyğəmbərin bir hədisinə istinad edərək bu fəthin ancaq Mehdi tərəfindən gerçəkləşdirilə biləcəyini söyləmişdir.. Bu görüşə qarşı olaraq Ağ Şəmsəddin İstanbulun Mehdi tərəfindən fəthi məsələsini gələcəklə əlaqəli olduğunu ifadə etmiş və şəhərin əvvəlcə II. Məhməd tərəfindən fəth ediləcəyinə olan inancını dilə gətirmişdir (Enisi'den aktaran Yurd ve Kaçalin, 1994:134)”.¹ Əhəmiyyətli bir məqamdır ki, İsgəndərdən fərqli olaraq, Fateh Sultan öz ustadını da yürüslərə götürmüş və bunun xeyrini görmüşdür. İstanbulun fəthinin həm də böyük dini əhəmiyyəti var idi və bunu məhz Ağ Şəmsəddin bilirdi. Söhbət bir şəhərin zəbtindən daha çox, İslam

¹ Yavuz Mehmed. İstanbul'un Fethi ve Akşemseddin // Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi Yıl: 2017/1, Sayı: 26, s.193

dininin digər dinlər arasında öz yerini sabitləşdirməsindən, söz sahibi olmasından gedirdi. Bunu dərk etmək üçün Ağ Şəmsəddin kimi bir mürşidin, Haqq bələdçisinin dərin təfəkkürünə ehtiyac var idi. Sultan Məhmədin bir Fateh kimi uğuru öz ustادının göstərdiyi yolla Haqq'a doğru getməyi oldu. Öyrəndiyi hikmətlərin eks-sədası kimi o, sonralar da öz səltənətində müterəqqi islahatlar aparmış, elm ocaqları yaratmışdır. Bir sözlə, qılınçı ilə Krimdan İtalyanın şimalına qədər uzanan İmperiyani quran Fateh Sultan həm də qələmin, hikmətin dəyərini bilirdi. Onun özü də Avni (yardım edən) təxəllüsü ilə şeirlər yazır, könlündəki hikmətləri, həqiqətləri qələmlə də çatdırmağa cəhd edirdi.

Müdrik ustaddan dərs alan daha bir hökmər isə Şah İsmayıл Xətaidir. Hələ uşaq yaşında düşmənlərdən gizlənmək üçün Lahicana gələn “İsmayıл ən əsaslı təhsilini də burada aldı. Lahican Bəyi ona Mevlana Şəmsəddin Lahici'yi müəllim olaraq tutdu. Şəmsəddin Lahici ona Quran, ərəbcə və farsca öyrəndirdi. İsmail bu bölgədən ayrılanı qədər Şəmsəddin Lahicinin nəzarətində təhsilini davam etdirmişdi”.¹ Tədqiqatlardan o da məlumdur ki, Şəmsəddin Lahici bir sufi mürşidi olmuş və ən mükəmməl işlərindən biri Mahmud Şəbüstərinin “Gülşəni-Raz”ına yazdığı təfsirdir. Az qala uşaq vaxtından belə bir ustaddan hikmət öyrənməsi İsmayıla həm də öz əsil-nəcabətinin kökünə qayıtmağa, uzanan müdriklik zolağını anlayıb davam etdirməyə imkan verdi. Təsadüfi deyil ki, onun mənəvi ustadlarından biri ulu babası böyük sufi şeyxi Səfiyəddin Ərdəbili hesab edilir. Təbii ki, gördüyü təhsil, öyrəndiyi biliklərin nəticəsi idi ki, İsmayıл

¹ Anadolu'da Aleviliğin Dünü ve Bugünü. Proje Yöneticisi: Doç. Dr. Halil İbrahim BULUT. Sakarya Üniversitesi Yayınları 1. Baskı, 2010, s. 311.

14 yaşında taxta oturdu. Əlbəttə, taxt-tac oyunlarında gənc, hətta uşaq yaşlarında müəyyən qəyyumlarla hakimiyyətə gətirilənlər olmuşdur. Lakin Şah İsmayılin digərlərindən əsaslı fərqi onda oldu ki, o taxta oturmaqla kifayətlənməyib, həm də yeni bir dövlətin – Səfəvilər İmperiyasının yaranmasını elan etdi. O, qılıncının gücünə babasının Səfəviyyə təriqətini ərazisi Şərqdə Bəlxdən Qərbdə Ərzincana qədər uzanan bir İmperiya səviyyəsinə gətirib, qələminin gücünə isə babalarının dilini – Azərbaycan türkçəsini dövlət dili elan edib, bu dildə dünya ədəbiyyatına sufi mahiyyətli də-yərli əsərlər qoyub getdi. Onun tarixdəki xidməti yalnız öz babalarına, soy-kökünə sədaqəti, Məhəmməd peyğəmbərdən (s) uzanıb gələn dərin bir hikmətin davamı deyildi, həm də bu təməl üzərində yeni bir səhifə aça bilmək oldu.


Onu da əlavə edək ki, əslində, Şah İsmayılin İslamın mahiyyətini əks etdirən əsərlərini nəzərə alaraq belə qənaətə gəlmək olar ki, onun qələmi qılıncından daha kəsərli olub. Səfəviyyə təriqətinin şeyxi olaraq şeirlərində yüksək mənəviyyatı, ilahi eşqi tərənnüm edən Xətai tarixdə Haqq aşiqi kimi öz adı olan bir şəxsiyyətdir. Türkçə və farsca divanlar bağlayan¹ şairin “Dəhnəmə” və “Nəsihətnamə” poemaları türk-İslam mədəniyyətinin nadir incilərindənir. Əhəmiyyətli bir fakt kimi onu da əlavə edək ki, Şah adı ilə bu gün də Anadolu və İran bölgələrində Xətai mənəvi şeyx kimi xatırlanır, Haqqı arayan insanlar mənəvi bələdçi olaraq ona müraciət edirlər.

Qeyd etdiyimiz nümunələrdən belə məlum olur ki,

¹ *Ergun Sadreddin Nuzhet*. Hatayı Divanı. Şah İsmail Safevi Edebî Hayatı Ve Nefesleri (İkinci Baskı)

İstanbul, Maarif Kitaphanesi s. 17 // <http://esgici.net/006/Hatayi%20Divani%20%20%20Sadreddin%20Nuzhet%20Ergun.pdf>

qılınç və qələm arasında tarazlığı qorumaq üçün gənclər onlara yol göstərən, məsləhətləri ilə onları lazımsız addımlardan qoruyan, qarşısına çıxan qaranlığı aydınlaşdan, ən vacibi isə, müdrikliyi öyrədən ustadlardan dərs almışlar.



İsgəndər Axillesin, Hz. Əli, Sultan Məhməd Peyğəmbərin (s) vacib bildiyi missiyanın, Şah İsmayıл Səfəvi baba-larının öz dövründə mücəssəməsi ola bildi. Əhəmiyyətli bir məqamdır – gənclər boş bir yerdə, boş bir istəklə yola çıxmayıb, əbədi həqiqətin yeni şəraitdə təzahürü üçün çalışıblar.

Dediklərimiz bilavasitə ustadlardan dərs alan şəxsiyətlərdir. Bunlarla yanaşı, həm də mənəvi mürşidlərin yolu-nu davam etdirən şəxslər olmuşdur. Az əvvəl qeyd etdiyimiz kimi, Xətai bu gün də Anadoluda Haqq axtaranların mənəvi mürşidiidir. Yaxud başqa bir nümunə. Dünya fəlsəfə tarixində nurlanma nəzəriyyəsini ilk dəfə sistemli şəkildə təqdim edən azərbaycanlı filosof Şihabəddin Sührəverdi yazır: “Nurlar elmindən və onun təməli üzərində olanları qeyd etməklə mənə Allah Təalanın yolu ilə gedən hər kəs yardım edib və bu, hikmət almaq qabiliyyətidir”.¹ İşraq fəlsəfəsinin təhlilindən belə məlum olur ki, o, yalnız bir şərqli

¹ *Sührəverdi*. Əsərləri 2 cilddə, s. 10.

təfəkkürünün məhsulu deyil. Universal xarakterli bir nəzəriyyə olmasından, dinindən və dilindən asılı olmayaraq, bu, nur probleminin inkişaf tarixinin zirvəsidir. Maraqlıdır ki, Sührəverdi özünü mənəvi ustadlarının davamçısı kimi təqdim edir və bildirir ki, bütün elmlərin başında Ağasade-mon (Şit və ya Şis peyğəmbər), Hermes və Asqlinos* durur və bir kökdən qaynaqlanan hikmət iki istiqamətə ayrılır: 1) antik filosofların və qədim fars müdriklərinin, Zərdüştün düşüncə və mülahizələrində, 2) həyat tərzində və mənəvi təcrübə yollarında özünü bürüzə verən hikmət. Bunlardan Camasfi, Fəraşanstranı, Buzurcumihuru, Zərdüştü göstərən filosof sonuncu haqqında onu da əlavə edir ki, “Bu, məcusaların küfrünün və manilərin bidətinin təməli [prinsipi] deyil və Allaha şərik qoşmağa, Onu inkara gətirmir”,¹ yəni Sührəverdi zərdüştilik haqqında monist bir din kimi danışır. O, “Kəlimə ət-təsəvvüf” əsərində yazır: “Qədim iranlılar arasında həqiqətə rəhbərlik edən və Doğru Yolda Onun (Tanrı) tərəfindən bələdçilik edilən bir toplum vardi. Bu qədim müdriklər məcusi adlandırılın şəxslərdən fərqli idilər. Platon və ondan əvvəlkilərin öz mənəvi təcrübələrində şahid olduqları və bizim “Hikmət əl-işraq” adlı əsərimizdə yenidən diriltdiyimiz hikmət onların yüksək və aydınlanmış hikmətidir”.² “Mutarahat” adlı kitabında isə o, işraq hikmətinin ilk öncə qədim fars mifik rahib-kralları olan Kiumart, Fəridun və Keyxosrovda olduğunu, daha sonra Pifaqor və yunanlar arasında, sonra Platona keçdiyini və son olaraq da

* Asqlinos – Hermesin xidmətçisi və tələbəsi, həkim və müdriklərin atası (Sührəverdi. Əsərləri 2 cilddə, s. 11)

¹ Yenə orada, s. 11.

² Geniş bax: İslam düşüncəsi tarihi: 4 cilddə, I c. / Edit. M.M.Şərif. İstanbul: İnsan yayınları, 1990, s. 414.

Zu`n-Nun Misri və Əbu Yəzid Bistami kimi müsəlman sufilərə keçdiyini yazır.¹ Deyilənlərdə qeyd etdiyimiz əhəmiyyətli məqam aydın görünür: bəşərlə bərabər doğulan və arası kəsilmədən davam edən hikmət zaman-zaman təzahür edir. Bu işdə bilavasitə ustادlarla yanaşı, mənəvi bələdçilərin də rolü böyük olur. Məsələn, Xətainin, Fateh Məhmədin həyatında mənəvi köklər də öz təsirini göstəribdir. Gənclər öz kökünə həm ustadları, həm də mənəvi bağ vasitəsilə çatıblar, getdikləri Haqq yolda sabitlənə biliblər. Biz tez-tez zamana-şəraitə sığmayan, əsrlər boyu öz gücünü qoruyan hikmətlərdən və onları söyləyən şəxsiyyətlərdən söz açırıq. Belə olan halda, mənəvi ustadlıq normal, hətta qanuna uyğunluq kimi qəbul edilməlidir. Sührəvərdinin təfsilatı ilə verdiyi ustadlar zəncirinin əyani nümunəsi kimi İbrahim peyğəmbəri göstərmək olar – öz dövründə ustadı olmayan bu şəxs tarixi babalarından aldığı hikmətlə düzgün yolla irəliləyə bildi.

Ustadlarla yanaşı, gəncliyin təfəkkürünə, həyat tərzinə, əxlaqına güclü təsir edən amillərdən biri də onun yaşadığı mühitdir. Hz. Əlinin “uşaqlarınızı zəmanələrinə görə böyüdüñ”, yaxud Ülvinin “mən zəmanə uşağıyam” sözləri təsadüfən deyilməyib. Əslində, mübahisə etmək olar ki, həmin insan məhz həmin mühit üçün doğulmuşdu, yoxsa, əksinə, mühit onu bu şəkildə formalasdırdı? Əgər insan taleyində Yaradanın iradəsini nəzərə alsaq, belə iddia edə bilərik, həmin şəxsi mövcud duruma yenilik gətirmək üçün Allah o şəkildə göndərmişdi. Əksinə, insanın sosial varlıq olmasının ön plana çəksək, o zaman mühitin onu istədiyi istiqamətə yönəldiyini deyə bilərik. Yəni hər iki iddiada

¹ Geniş bax: Yenə orada, s. 417.

həqiqət payı vardır. Məsələn, Janna D'Ark yüzillik mühabibənin “tərbiyə elədiyi” bir uşaq, sonra da bir gənc idi. Təbii ki, onun bütün idealı, Uca Tanrıdan da gözlədiyi öz xalqının bu müharibədəki taleyi ilə bağlı olmalı idi.



Məsələn, Lermontov özünü Bayrona bənzədərək yazır:

*Onun kimi boş yerə sakitlik arayıram,
Bir düşüncə qovur məni hər yerə,
Geriyə baxıram – keçmiş dəhşətdir,
İrəli boyanıram – doğma ruh yoxdur.¹*

Bu səbəbdən bir xalqın qəhrəmanı bəzən çox uzaq ellərdə əks-səda tapa bilir. İngilis şairi Bayron rus gənclərinin idealı olmuşdu vaxtilə, Avropa maarifçiləri Azərbaycan ziyalılarına mənən istiqamət vermişdilər, hətta uzaq Kubanın Çe Gevarası da ən fərqli ölkələlərdə gənclərin idealına çevrilib həqiqətə gedən yolun bələdçisi ola bilmişdi. Maraqlıdır ki, XIX əsrə dekabristləri ruhlandıran Puşkindən XX əsrin sonlarında həm Lütfullah Mütəllib, həm də Ülvi “dərs alır”. Lütfullah deyir:

¹ Лермонтов М.Ю. Стихотворения..., с. 14.

*Puşkin və Lermontovdan örnək aldım,
Yavaş yavaş yuxariya doğru yüksəldim.¹*

Ülvi də özünü eyni məktəbin davamçısı hesab edir:

*“Həyat quran nə yorular, nə durar”,
Budur mənə öyrətdiyin ilk şüar.
Budur mənim idealım, inamım:
“Qiğılçım alışar, alov doğurar”.²*

Bu gün XXI əsrin gəncinə baxanda da əminliklə demək olar ki, o daha çox Yeni Dövrdə Qərbdə başlanmış bir prosesin, ənənənin yetirməsidir. Məsələ burasındadır ki, təqribən XVII əsrənən başlayaraq bu dövrdə kamilliyin meyarları artıq orta əsrlərdəkindən fərqlənməyə başlamışdı. Artıq mənəvi keyfiyyətlərdən daha çox zahiri keyfiyyətlər ön planda dururdu, *insanın kimliyi və mənliyi Ali varlıq yanındaki mövqeyinə görə deyil, cəmiyyətdə və ümumiyyətlə, maddi dünyadakı maddi mənsəbinə görə təyin edilir*. Ustad olaraq cəmiyyət özü və həmin cəmiyyətin öndə duranları, söz sahibləri qəbul edilir. Bu səbəbdən artıq insanın niyyəti, ağlı, iradəsi və məqsədləri də bu istiqamətdə və bu çərcivədə inkişaf edir. Yəni insan hansısa mücərrəd, ilahi obrazda yaxın bir obrazın deyil, özünün təyin etdiyi bir kamillik etalonuna doğru can atır. Bunun nəticəsidir ki, orta əsrlərdə Şərq və Qərb üçün eyni kamillik meyarlarından söz edə bildiyimiz halda, XVII-XIX əsrlərdə belə paralel aparmaq ümumiyətlə çətindir, çünki tamamilə zidd ideallar qarşı-qarşıya durur. Bunun nəticəsidir ki, bu gün Şərq və Qərb gəncliyi bu qədər fərqli təfəkkürə sahibdirler. Məsələnin


¹ Baran Lokman. Lutpulla Mutellip'in Hayatı,... s. 182.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 61.

daha təhlükeli tərəfi isə budur ki, bələdçini artıq daxili səs, mənəvi dəyərlər deyil, öz ideallarını az qala ümumbəşəri səviyyəyə qadırın Qərb diktə və təyin edir. Qərbdən başlanan hər hansı cərəyan Şərqdə də eks-səda verir.

Antik dövrdən günümüze qədər uzanan nümunələrin təhlillində əhəmiyyətli bir nöqtəyə geldik: *gənc daim axtarışdadır. O, qılinc və qələm arasında tarazlıq axtarır, doğru yoldan çıxmamaq və son məqsədinə çatmaq üçün bələdçi axtarır. Və bütün bu axtarışlar onun öz dünyasını ifadəsinin, özünü digər insanlar arasında təsdiqinin təzahürləridir.*

Biz söhbətimizi təsadüfən Mən-dən başlamadıq, çünki Mən-ini tanımaq istəyən şəxs bu axtarışa çıxa bilir və axtarış da elə həmin Mən-dən başlayır.



İstər qələm olsun, istər qılinc olsun, fərq etmir, axtarış, fəth birinci öz mən-indən, mənəvi dünyasından başlamasa, zahiri dünyada da uğur qazana bilməz. Zamanə görə qılinc və qələm yanaşı olsa da, hətta bəzən qılinc daha üstün görünsə də, simvolik dillə desək, gəncin tarixdə adını yazan qələm olub.

Onu da mütləq vurğulayaq ki, gəncin axtarışının və gəldiyi nəticənin mükəmməlliyyi özünü onda göstərir ki, o, nəinki özünü dərk edə bilir, həm də ətrafına təsir göstərib,

onu dəyişdirmək qüdrətinə malik olur.

Allahdan bəşərə bir nur zolağı uzanır. Tarixə baxanda bu zolaq çox aydın seçilir. Özündə bu nurun ucunu, mənbəyini kəşf edib və onunla irəliləyən gənclər sanki vahid bir məkana düşürlər. Bu yolda bələdçi olsa da, olmasa da, həmin məkana çatandan sonra yeganə bir Bələdçi qalır: Allah. Deməli, ən çətini həmin yolu tapana qədərdir. Axtarış toxumu gəncin qəlbini düşəndən, daha doğrusu, gənci öz məninə doğru istiqamətləndirəndən sonra cüçərməyə başlayır və onun rahatlığını əlindən alır. Bu axtarışlardır ki, İbrahim peyğəmbəri aya-ulduza müraciət etdirib, İsgəndəri Makedoniyanın Hindistana qədər apardı. Bu səbəbdəndir ki, Şihabəddin Sührəvərdi 37 yaşına kimi yazdığı 52 əsərində dövrünün az qala bütün fəlsəfi cərəyanlarına toxunub, hər biri haqqında öz fikrini bildirməyə çalışdı. Şellinq 37 yaşına kimi yaradıcılığında artıq üç mərhələ keçir. Bu hissin təsiridir ki, Lermontov özünü sonsuz okean zənn edir:

*Vaxtdır, qoy şəfəqlər rişxənd edərək
Sükut dumanını qovsun, zamandır.
Dərdsiz şair ömrü, de, nəyə gərək?
Tufansız okean nə okeandır?*¹

Bu axtarışın, Danko kimi alovlanan ürəyi ilə başqalarına da yol göstərmək hünərinin tələbi ilə gənc hər sahəyə, hər məkana, ... hər zamana baş vurur və bir çox hallarda axtardığını keçmişdə – onu *indi* kimi incitməyən, *gələcək* kimi məchul olmayan keçmişdə tapır. Burada çox əhəmiyyətli bir məqamı təkrar vurgulamaq yerinə düşər. Bu keçmişlə – əsr-lər boyu qırılmayan Universal həqiqətin nümayəndələri ilə əlaqə ya Ustadlar, ya da gənclərin öz ruhlarının cəhdi ilə

¹ Lermontov M.Y. Seçilmiş əsərləri, s. 37.

qurulur. Məsələn, Makedoniyalı İsgəndərə, Hz. Əliyə, Xətaiyə, Fateh Sultana yol göstərən Müəllimləri olub. Eynəl-qızat Miyanəci, Şihabəddin Sührəvərdi, Nəsimi kimi neçə gənc isə həm düşüncələrində, həm də talelərində Mənsur Hellaca üz tutur, onun qismətini bölüşüblər. XIX əsr rus şairləri, dekabristləri ingilis maarifçilərindən təsirləniliblər. Bəli, gənclər keçmişdə kimə isə baxırlar, ancaq öz yolları ilə gedirlər. Gənc keçmişdən cəmiyyətin qorxunc hədələrindən qorxmamağı, min bir yol arasında öz cığırını açmaq istəyini, bu arzuların yanında ölümün nə qədər aciz olduğunu və ...öldürdən qorxmamağı öyrənir. Səbəb bundadır ki, tarixdə məhz illərin sınağından keçmiş şəxsiyyətlər qalır və daha da vacibi, tarixə baxanda zamana, şəraitə qalib gələn həqiqəti və onun nümayəndlərini görmək daha asan olur. Buna görə də keçmişdən daha düzgün, yüksək mənəviyyatlı ideal tapmaq daha rahat olur, nəinki bu gün. Bunu gənc çox gözəl dərk edir və buna görə özü də tarixdə qalmaq üçün çalışır. Maraqlıdır, XIX əsrin əvvəllerində bir dəstə rus zadəgan gəncinin “qıgilcımı” XX əsrə hələ də alov törətmək iqtidarındadır. Ülvi deyir:

*Bilirəm: qıgilcım, alov tək deyil,
Alovun peşəsi şəfəq saçmaqdır.
Düz yolda çarpışmaq igidlik deyil,
İgidlik balaca cığır açmaqdır.¹*

Bəli, axtarışların ən əhəmiyyətli məqamı məhz budur: keçmiş qəhrəmanlara baxsa da, öz yolu ilə irəliləmək, başqa mən-lərin bələdçiliyi ilə öz mən-ini tanımaq. Bunu bacaran gənclər həqiqətən də tarixdə izsiz keçib-getmədiyinin, nəinki “*balaca cığır*”, bəzilərinin hətta böyük yollar da saldığının şahidi olarıq. Şihabəddin Sührəvərdi XIII əsrə məşşailik fəlsəfəsinin və təsəvvüfun birləşdiyi zirvə nöqtəsində bu

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 61.

gün belə aktuallığını itirməmiş işraqlı fəlsəfəsini yaratdı. Eynəlqüzat Miyanəci yazır: “Təqlidin ətəyindən bəsirət zirvəsinə yüksəlmək axtarışı ilə kəlam kitablarını mütləci etdim. Məqsədimə çatmadım. Məzhəblərin yalnızlığını gördüm”.¹ Gördü və təsəvvüf fəlsəfəsinin özək xətti olan vəhdət əl-vücud nəzəriyyəsini sistemləşdirməyə cəhd göstərdi. Kyerkeqor öz fəlsəfəsində dövrünün ən tanınmış və nüfuzlu filosoflarını inkar etdi və özü sonralar böyük bir fəlsəfi cərəyanə çevriləcək ekzistensializmin əsas ideyalarını irəli sürdü.

İnsan doğulandan nə isə axtarır, öyrənir, ancaq gəncin axtarışının spesifik xüsusiyyəti yəqin ki, onun hissələrinin, duyğularının dolub-daşmasıdır. Yəni onların qalxdıqları mübarizədə də, problemlərin təsvirində və təklif etdikləri həll yollarında da lirika, romantik notlar üstünlük təşkil edir. Bəlkə də elə bu səbəbdəndir ki, nəticəsindən asılı olmadan, həyat yollarının təhlükəli, dəli-dolu olmasına baxmayaraq, cazibəli, canlı görünür. Əslində, bu baxımdan gənclər bir-birilərindən fərqlənmirlər və bəzən öz missiya-sının arxasınca gedən gənc ilk baxışda digərlərinin arasında o qədər də seçilmir. Bununla belə, öz mən-lərinə, mənəvi dünyalarına və oradan ilahi həqiqətlərə yollarının açılması sözün həqiqi mənasında onların talelərini müəyyənləşdirən, şəxsiyyətlərinin formalaşmasında məhək daşı qədər əhəmiyyətli olan bir bacarıq verir: reallığı düzgün qiymətləndirmək bacarığı. Əlbəttə, bu, ilk növbədə, missiyanın verdiyi bir gözüəçiqlıq, zehin aydınlığıdır. Ancaq digər tərəfdən bu, müəyyən mənada həm də ...bədbəxtlikdir. Zahiri

¹ المیانجی الهمدانی ابو المعالی عبد الله بن محمد بن علي بن الحسین بن علي الملقب (Eynəlqüzat Miyanəci, Təmhidat) بعین القضاة. تمهیدات. تقدیم و تحقیق ع. عسیران طهران. گلشن. 1373 هـ. s. 117.


parıltıya aldanmayıb hər şeyi öz rəngində görmək “bəd-bəxtliyi”. Qəribədir, onların romantikasını, lirikasını gözəlləşdirən, gücləndirən qüssə, qəm notları çox vaxt elə acı reallığın təzahürüdür. Bəli, bu gənclər romantikdir, ancaq onlar sərt realliga göz yummayan, əksinə, onu təsvir edə-edə, onun acılarını yaşaya-yaşaya, onun üzərində, bəlkə də elə düz içində öz romantik dünyalarını qururlar. Deməli, Kyerkeqorun dediyi kimi, “mən – münasibət deyil, öz-özünə münasibətə qayıdışdır”.¹ Gəncliyin verdiyi hisslərin bolluğunun nəticəsində o gördüyü, dərk etdiyi hər hansı bir biliyi tez-tələsik üzə çıxarmağa can atır. Bu həm dərk etdiyi həqiqətlərin yükündən azad olmaq, quş kimi yüngüllüyünü, azadlığını qaytarmaq istəyi, həm içindəki gənc təbiətlə qədim müdrikliyin ziddiyətinə son qoymaq üçün özünütəsdidəq, özünüifadə forması, həm də açmaq istədiyi yolun daha bir pilləsini qurmaq, digərləri (əsasən, özündən yaşılılar) arasında öz varlığını görmək arzusudur. Bunun nəticəsidir ki, gənc yaşlarında yaradıcılıq daha məhsuldar olur, nəinki sonrakı illər və ya Şellinqdə olduğu kimi, sonrakı illər gənclikdə qəbul etdiklərinin “həzmi”, saf-çürük etməsi ilə məşğul olurlar. Maraqlıdır ki, gənc yalnız öz dünyasını düşünenəndə, Şellinq kimi, “mən – azadlıqdır”,² – deyə bilir. Lakin bu, təcrid olunmuş bir aləmdə var olmaq deyil. Hər halda, gənc bu “azadlığı iki kateqoriyanın – mümkün və zərurinin dialektikası”³ kimi dərk etməyi bacarır. Bununla yanaşı, o, öz dünyası ilə real həyatın nisbətini də unutmur və hər birinin hansı gücə və niyyətə sahib olduğunu çox yaxşı anlayır. Bunu nəzərdə tutaraq Kyerkeqor “xəbərdarlıq edir”: “Mən,

¹ Kyerkeqor S. Adı çək. əsər, s. 255.

² Шеллинг Ф.В. Сочинения, с. 267.

³ Yenə orada.

əlbəttə, dünyanın böyük əhəmiyyət verdiyi bir şey deyil, məhz ona maraq azdır, onun səndə olduğunu göstərmək riskli bir şeydir”.¹ Belə gənclər heç bir maneə tanımadıqlarına görə yalnız irəli gedirlər.



Və yəqin ki, onların hər birinin ürəyindən Ülvinin dediyi bu arzu keçir:

*...Bilin, deyilməyənləri
Demək üçün yaşayıram.²*

Bəli, gənc böyük bir yaradıcılıq od-alovu, coşqusu yaşayır, özünü qüdrətli, xilaskar kimi hiss edir. Lakin hər dəfə o, cəmiyyətin soyuq sıfəti ilə üzləşəndə içini bir qorxu bürüyür: izsiz getmək, böyük okeanın damlları arasında əriyib yox olmaq, özü kimi yaratdıqlarının da bir kənara atılmaq qorxusu. Eynəlqüzat Miyanəci bu gün də olmasa, nə vaxtsa eşidilmək arzusundadır: “Günlər keçəcək, bir sə-hər görücəksən ki, Eynəlqüzat bu müvəffəqiyyətə nail olubdur”.³ Bəlkə də bu səbəbdən, gənc uzaq keçmişdən bu qədər qida alır – ölümsüzlüyün hansı məqamda olduğunu anla-

¹ *Kyerkeqor S.* Adı çək. əsər, s. 270.

² *Bünyadzadə Ü.* Sənin oxşarın bənövşədi..., s. 90.

³ *Məmmədov Z.* Azərbaycan fəlsəfəsi tarixi, s. 117.

maqla özü də eyni yolu getmək istəyir. Eyni zamanda, tarixin səhifələrinin necə amansızca kimləri isə “udub yox etdiyini” də görür. Kyerkeqor deyir: “Narahatlıq – həyata, bizim şəxsi gerçəkliliyimizə həqiqi münasibətdir”.¹ O, öz dövrünün faciəsini anlayır, onun həlli yollarını arayır, heç olmasa, öz yaşıdlarına təsir göstərmək istəyir. Lermontov yazır:

*Mən bizim nəslə məyus bir nəzərlə baxıram,
Onun sabahı ya boş, ya qaranlıq olacaq.
O idrak və şübhələr ağırlığı altında
Hərəkətsiz qalaraq süstləşib qocalacaq.*²

Ülvi də gələcəyə xoş bir xəbər aparmaq üçün yaşıdlarını bu gün mübarizə aparmağa çağırır:

*Döyüşlərdə yoğrulmuşuq
Gələcəyə qaranquşuq.
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.*³

Yeri gəlmişkən, burada çox əhəmiyyətli bir məqamı vurğulamaq lazımdır: gənc ömrünün “odlu-alovlu”, böyük ideyalarla aşılı-daşan mərhələsini “başa vuranda” ağır depressiya yaşıyır. Hətta bu həyata bir nifrət yaranır. Onlar keşməkeşli həyatdan, bu dünyanın pozulmayan çərxindən, fərq qoymadan hər şeyi üyündən “dəyirmanından” şikayətçi olur, bir vaxtlar tutuşub alışdıqları ideyaların puçluğunun günahını həyatda axtarırlar. Bayron yazır:

*Keçdi ümidiłerin, həyəcanların, hökmərin dəmi
Eşqin odu – hər şey artıq kənardadır.*⁴

¹ Kyerkeqor S. Adı çək. əsər, s. 251.

² Lermontov M.Y. Seçilmiş əsərləri, s. 52.

³ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 9.

⁴ Байрон Дж.Г. Избранное, с. 57.

Sanki simurq yanıb külə dönür. Belə gənclər öz zamanında deyilməli olan sözü deyə bilməyəcəklərinin həyəcanını, hikkəsini həzm edə bilmirlər. Özlərini aldanmış, günahsız yerə incidilmiş hiss edirlər. Hər halda, bu qoca dün yada özünün tək deyil, milyonlardan biri olduğunu, bu həqiqətlərin səndən əvvəl, hətta daha gözəl şəkildə deyildiyini qəbul etmək o qədər də asan deyil. Özünü, öz mahiyyətini, bu həyata gəlişinin səbəbini anlamağa çalışan və bunun üçün “*varlıq badəsini göz yaşları ilə isladaraq gözüyüməli içib*” yalnız ölüm ayağında gözlərini açan Lermontov böyük bir çəşqinqılıqla deyir:

*Görürük ki, o qızıl badə
Boşuymuş elə əzəldən.
Onun içindəki mey – arzularıymış,
Sən demə, heç o da bizim deyilmiş.*¹

İçində arzuların aşib-daşlığı bir gənc təbii ki, bu dünyadan izsiz getmək istəmir. Ülvi yazır:

*Arzum budur həyatda,
Nə dərd, nə qəm olaydı,
Məndən sonra dünyada
Bircə şeirim qalaydı.*²

Məhz belə məqamda, “külündən təkrar alovlanmaq” üçün bələdçiyyə ehtiyac özünü daha qabarıq göstərir. Əgər onun öyrəndikləri elə bir dəfəlik idisə, bir daha alovlanı bilmir, tükenir. Yox, o, bütün varlığı ilə qədimdən uzanan müdriklik zolağının bir məqamıdırsa, külündən təkrar alovlanmalar ömrü boyu dəfələrlə təkrar olunacaq. Deməli,

¹ Лермонтов М.Ю. Стихотворения.., с. 37.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 62.

özünüdərk və bələdçisinin vasitəsilə ilahi aləmdən aldığı biliklər məhz bu məqamda onun dadına yetir. O anlayır ki, *heç vaxt tükənməyən bir bilik mənbəyi və həyatını mənasızlaşmağa qoymayan bir missiyası var.* Bu duyu, alovlanıb-sönmələr tədricən onun coşqun təbiətinə də bir sakitlik gətirir. Və bütün bu proseslər onun özünü ifadə edən yaradıcılığında eks olunur. Buna görə, yaradıcılığı gəncin həm qorxu yeri, həm xilasıdır, həm əbədiyyətə, həm də ölümə aparan yoludur. Yaradıcılığı gəncin özüdür – bəzən üsyan edən, bəzən onu qəbul etmək istəməyən insanlar arasında təsdiqlənmək istəyidir. Məsələn, Puşkin öz yaradıcılığı ilə özünə bir abidə ucaldığını deyir:

*Yox, mən ölməyəcəyəm, cismim torpaq olsa da,
Rübəimin səsində ürəyim döyünəcək.
Bircə şair qalsa da qədim, ulu dünyada,
Əbədi şöhrətimlə mənəm yaşayın demək.¹*

Ülvi isə 15 yaşında öz ciğirini ulu sələflərinin yollarına qatmağa həvəsləndirir:

*Mübarizə aparır,
Milyon-milyon “şairlər”
Bu yola çatmaq üçün.
Öz açdığı ciğiri
Bu yola qatmaq üçün.²*

Gənc ruhunun yanğısı ilə, Yaradanın lütfü ilə yaratmaq ehtiyacı hiss edir. Əlində hansı silah varsa, onunla. Təbii ki, tarixdə heç də həmişə, qılınç və qələm bərabər olmayıb. Ancaq tarixə baxanda bir həqiqət göz önündədir –

¹ Puşkin A.S. Şeirlər, poemalar, povestlər. Bakı, Yazıçı, 1987, s. 12.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 46.

**qulinc nə qədər güclü olsa
da, yazan qələmdir.**

Yaratmaq qüdrəti, yaradıcılıq eşqi – öz içindəki enerji ilə yeni üfüqləri fəth etmək qüdrəti bütün digər hissləri üstələyir. Məhz o, gəncə bütün çətinliklərə sinə gərmək, maddi zərbələrdən sinnamaq əzmi verir. O, gəncin qarşıq hissələri, düşüncələri arasında yeganə aydınlıqdır. O, min bir qorxunun, təhlükənin arasındaki sabitlikdir, etibardır. O, məhdudiyyətlər arasında azadlıqdır. Ən əsası isə, o, özünü ifadə və özünütəsdiqdır. O, dilbilməz cəmiyyətlə yeganə ünsiyyət vasitəsidir. Çünkü Kyerkoqor dediyi kimi, “...saf bəşərilikdə qapanıb qalmaqla, yaxud ümumi tarixə heyran qalanın rolunu oynamaqla öz-özünü aldatmağa dəyərmi?”¹ Yaradıcılıq, sözün məcazi mənasında fatehlik artıq bir ürəyə sığmayıb aşib-daşan hisslərin, düşüncələrin ətrafa saçılmasıdır ki, Şellinq də onu “hadisə deyil, əməl”² adlandırır.

Dediyimiz kimi, gənclər yalnız öz mən-lərindən çıxış etsələr də, yazdıqları, çatdırmaq istədikləri bütün bəşəriyyəti ehtiva edir. Öz kiçik dünyasında nəinki bütün aləmi, Mütləq Həqiqətin özünü də axtarış tapan gənc gördükərini, yaşadıqlarını öz içində saxlamaq qüdrətində olmur. Bildiklərini, dərk etdiklərini bacarıqlarına müvafiq olaraq bəşəriyyətə çatdırmağa başlayır. Lermontov dediyi kimi,

*Şair də belədir: fikir gəldimi
Ruhunu boşaldıb – deyir qələmə.
Oynaq rübabının söz sehri kimi*

¹ Kyerkeqor S. Adı çək. əsər, s. 251.

² Шеллинг Ф.В. Сочинения, с.1009.

*Nəğmə deyə-deyə dünya-aləmə,
Cənnət yuxusunda bayilar, gedər.*¹

Zatən buna görə onlar öz ilkin çərçivələrini sindirirlər. Özünü “zəmanənin qəhrəmanı” kimi təsvir edən Lermontov bunu belə əsaslandırır: “İnsan ruhunun, hətta ən xırda bir insan ruhunun tarixi, bütün bir xalqın tarixindən çətin ki, az maraqlı və xeyirli olsun, bu tarix bilavasitə yetkin bir zəkanın özü üzərində apardığı müşahidələrin nəticəsi olduqda, həm də başqalarında riqqət və təəccüb oyatma-maq arzusu ilə yazılmadığı zaman daha maraqlı və xeyirlidir”.² Lakin bu, adı bir insanın həyatı, düşündükləri deyil. Söhbət ruhu ilahi aləmlə vəhdətdə olan, düşündükləri əsr-lərdən bəri öz varlığını qoruyub saxlayan ideyalar dünyasından qaynaqlanan, ta qədimdən bu günə uzanıb gələn insanlıq zəncirinin bir halqası olan insandan gedir.

Beləliklə, bir daha vurgulamaq lazımdır ki, öz üzərində ali missiyanın varlığını anlayan və qəbul edən hər bir insan bu duygularla yaşayır. Sadəcə, gənc yaşlarda burada bir az tələskənliyin, bir az emosiyaların, pərakəndə enerjinin çoxluğunun, bir az tənhalığın, bir az qorxunun, bir az üs-yankarlığın, bir az da fədakarlığın, cəngavərliyin izlərini sezmək olar. Bu qədər qarşıq, dəlaşıq hissələrin arasında öz məqsədini itirmayıb yalnız ona doğru getməyin özü də bir hünər istəyir! *Bu, obrazlı desək, fikri dağınıq, gözləri xəyal-pərvərliklə göylərə dikilən bir adamın çəkici barmağına deyil, düz mismarin üstünə vurub bir zərbə ilə onu dibinə qədər taxtaya çalmağına bənzəyir. Alovlanıb külə dönəndən sonra külündən təkrar doğulmağa bənzəyir!*

Deyilənlərdə incə bir məqamın üzərində təkrar

¹ Lermontov M.Y. Seçilmiş əsərləri, s. 15.

² Yenə orada, s. 342.

dayanmağı zəruri hesab edirik: gəncin qılınıcı nə qədər kəskin olsa da, qələmi çox həzin, zərif anları tərənnüm edir. Biri ətrafına reaksiyasının, digəri daxili dünyasının ifadəcisiidir. 21 yaşında Konstantinopolu fəth edib dünyanın nizamını dəyişən Sultan Fateh yazır:

*Hiç kimse yok kimsesiz
Herkesin var bir kimsesi
Ben bugün kimsesiz kaldım
Ey kimsesizler kimsesi.¹*

Yaxud 15 yaşında yeni dövlət qurmağa başlayan Xətai yazır:

*Firqətin oduna yandım, canü dil oldu kəbab,
Kimsə halimdən xəbərdar olmadı, heyf oldu heyf.²*

Onu da mütləq əlavə etmək lazımdır ki, gənclik öyrənmək, böyümək dövrüdür. Əks halda, o, əlindəki biliklərlə digərlərindən heç nə ilə fərqlənə bilmir. Belə olan halda, gənc öz mən-ində bütün dünyani görsə də, özündə bu dünyayı fəth edəcək güc hiss etsə də, özünün bu aləmdə yerini görə bilmir, öz artıqlığını, lazımsızlığını hiss edir və düşüñür ki, heç kəsin ondan xəbəri yoxdur. Əslində, haqlıdır, çünki gedəcəyi yolda zatən yalnızdır. Biz bu barədə daha əvvəlki bölmədə söhbət açmışdıq. Bununla belə, insan həm də sosial varlıqdır və gənc burada reallığın acı bir təcrübəsini də yaşamalı olur. Öz düşüncələrində Universal həqiqət axtaran, tarixdə iz qoymaq üçün bütün bəşəriyyətə meydan oxuyan gənc məişət səviyyəsində naşı qalır, onu aldatmaq,

¹ Avni (Fatih Sultan Mehmed) Şairleri
<https://www.antoloji.com/kimsesiz-hic-kimse-yok-siiri/?siralama=p>

² Xətai Şah İsmayıllı. Əsərləri. 1-ci cild, qəzəllər, s. 114 //
<http://elibrary.bsu.az/sekil/---1--.pdf>

tora salmaq, onlara xəta toxumaq çox asan olur. Kyerkeqor yazır: “Dahi hər şey etməyi bacarır. Bununla belə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır. Elə boş şey ki, dahi yalnız özünün qüdrəti sayəsində ona ümumi əhəmiyyət verir”.¹ Əslində, gənc hər şeyi görür, lakin bütün bu təhlükələrin onun ruhundan çox-çox uzaq olduğunu düşünür. Şelling yazır: “Zahiri qüvvə yalnız zahiri nemətləri oğurlaya bilər, ruha dəyə bilməz; o, zaman daxilindəki əlaqəni kəsə bilər, əbədi, həqiqi ilahi eşqin əlaqəsini deyil. Ruh sərt və hissiz və ya sevgidən imtina edən kimi çıxış etmir, ancaq göstərir ki, məhz iztirablarda sevgi hissi varlıqdan daha uzun sürən bir hissdir və o, ilahi halədə zahiri həyatın və ya xoşbəxtliyin xarabaklıqları üzərində yüksəlir”.² Bəli, ruhunu düşünən gənc üçün maddi həyatın heç bir əhəmiyyəti qalmır. Miyanəci öz taleyi ilə Mənsur Həllaca bənzəyəcəyini hiss edərək bildirir ki, “biz Allahdan ölüm və şəhadəti özümüz istəmişik. Özü də onu üç qiymətsiz şeylə istəmişik. Haqq necə tələb etmişsə, o sayaq istəmişik”.³ Bəlkə də ruhunu, dolayısı ilə bütün bəşəriyyəti düşünərək maddi tələbatlar hüdudundan kənara çıxa bilməyən qanunları heçə saymasıdır (daha doğrusu, onların fövqünə qalxmasıdır) ki, hər kəsi ona düşmən kəsir.


Beləliklə, gəncliyin çox əhəmiyyətli bir xüsusiyətinin – axtarış marağının təhlilini yekunlaşdırıldıq. İnsan doğulandan həyatının müəyyən hissəsində qeyri-şüuri, müəyyən hissəsində isə şüurlu olaraq Yaradanın ona öyrətdiyi adları, həqiqətləri axtarır. Tapır və tapdıqca bütövləşir, İnsan adının hikmətini dərk edir. Gənclik bu axtarışın

¹ Kyerkeqor S. Adı çək. əsər, s. 193-194.

² Шеллинг Ф.В. Сочинения, с. 919.

³ Eynəlqütəzat Miyanəci. Təmhidat, Bakı, Adiloğlu, 2006, s. 5.

şüurlu mərhələsinin başlanğıcı, ən məhsuldar dövrü və bunun əsasında şəxsiyyət fenomeninin qurulduğu bir vaxtdır. Təhlillərimizdə axtarışa iki aspektdən işıq salmağa çalışdıq. Birincisi, axtarışın üsullarıdır. Düzdür, biz simvolik olaraq onu qılinc və qələmə ayırdıq, ancaq məlum faktdır ki, onların yerini zamanla tarix dəyişdirə də bılıb, hər ikisinə eyni zamanda ehtiyac da yaradıb, yaxud qələmin üzərinə qılincın missiyasını yükləyib. Deyilənlərdə maraqlı bir məqam var: şəraitdən asılı olmadan qələm hər zaman varlığın zəruri sütnularından biri olub, qılinc sadəcə o qələmin keşiyində durub. Belə olmasa, müqəddəs mətndə qələmə and içilməzdi. Bu kontekstdən çıxış edərək belə bir cəsarətli iddia da irəli sürməyə cəhd etdik:



Bəlkə də bunu anlayan böyük sərkərdələr mütləq yanlarında bir alim, bir tarixçi gəzdiriblər ki, şəxsi tarixini yazdırınsın.

Hər nə qədər biz tarixən qılinc tutan və uğur qazanan gənclərdən danışsaq da, qılinc yalnız sözün müstəqim mənasında qəbul edilməməlidir, təbii ki. Biz həmin qılinc sahiblərinin özlərinin də necə bir hikmət mənbəyindən qidalanıqlarını, istiqamətləndirildiklərini göstərmişik. Əslində, həmin gənclərin adını tarixə yazanın qılinc deyil, qılinc-qələm vəhdətinin olduğunu əsaslandırmağa çalışmışıq.

İnsan yalnız ruhdan ibarət deyil, həm də sosial varlıqdır. Qılinc onun ətrafına münasibətini də təyin edir: mövcud vəziyyətlə barışib minlərdən, milyonlardan biri olacaq, yoxsa kəskin düşüncəsi ilə bu toru, çərçivəni sindirib fərqli bir müstəviyə qalxa biləcək. Və yenə də qılinc və qələm tandemı yaranmalı olur: irəli gedən yalnız güc deyil, həm də təfəkkür olmalıdır ki, bir-birini tənzimləyə bilsin.

Bu bölməmizdə axtarışın üsullarından sonra, xüsusи diqqət ayırdığımız ikinci məsələ axtarışın mahiyyətidir. Axtarış hər bir gəncə məxsus başlıca prosesin mənəvi tərəfidir. Bunun zahiri tərəfi isə yaradıcılıqdır, daha doğrusu, yaradıcılığın nəticəsi. Yaradıcılıq da fərqli olur. Bir var insanın mən-nindən keçib, orada İlahidən sözülüb gələn hikmətlərlə qarışib təkrar üzə çıxan yaradıcılıq, bir də var, yalnız zahiri dünya ilə kifayətlənib yaratdığı da yalnız bura üçün nəzərdə tutulan yaradıcılıq. Əgər birinci zamana və məkana sıqmırsa, əsrləri rahatca adlayıb keçə, tarixə meydən oxuya bilirsə, ikinci müəyyən həvəsin təzahürü kimi, ani olaraq parlayıb yox olur. Bunu nəzərdə tutaraq, biz də diqqətimizi məhz birincinin təhlilinə cəmləmişik.

Biz əvvəlki bölmələrdən başlayan təhlilləri burada davam etdirməklə bir həqiqəti vurğulamağa çalışırıq – gəncin axtarışları öz Mən-indən başlamalı, ilk növbədə, özünü dərk etməlidir ki, kimi təsdiq edəcəyini bilsin. Özünütəsdiq gəlişi gözəl söz deyil, şəxsiyyət adlanan bir fenomenin cəmiyyətə, tarixə təqdim edilməsidir. İnsan öz şəxsini nə qədər mükəmməl tanısa, öz mənəvi gücünü nə qədər dəqiq qiymətləndirə bilsə, bir o qədər gedəcəyi yolu düzgün təyin edə bilər, bir o qədər formalasdıracağı şəxsiyyətin konturlarını dəqiq və aydın çəkər. Deməli, axtarış prosesində hər gəncin yaratdığı ilk şey Özüdür, daha doğrusu, Özü

olmalıdır. Yalnız bu halda onun axtarışlarının növbəti gedisi olduğu mühitin fövqünə qalxıb, mövcud çərçivələri sindirmaq gücündə olacaq.


Gənclərin axtarışlarının təzahürü olan yaradıcılığı da birmənalı qəbul etməməliyik. Təhlillər zamanı belə məlum oldu ki, axtarışın uğuru, ilk növbədə, Bələdçidən asılıdır. Bu bələdçi həm gənc üçün naməlum hikmətləri izah edir, gedəcəyi yollara vaxtında işiq salır ki, o, öz seçimində yanlışlığa yol verməsin. On vacibi isə, bələdçi gənclə keçmiş arasında bir körpü rolunu oynayır və gənc tarixi sanki rəhatca seyr edə bilir, hansı həqiqətin illərin sınağından keçə biləcəyini, hansı hünərin millətə xeyir gətirəcəyini, hansı vəziyyətdə hansı işarəni gözləyəcəyini anlayır. Bu bələdçi bəzən gəncin özünün oxuduğu kitablardan ruhuna doğma gələn şəxsiyyətlər, qəhrəmanlar da olur. Yetər ki, gəncin ruhu axtarışda olsun. Bu ruhun yaradıcılığının səviyyəsi onun çata bildiyi həqiqətlərdən bilavasitə asılı olur. Biri tarixdən, millətin yaddaşından bir əhəmiyyətli məqamı tutur və yolu o andan tutub başlayır. Onun yolu, yaradıcılığı da sanki həmin anın açılmasına xidmət edir. Digərlərindən fərqli olaraq öz reallığını daha dərindən görən, dərk edən başqa bir gəncin yaradıcılığı da reallığın fərqli bir baxış bucağından şərhi, tərənnümüdür. Bu yaradıcılığın ən əhəmiyyətli tərəflərindən biri də budur ki, bu gün yazılan, yaradılan şeylər sabahın gənci üçün bələdçi rolunu oynamalıdır. Axı, Xətailər, Sührəvərdilər bu gün tarix olsalar da, onlar da müəyyən *indi-də* yaşayıb yaradıblar. Dünənlə əlaqə qurub, universal həqiqəti qorumaqla gəncin yaradıcılığı həmin xəttin gələcəyə ötürülməsinə məsuldur. Bundan çıxış edərək belə bir iddianı təkrar vurgulamaq istərdik: gəncin axtarışında

olduğu kimi, yaratıcılığında da qılinc və qələm tandemi olmalı, bir-birini tamamlamalıdır.



Təkrar edək ki, söhbət yalnız polad qılincdan deyil, həm də sözün kəsərindən, itiliyindən, lazımı yerdə “Qordi düyününü kəsə bilmək” cəsarətindən, Zülfüqar kimi ədalət və mərifəti tarazlaya bilən düşüncədən gedir. Belə bir qılinc-qələm vəhdətini qazanmaq imkanı ilk dəfə gənclik dövründə verilir və hər gənc bu imkandan mütləq yararlanmalıdır.

Mən və cəmiyyət



*“Səni tanımlar deyə narahat olma!
Narahat ol ki, sən tanınmağa layiqsənmi?!”*

Konfutsi

*“Hər insanın içində bir güñəş var.
İmkan verin parlasın!”*

Sokrat

Bizim tez-tez təkrar etdiyimiz bir həqiqəti bir daha vurğulayaq: *gənclik insanın ilk şüurlu və iradəli seçim dövrüdür*. Təsadüfi deyil ki, Konstitusiyaya görə, bir vətəndaşa seçim haqqı məhz gənc yaşında verilir. Bunun yanına incə və əhəmiyyətli bir fakt da əlavə edək: *bu seçimi yalnız gənc etmir, onun özü də cəmiyyət tərəfindən seçilir*. Bəli, əgər cəmiyyət uşağa öz təsirini onun valideynləri vasitəsilə göstərirdisə, gənclikdə bu təsir bilavasitə baş verir. Üstəlik, uşağın hər hansı bir əks təsir gücü olmadığı halda, gənc, əksinə, özü də böyük təsirə malik olur. Təbii ki, bu qarşılıqlı təsir prosesi heç də tam uyğunluq və harmoniya şəklində baş vermir. Bunu nəzərə alaraq, cəmiyyət mövzusunu ayrıca təhlil etməyi qərara aldıq.


Əslində, cəmiyyət mövzusuna hər bölüm də bu və ya digər səviyyədə toxunmalı olmuşuq. Burada isə məsələni daha da konkretləşdirmişik: cəmiyyətin qarşısına gənci sosial, bioloji problemləri, əxlaqi ilə deyil, Mən-i ilə çıxarmışıq. Başqa sözlə desək, insanın identikliyini təyin edən fenomenlə.

İnsan və cəmiyyət problemi müxtəlif aspektlərdə tədqiq edilmiş və edilməkdədir. Tarixi faktların, gələcək proqnozların təhlilinə istinadən cəmiyyətin yeni modelləri hazırlanıb təqdim edilir və bütün bu cəhdələr insan və cəmiyyət arasındakı qarşılıqlı anlaşmanı artırmağa, aralarındaki mümkün ziddiyətləri həll etməyə, hər birinin həm ayrılıqda, həm də bərabər şəkildə yüksələn xətt boyunca inkişafına

xidmət edir. Onu da xüsusilə vurğulamaq lazımdır ki, bir çox hallarda insan və cəmiyyət arasındaki sıx əlaqəyə baxmayaraq, onlar iki ayrı, müstəqil obyekt kimi nəzərdən keçirilir ki, bu da hər ikisinin daha dərindən araşdırılmasına imkan yaradır.

Bəli, insan və cəmiyyət bir çox məsələni ehtiva edən mürəkkəb problemdir və bilavasitə mən-in cəmiyyətlə münasibətləri bunlardan biridir. Yəni insan bütün xüsusiyyətləri ilə deyil, yalnız Mən olaraq cəmiyyətlə qarşılaşdırılır, üz-üzə qoyulur. Onu da əlavə edək ki, burada müxtəlif münasibətlərdən danışmaq mümkündür və bu fərqli baxış prizması məsələnin ayrı-ayrı tərəflərinin işıqlanması deməkdir. Belə ki, bir var cəmiyyətdən fərdə, zahirdən batınə doğru istiqamətlənən tədqiqat, bir də var fərddən cəmiyyətə, batındən zahirə doğru. Mövzumuzdan çıxış edərək, ön planda gəncin “mən”i, mənəviyyatı, iç dünyası duracaqdır. Belə ki, məqsədimiz gəncin mən-indən çıxış edərək onun cəmiyyətlə əlaqəsini araşdırmaq, bu “mövqedən” cəmiyyəti dəyərləndirərək subyektin obyektivləşməsi prosesində gedən dəyişiklikləri təhlil etməkdir.

Gənclik və cəmiyyət ilk baxışda insan və cəmiyyət mövzusunun tərkibində görünə də, əslində ayrıca bir mövzu, hətta problemdir. Söhbət, təbii ki, gəncin yaşına və düşüncə tərzinə görə fərqlənməsindən və cəmiyyətlə münasibətdən gedir. Bu nöqtəyi-nəzərdən bir məsələ daim diqqət mərkəzində tutulur:



Deməli, qoyulan problemi nisbətən konkretləşdirsək, gənc mən və cəmiyyət kontekstində təqdim ediləcəkdir. Məsələ burasındadır ki, əvvəllər də dönə-dönə qeyd etdiyimiz kimi, gənclik Mən-in daha qabarıq, daha iddialı şəkildə təzahür etdiyi bir çağdır. Əksər hallarda cəmiyyətlə üz-üzə duran, onunla razılaşmayıb öz yolunu salmağa çalışan da gəncin sosial tələblərindən daha çox, Mən-inin çağırışları olur.

Onu da əlavə etmək lazımdır ki, gəncliyin spesifik cəhətlərini ön planda tutmalı olsaq, o zaman, gənclik və cəmiyyət mövzusu nisbətən fərqli çalarlar qazanar. Əlbəttə, gənclə yetkin adamin cəmiyyətlə münasibəti eyni olmur, ola da bilməz. Belə ki, özündə xüsusi istedad, Yaradan tərəfindən verilmiş bir missiyaya malik olduğunu düşünən və buna inanan gəncin çılgın enerjisi, mənəvi gücü, ilahi həqiqətlərə birbaşa yetikliyi, cəmiyyətdə öz izini qoymaq istəyi, mövcud çərçivəni dağıdırıb lider kimi başqalarını da arxasında aparmaq əzmi öteri olmur. O, müəyyən nəticə əldə etmək üçün bütün potensialını, gücünü səfərbər edir. Bununla belə, onun qarşısında zəif bir dəstə deyil, illərlə oturuşmuş adətlərə, tələblərə söykənən, yazılmış və yazılmamış qanunlarla yaşayan bir cəmiyyət durur. Bu qarşılaşma təleyüklü bir məqamdır və onun gedişindən asılı olaraq gənc bir cəmiyyətin ya hərəkətverici qüvvəsinə, yeni nəfəsinə, ya da bu cəmiyyətin daha da möhkəmlənməsi üçün növbəti “bəsləyici qidaya” çevriləcək.

Hər nə qədər əvvəlki bölmələrdə tez-tez Mən fenomeninə müraciət etsək də, bəzən müəyyən açıqlamalar versək də, onun mahiyyətinin, bir növ arxitektonikasının şərhini indi – cəmiyyətlə nisbətdə verməyi daha məqsədə uyğun hesab etdik. İstər-istəməz sual yaranır: kimdir Mən?

Onu tanımaq nə dərəcədə vacibdir? Nə üçün şəxsiyyəti deyil, məhz Mən-i cəmiyyətlə üz-üzə qoymaq istəyirik? Əvvəlki təhlillərimizdən çıxış etsək, ilk deyəcəyimiz cümlə bu olar: Mən – gəncin içindəki həmin gizli səsdır ki, onun hərəkətlərini, axtarışlarını düzgün istiqamətə yönəldir. Tarixə də qısa bir baxış salaq.

Upanışadların fəlsəfəsində (e.ə. VI əsr) deyilir: “...Atman... insan ruhunda olmaq etibarı ilə əsasdır, ancaq ruhun bütün şəxsi funksiyalarından azad olan “saf mən”dir. ...Kim bu “mən”i tanısa, bütün kainatı tanımış olur.¹ Ağacın varlığı kökündən, binanın quruluşu bünövrəsindən asılı olduğu kimi, “mən” də insanın mahiyyətinin, var oluşunun təməlidir. Lakin o, təməldədir, üzdə hər zaman görünmür. Şteynerin yazdığını görə, “«Mən» nəfs və bədəndə yaşayır; ruh isə “mən”də yaşayır. “Mən”də ruhdan olan şey əbədi-dir. Çünkü “mən” öz varlığını və əhəmiyyətini əlaqəli olduğunu şeydən alır”.² Berdyayev isə bildirir ki, “ağıl ruhun məkanıdır və Allah orada təzahür edir. Ruhun ali idrakı eyni zamanda həm də özünüdərkədir”.³ “Mən”lə ruhun əlaqəsini nəzərə alsaq, onda Berdyayevin fikrindən belə nəticə çıxartmaq olar ki, “mən”in məkanı ağıldır. Dekart “mən”i daha geniş anlamda götürür: “Deməli, “mən”, ciddi qəbul etsək, yalnız düşünən şeydir, yəni ruh və ya nəfs və ya ağıl (intendément) və ya əql (raison)... “Mən” heç də insan bədəni adlanan orqanların birləşməsi deyil”.⁴ Əslində, ilk baxışda

¹ Джсанакрина. Виджнанапада. Философия сосредоточения. <http://yogami.narod.ru/pada9.html>, с. 3.

² Штейнер Р. Теософия. Введение в сверхчувственное познание мира и назначение человека. М., Амрита-Русь, 2004, с. 37.

³ Бердяев Н.А. Дух и реальность. М., ООО “Издательство ACT”; Харьков: “Фолио”, 2003, с. 247.

⁴ Декарт Р. Избранные сочинения. М., Наука, 1950, с. 344.

deyilənlərdə kəskin fərq yoxdur. Lakin biz diqqəti başqa bir məsələyə yönəltmək istərdik: “mən”in daşlığı funksiyaya. Şteynerə görə, “mən” insanı Allahla əlaqələndirməklə ya-naşı, bir ruh daşıyıcısı kimi həm də bədən və nəfsi əlaqələndirir. Berdyayev insan bədənini bu əlaqədən kənarlaşdırır, yəni “mən” və bədəni bir-birindən ayırmalı “mən”i cəmiyyətdən də ayırmış olur. Dekart da nəinki insan bədənini bu əlaqədən kənar qoyur, üstəlik “mən”i bütün düşünən şeylərin məskəni olaraq qəbul edir. Hər mütəfəkkirin öz prinsipindən irəli gələn bu fikirlərdə bir ortaq detal var: “mən” insanın insanlıq xüsusiyyətinin ən başlıcası, Allahın insanda təzahür meydanıdır. Bu təzahürü ruhda, təfəkkürdə, ağılda və s. görən mütəfəkkirlər müvafiq olaraq “mən”i də ruh, təfəkkür, ağıl və s. olaraq qəbul edirlər. Beləliklə,

“Mən” – insanda Allah-dan olan ilahi zərrədir və ya insanı Allahla vasitəsiz olaraq bağlayan ilahi bağdır.

Mən-in səsi əslində ilahidən gələn və məhz bu ruh üçün nəzərdə tutulan hikmətin, həqiqətin səsidir.

Mən-in səsini vaxtında eşi-dəndə, dediklərini vaxtında və olduğu kimi dəqiq həyata keçirəndə buna istedad deyirlər.

Bəzilərinə bu səs musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir başqasına rənglə, birinə də sözlə çatdırılır və buna müvafiq

olaraq bəstəkarlıq, rəssamlıq, riyaziyyatçılıq, şairlik, sərkərdəlik istedadı ortaya çıxır. Lakin bu yalnız böyük nurun ilk işartisidir. On çətinini onun mahiyyətindəki hikməti sezib, onu çatdırmağı bacarmaqdır. Axı bunların heç biri boş, mənasız informasiya deyil, özündə əhəmiyyətli, dərin və müqəddəs hikmət daşıyır.

Mən – real və idealın, məhdud və sonsuzluğun qarşılaşlığı, çarpışlığı bir məkandır. Çünkü məhz burada gənc öz gücsüzlüyünü, acizliyini görməklə yanaşı, ruhunun sonsuz bir qüvvə, tükənməz bir mənbədən qaynaqlandığını da hiss edir. Eyni zamanda, mən – bir andır, məhdud bədəndə ilahi başlanğıcın ara-sıra özünü bürüzə verdiyi an. Kyerkeqor bu anı belə təsvir edir: “An – elə bir ikimənalılıqdır ki, burada zaman və əbədiyyət bir-birinə toxunur və bununla da müvəqqətilik anlamı yaranır ki, burada zaman döñə-döñə əbədiyyəti ayırır, əbədiyyət isə döñə-döñə zamana nüfuz edir, içindən keçir”.¹ Bu anın verdikləri gözəl şeirlər, ecazkar tablolar, dərin hikmətli əsərlər şəklində ortaya çıxır. Bu anın hökmüdür ki, 20, 30 yaşında bir gənc min illərin hikmətindən xəbər verə bilir. Bu anın insan həyatındaki əhəmiyyətini hiss edən Ülvi yazır:

*İnsan ömrü –
dəqiqələr, saniyalər...
Bu anların biri boşsa,
İnsan ömrü
bu boşluqdan,
soyuq çəkər.²*

Bu anın sehridir ki, ona bənd olan gənc bir daha

¹ Kyerkeqor S. Adı çək. əsər, s.184.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 42.

ondan aralanmaq istəmir, onun arzusu ilə yaşayır. Bu anın qüdrətidir ki, gəncdə bəşəriyyət qarşısında bir cavabdehlik yaradır – *gənc özündə bəşəriyyəti xilas edə biləcək bir güc, yenilik gətirə biləcək bir əzm hiss edir.*

İnsan zahiri və batini xüsusiyətlərinə görə fərqli varlıqlarla – canlı və ya cansız – müqayisə edilir, onlarla bənzəyişləri araşdırılır. Deyilənlərdə haqlı cəhətlər yox deyil və bu müqayisələr əslində həmin obyektlərdən daha çox, insan fenomeninin tam şəkildə açılmasına xidmət edir.

Ta qədimdən insanın bir müqayisə obyekti də olmuşdur – Mütləq Varlıq. Fərqli dövrlərdə, fərqli dünyagörüşlərdə necə adlandırılmasından asılı olmayıaraq, Onunla aparılan müqayisələr müxtəlif xarakterli olmuş və təbii ki, fərqli məqsədlərə xidmət etmişdir. Məsələn, tanrıları qəzəbli, insanları isə məsum təqdim etməklə insanları gözəl əməllərlə, yüksək əxlaqla bu qəzəbdən uzaq olmağa, bu qəzəbi soyutmağa çağırıblar, yaxud tanrılar ölümsüz, əbədi, müdrik, insanlar isə ölümlü və cahil göstərilməklə insanlar yüksək biliyə, mənəvi saflığa, müdrikliyə sahib olmağa və bu müdrikliklə əbədiyyəti qazanmağa dəvət olunublar. Belə müqayisələrdə insanları irəli addım atmağa meyilləndirən, hətta iddialandıran əhəmiyyətli bir faktor da vardır: insanların tanrılarla məxsus əksər keyfiyyətlərə malik olmaları.

İlk dəfə gənclik çağında özünü kənardan görüb dəyərləndirməyə başlayan insanın müqayisələri də bu dövrdən başlayır. Qeyri-şüuri olaraq gənc özündən daha güclü qüvvə axtarır – ya sitayış üçün, ya bənzəmək üçün, ya yolu ilə getmək, ya da onun qoyduğu izləri silmək üçün. Kimsə bu qüvvəni Yaradanında tapır, kimsə tarixi qəhrəmanlarda. Bütün bunların ortaq məqamı isə məhz müqayisə olunmaq, bənzəmək, yaxud öz fərqini görmək istəyidir.


Səmavi dinlərdə Tanrı-insan müqayisələri daha aydın və dəqiqlik şəkildə aparılır: müqəddəs kitablarda insan Allahın əksər sifətlərinin (hətta bəzi zati sifətlərinin) daşıyıcısı olaraq təsvir edilir. Burada əhəmiyyətli bir məqamı da vurğulayaq ki, istər qədim miflərdə, istərsə də səmavi dinlərdə hər nə qədər insan günahkar, aciz, zəif təqdim edilsə də, məhz ali sifətlərin daşıyıcısı kimi yaradılmışlar arasında yalnız ona kamilləşmə və yüksəlmə imkanı verilir. Məsələn, Qurani Kərimin “Əsr” surəsində deyilir: “Həqiqətən insan həmişə ziyan içindədir, o kəslərdən başqa ki, onlar iman gətirib əməli-saleh olublar, bir-birlərinə haqqı tövsiyə ediblər, səbri tövsiyə ediblər” (Qurani Kərim 103/2-3). Maraqlıdır ki, əfsanələrdə, bəzi dini-mistik təlimlərdə özünün ilahi sifətlərini üzə çıxardan, inkişaf etdirən insan nəinki yer üzünün əşrəfinə, mütləq qüdrət sahibinə çevrilir, hətta tanrıının özü ilə də rəqabətə iddialanır. Bilqamış kimi, yaxud Tanrı oğlu olduğuna inanan Makedoniyalı İsgəndər kimi.

Söylənənlər müəyyən mənada yenilik deyil, eyni zamanda, məhz bu cəhət bizim təqdim etdiyimiz mövzunun təməl nöqtəsidir. Yəni “mən”in təhlilində insanın ilahi keyfiyyətlərin daşıyıcısı olması ön planda tutulmaqla yanaşı, onun cəmiyyətlə əlaqəsi də bu aspektdən araşdırılır.

Onu da əlavə edək ki, öz təhlillərimizdə biz də eyni mövqedən çıxış etməyə çalışmışıq, yəni “mən”in təhlilini insanın, daha dəqiqlik desək, gəncin Ali Varlıqla müqayisəsi vasitəsilə vermişik. Burada incə bir məqama açıqlıq gətirək: adətən miflərdə, rəvayətlərdə ümumi paralellər aparılır. Biz isə təhlillərimizdə məsələyə daha təfsilatlı və fəlsəfi nöqtəyi-nəzərdən yanaşacaqıq.

Orta əsrlərin islam mənbələrində Allah-Təalanın təkliyini, yeganəliyini ifadə edən bir söz kimi “ənəniyyə”

(“mənlik”) və onun sinonimi kimi “əhədiyyət” (“təklik”) sözlərindən istifadə edilir. Allahın bu sıfəti Onun bütün digər varlıqlardan kənardı, onların fövqündə, hətta düşüncə və kəlamlardan belə ucada dayanmış bir varlıq olduğunun dəlilidir. Məsələn, Mühyiddin ibn Ərəbi yazır: “İlahi əhədiyyətə bir kimsə üçün yol yoxdur”¹ və ya “Əgər sən Ona səninlə baxsan, əhədiyyət olmaz, Onunla və səninlə baxsan, yenə əhədiyyət olmaz”.² Əhədiyyət və ənəniyyə ilə bağlı deyilən kəlamları digər bir sufi mütəfəkkiri Sədrəddin Kənəvi belə təhlil edir: “Əhədiyyət Mütləqin deyil, təyin olunmağın bir xüsusiyyətidir, çünkü Mütləqin hər hansı bir ismi və vəsfı yoxdur”.³ Eyni mövqeyi Qərb mütəfəkkirlərində də müşahidə etmək mümkündür. Məsələn, Dionisi Areopaqit bildirir ki, “heç bir nur Onu (Allahı) ifadə edə bilməz; hər ağıl və kəlam Ona bənzəməkdən sonsuz qədər uzaqdır”.⁴ Ekxart da onunla eyni fikirdədir: “Allah bütün surətlərdən, sıfətlərdən yüksəkdədir. Onun barəsində danışma, çünkü O bundan ucadadır. Ən yaxşısı susmaqdır”⁵ və ya “Bilirsiniz-mi, Allah niyə Allahdır? Çünkü O, məxluqatdan kənardır”.⁶



yəni hər “mən” insanın fərdi, təkrarolunmaz tərəfinin ifadə-

¹ *Ibn Ərəbi Muhyiddin*. Fusus əl-Hikəm, İstanbul, 1946, s. 90.

² Yenə orada.


³ Kənevi S. Vahdet el-vucud ve esasları En-nusus fi tehkiki tavril-mahsus. Terc: E.Demirli. İstanbul, İZ yayincılık, 2002, s. 75.

⁴ *Areopagit Dionisius*. О небесной иерархии / Пер.: с греч. www.magister.msk.ru/library/bible/comment/areopag, с. 2/3.

⁵ Экхарт М. Духовные проповеди и рассуждения / Перев. с нем. М.В. Сабашникова. С-Пб., Азбука, 2000, с. 152.

⁶ Yenə orada, c. 26.

sidir, var oluşunun özəyi, zatıdır. Öz Mən-ini dərk edən gənc özünü tək, yeganə hiss edir. O özünü bütün cəmiyyətdən təcrid olunmuş, hətta onun fövqündə görür. O bilir, əmindir ki, unikaldır, onun bildiklərini başqa kimsə bilmir və bu bildiklərindən istifadə edərək nəinki cəmiyyətə qarşı durur, eyni zamanda, onu dəyişdirməyə, yeni bir axar, rəng verməyə çalışır. Qəribə bir paradoks yaşanır – gənc hər kəs üçün qapalı saxladığı bir nöqtədən çıxış edərək ətrafinı, hətta dünyani dəyişdirməyə cəhd edir. Məcazi mənada desək,



Mən – Arximeden Yeri çevirmək üçün axtardığı həmin nöqtədir. Məhz bu nöqtə formallaşan İnsanın, vətəndaşın nüvəsidir.

Yaradılış iyerarxiyasında Allahın əhədiyyət mərtəbəsindən sonra Onun vəhdaniyyət mərtəbəsi gəlir. İbn Ərəbinin yazdığını görə, “Allah zatına görə əhəd (tək), adlarına görə külldür (çoxdur)¹”. Onu da bildirir ki, “ilahi adlar sonsuzdur, çünki o adlar onlardan vaqe olan şeylə tanınır və onlardan vaqe olan şeylər də sonsuzdur²”. Nikolay Kuzanlı isə bütün mövcudati özündə ehtiva edən Allahı nöqtəyə bənzədir: “Yalnız bir tək nöqtə mövcuddur; o, xəttin bükülüüsü və kamilliyidir³”.


Gənc haqqında ilk təhlillərimizdə onu İnsan adlı xəzinənin kəşf dövrü adlandırmışdıq. İnsanın malik olduğu keyfiyyətlər, qabiliyyətlər, istedad gənclik dövründə daha

¹ *İbn Ərəbi Mühyiddin*. Fusus əl-Hikəm, s. 90.

² Yenə orada, c. 65.

³ Кузанский Н. Сочинения: В 2-х т. т. 1, М., Мысль, 1979, с. 419.

qabarıl görünür və gənci tanıdır, haqqında təsəvvür yaradır, onu digərlərindən fərqləndirir. Bu keyfiyyətlərdən bəziləri zamanın, şəraitin ötəri həvəsi ilə yarana, dəyişə və itə bilər, elələri də olur ki, onun mahiyyətindən ayrılmazdır, onun bəşəriliyinin təyinidir. Bu, Allah-Təalanın bütün ad və sıfətlərinin, o cümlədən bir-birinə zidd olanların tək zat ətrafında birləşdiyi vəhdət aləminə bənzəyir. “*Mən*” – *insanın bütün keyfiyyət və qabiliyyətlərini birləşdirən vəhdət aləmidir.*



Bəli, Allahın yaratdıqları arasında İnsan ən uca ada, ən yüksək məqama və təbii ki, bütün bu “ən”ləri doğrultması üçün ən ağır yükə sahib varlıqdır. İnsan artıq doğulanda bu keyfiyyətlərlə, bu məsuliyyətlə doğulur və böyüdükcə əlavə keyfiyyətlərə, xüsusiyətlərə yiylənir, üzərinə başqa məsuliyyətlər götürməli olur: övlad, qardaş-bacı, valideyn, yoldaş, vətəndaş və s. kimi “vəzifələr”. Əslində, ikincilər birincinin yanında qat-qat yüngül, asandır, çünkü keçicidir, dəyişkəndir. Lakin əksər hallarda ikincilər birinciləri üstələyir, unutdurur, çünkü onları cəmiyyət verir, cəmiyyət tələb edir. Bu vəzifələrin yükü də, mahiyyəti də gənc yaşda aşkarlanır. Hansının daha vacib olduğuna qərar verənə qədər yanlışlar, büdrəmələr olur. Bəzən birincini – daha ağırını üzərinə götürən gənc ikincilərdə geri qalır və buna görə də iradlar, tənbehlər eşidir. Belə bir əhəmiyyətli məqamda


gənc özünü həm hamidan yüksəkdə, həm də hər kəsdən bədbəxt görür. Hər kəsin gördüyü onun üçün maraqlı deyil, primitivdir, amma onun gördüklərini də heç kim görmür, anlatdıqlarını hər kəs anlamır. O, əzab çəkir... və xoşbəxt olduğu, sayılıb-seçildiyi, ülviyət və müqəddəslik dolu dünyasına çəkilir və ətrafi da məhz buradan seyr etməyə, buradan dəyərləndirməyə çalışır. Belə məqamlarda onun enerjisi də bir istiqamətə yönəlir və buna görə də onun gücü artır, başqa yaşda göstərmədiyi cəsarəti göstərir, müvəffəqiyyət qazanır. Buna görə, gəncliyin gücү hər kəsi, hətta ən sərt diktaturanı da qorxuya sala bilir. Yetər ki, öz qüdrətini – Mən-ini dərk edib, özünə güvənə bilsin. Missiyasından, özündə kəşf elədiyi gücündən asılı olaraq o ya öz duyduğu gözəlliyi bölüşməyə, ya da kimi isə xilas etməyə qadir olur. Başqa sözlə desək, onun digərlərindən daha bir fərqi, üstünlüyü ondadır ki, istədiyi vaxt sığına biləcəyi, nurlana biləcəyi, yenə təmizlənib paklaşacağı bir dünyası var. Lermontov yazır:

*Varlığın yükü altında
Məğrur ruh heç yorulmur,
... əgər bacarsa,
Minlərlə insana bəxtəvərlik verərdi,
Belə bir ruhla sən ya Tanrısan, ya da zalim.¹*

Gerçeklik və ideya dünyası arasında qalan gənc üstünlüyü ikinciyyə verir: onun gücünü, qüdrətini, eyni zamanda, ucalığını, saflığını, ən əsası isə doğmalığını dərk etdiyi üçün. Şəllinq yazır: “Həqiqi azadlıq müqəddəs zərurətlə barışqdadır ki, biz mahiyyətin dərkində onu duyuruq, belə ki, öz qanunlarına tabe olan ruh və ürək könüllü olaraq zəruri

¹ Лермонтов М.Ю. Стихотворения..., с. 27.

olani təsdiqləyir".¹ Yeri gəlmışkən, xatırladaq ki, bəzən gənclər olduqları ülvi məqamdan qaranlıq reallığa qayıtmak istəmir və beləcə öz romantik şeirləri ilə öz etirazlarını da bildirir, mübarizələrini də aparırlar. Bəlkə də bu



Bələ məlum olur ki, “mən” həm Allahın təzahür meydanıdır, həm də kənar təsirlərin. Daha da dəqiq ifadə etsək, bəşəri həqiqətlərlə ilahi həqiqətin kəsişdiyi məkandır. Lakin burada əhəmiyyətli bir məqam var: “mən” əhədiyyət məqamında Allahın adlarının təzahür meydanı olduğu halda, kənar təsirlərə ikinci mərtəbədə – vəhdət/vəhdaniyyət aləmində reaksiya verir və bu reaksiya bilavasitə birinci məqamın işığından asılıdır. Əslində, gəncin yaşadığı bütün tərəddüdlər, bəzən xaotik hallar ikinci mərtəbəyə aiddir – Mən özü bu hadisələrin fövqündə durur. Bələ narahat məqamlardan necə çıxmazı, düşdüyü ziddiyətli məqamı necə həll edəcəyi bilavasitə birincidən, yəni gəncin öz kimliyini, mən-ini tanımışından asılı olur. Yəni Mən nə qədər güclü olarsa, bir o qədər ikinci mərhələdə durulma, aydınlanma hadisəsi tez baş verər.

Vəhdaniyyət aləmindən sonra *ayani-sabitə* – sabitləşmiş həqiqətlərin və ideyaların dünyası gəlir. Bura bütün varlıqların həqiqətlərinin dünyasıdır. Bu, Yaradanın

¹ Шеллинг Ф.В. Сочинения, с. 1004.

bitib-tükənməyən kəlamlarının, ideyalarının aləmidir. Allah onlardan istədiyinə “Ol” deyir və həmin şeyin var olma prosesi başlayır ta maddi dünyaya qədər davam edir. Eləcə də özünü kəşf eləmiş bir gənc öz düşüncələri arasından birini seçir və ona “ol” deyir. Bundan sonra bütün fəaliyyəti, bütün düşüncələri həmin “ol” əmri almış ideyanın dörd tərəfində cəmləşir. Gəncin ilk seçimi məhz bu andır. İnsan matrisadır, özündə bir çox ideyanı, keyfiyyəti ehtiva edən varlıqdır və gənclik bu həqiqətin açıq-aşkar nümayiş olunduğu dövrdür. Burada incə, eyni zamanda çox vacib bir məqam var. Hər nə qədər biz müqayisə etsək də, aralarında parallelər aparsaq da, insan Yaradan deyil, Onun hökmündə, mülkündə fəaliyyət göstərib artıq yaranmışlar üzərində təkrar nə isə yarada bilən bir yaradılmışdır. Bir gənc bu əhəmiyyətli anı unudarsa, nə baş verər?! Özünü mütləq iradə və qüdrət sahibi biler. Yox, unutmazsa, gücünүn, enerjisinin, ən əhəmiyyətlisi isə ideyalarının haradan qaynaqlandığını bilsə, o zaman matrisasının ən nurlu, ən güclü, ən zəngin tərəfini görüb seçimini də düzgün edər, bütün cəmiyyət üçün zəruri ola biləcək ideyasına “ol” əmri verər.

Deyilənlərdən çıxış edərək “mən” və cəmiyyətin əlaqəsi barədə qısa bir təhlil aparaq.

Qurani Kərimdə deyildiyinə görə, Allah Təala istəsə idi, “insanları bir tək ümmət edərdi. Ancaq onları imtahan etmək üçün bir tək ümmət etmədi” (Qurani Kərim 5/48). Ən zidd sifətləri özündə ehtiva edən Allah-Təala şəraitə və yalnız Özünün bildiyi səbəblərə görə müəyyən sifətini göstərir. Buna görə də, rəhimlilərin ən rəhimlisi də Allahdır, günah içində batmış şəhərləri yerlə yeksan edən də. Başqa sözlə desək, cəmiyyət öz xarakterinə uyğun olaraq Allah-Təalanın sifətlərinin şahidi olur. Təbii ki, bu, Allahın hər

hansı bir şəraitdən asılı olması anlamına gəlmir. Yenə Qurani Kərimdə bildirilir ki, insanlar məhz seçdikləri yolla aparılır və bu yola uyğun rəhbərə layiq görülürler. Yəni dəyişən nə Allahdır, nə Onun sifətləri. Dəyişən insanlar, onların təfəkkürləri, dünyagörüşləri, mənəvi dəyərləri və buna müvafiq olaraq aldıqları cavablardır.

Özünü, öz potensialını yenicə kəşf edən gəncin “mən”inin təzahürləri də bilavasitə mühitdən, cəmiyyətdən asılıdır, çünki “cəmiyyət – “sosial instinktlərini” təmin etmək (Aristotel), öz hərəkətlərini idarə etmək (Hobbs, Russo) və s. üçün birləşən insan fərdlərinin birliyidir”. Və ya “ictimai münasibətlər toplusudur”.¹ Belə məlum olur ki, cəmiyyət müəyyən ənənələrin, siyasi və ideoloji məqamların şərtləndirdiyi bir qurumdur. Deyilənlərə onu da əlavə etmək olar ki, *cəmiyyət* həm də ayrı-ayrı “mən”lərin təzahürlərinin toplusudur.

Əvvəla, söhbət oxşar təzahürlərdən gedir. Bunu bir növ oxşar, eyni daşların üst-üstə hörülərək binanın tikilməsinə bənzətmək olar. Təbii ki, tikintidə möhkəm, sağlam daşlar üstünlük təşkil edəndə, bina da möhkəm, sağlam olur və təsadüfi əyri daşlar da onlara uyğunlaşmağa məcbur olur, eks təqdirdə, kənarda qalır. “Öyri, yonulmamış daşlar”dan xaotik şəkildə qurulmuş cəmiyyətlər isə gec-tez dağılmağa möhkumdur və uçurulub yenidən tikilməlidir. Bu tikiliyə əlavə edilmiş hər yeni daş – “mən” – nə dərəcədə sağlam olmasından asılı olmayaraq, eyni taleyi bölməli, istər-istəməz mövcud olduğu şəraitə uyğunlaşmaq üçün müvafiq sifətlərini üzə çıxarmalıdır. Yeri gəlmişkən, burada bir vacib ani xüsusişlə vurğulayaq. Qəzalı, yaxud artıq

¹ Философский энциклопедический словарь Москва: Советская энциклопедия, 1983, с. 451.

uçmuş binanın dağııntılarının özü də bir “tikili” hesab edilir. Belə olan halda cəmiyyət binanı yox, məhz belə dağııntıları xatırladır və bu dağılmış daşlar, təbii ki, buranın qanunlarına tabe olmalıdır.

İkinci tərəfdən, sağlam tikilidə “daşlar” üst-üstə təsadüfən yığılmır. Burada bir neçə amilin əhəmiyyətli rolü vardır: qədim ənənənin, mentalitetin və ...aparıcı qüvvələrin yaratdığı ab-havanın. Bu ab-hava məqsədönlü şəkildə yaradıla bilər (ki, əksər hallarda məhz belə olur), baş verən iqtisadi, mədəni inkişafın zəruri nəticəsi kimi də yarana bilər və tədricən ilk ikisini sıxışdırmaq iqtidarındadır. Cəmiyyətin aparıcı qüvvələri deyəndə kimlər nəzərdə tutulur? Semenkin yazır: “Hər söz mədəniyyətin inkişafı üçün bəhrə sayılmaz. ... Ölü sözlərin qəbirstanlığı var”.¹ Yəni aparıcı qüvvə deyəndə, səhbət məhz mədəniyyətin, iqtisadiyyatın inkişafında söz sahibi olanlardan gedir. Söz sahibi deyəndə isə heç də “mən” nəzərdə tutulmur. “Mən” cəmiyyətdə söz sahibi olmaya da bilər və əksinə, söz sahibi “mən”indən bixəbər də ola bilər. Hər ikisi üst-üstə düşəndə isə sağlam bir binanın tikintisindən söz gedə bilər.

Maraqlı bir məqama gəldik: həm cəmiyyətin “mən”-lərin təzahürü olmasından danışırıq, həm də cəmiyyətin qurulmasında və inkişafında “mən”in arxa planda qala biləcəyindən. Yaranmış tərəddüdün bir açıqlaması var: **bunu cəmiyyət tələb edir**. Bunu cəmiyyətin ən sərt tələbi də adlandırmaq olar, öz sabitliyi və olduğu kimi varlığını davam etdirmək üçün bəsləyici vasitə kimi gəncdən istifadəsi də. Gənc cəmiyyətin tələblərinə uysa, məhz ona lazım olan

¹ Семенкин Н.С. Философия богоискательства. Критика религиозно-философских идей софиологов. М., Политиздат, 1986, с. 137.

keyfiyyətlərini üzə çıxararsa, sanki potensialı tam reallaşır. Ancaq bəzən bu sadəcə ilk baxışda belə görünür. Axı gəncin potensialı ya bu cəmiyyətin hüdudlarından kənara çıxır, ya da əksinə, işin daha faciəli tərəfi, cəmiyyət onun potensialını ümumiyyətlə məhv edə bilər. Məsələn, İbrahim peyğəmbər atasından miras olaraq bütlərin xidmətçiliyini alsa idi?! Digər tərəfdən, əgər hər gənc yeni bir çağırış, yeni bir yol təklifi ilə gəlsə, qədim köklər unudulmağa məhkum olmazmı?!

Yenə müqayisə vasitəsilə öz fikirlərimizi izah edək.

Allah bir Yaradan olaraq bütün varlıq aləmində mövcuddur – ən kiçik zərrədən tutmuş bütöv kainata qədər. Bu, mütləq həqiqətdir. Lakin bu həqiqəti nəinki görməyən, hətta onu təhrif edən, inkar edən şəxslər də vardır. Bunu həmin şəxslərin öz varlıqlarının həqiqətindən uzaq olması adlandırmaq olar.

Eyni halı cəmiyyətdə də müşahidə etmək mümkündür. Qeyd etdiyimiz kimi, cəmiyyət “mən”lərin təzahürlərinin toplusudur. Bu səbəbdən “mən”lərin təzahürləri məhz cəmiyyətin tələblərinə cavab verməlidir. Bu o deməkdir ki, hər cəmiyyət nəinki “mən”lərin həqiqi təzahürü üçün şərait yaratmır, əksinə, onlara mənfi təsir göstərə, onları hətta öz təbiətinə yad formada özünü ifadə etməyə məcbur edə bilir. İdeal dövlətdən (cəmiyyətdən) yazan Platonun fikrinə görə, “... dövlətin inkişafı və əmin-amanlığı üçün bütün təbəqələrə imkan vermək lazımdır ki, öz təbii imkanlarına müvafiq olaraq ümumi çiçəklənmədə öz paylarını versinlər”.¹ Platon ideal cəmiyyətdən – öz mahiyyətlərini ifadə etmək üçün “mən”lərə imkan verən cəmiyyətdən danışır və

¹ Платон. Государство. Законы. Политика. М., Мысль, 1998, с.169.

belə cəmiyyətin həyatında təyinedici hədd olaraq “rəhbərlərin kəmiyyətini – azdır və ya çoxdur – deyil, zoraklığı və ya könüllülüyü, həmçinin kasıblıq və ya zənginliyi deyil, hər hansı bir biliyi”¹ nəzərdə tutur. Yəni cəmiyyət zahiri keyfiyyətlərə deyil, mənəvi keyfiyyətlərə əsaslanmalıdır ki, bu da “mən”lərin təzahürü, reallaşması üçün əlverişli şəraitin yaradılması deməkdir. Bu, şəxsiyyətin formallaşmasında “mən”in aparıcı rol oynaya bilməsi, yaxud “mən” və şəxsiyyətin bir çox cəhətdən bir-birinə uyğun gəlməsi, bir-birini tamamlaya bilməsi deməkdir. Məsələ burasındadır ki, “mən”dən fərqli olaraq şəxsiyyət cəmiyyətdən ayrı mövcud ola bilmir. Berdyayev yazar ki, “şəxsiyyət, hər şeydən əvvəl, mənə kateqoriyasıdır və mövcudluğun mənasını görməkdir. ...Şəxsiyyət heç də substansiya deyil”.² Müttəfəkkir onu da bildirir ki, “əgər şəxsiyyətdən uca bir şey yoxdursa, şəxsiyyət yoxdur. Belə olan halda şəxsiyyət fövqəlşəxsiyyətlə əlaqəli olan öz dəyərli məzmunundan məhrum olar”.³ Məlum olur ki, substansiya şəxsiyyət deyil, “mən”dir. Başqa sözlə desək,



Əlbəttə, “mən”in müxtəlif şərait və zamandakı təzahürləri bir-birindən kəskin şəkildə fərqlənə bilər. Amma bu da faktdır ki, bunlardan hər biri vahid substansiyani – “mən”i müəyyən dərəcədə ifadə edir. Məhz cəmiyyətdən

¹ Yenə orada, s. 758.

² Бердяев Н.А. Дух и реальность. М., ООО “Издательство ACT”; Харьков: “Фолио”, 2003, с. 127.

³ Yenə orada.

asılı olaraq şəxsiyyət öz “mən”ini az və ya çox dərəcədə eks etdirir. Burada söhbət şəxsiyyətin əsl məzmununun açılması və hər “mən”in təhrif olunmadan reallaşması üçün şərait yaranan bir cəmiyyətdən gedir.

İkinci tərəfdən o da məlum olur ki, cəmiyyət təzahürləri üçün şərait yaratdığı “mən”lərin məcmusudur. Deməli, cəmiyyətin xarakteri “mən”lərdən asılıdır: öz yetişdirdiyi “mən”lərin, yəni bu, qapalı çevrə boyu davam edən kəsilməz bir prosesdir.

Deyilənlərdən daha bir nəticə də alırıq: “mən” və cəmiyyət bir-biri üçün zəruri faktorlardır – yaradıcı və yaradılmış, atom və cisim, tum və meyvə kimi. Burada bir ana xüsusi diqqət yetirək: birinci tərəfin ikincidən asılı olması faktına, yəni meyvə tumdan bitsə də, meyvə çürük olanda ondan tum almaq mümkün deyil və bu hal hətta həmin bitkinin kökünün kəsilməsinə belə gətirə bilər. Bununla yanaşı, istisna hal olsa da, bu da məlum həqiqətdir ki, çürük meyvələr içərisindən çıxan bir toxumla həmin bitkinin kökünü davam etdirmək, yaxud məhv olmuş cisinin bir zərrəsindən həmin cismi yenidən almaq (klonlaşdırma cəhdləri) və ya həmin cisim haqqında mükəmməl məlumat (DNT təhlilləri) əldə etmək mümkündür. Deməli, mən də cəmiyyətin bütün keyfiyyətlərini ehtiva edən, eyni zamanda, eks etdirən bir hüceyrədir. Xatırladaq ki, məhz vəhdət aləmində mən xarici təsirlərlə reaksiyalarda formallaşmağa başlayır və üçüncü mərhələdə – ayani-sabitdə cəmiyyətə uyğun ideyalarına, həqiqətlərinə “ol” əmri verir. Bütün mümkün ziddiyyətlər də, liderlik iddiaları da məhz bu zaman özünü göstərir.

Cəmiyyət müəyyən struktura malik, stabillaşmış qaydaları, ənənələri olan bir “qurumdur”. Bu, təfəkkürlərin,

dünyagörüşlərin yonulub, rəndələnib həmin tələblərə uyğunlaşması deməkdir. Onu da əlavə edək ki, bu qismət həm yüksək inkişaflı, həm də yarımcıq, hələ formallaşmaqdə olan cəmiyyətin üzvlərinə aiddir. Hazır tikilinin kərpiclərini “sarayın” divarında qərarlaşıb sabitləşmək, yarımcıq tikilinin və ya dağıntının kərpiclərini isə mamırın altında itibatmaq qisməti gözlədiyi kimi. Hər gəncin mən-inin özünü tanıma prosesinin ilk reaksiyası bu ənənədən kənaraçıxmadır, ümumi qaydaya tabe olmamaq və ya böyük bir potensialın dar çərçivəyə sığmadığını hiss edib daha geniş çərçivə axtarmasıdır. Biz dar deyəndə, ümumiyyətlə, qaydaların stabillaşməsini, strukturun müəyyənləşməsini nəzərdə tuturuq. Əlbəttə, bu, heç də o demək deyil ki, “mən”lərin özünüifadəsi üçün xaos və anarxiya olmalıdır. Xeyr, söhbət “mən”in mövcud olduğu cəmiyyətdən nisbətən daha yüksəyinə can atmasından, dar çərçivədən nisbətən genişliyə çıxməq arzusundan gedir. Əbu Turxanın dediyi kimi, “dünyani dərk etmək üçün dünyadan kənara çıxmaq lazımdır”. Təbii ki, xaos və yüksək cəmiyyət kəskin fərqləndiyi kimi, orada yaşayan gəncin “nisbətən daha yüksək” anlayışı da fərqlidir. Yəni bu yol heç də həmişə daha mükəmmələ aparmır.

Belə məlum olur ki, cəmiyyət “mən”lərin yalnız müəyyən hissələrinin və ya tərəflərinin təzahürünə şərait yaradır. Digərləri isə xərclənməmiş qalır. Onların arasında xüsusi əhəmiyyətə malik, gəncin missiyasına aid bir keyfiyyət, istedad qalırsa, o zaman gənc yeni bir cəmiyyət axtarışına çıxır və ya özü belə bir cəmiyyət qurmaq iddiasına düşür. Başqa sözlə desək, reallaşma imkanı tapan bacarıq, potensial həmin şəxsin mən-inin əsas mahiyyəti olmaya da bilər və belə olan halda o, rahatlığını, həyata olan marağını

itirir. Cəmiyyətlə “doğmalaşmış”, “qaynaşa” bilmiş “mən”-lər və ya bu “mən”lərin şəxsiyyətləri əziyyət çəkmirlər, çünkü qazandıqları müəyyən yer – bu yer mükəmməl bir tikili və ya bir qalaq dağıntı da olsa – onların təzahür edən məzmunlarına kifayət edir. Əlbəttə, bu razılıq hissi bilavasitə təfəkkür səviyyəsi ilə əlaqəlidir. Yəni şəxsiyyətin təfəkkürü onun var olduğu cəmiyyətin çərçivəsi daxilində formalaşırsa, onun potensialı elə mükəmməl tikili və ya bu dağıntı həddindədirse, malik olduğu məkan onu qane edəcək. Maraqlıdır ki, bir tikilinin gözəl eyvanındakı naxışlı kərpiclə, dağıntılar altında qalan və bunu özünün ən yüksək qisməti hesab edən kərpicin düşüncəsi fərqli səviyyələrdə olsada, eyni dərəcədə məhduddur – tam təzahür olunmuş məzmun, tam ifadə olunmuş mahiyyət, tam uyğunlaşmış “mən” – şəxsiyyət – cəmiyyət. Lakin burada başqa bir maraqlı tərəf də vardır: hazır tikilinin divarındaki kərpicdən fərqli olaraq dağıntılar altında qalmış kərpic öz məhdudiyyətini daha tez anlaya və onu keçməyə daha artıq cəhd göstərə bilər. Bunu, ən azı, onun olduğu vəziyyət tələb edir.

Dağıntılar altındakı kərpic, hər şeydən əvvəl, dağıntının nə olduğunu bilir, yəni iki kəskin fərq arasında müqayisə aparmaq imkanına malikdir. Digər tərəfdən o, olduğu vəziyyətdən daha yaxşısına keçmək üçün yollar axtarır, düşünür, planlar qurur. Deyilənlərə nümunə olaraq, bu gün yüksək sivilizasiyalı ölkələrdə yaşanan təfəkkür böhranlarını və hələ inkişafına yeni başlamış xalqlarda yaranmaqdə olan təfəkkür oyanışını göstərmək olar. Gənclərin nümunəsində isə bütperəstliyin, yaxud cadunun baş alıb getdiyi bir vaxtda İbrahim peyğəmbərin, İsa Məsihin gəlişini göstərmək olar. Başqa bir nümunə kimi Yüzillik müharibə dövründə Fran-


sanın düşdüyü dərin böhranda Janna D'Arkın xilaskar missiyasını xatırlatmaq olar. Onlar mövcud cəmiyyətin yetirməsi olsalar da, yeni bir nizama doğru apara bildilər.

Əslində, hazır tikili dağıntından daha üstün sayılır. Lakin məsələyə başqa prizmadan baxaqq. Mükəmməl bir kərpic mənsub olduğu tikilinin bir hissəsi kimi artıq öz missiyasını bitirib, artıq bu sistemdən kənardı, yaxud onun fövqündə nə isə edə bilməz. Nə isə etmək ona lazımdır deyil: yeri məlum və rahatdır. Bundan kənardı nə isə istəmək absurdur. S.Xəlilov yazır: “Cəmiyyətin yüksək dərəcədə təşkilatlanmış olduğu bir şəraitdə hər bir insanın fərdi həyatı özündən daha çox kənar amillərdən asılı olur. İnsan hələ dünyaya gəlməmiş, onun yaşamalı olduğu təbii, sosial-iqtisadi və mədəni-mənəvi mühit formalaşmış olur və bu mühit fərdlə müqayisədə qat-qat böyük miqyaslı proseslərlə bağlı olduğundan xeyli dərəcədə ətalətli və konservativ olur. Onun azaciq da olsa, dəyişdirilməsi böyük daxili enerji tələb edir”.¹ Gəncliyin malik olduğu enerji kimi. Başqa sözə desək, hər gənc olduğu cəmiyyətin bir elementidir, yaxşı və ya pis, fərq eləmir. Bununla yanaşı, qeyd etdiyimiz kimi, bəzən insan mövcud olduğu məkanın hüdudlarına siğmır, olduğu məkan ona dar gəlir və o, daha geniş üfüqlər axtarırsa, o, bir fərd, şəxsiyyət kimi bu cəmiyyətdə özünə yer tapsa da, mən-inin potensialı reallaşmamış qalacaq. Belə olan halda, gənc bir vətəndaş kimi təmin olunmuş kimi görünsə də, mən-i cəmiyyətlə ziddiyətdə olur. Və həmin mən kifayət qədər güclü olarsa, gec-tez bir gün mütləq üsyan edəcək.

Tarixdə qələmi və qılinci ilə cəmiyyətə meydan

¹ Xəlilov S. Mənəviyyat fəlsəfəsi. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2007, s. 9-10.

oxuyan gənclərə istinadən belə bir fikir də yürütütmək olar:




Nəticə iki cür olur. Əgər o buna nail olarsa və çərçivə sindirilərsə, həmin cəmiyyət açılmış yeni yol, hətta ciğır vəsítəsilə yeni səviyyəyə qalxır, yeni düşüncələr, yeni dünya-görüşlər və yeni cəmiyyət formalaşır. İbrahim peyğəmbərin, yaxud Sultan Məhmədin simasında bunu aydın görmək mümkündür. Yox, bu sindirılma baş vermirsa, cəmiyyətin divarları gəncin cəhdələrindən daha güclü çıxarsa, o zaman həmin gənc ya Şihabəddin Sührəvərdi, Eynəlqüzat Miyanəci, Janna D`Ark, hətta İsa Məsih kimi cəmiyyətin qurbanına çevrilər, ya da Yeremiya peyğəmbər, yaxud Hayy b. Yaqzan kimi öz daxili dünyasına, təkliyinə qapanar. Belə olan halda, Ülvinin sözləri ilə desək, gənclər “bütün olmamış” “sökülüb, uçulur” və bunun ilk və başlıca səbəbi cəmiyyət olur.

*Görünür beləymiş mənim qismətim,
Söküldüm, uçuldum bütün olmamış,
Ürkək ceyran kimi yaraladılar,
İlk eşqim sinəmdə düyün olmamış.¹*

Onu da vurgulayaq ki, ilk baxışda cəmiyyətə uduzalar da sonralar mütləq öz ardıcıllarını tapırlar, sadəcə, öz dövrlərində, öz cəmiyyətlərində deyil. Artıq onların missi-

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 66.

yasını şəxsiyyətləri deyil, düşüncələri, əməlləri davam etdirir. Məsələn, rus zadəgan inqilabçılar – dekabristlər öz müasirləri olan Puşkindən tutmuş bir əsr sonra Ülviyə qədər güclü bir təsirə malikdirlər. Burada çox əhəmiyyətli bir məqam vardır:



Yuxarıda dediyimiz kimi, onlar çürük bir meyvənin sağlam toxumu olurlar. Gəncin, daha dəqiq desək, onun mən-inin ehtiva etdiyi həmin ideya öz dövründə olmasa da, sonrakı zamanlarda öz meyvəsini verəcək.

Sanki ziddiyyətli məqam yarandı. Yəni doğrudanmı, “mən”in inkişafı, yüksəlməsi üçün naqis cəmiyyətə ehtiyac vardır?! Əlbəttə, xeyr. Başqa sözlə fikrimizi belə ifadə edək, “mən” öz potensialını reallaşdırmaq üçün öz mühitini özü yaratmalıdır, hazır və durğun mühit ona ziyandır, onu tez kasadlaşdırır. Berdyayevin də dediyinə görə, “ziddiyyət eyniyyətdən zəngindir”.¹ Bunu qaranlıqda işığın daha yaxşı seçilməsinə də bənzətmək olar. Əslində, görkəmli şəxsiyyətlərin, mütfəkkirlərin, parlaq istedadlarının həyat tarixinə baxsaq, bunun dönə-dönə sübut edildiyinin şahidi olarıq.


¹ Berdyayev N.A. Adı çək. əsər, s. 57.

Dediklərimizi Şihabəddin Sührəvərdinin Nur fəlsəfəsi ilə izah etmək daha rahatdır. Bu fəlsəfədə aşağıdan, yəni kiçik nurlardan Mütləq Nura doğru yüksələn kamilləşmə prosesi kiçik nurun özündən üstdəki Nura aşiqliyi ilə başlayır. Qalxdığı hər mərtəbədən sonra növbəti üst nur gəlir və beləcə Nurlar Nuruna qədər ucalır. Eləcə də, bir insanın və onun timsalında bir cəmiyyətin inkişafı daha üst keyfiyyətlərə can atmasındadır. Cəmiyyət öz sərhədlərini qoymaqla – yazılmış və yazılmamış qanunlarından sərt divar çəkməklə belə bir inkişafın qarşısını alır. Təbii ki, söhbət xaosdan getmir. Cəmiyyətin vacib nüvəsi – həmin millətin identikliyini qoruyan kökü daim qorunur, saxlanır. Onun üst qatı isə dəyişir. Dəyişməlidir. Və biz cəmiyyətin həmin hərəkətverici qüvvəsi olan gənclərdən danışırıq. Öz zamanında olmasa belə, gələcək illərdə. Ən vacib olanı isə budur: bu uzun və ülvi yolun aparıcısı – ruhdakı müqəddəslilik hissi, məqsədi – bəşəriyyətə Həqiqəti, Gözəlliyi, Ədaləti, Xeyiri çatdırmaq, yolun başında isə Allah özü durur. Buna görə də, hər nə qədər cəmiyyət yeni nəfəslə mübarizə aparsa da, onu yox etməyə çalışsa da, hətta qısa müddətə bunu bacarsa da, ən azından sarsılır və bir gün dağılması üçün zəmin yaranır. Ruhlarının ilahi aləmlə əlaqəsi həmin gənclərə hər kəsin yaşıdıği hisslerin daha ali qatını yaşada bilir, bu sərt mübarizədə öz ruhlarının saflığını, ülviyyətini qoruyub saxlamağa yardım edir, bir sözlə, heç bir sərhədə baxmayaraq, Mütləq Nura doğru irəliləməsinə imkan verir. Ülvi yazır:

*Bir insan ki, xalq oduna qalana,
Alovu sönsə də, közü qalacaq.
Bir insan ki, o eşq ilə yarada,
Özü qalmasa da, izi qalacaq.¹*


¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 42-43.

Yenə də İşraq fəlsəfəsinə uyğun nəticə çıxartsaq, belə məlum olur ki,



Naqis cəmiyyət inkişafda olan, kamilləşməyə can atan “mən”ə fərqli zərbələr vurur. İnsan bir “mən” kimi inkişaf edir, yüksəlir, mənəviyyatının ən yüksək pilləsinə çatır, zahirdə, yəni naqis cəmiyyət arasında isə onu fərqli qəbul edirlər: edam da etdirə bilirlər, sürgün də, dahi kimi də qəbul edirlər, dəli kimi də. Baxır şəxsiyyət və cəmiyyətin güc nisbətinə. Əbu Turxan yazır: “Böyük insanın faciəsi əslində onun ali xoşbəxtlik məqamına yüksəliş cəhdindən doğur. Bu məqam isə özünü yaradıcılıqda və xilaskarlıq missiyasında bürüzə verir”. Yeri gəlmışkən onu da vurğulayaq ki, bu məsələdə iki mühüm amil daim diqqət mərkəzində tutulmalıdır: hər kəsin həqiqəti özü üçün mütləqdir və cəmiyyətin meyarları bu həqiqətdən əksər hallarda fərqlənir. Xəlilov da bildirir ki, “...nur mənbəyi kimi baxılan bir mərkəzin insanın özü üçün aydın və işıqlı olduğunu iddia edə bilmərik. Ən qaranlıq və məchul nöqtə bəlkə də elə mərkəzin özüdür. Mərkəzin işıqlanması, Fəzilətin aydınlaşması heç də hamiya yox, ancaq seçilmişlərə məxsus vergidir. İnsanı nurani edən də əslində Fəzilət nurunun təzahürüdür”.¹ Burada incə bir məqamın üzərində xüsusi duraq:

¹ Xəlilov S. Mənəviyyat fəlsəfəsi, s. 11.




Eyni zamanda, əksər hallarda bu işığı tutan məhz gənc olur, çünki cəmiyyətə yenicə daxil olan, üstəlik kor-koranə deyil, düşünərək, təhlil edərək öz cəmiyyətini dəyərləndirən bir gənc onu görə bilər, əvvəldən bu qaranlıqda yaşıyan, bəlkə də artıq o qaranlığın bir hissəsinə çevrildiyindən xəbəri belə olmayan daha yaşlı biri yox. Bəli, bu işi gənclik yaşından çıxmış bir insan daha təmkinlə, daha böyük ustalıqla görə bilər, ancaq onun ilk işaretisi məhz gənc yaşlarından ürəyinə düşməlidir ki, sonrakı illərdə də görəcəyi işlərin məsuliyyətini daha yaxşı anlasın. Heç şübhəsiz, İsgəndərin bir zərbə ilə kəsdiyi Qordi düyünü Aristotel düşünərək açardı. Yenə də müqayisəli şəkildə təsvir etsək, necə ki, qaranlıqda işıq göz qamaşdırır, eləcə də, cəmiyyətdə yeni işıq ola bilən gənc mütləq narahatlıq yaradır. Əslində, istənilən halda özünə aydın olan həqiqəti cəmiyyətə izhar edəndə gənc müəyyən ziddiyyət yaşayır. Cəmiyyətlə yaşanan ziddiyyətin kökünə bir daha nəzər salaq.

Tarixdən məlum olduğu kimi, cəmiyyətdə narazılıqların təməli əsasən sosial problemlərlə əlaqəli olur. Bu problem gündəlik həyatın az qala hər tərəfini ehtiva etdiyinə görə, çox vaxt digərlərini görünməz edir. Təsadüfi deyil ki, gündən-günə artan terror təşkilatları, satanist cəmiyyətlər dinə, mistik qüvvələrə istinad edir, öz şəxsi maraqları olur və öz ətrafına, ilk növbədə, sosial problemlı gəncləri toplaya bilir. Məsələn, bu gün terror qruplarının toruna düşən gənclərin sayı hansısa bir fəlsəfə məktəbinə, ədəbiyyat

dərnəyinə gedənlərin sayından qat-qat çoxdur. Bir başqasının şəxsi mənafeyinə xərclədiyi enerjinin çəkisi, öz məninin dərkinə, yaradıcılıq istedadının axtarışına sərf etdiyi enerjidən tərəziyə gəlməyəcək qədər ağırdır. Məhz burada gənclərin həyat yolunun seçicisi kimi cəmiyyətin rolu və əhəmiyyəti özünü göstərir.

*Düşüncəsi, seçimi möşət
səviyyəsindən, maddi istəklərdən yüksəyə qalxa bil-
məyən gənclər, təbii ki, cə-
miyyətin sosial problemləri
arasında əriyib yox olur-
lar, ən pis halda işə həmin
cəmiyyətin əleyhinə yönə-
lən hansısa bir təşkilatın
“əsgərinə”, irəli verilən
“kütləsinə” çevrilirlər.*



Əlbəttə, nəhəng bir enerjinin quruculuğa, yaradıcılığa, yoxsa dağdırıcılığa yönəlməsi bir bələdçi olaraq cəmiyyətdən çox asılı olur. Bununla belə, son söz mən-ə aid olur və onun iradəsindən asılıdır. Burada dağdırıcı deyəndə biz yalnız cəmiyyətə, bəşəriyyətə deyil, həm də gəncin özünə, öz mən-inə yönələn əməllərini, fəaliyyətini nəzərdə tuturuq. Söhbət ondan gedir ki, cəmiyyətin təsiri ilə yanlış yerə istiqamətlənmiş gəncin yüz cür işlə məşğul olmasına baxmayaraq, onun əsl potensialı bir növ reallaşmamış, şəxsi identikliyi təsdiqlənməmiş qalır, o, öz mən-indən xəbərsiz, özünə yad bir şəxsiyyət kimi yetişir.

Deməli, “mən”in cəmiyyətlə ziddiyyəti heç də həmişə

sosial bazalı deyil və ya yalnız bu səbəbdən deyil. Yeri gəlmışkən, maraqlı bir faktı da qeyd edək ki, bəzən öz ziddiyətli cəmiyyətində əzabla yetişməkdə olan böyük bir istedadın inkişafı əlverişli bir şəraitdə, daha yaxşı bir sosial vəziyyətdə dayanır, “mən”in özünü ifadə etmək istəyi qalmır. Belə nəticə çıxartmaq olar ki, sosial problemlərə əsaslanan ziddiyət elə həmin sosial problemin həlli ilə də aradan qalxır.

Mənəvi səbəblərlə bağlı ziddiyətlər sosial bazalı ziddiyətlərdən daha dərin olur və “mən”in inkişafında daha əsaslı rol oynayır və bu ziddiyətin aradan qalxması nisbətən daha ağır və uzun zaman müddətində baş verir. Belə ki, əgər sosial ziddiyətlər inqilablar, çevrilişlər vasitəsilə aradan qalxırsa (bu, “mən”in də istəyi ilə ola bilər, şəxsiyyətin də), mənəvi müstəvidə bu, asanlıqla baş vermir. Məsələnin ağrılı tərəfi isə budur ki, bu mübarizədə “mən”in qələbəsi onun dövründən çox sonra, hətta bir neçə əsr sonra qəbul edilir. Zamanında isə eksər hallarda “mən”in təzahürü cəmiyyətdə görünməz qalır. Deməli, təfəkkürdə, mənəvi müstəvidə yaranmış ziddiyət sosial bazaya əsaslanan ziddiyətdən fərqlidir. Əvvəla o, əsasən cəmiyyətin deyil, insanın özünün dəyişməsinə, daha doğrusu, inkişafına gətirir. İkin-ciisi, bu ziddiyət yaradıcı xarakterlidir.

Təbii ki, sosial problemlərin fövqünə qalxa bilən təşkilatlar, cərəyanlar da olmuşdur. Buna istər Şərq, istərsə də Qərb fəlsəfə tarixində yetərinə nümunə göstərmək olar: kiniklərdən, protestantlıqdan, vəhhabilikdən və s.-dən tutmuş, dominiklərə, hürufiliyə və s. qədər. Bəli, burada da mövcud quruluşa, cəmiyyətə qarşı bir üsyən, yeni səviyyəyə qalxmaq istəyi vardır, lakin burada ön plana insanın daxili potensialı, düşüncəsi çıxarıılır.

Deyilənlər danılmaz həqiqətdir, lakin məsələyə bir də fərqli prizmadan baxaq. Qeyd etdiyimiz fəlsəfi, dini cərəyanların təşəkkül və inkişaf tarixində ümumi cəhətləri nəzərdən keçirtsək, məlum olar ki, sosial vəziyyət yalnız məsələnin görünən tərəfidir. Məlum olduğu kimi, oxşar proseslərin başında ayrı-ayrı “mən”lər durur. Bu proseslər ayrı-ayrı “mən”lərin müəyyən ziddiyyətdən qurtulmaq, onu aradan götürmək və çoxluq arasında öz həqiqətini səsləndirməyin nəticəsidir, öz “virtual cəmiyyət”lərini (Əbu Turxan) reallaşdırmasıdır. Daha təfsilatı ilə desək, istər cəmiyyət üçün dağlıdıçı olan, istərsə də həmin cəmiyyəti daha üst qata yüksəldən qüvvənin arxasında əslində bir “mən” durur.


Əhəmiyyətli faktdır ki, “əvvəlki nəslin ideyaları onun yaratdığılarının timsalında sonrakı nəsil üçün mühitə, bazisə çevrilir. Bu bazis mürəkkəb, sinkretik sistem olmaqla həm ictimai mühiti, həm sosial-təbii mühiti, həm də mədəni-mənəvi mühiti ehtiva edir”.¹ Belə məlum olur ki, “mən”in ətrafına toplaşmış qrup və ya “kiçik cəmiyyət” böyük cəmiyyətlə ziddiyyətə girir, yalnız həmin “mən”in ideyaları ilə kifayətlənməyib şəraitə və zamana uyğun olan əlavə qüvvələr də toplayır, tədricən ilk “mən”in həqiqətləri bu ziddiyyətin tələblərinə “uyğunlaşdırılır”, əridilir. Bu proses çox uzunmüddətli olduğundan ilk zərrə olan “mən” bu aşınmadan xəbərsiz qalır, əsl həqiqət, məqsəd isə unudulur. Bunuñ gözəl nümunəsini təsəvvüfdə görmək olar. Təsəvvüfün mahiyyəti Allaha eşqdən, səmimi ibadətdən, kamilliyyə can atmaqdan və bunun üçün insanın təfəkkürünü ucaltmaqdan, kamilləşdirməkdən, insanın İnsan adını təsdiq etmək və yalnız bundan sonra cəmiyyətə xidmət edərək onu da ucaltmaqdır. Ancaq təşəkkülündən təqribən beş əsr sonra artıq

¹ Yenə orada, c. 18.

fərqli, hətta mahiyyəti kökündən sarsıdan keyfiyyətlər əlavə edilmişdi ona. Mənəvi təcrübənin bir mərhələsi olan təriqət ayrıca sistemə malik olan qurum kimi formalasmış və cəmiyyətin, demək olar ki, bütün sahələrinə təsir göstərməkdə idi. Beləcə təsəvvüfün mahiyyətinin, məqsədinin yerini təriqətin başında duranın – mürşidin daha çox zaman və şəraitlə uyğunlaşdırılmış siyaseti və taktikası tutdu, təriqətin üzvlərinin təfəkkürü isə yalnız mürşidə gözübağlı itaət, təriqətin adının və məqsədinin reallaşmasına xidmət etmək üçün inkişaf etdirildi. Eyni tədrici təhrifi başqa cərəyanlar da da müşahidə etmək mümkündür. Bu səbəbdən “mən” hətta özünün belə yaratdığı “kiçik cəmiyyətlərlə” də ziddiyətdə ola bilir. Bu prosesin nəticəsi onun ilk məqsədindən tamamilə fərqlənə bilir və gənc öz qurduğu cəmiyyətdə yad ola bilər.

Onu da qeyd etmək lazımdır ki, cəmiyyətlə ümumi dil tapa bilməyən, yəni “mən”i daim cəmiyyətlə ziddiyyətdə olan şəxslər heç də həmişə cəmiyyətin “incidilən” təbəqəsindən olmamışdır. Əksinə, belələrinə məhz maddi baxımdan təminatlı, bəzi hallarda hətta yüksək mənsəbli şəxslər arasında daha çox rast gəlmək mümkündür. 1825-ci ilin dekabrında mütləqiyət və təhkimçilik quruluşuna qarşı hərbi inqilab cəhdidi edən gənc rus zadəganlar buna gözəl nümunədir. “Mən”in cəmiyyətlə ziddiyyəti zahirən, hiss olunacaq dərəcədə görünməyə də biler. Bu hal görünərsə, bu artıq şəxsiyyətin cəmiyyətlə ziddiyyətinə çevirilir. Cəmiyyətin tələbləri ilə stabillaşən şəxsiyyət öz “mən”indən uzaqlaşır. Əbu Turxanın dediyi kimi, ““Mən”dən uzaqlaşdıqca dünya genişlənir. Və genişləndikcə seyrəlir və yadlaşır”. Lakin arılıqda şəxsiyyətin cəmiyyətlə var olan hər ziddiyyəti heç də “mən”in ziddiyyəti olmur. Bu səbəbdən bir insanın

“mən”i və şəxsiyyəti arasında da ziddiyyət mümkündür. Şəxsiyyət mən-in cəmiyyətin tələblərinə müvafiq təzahürüdür və bir mən-in müxtəlif şərait və zamandakı təzahürləri bir-birindən kəskin şəkildə fərqlənə bilər, bunlardan hər biri vahid substansiyani – mən-i müəyyən dərəcədə ifadə edir.



Təbii ki, bəzi hallarda cəmiyyətin tələbləri ilə formalaşan şəxsiyyətin özü üçün seçdiyi (və ya valideynlərin öz övladları üçün seçdiyi) həyat yolu onun daşıdığı missiya ilə üst-üstə düşmür. Belə olan halda insan əziyyət çəkir. İçindəki yaradıcılıq enerjisi, istedadı çıxmak, yaratmaq istəyir və ...reallaşmayanda bu ilahi nur oda çevrilir, sahibini yandırır. Bu da qəribə bir faktdır ki, belə şəxslər hətta təminatlı həyatdan, yüksək mənsəbdən uzaqlaşaraq öz “mən”lərini dinləməyə üstünlük verir, yəni cəmiyyətin qəbul etdiyi şəxsiyyətlərindən imtina edir. Burada sosial faktor arxa planda qalır, çünkü ziddiyyət artıq mənəvi müstəviyə keçir və bu ziddiyyət əsasən yaradıcı şəxslərdə rast gəlinən bir haldır.

Bəli, “palaza bürünüb elnən sürünməklə” sakit və stabil bir həyat tərzi keçirmək çox az gənc üçün keçərlidir. Hələ onun müəyyən missiyası, istedadı özünü göstərisə, öz “tələblərini irəli sürürsə”, o zaman heç bir sakitlikdən söz gedə bilməz. Bəzən və ya əksər hallarda bu missiya cəmiyyətin qanunları ilə səsləşmir. Bu, ilahi tələblərlə cəmiyyət tələblərinin üz-üzə gəlməsi, ilahi çəgirişə vətəndaşlıq məsuliyyətinin çarpışmasıdır. Şəllinq bunu mən-in

subyektiv və obyektiv tərəfləri kimi şərh edərək yazır: “Mən-də əzəli ziddiyətlər mövcuddur – subyekt və obyekt; hər ikisi bir-birini inkar edir, amma biri digəri olmadan mövcud ola bilmir. Subyekt özünü yalnız obyekṭə zidd olaraq təsdiq edə bilir, obyekt də subyektə. Yəni nə birinci, nə də ikinci digərini məhv etmədən real ola bilməz”.¹ Cəmiyyət belələrini qəbul edə bilmir. Hazır divarın yanında düşüb qalmış, hörgüyə yaraşmayan bir daş kimi. *O, bir almaz dənəsi olsa belə, bu gün onun dəyəri, qiyməti bu hörgü ilə ölçülür.* Həm də bu hörgü bütünlükdə həmin daşdan qat-qat aşağı səviyyədə olsa belə. Gələcəkdə nə qədər onunla fəxr etsə də, onu tarixinin şanlı səhifəsinə salsa da, cəmiyyət bu gün onu sevmir, rədd edir, yad ünsür kimi onun məhvinə çalışır. Bu, tədricən – illər uzunu baş verəndə o qədər də ağrılı proses olmur, nəinki qısa müddətə – anidən. Çünkü illər insana həyatın, gerçəklisinin acı həqiqətlərini asta-asta, damızdırı-damızdırı anladır. Gənc isə bu zərbələri qəfil almalı olur və bundan sarsılır, dəhşətə gəlir. Lap Ülvı kimi:

*Uran atomunu alımlər böldüi,
Uran alovundan şəhərlər öldü,
Amma məhşər günü, məncə, dünyada
Ürək atomları bölünən gündü.²*

“Vətənində peyğəmbər olmaz” ifadəsi təsadüfən deyilməyib. Belə güman etmək olar ki, söhbət yalnız yad ölkəyə hicrət etmək məcburiyyətindən getmir. Burada həm də hər yeni düşüncənin yetişdiyi cəmiyyətə yad olub, yeni cəmiyyət qurmaq zərurətindən gedir. Məgər Məhəmməd

¹ Шеллинг Ф.В. Сочинения, с. 362.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 62.

peyğəmbərin (s) illər əvvəl tərk etdiyi Məkkə o qayıdanda eyni idimi?! Hər peyğəmbər, eləcə də cəmiyyətinin qaranlıq məqamlarını işıqlandırmaq istəyən bir gənc cəmiyyətini, vətənini öz düşüncələrində, mən-ində daşıyır. Cəmiyyət nə qədər güclü olursa, olsun, özünü dərk edən, düzgün seçim edən və Yaradana güvənən mən-in qarşısını ala bilməz. Bu güvən gəncə dayaq olur, missiyası qarşısındaki məsuliyyəti onu yixılmağa qoymur. Bu səbəbdən yaşadığı halların hər birində gənc aşağıdan yuxarıya, naqışlıkdən kamilliyə, cəmiyyətin bir üzvü olan şəxsiyyətdən daxili mən-ə doğru bir yol keçir. Gənc təbiətən ona bəxş olunmuş keyfiyyətləri, onların ən atəşli, ən enerjili vaxtında özünə tabe edib, içində gizli olan daha yüksək səviyyəsini üzə çıxara bilir: atəşi nura, enerjini qüvvəyə çevirə bilir. Lap nağıllardakı kimi, gənc bir günündə bir ilini başa vurur.

Gənc cəmiyyətin gücünü görür, öz üzərində bu təzyiqi hiss edir, boğulur, lakin içindəki müdriklik, ruhunun qüdsi aləmlə bağlılığı onu sınmağa qoymur, icazə vermir. Şelлинq qorxunun təhlili nəticəsində belə qərara gəlir ki, “həyat xas olan qorxunun özü insanın olmalı olduğu mərkəzdən qovur; belə ki, bu mərkəz istənilən iradənin saf mahiyyəti kimi hər xüsusi iradə üçün məhvedici oddur; orada yaşamaq üçün insan hər bir xüsusi üçün ölməlidir, ona görə də mərkəzdən kənara çıxma cəhdil və orada öz mən-i üçün rahatlıq tapması, demək olar ki, zəruridir. Buradan da xüsusiyyətin həqiqi yox olması üçün günah və ölümün ümumi zərurəti irəli gəlir və hər bir insan iradəsi oddan keçirmiş kimi ondan keçməlidir ki, təmizlənsin”.¹ Bəli, gənc çirkab dolu cəmiyyətlə mübarizə apara-apara təmizlənir, dəmir kimi “odda qovrula-qovrula” möhkəmlənir. Əlbəttə, bu bir şərt deyil ki,

¹ Шеллинг Ф.В. Сочинения, с. 993.

gəncin bütün potensialının iradəsinin, mübarizə əzminin üzə çıxması üçün mütləq çirkab, ədalətsizlik olmalıdır. Deyil. Mühitdən asılı olmadan gəncin içində bir baş yuxarı qalxmaq, ətrafi yuxarıdan seyr etmək istəyi və bacarığı var. Məhz yüksəkdən baxandan sonra məlum olur ki, o, öz yoluunu bu təməl üzərində davam etdirəcək, yoxsa var olanı kürüyüb yerində yeni həyat quracaq. Qorxu o, yüksəyə qalxana və ətrafi görənə qədər, öz gücү ilə onu müqayisə edənə qədərdir. Öz qorxusuna qalib gələ-gələ gəncin bütün digər hərəkətləri də bu üsyankar hisslə tərbiyə olunmağa, bu iradəyə tabe olmağa başlayır. Kyerkeqorun fikrinə görə, “iradə – dialektik fəaliyyətdir ki, o da öz növbəsində insanın aşağı təbiətini idarə edir”.¹ Bir belə təzyiqin altında gənc özündə bu iradəni tapmağa məcburdur. Bunu ondan missiyası tələb edir. Ülvi yazır:

*Əskim nə qədər tüstü'lənməlidir,
Tüstüdən qalmayıb həyatda bir iz,
Əskim tüstü'lənir, yox, daha yetər,
Yanmaq istəyirəm, yanacam gec-tez².*

Bu, kor, dağidıcı üsyən deyil. Bu, insanlara həqiqət qapısı olmaq, onların qaranlıq dünyasını nurlandırmaq, cılız qorxudan qurtarıb müqəddəs qorxunu tanıtmaq arzusudur. Ola bilsin bunu nəzərdə tutan Kyerkeqor yazır: “Günah – özü olmaq istəyəndə və ya olmaq istəməyəndə Allah qarşısında mütəəssirlilikdir”.³

Beləliklə, mən və cəmiyyət mövzusunun təhlilində bir neçə əhəmiyyətli məsələyə aydınlıq gətirməyə çalışdıq.

¹ Kyerkeqor S. Adı çək. əsər, s. 318-319.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 50.

³ Kyerkeqor S. Adı çək. əsər, s. 320.

Əvvəla, bir daha təkrarlandı ki, insan həm də sosial varlıqdır və gəncin ilk seçim dediyimiz ilk şüurlu və iradəli addımı da, özünüdərkin ilk təzahürü də məhz cəmiyyətlə əlaqəli olur. Düşüncələri daha çox mənəvi dünyasına, aşib-dاشan enerjisində yönələn bir gənc üçün sosial problemlər əhəmiyyətli görünmədiyinə görə, cəmiyyətlə üz-üzə gələn, ilk növbədə, onun mən-i olur. Öz mən-inin potensialını reallaşdırmasında, öz enerjisinin, ideyalarının inkişafı üçün mövcud cəmiyyətin hüdudlarının, qanunlarının nə dərəcədə yetərli olduğunu düşündürkə bəzi gənclər sosial problemlərin həllinə, bəziləri isə daha çox universal həqiqətlərə doğru yönərlirlər. Yəni bəziləri elə bu hüdudlar daxilində qalib mövcud şərtlərə uyğunlaşmaq yolları axtarırlar, bir başqası isə əksinə, şərtləri öz bacarıqlarına görə dəyişdirmək, daha geniş müstəviyə çıxmak üçün mübarizəyə qalxır. Bu mərhələ, demək olar ki, əksər gənclərdə eynidir. Ayrılan yollar, öz seçimi arxasınca getmək yalnız bundan sonra başlayır. Çünkü təhlillərimizdə də qeyd etdiyimiz kimi,

Bir gənc ya bu məqamı kəşf edir, öz seçimini edir, gələcək yolunu təyin edir, ya da ondan xəbərsiz şəkildə öz varlığını mövcud şərtlərə uyğunlaşdıraraq gələcək mövcudluğunu təmin edir – cəmiyyətin sıravi vətəndaşlarından biri olur.



Cəmiyyət öz tələbləri ilə çox böyük güc və təzyiqdir. Onun təsiri az qala uşaq yaşından valideynləri vasitəsilə hiss edilməyə başlayır və gənc yaşına çatanda insan artıq həmin cəmiyyətin ruhunda böyümüş, onun bir hissəsinə

çevrilmiş olur. Belə olan halda gənc və cəmiyyət arasında heç bir qarşıdırma, ziddiyyət yaşanmır. Əksinə, həmin gənc çox tezliklə həmin cəmiyyətdə öz yerini də tapa bilir, cəmiyyətin simasına da çevrilir. Hətta özünün hər hansı fikri, yeni bir ideyası olsa belə, cəmiyyətin ilk həmləsində gənc geri durmalı və onun tələblərinə uyğunlaşmalı olur. Bəzi gənclərdə bu proses təbii axarı ilə, hiss edilmədən keçdiyi halda, bir başqasında, əksinə, çox ağrılı keçir.

Bizim təhlillərimiz bir növ gənci cəmiyyətlə ilk görüşə hazırlasdırır. Düzdür, öz mən-ini kəşf etmiş bir gənc çətinliklə cəmiyyətin axınında itib-batır. Bununla belə, biz tarixdən gətirdiyimiz nümunələr üzərində təqdim etdiyimiz təhlillər həmin gəncin tək olmadığını, öz yolunda ona yardım edən enerjinin, düzgün istiqamətin harada olmasına bir yardımındır.

*Hər bir gənc bilməlidir ki,
o, cəmiyyət adlı mövcud ti-
kilinin cansız və iradəsiz
bir kərpici deyil, onun
növbəti səviyyədə inkişafı,
irəliləyişi üçün yeni nəfəs
olmalıdır.*


Bununla yanaşı, bu bölmədə biz gənci həm də yeni bir cəmiyyətin nüvəsi kimi təqdim edirik. Bəzi nümunələrdən göründüyü kimi, əksər hallarda məhz gənc bir ağıl, gənc bir enerji sayəsində tarixdə yeni bir səhifə açılmış, düşüncələrin istiqaməti kökündən dəyişdirilə bilməşdir. Söhbət yalnız qılınçın gücü ilə deyil, məhz mən-in malik oldu-

ğu, kəşf etdiyi həqiqətin reallaşdırılmasından, onun uğrunda qılınc qaldırıb, qələmlə yeni səhifə yazmaqdan gedir. Maraqlıdır ki, həmin cəmiyyətin modeli də, həqiqətləri də, qanunları da, hər şeydən əvvəl, məhz həmin mən-də hazırlanır.

Esq

və

müqəddəslik duyğusu



*“Sevgi – gözəlliysə can atmaq deyil, dünyaya
gözəllik göstirməkdir. Sevgini bədən istəyəndəs
dünyaya övlad götirirlər, bu, mənəni bir
hamiqlik olanda işsə ortaya gözəl düşüncələr,
kəşflər çıxır”.*

Diotima


*“Sevginin sırrı ondadır ki, o, elə əkslikləri
birleşdirir ki, onların hər biri özü üçün ola
bitirdi, ancaq yənə də olmur və ola da bilmir”.*

Selling

Bizim bütün kitab boyu araştırdığımız bir görünməyən obyekt var – gəncin hərəkətverici stimulu, yaxud ilham pərisi. Məhz bu stimul güclü enerjini tək axara yönəldə bilir, potensialı daha məqsədyönlü sərf etməyi tənzimləyir, qaranlığın, naməlum qorxunun üstünə getməyə cürətləndirir, sərt çərçivələri sindırmağa və yeni üfüqlər axtarmağa həvəsləndirir. Əvvəl qeyd etdiklərimizlə yanaşı, gəncin ilham aldığı daha bir mənbə də var, əslində, onun bütün mənbələrinə, ümumiyyətlə, yaradıcılığına parlaq bir nur çıleyən stimul: sevgi, eşq. Bu o qədər möhtəşəm bir qüvvədir ki, digərlərinə ya ehtiyac qalmır, ya da onları görünməz edir, öz təsiri altına alır. Bu, o qədər cazibəli bir nöqtədir ki, inkişafın sonunu başlangıcı ilə birləşdirir və yeni mərhələ üçün zəmin yaradır. Bəli, eşq yalnız mənbə deyil, həm də aparıcı qüvvə, yaradıcılıq enerjisi, yorulmağa qoymayan, cəsarət verən bir duyğudur ki, bütün ömür boyu gəncliyi müşayiət edir. Təkrar vurğulayım və dəqiqləşdirim: gənclik illəri ərzində! Gənclik illəri sona çatdıqca, sevgi də dəyişir, ona münasibət də. Bəli, sevgi o qədər zəngin bir dünya, o qədər qüdrətli bir təkandır ki, özünə ayrıca bir başlıq, paraqraf tələb edir.

Gənclik hissələrin aşib-daşması, sevginin, arzuların pardaxlanıb çıçəklənməsi ilə səciyyələnir. İlk baxışda bir gənc üçün hər şeyin başında məhz sevginin durduğunu zənn etmək olar. Bu baxımdan, bəlkə də, bizim əsəri də məhz sevgi ilə başlamağın daha məntiqli olduğunu düşünmək

olardı. Ancaq onu sona saxlamağımızın öz səbəbi var. Əslində, hər bölmədə, gəncin iç dünyasını açan hər məsələnin təhlilində sevgidən də danişa bilərdik, çünki sevgi, onu dərk edib-etməməyindən asılı olmadan gəncin bütün varlığına hakimdir. Burada, zənnimizcə, kiçik bir dəqiqləşdirməyə ehtiyac var.



Sevgi hər insanın mayasundadır, çünkü Yaradan onu sevərək yaradıb, ona görə bu qədər mükəmməldir. Sadəcə, məhz gənclik çağına çatanda insan özünnün digər keyfiyyətləri ilə yanaşı, sevgisini də kəşf edir.

Yəni mahiyyətində olan ilahi həqiqətlərdən biri və birincisi elə sevgidir.

Özündə min bir sərr saxlayan gənclikdən danişanda sevgini də birmənalı qəbul etmək olmaz. Sevgi hissələr səviyyəsindən idrak qatına qalxa biləndə, məişət çərçivəsini keçib ilahi həqiqətlərdən xəbərdar olanda sanki ikiölçülü məkandan üçölçülü məkana keçir. Özü də fərqli mahiyyət qazanır, qazandırıldığı da yüksək həqiqətlər olur. Bunları nəzərdə tutaraq, gəncin mən-inin inkişaf trayektoriyasını, düşüncələrini öyrənəndən sonra onun mayasındaki ən əhəmiyyətli nüvəyə – sevgiyə təkrar baxmağı daha məqsədə uyğun hesab etdik. Yəni içində bu qədər ziddiyyətlər daşıyan, həyatının ilk seçimini edən, özünün fiziki varlığı ilə yanaşı ilahi dünyasını, Yaradını ilə bilavasitə əlaqəsini kəşf edən,

bu qədər mürəkkəb düşüncələr içində vurnuxan bir insanın sevgisini sadəcə gözəl bir hiss kimi nəzərdən keçirmək düzgün olmaz. Obrazlı dillə desək, burada çəməndəki çıçək-kəpənək münasibətləri deyil, pərvanənin qaranlığı işıqlandıran şama olan sevdası təhlil ediləcək. Belə ki, bizim obyektimiz öz hisslerinin qanadlarında uçan, ötəri həvəsləri ilə gözləri kor olan biri deyil, öz insanlıq missiyasını kəşf edən və ülvü Gözəlliyyə aşiq olan gəncdir. Digər maraqlı bir fakt isə budur ki, hər nə qədər gənclik sevgi ilə assosiasiya yaratса da, bu sevginin dərinliyi çox vaxt şübhə yaradır. Belə münasibətin özü də gəncliyə qarşı bir haqsızlıqdır. Ən cəsarətli addım atmağı, cəmiyyətin ən qaranlıq nöqtəsinə işıq salmağı bacaran bir insanın sevgi hisslerinin ciddiyyəti mübahisə yaradır. Halbuki öz sevgisi üçün dağları yaran Fərhad da, çöllərə düşən Məcnun da məhz gənc idi. Beləliklə, gənclik və sevginin təhlilinə keçək.

İnsanın sevgiyə münasibətini, onu necə qavramasını müşahidə etməklə onun inkişafını görmək mümkündür: uşaqlıqdan gəncliyə keçid, fiziki vurğunluqdan ilahi aşılıyə qədər uzanan bir yol. Məsələn, uşaq (*və ya uşaq təfəkkürlü böyük* – K.B.) sevdiyi, bəyəndiyi bir şeyi götürmək, özünkü etmək istəyir, əldə edəndən az sonda isə onu unuda bilir. Gənc sevdiyi şey haqqında həm də öz hisslerini ifadə etməyi, onu ən gözəl kəlmələrlə tərənnüm etməyi bacarıır. Ən vacibi isə, bu gözəlliyyin onun üçün açdığı həqiqəti dərk edir. Bəziləri bu yolun bütün mərhələlərini adlayıb, zirvəyə çata – yetkinləşə, kamilləşə bilir, bəziləri isə müəyyən mərhələyə qədər irəliləyib dayanır, həmin məqamın parlılısına aldanıb irəli getmir. Axı, qeyd etdiyimiz kimi, sevgi gəncin hər addımdında, hər düşüncəsindədir. Hər birinə ayrıca nəzər salaq.

Onu da əlavə edək ki, gözəlliyə, sevgiyə münasibət məhz sözlərlə ifadə olunduğuna görə, burada biz daha çox şairlərə, hətta fatehlərin də poetik düşüncələrinə müraciət etməli olmuşuq.

Öz fiziki keyfiyyətlərini tanıyan gəncin sevinci mübaliğəsiz olaraq ilk sərbəst addımını atan, ilk bütöv sözünü tələffüz edən uşağın sevincinə oxşayır – tərif, əks-səda gözləyir. Məlumat üçün bildirək ki, əfsanəyə görə, gənc Nərgiz (Narsiss) özünün suda gördüyü əksinə aşiq olur və gözü başqa heç kimi görmür. Onun bu ekoizminə görə Tanrı onu yalnız suda bitən bir çiçəyə döndərir. Onu da əlavə edək ki, gəncliyin erkən dövrünə – fiziki göstəricilərini yeni kəşf etmiş bir insana xas olan bu hərəkət sonralar psixiatriyada xəstəlik – narsisizm kimi qeydə alınır. Xüsusilə vurğula-yaq: gənc zahiri keyfiyyətlərin təsirindən, valehliyindən xilas ola bilmir. Maraqlıdır ki, bu münasibət özünə aid olanda xəstəlik kimi dəyərləndirilir, qarşı cinsə aid olanda isə sevgi kimi. Təbii ki, söhbət zahiri gözəlliyin çərçivəsindən çıxa bilməyənlərdən gedir. Məsələn, Lermontov bir şeirində gözəl qızı belə təsvir edir:

*Gedir – bütün hərəkətləri,
Dinir – hər cizgiləri,
Hisslərlə, ədayla doludur,
Bir ilahi sadəliklə doludur.¹*

Bu sözlərdə ülvi bir münasibət var – gözəlliyə qarşı ilk dəfə hiss etdiyi cazibə, vurğunluq, eyni zamanda, saflıq, pak bir heyranlıq. Bu, hələ dünyanın çirkablarına batmamış, ikiüzlülükdən uzaq, maddiyyatın “ləl-cəvahiratına” bürün-məmiş bir münasibətdir. Sevgiyə qədər gedib-getməyəcəyi

¹ Лермонтов М.Ю. Стихотворения..., с. 77.

bəlli deyil. Gənc hələ özünüñ belə tam öyrənə bilmədiyi hisslərini bəyan edir. O, sanki qarşısındakı vasitəsilə özünü tanımağa, öz duyğularını öyrənməyə, ürəyinin qaranlıq gəşlərinə işiq salmağa başlayır. Məsələn, Müşfiq yazar:

*Sənin mərhəmətli, dolğun gözlərin
Mənim hisslərimi məndən də dərin
Necə anlatmada bilməm, şirin qız?¹*

Bu gənclərin şeirlərində hər şey hiss etmək mümkündür: görüşmək sevinci, ayrılıq qüssəsi, gözəlin təsviri, bəsənin şirinliyi, sərt baxışın acılığı və s. Ülvinin sualını da hər gəncin hələ tam müəyyənləşməmiş hisslərinə ünvanlamaq olar:

*Baxışları sırlı nağıl
Gözlərindən alov yağır.
Tez-tez sağa-sola baxır,
Bu qız görən hara gedir?²*

Hamısı hisslər səviyyəsində! Heç bir məsuliyyət, heç bir cavabdehlik, heç bir sabah arzuları, heç bir düşüncə, heç bir dərinlik! Əslində, bunu qəlbin, könülün gözəlliyyə təbii meyli və ya uşağın sevimli, qeyri-adi bir şeyə qarşı ilk sövq-təbii reaksiyası, yəni əlini uzadıb götürmək, onu dadmaq istəyi adlandırısaq, daha doğru olar. Məhz uşağın. Burada heç bir hiylənin, heç bir vəhşi ehtirasın, qara niyyətin, xəbis planlanmanın izini görmək olmur.


Nərgiz (Narsiss) kimi bu mərhələdən çıxa bilməyən, həm özünün, həm də qarşidakının ən yüksək məziyyəti kimi elə bu fiziki göstəriciləri qəbul edən gənclərin birölkülü

¹ Müşfiq M. Seçilmiş əsərləri, Bakı, Çəşioğlu, 2005, s. 115.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 73.

müstəvidə davam edən sonrakı həyat yolunu təyin etmək elə də çətin deyil. Bu dövr və bu səviyyə üçün ən xarakterik olan hadisə ilk məhəbbətdir. Bəli,

*gəncin sevgi ilə ilk tanışlığı
onun ilk məhəbbətidir. Nə-
cə ki, özünün fiziki keyfiy-
yətlərini, öz bacarıqlarını
kəşf edir, eləcə də qarşı
tarəfdə ilk gördüyü, bə-
yəndiyi onun zahiri gör-
kəmi olur və aşiq olur.*



Təbii ki, ilk məhəbbətin aldadıcı parıltısından gözləri qamaşan gəncdən dərin məhəbbət ummaq mümkün deyil, çünki zahiri gözəllik bütün hisslərdən üstdə durur. Gənclərə xas bu sevgini “özündə qapanma”, hər şeyə öz könül evindən dəyər verib, özü kimi zənn etmə kimi keyfiyyətlərə təsvir edən S.Xəlilov onu qısa qapanma ilə müqayisə edir – alımların uzaq qaçlığı, şairlərin isə böyük şövqlə tərənnüm etdiyi qısa qapanma.¹ Filosofun dedikləri əksər gənclərin “sevgisinin” çox dəqiq şərhidir. Doğrudan da, sevgisi hissələr səviyyəsində boğulub qalan gənclər öz dünyalarında yaratdıqları xəyalın gücündən, sehrindən heç cür azad ola bilmirlər. Hər şey onun təsiri altına düşür və gənc həqiqi sevginin nə olduğunu bilmədən özünün qaladığı yalançı odada yanıb kül olur. Belə olanda isə, sevgi keçir, yeri boş qalır. Nəticədə yalnız zahiri zövqü oxşayıb mənəvi aləmə isə

¹ Xəlilov S. Məhəbbət və intellekt. Fəlsəfi esselər, Bakı, Nurlan, 2006, s. 25.

kiçik bir nur belə salmayan bu yalancı hissə gənc nifrət edir,
onu puç sayır. Məsələn, Lermontov şikayetlənir ki,

*Sevgini, nifrəti dərk etmək
Bir dəfə ondan çərənləmək üçündür...¹*

Bəli, ilk baxışda yaşadıqları hissslərin güclü olmasından çıxış edərək yaradıcı gənclərin eşq haqqında çoxlu şeir yazdığını güman etmək olar. Həqiqətən də, Lermontovun ifadəsi ilə desək, öz hisssləri haqqında “çərənləmək” istəyənlər, bunu dünyanın tək danılmaz həqiqəti kimi qələmə verənlər kifayət qədərdir. Əslində isə bu şeirlər ayrı-ayrı hadisələrin, ötəri həyəcanların qısa təsvirindən başqa bir şey deyil. Oxşar düşüncə sahiblərinə Ülvinin dili ilə belə demək olar:

*Hər həvəs, hər həyəcan məgər sevgimi?
Aldatma özünü, nə də ki, məni.²*

Əvvəlki bölmələrimizdə bir gəncin hissslər səviyyəsində qalıb seçimini də elə buna uyğun etməyindən danışmışdıq. Onu da əsaslandırmışdıq ki, keçici hissslər üzərində qurulan münasibətlər çox tezliklə gəncdə ruh düşkünlüyü yaradır və onu öz dünyasına qapılmağa sövq edir. Zahiri görünüşdən o tərəfə keçə bilməyən sevgi də məhz keçici hissdir, nə qədər cılğın, nə qədər böyük, dərin görünən də. Buna baxmayaraq, onun insana verdiyi zərər çox böyükdür. Belə ki, o daha əhəmiyyətli bir duygunun yerini zəbt edir, həqiqi inkişafın qarşısını alır. Sonra özü itib yox olur, yərində yaranmış boşluğu doldurmaq isə daha uzun müddət və iradə tələb edir, bəzən bu, ümumiyyətlə, mümkün olmur.

¹ Лермонтов М.Ю. Стихотворения.., с. 55.


² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 63.

Nəticədə gəncin bütün həyatı, psixologiyası zədələnir.

Deyilənlərdə bir ciddi məqam vurğulanır: gəncin zahiri hisslərə ilişib qalmaq və durğunlaşmaq təhlükəsi çox böyükdür. Belə bir təhlükədən qurtulan gəncin qarşısında isə sonsuz gözəllik, ülviyət açılır və o, öz varlığının daha dərininə nüfuz edə bilir. Ülvi şeirlərinin birində yazır:

*Ürəyim deməyir gözüm deyəni,
Baxma ki, eşqini gözündən alıb.
Bəlkə də sevərdim, ay gözəl, səni,
Heyif ki, ürəyim erkən ovlanıb.¹*

Bəli,



Əslində, təyin etmək bir az çətindir: gənc qısa qapanmadan qaçığına görə daha yüksək mərhələyə keçə bilir, yoxsa yüksək mərhələyə qalxması onu xilas edir. Təhlillərimizdən nəticə çıxarıraq demək olar ki, əgər qısa qapanma gəncə ciddi zərər verirsə, yaxud gənc ilk seçimindən asılı olaraq öz həyat yoluna davam edir, deməli, ikinci iddia daha doğrudur – daha ali ideyalarla yaşayan bir gənc üçün qısa qapanma təhlükəsi yoxdur. Əvvəla, onların könül dünyası elə dərin, elə zəngindir ki, oradan ətraf ələmə verdikləri dəyər, yaxud irəli sürdükləri tələb də çox yüksək olur. Məhz bu dəyərin nəticəsidir ki, ruh özünə bir həmdəm tapa bilmir,

¹ Yenə orada, s. 81.

gözəl qas-göz onu ciddi şəkildə maraqlandırmır və iki gündən sonra onu bezdirir. Necə ki, Peçorin Belanın ürəyini qazanmaq üçün az qala öz həyatını qurban verməyə hazır olduğu halda, istəyinə çatandan sonra qısa müddətdə dəyişdi, soyudu. Çünkü həyatının mənasının bu olmadığını anladı. İkincisi, onlar öz “sevgisinin” təsvirində nə qədər hissə qapılıb, onların gözəlliyyini tərənnüm etsələr də, onların həyatında aparıcı rol ağılın olur, hissin deyil. Müqayisə etsək, gənc sanki bir dəryadır və bu sevgi təlatümləri yalnız onun səthində, üst qatında baş verir. Dərinliklərində isə başqa bir həyat, başqa bir aləm var və okeanın – gəncin əsl mahiyyəti oradadır. Bəli, hissələr güclüdür, lakin üzdədir. Düşüncə isə dərindir və sahibini bütünlükə hissələrin itaətinə düşməyə qoymur. Bunun nəticəsidir ki, gənc nə qədər romantik, xəyalpərvər olsa da, öz cəmiyyətinin əyrisini-düzünü daha yaxşı görür, həll yolunu daha tez tapır, ən cəsarətli addımı atır. Məsələn, Dankoya qədər kimsə ürəyi ilə qaranlığı işıqlandırmamışdı. Bu, həmin anın və həmin ürəyin qərarı idi. Başqa sözlə desək, öz zirvəsindən cəmiyyəti seyr edən gəncin düşüncələri əks tərəfin gərginliyini duyduğuna görə, qısa qapanmaya düşmədən “normal elektrik dövrəsini” yaşayır.

Hissələr oynaqdır. Gənc eyni səmimiyyətlə müxtəlif gözəllərin sehrinə düşür, vurulur, aşiq olur, ancaq bir yerdə qərar tuta bilmir. Tamamlanmaq, öz varlığını dərk etmək üçün bunun kifayət etmədiyini hiss edir. O, gəncdir. Təbiət öz gücünü göstərir, hissələr qaynayırlar, coşur, sevib-sevilmək arzusu oyanır. Lakin maraqlı, eyni zamanda, qəmli bir şey müşahidə edilir: bir belə sevgi şeirlərinin müəllifini sevgi sevindirə bilmir. Həyat tarixcəsindən məlum olduğu kimi, həmişə gözəl qadınların əhatəsində olan Lermontov yazır

ki,

*Nə olsun ki, kimi isə sevirəm,
Sevgi mənim həyatımı bəzəmir.*¹

Maraqlı haldır ki, istedadlı gənclər, yəni öz mənəvi dünyasına nüfuz etmək istəyən, müəyyən dərəcədə öz kimliyini tanımağa cəhd edən şəxslər daha nadinc olurlar. İçində qaynayan enerji, ətrafla harmoniyaya can atma meyli, eyni zamanda, sabit olmayan emosiyalar, ətrafindakı hadisələrə qeyri-ciddi münasibət. Bu nədir? Dayaz düşüncə? Kyerkeqorun fikrinə görə, “günah – inkar deyil, nə isə müsbət bir şeydir”² və “günahın pozitivliyi məhz Allahın qarşısında olmaqdır”.³ Məlum olduğu kimi, uşaq diqqət tələb edəndə, öz varlığını ətrafindakılara çatdırmaq istəyəndə nadincliq edir. Kyerkeqor da bu nadincliyin daha böyük miqyasda edilməsinin daha böyük səbəbinin olduğunu işarə edir. Lakin nadincliq yalnız öz varlığını eşitdirmək ehtiyaçından yox, həm də içindəki yükdən azad olmaq istəyindən ola bilər. Yenə Kyerkeqor bildirir ki, “mütəəssir olan Allah qarşısında özü olmaq istəyəndə və ya olmaq istəməyəndə günah işlədir”.⁴ Deməli, gəncə nadincliq etdirən onun içindəki qeyri-müəyyənlik, zahiri gözəlliklərlə kifayətlənməmək, ətrafında cəmiyyətin fərqli tərəflərini görüb nə isə dəyişmək məsuliyyətini öz üzərinə götürmək hissidir.

Dediklərimiz erkən gəncliyə xas keyfiyyətlərdir – kəşf və seçim dövrünüə. Düzdür, qeyd etdiyimiz kimi, bəziləri bu dövrdən çıxa bilmir, obrazlı desək, parıltıdan gözləri qamaşır və irəli gedə bilmir. Daha dəqiq desək, öz daxili

¹ Лермонтов М.Ю. Стихотворения.., с. 42.

² Kyerkeqor S. Adı çək. əsər, s. 320.

³ Yenə orada, s. 323.

⁴ Yenə orada, s. 308.

dünyasına nüfuz edə bilmir. Lakin heç nəyə baxmadan öz daxili kimliyinin təsdiqi üçün irəliləyənlər də var. Belələri zahiri dünyadan üz döndərib öz ruhuna üz tutur, çünki ilahi aləmdən gələn xətti, işığı yalnız orada tapmaq mümkündür. Məsələn, Ülvı qarşısındakindan bir dünya, bir sonsuzluq umur, amma ... öz dünyasında tapır:

*Bircə anlıq baxışında,
Bu dünyani umuram mən.
Səni görmək istəyəndə,
Gözlərimi yumuram mən.*¹

Öz dünyasında sevginin özünü tanımaq, daha ülvî səviyyəyə qalxmaq özünü sevən nərgizlikdən çox fərqlənir. Nərgiz özünün məhdud zahiri keyfiyyətlərinə vurğundur, iç dünyasına nüfuz edərək orada tapdığı və sonsuzluğa qədər uzanan əsl sevginin mənbəyini sevir. Bu artıq gənclərin sevgisinin ikinci mərhələsidir. Yeri gəlmışkən, vurgulamaq lazımdır ki, bir gəncin sevgisi deyəndə eksər hallarda məhz hissələr səviyyəsində gözəllərə aşiqlik nəzərdə tutulduğuna görə, bizim təhlil etdiyimiz ikinci mərhələ hər kəs tərəfindən qəbul edilməyə bilər. Bu bir həqiqətdir ki, hər nə qədər gənc əsl sevgini – ruhun mahiyyətini təşkil edən, bütün varlığın, yaradılışın səbəbi olan, insanı adı canlı səviyyəsindən ucaldıb İnsan edən qüvvəni hələ tanımasa da, ruhunun ilahi aləmlə əlaqəsinə etibar edib onun arxasında gedir. Burada qərar verən ağıl və ya məntiq deyil, könül olur. Axı, hər varlıq özündən daha mükəmmələ meyil edir. Sührəvərdinin də qeyd etdiyi kimi, “hər naqis nurun kökündə özündən yüksək nura qarşı eşq, hər ali nurun kökündə isə özündən

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 62.

aşağıdakına qarşı qaliblik (idarəçilik) var”.¹ Buna görə də gəncin könlü onu bir insanın yüksələ biləcəyi ən yaxın məsafəyə – “iki yay uzunluğu”na qədər aparır. O, bütün ruhu ilə özündən yüksəkdəkinə böyük bir sevgi, eşq duyur. Yəni onun ruhu sevgi ilə dolub-daşır. Onun hər gün rastlaşdığı və müvafiq olaraq təsvir etdiyi sevgilər isə hiss səviyyəsindən o yana keçmir. ... Təbii ki, bu onu qane etməz və etmir. Gəncin duyduğu ilahi harmoniyanın, gözəlliyin yanında bu keçici hisslər o qədər kiçik, əhəmiyyətsiz, zəif görünür ki, düşünmədən ondan uzaqlaşır. Bu səbəbdən o, maddiyyatın hüdudları boyda olan bu sevgidən bir ruh düşgünlüyü ilə, bədbinliklə yazır. Lermontov mələyin qucağında bu dünyadan köç edən bir gənci belə təsvir edir:

*Bu dünyada o çox əziyyət çəkdi,
Ürəyi min bir arzuyla doluydu.
Səmanın möhtəşəm səslərini
Yerin sixıcı nəğməsi əvəz edəmmədi.*²

Burada maraqlı bir məqam var. Hələ antik dövrdə Diotima Sokratı öyrədirdi ki, sevgi – gözəlliyə can atmaq deyil, dünyaya gözəllik gətirməkdir.³ Onu da əlavə edir ki, sevgini bədən istəyəndə dünyaya övlad gətirirlər, bu, mənəvi bir hamiləlik olanda isə ortaya gözəl düşüncələr, kəşflər çıxır. “Bunların valideyni bütün yaradıcı kəslər və o ustalar olur ki, onlar nə isə kəşf etmiş olurlar”.⁴ İstək və axtarışları maddi dünyadan çərçivəsini aşan, zahiri keyfiyyətləri keçici hesab edən bir gənc bu dünyada qoyacağı izin də mənəvi və əbədi olmasını istəyər.

¹ *Sührəverdi*. Əsərləri 2 cilddə, s. 136.

² Лермонтов М.Ю. Стихотворения.., с. 41.

³ *Plato*. Simpozyum, 206e.

⁴ Yenə orada, 207e-208.

Bəzən gənclərin şeirlərində belə bir maraqlı qeydə də rast gəlmək olur: onlar gözəllərə olan sevgini ləng, darixdırıcı, hətta qocalmış hesab edirlər. Əslində, bu, bütün varlığı ilə daha üst dünyaya can atan gəncin hisslerinin ruhu ilə ayaqlaşa bilməməsidir. Həqiqətən də, yaradıcılıq və eşqlə çırınan gənc bir ruhun yanında bu dünya gözəlliyyinə vurulmuş hissələr çox qocadır. Ülvi də sevginin sevinc gətirməməsinin səbəbini onun “*qocalmasında*” axtarır:

*Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa,
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.¹*

Hissələr səviyyəsinin fövqünə qalxan bir gənc, təbii ki, Mövlananın “Məsnəvi”sindəki qamış kimi artıq başqa bir dönyanın həsrətini çəkir, öz tamlığına qovuşmaq istəyir. Şelling yazır: “Yalnız insanda bir tək söz deyilir ki, o, başqa şəylərdə də var və tam deyilmir. Söylənmiş sözdə isə ruh özünü açıqlayır, yəni *actu*² kimi var olan Allah”.³ Gəncin məhz bu sözə ehtiyacı var. Bunu isə ilahi aləmdən bixəbər, yalnız zahiri gözəlliyi ilə alışib yanın həmyaşında tapa bilmir. Bu hissin, daha doğrusu, bu sevginin təsiri ilə gənc axtarışa çıxır, fəthlərə imza atır. Həmin sevginin təsiridir ki, gənc kənar istəklərə aludə olmadan öz hədəfinə doğru sona qədər gedə bilir, heç bir çətinliyə, təhlükəyə baxmir. Ən vacibi isə, illərin, hətta əsrlərin daşlaşdırıldığı cəmiyyətə yeni bir nəfəs verə bilir, yeni bir səhifə aça bilir.

Dediklərimizdə bir paradoks müşahidə etmək

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi...,s. 74.

² *Actu-alisation* – reallıq, gerçeklik.

³ Шеллинг Ф.В. Сочинения, с. 973.

mümkündür. Sevgisini hisslər səviyyəsindən qaldırı bilməyən bir şəxs cəmiyyət arasında daha normal qəbul edilir. Əksinə, öz mənəvi dünyasına müraciət edib, sevgisinin məhiyyətini dərk etmək istəyən biri daha çox şəxsiyyətinin mürəkkəbliyi, ikiliyi ilə tanınır. Düzdür, belə gənclər birincilərə nisbətən çox azdırılar. Bununla belə, gəncliyin hikmətini məhz onların şəxsində açmaq mümkündür.

Tədricən öz insanlıq missiyasını dərk edən bir gənc, təbii ki, yolun başlanğıcında dayana bilməz və ona xas enerji və maraqla sona qədər getməyə çalışacaq, heç bir zahiri gözəllik, hissələrin vurğunluğu onu saxlaya bilməz.

Əhəmiyyətli bir məqamdır ki, hətta öz mənəvi dünyasını tam araşdırmasa belə, içində axtarış toxumu cürcərməyə başlayan bir gənc heç cür hissələrinin qulu olaraq qala bilmir. Buna gözəl nümunə kimi Lermontovun Peçorinini göstərmək olar: min bir əziyyətlə sevgisini qazandığı xanımlara qarşı marağını itirib sanki başına bəla axtaran, eyni zamanda, öz insanlıq missiyasını sona qədər dərk etməmiş zəmanə qəhrəmanı! Bəli, Peçorin özünü dərk etməyib və özünü hər yerdə axtarır: gözəllərin ürəklərindən tutmuş, duellərə, dağlıclarla atışmalara qədər. Qeyd etdiyimiz kimi, çox vaxt belə gənclərin şəxsiyyətində ikiləşmə sezilir, sevgisinin ən səmimi anında belə öz sevgilisinə tamam yad bir insan təsiri bağışlaya bilir. Əlbəttə, bu, onun istəyi ilə baş

verən bir proses deyil. Bu, onun daim axtarışda olan məninin dar çərçivədən genişliyə çıxmaq istəyidir. Dediklərimizdə sanki bir ziddiyət var. Bir tərəfdən, gəncliyə xas olan sevginin məhz hissələr səviyyəsində olduğunu bildiririk, digər tərəfdən, bunun yolun hələ başlanğıçı olduğunu vurğulayıraq. Əslində, ziddiyət deyil! Axi, zatən gənclik həyat yolunun dərk olunmuş şəkildə başlanğııcı, ilk kəşfidir. Öz potensialını, zəngin dünyasını dərk etməyə başlayan, öz ruhunu tanıyan bir gənc maddi dünya ilə kifayətlənə, bir gözəl sıfətlə öz dünyasının tamamlandığını zənn edə bilməz. Bu ehtiras, bu meyil, bu vurğunluq nə qədər böyük, atəşli olsa da, sonsuz ilahi həqiqətlərin yalnız bir zərrəsidir. Bunu duyan gənc heç vaxt dayanıb, xoşbəxtliyini bu maddi dünyaya ilə məhdudlaşdırıa bilməz. Bütün proseslər maddi dünyadan başlasa da, ruh səviyyəsinə qalxandan sonra maddi çərçivə aciz qalır. Ülvi bu duyguları necə gözəl çatdırır:


*İlkı varsa, sonu yoxdu sevginin,
Sevgi böyük bir dəryadı, səmadı.
“İlk”im daşa dəydi, “son”um...! – deyənin,
Ürəyi də “ilk-son” arasında.*¹

Sevginin ənginliyini tanıyan gənc nə qədər dünya gözəli olsa da, bir sonlu varlıqla kifayətlənə, sevgisini bu dar hüdüdlərə sığdırıa bilmir. Obrazlı dillə müqayisə etsək, “Məsnəvi”dəki bir qamış özü kimi qamışlar arasında ola-ola ilk Vətəninin qüssəsini çəkdiyi, hər imkanda öz dərdini dünyaya bəyan edib həsrətlə geri dönəcəyi günü gözlədiyi kimi, özünü dərk etməyə başlayan bir gənc də daha üst bir məqamın həsrətində olur. S.Xəlilov yazır: “Sonsuz hissin sonlu varlığı yönəldilməsi sözün müstəqim mənasında

¹ Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 82.

məcnunluqdur”.¹ Bir dəryanı kiçik qaba necə sığdırmaq olar?! Hisslər aşib-daşar, çöllərə düşər. Deməli, məcnunluq aqibəti yaşamamaq üçün maddi dünyanın fəvqünə aid həqiqətləri bu ay-altı aləmdə axtarmaq lazımlı deyil. Bununla yanaşı, bir gəncin öz cəmiyyətində “yadlaşması”, tək qalması, maddi gözəlliklərlə ovuna bilməməsi yaxınlarına, onu sevənlərə əzab verir. O, gözlə görülən, amma əllə tutulmayıyan günəş şüasına oxşayır. Başdan-başa sevgi ilə yoqrulmuş bu gəncin sevgisini qazana bilməmək, bu aşib-daşan sevgidən bir pay ala bilməmək böyük əzaba çevrilir.

Onu da vurgulayaq ki,



Gənclərə müraciət edən Lev Tolstoy yazır: “Sevən adam sevməyənlərin arasında tənha olsa da, məhv olmur. Əgər insanlar arasında məhv olarsa, Məsih o zamanlar xəç üzərində öldüyü kimi, bu zaman onun ölümü həm onun üçün bir sevincedir, həm başqları üçün mənalıdır, adı insanların ölümü kimi ümidsiz və rəzil olmur.”² Buradan belə

¹ Xəlilov S. Məhəbbət və intellekt, s. 46.

² Толстой Л.Н. Любите друг друга (Обращение к кружку молодежи) // Полное собрание сочинений. Том 37. Произведения 1906-1910 гг. Государственное издательство художественной литературы, М., 1956, с. 61.

məlum olur ki, ömrü boyu tənhalıq hissindən əziyyət çəkən, özünü ifadə edə bilmədiyinə görə ətrafdakılara təkəbbürlü və kobud təsiri bağışlayan və buna görə də yaşılı nəsil tərəfindən qınanan gənc məhz sevgisinə görə cismən, ən vacibi isə mənən məhv olmur.

Ortaya maraqlı bir sual çıxır: gənc bütün bunları yaşayırsa, yalançı hisslərin, həyəcanların sevgi olmadığını bilirsə, niyə yeni “sevgilər” axtarışına çıxır? Yuxarıda da qeyd etdiyimiz kimi, axtarış gəncin həyatını stimullaşdırıran, onu sınmaga qoymayan bir duyğudur. Gəncin axtardığı sevgidir, sonsuzluqdur, əbədiyyətdir, ülviiyyətdir. Sellinq yazar: “Sevginin sırrı ondadır ki, o, elə əkslikləri birləşdirir ki, onların hər biri özü üçün ola bilərdi, ancaq yenə də olmur və ola da bilmir”.¹ Bir daha təkrar edirik: *gəncin bir insan kimi tamamlanmağa, kamilləşməyə ehtiyacı var*. İnsan mürəkkəb varlıqdır və ruhunun üç məqamı var: bioloji, heyvanı və insani. Bunlardan hansınısa görməzdən gəlmək mümkün deyil. Sadəcə, insanın hansı məqamda olub öz ruhunun, yaxud bədəninin istəklərini dinləməsi var. Eyni zamanda, insani məqamda, yenə də o həm sosial varlıqdır, həm də ruhani. İnsanın tamamlanma ehtiyacı da bu məqamlara, mərhələlərə uyğun baş verir. Təkrar vurğulayaq ki, yolun sonuna qədər getmək hər gəncə nəsib olmur, ancaq bu yolu getmək istəyi artıq onun taleyində öz rolunu oynayır, iz qoyur. S.Xəlilovun da dediyi kimi, “insan təkcə tərəf-müqabillə deyil, onun simasında dünya harmoniyası ilə vüsal tapmağa çalışır...”.² Bir gəncin cismani tərəf-müqabili könül yoldaşı olmaya bilir və o, ruhunu tamamlayan eşqini tapana qədər

¹ Шеллинг Ф.В. Сочинения, с. 1023

² Xəlilov S. Məhəbbət və intellekt, s. 85.

axtarır. Bəli, o, içindəki böyük sevginin ünvanını tapa bilmədiyi üçün əzab çəkir, ancaq bu onu dayandırmır. Deyilənlərdən sonra Lermontovun nə demək istədiyi də aydın olur:

*Gələcəyə qorxu ilə baxıram
Keçmişə qüssə ilə boylanıram.
Edama yollanan cinayətkartək,
Ətrafda doğma bir ruh arayıram.*¹

Bu axtarış haqqında biz əvvəlki bölmələrdə danışmışdık. Onu da əlavə edək ki, sevgi müstəvisində axtarışın bir neçə xüsusiyyəti də vardır. Əvvəla, bu, təkliyini bölüşə biləcək bir kimsənin axtarışıdır. İbrahim peyğəmbəri aya-ulduza üz tutmağa, Hayy b. Yaqzanı adada gördüyü hər şeyə fərqli gözlə baxmağa məcbur edən bir axtarış. Ülvi yazır:

*Heç bilmirəm yenə mənə nə olub,
Görürəm gözümdə özümü yalnız.


...
Ah, necə də alicənab ulduzdur,
İstəmir ki, bu tufanda tək qalam.*²

Digər tərəfdən, gənc onun ruhunu göstərən ayna, sevgisini əks etdirən və tamamlayan başqa bir ruh axtarır. Burada artıq maddiyyat öz əhəmiyyətini itirir. Necə ki, Şəms Mövlana üçün elə bir ayna, güzgü ola bildi. Qəribədir, Mövlana Şəmslə rastlaşanda heç də gənc yaşda deyildi, ancaq özünü o zaman kəşf elədi, bir növ gəncliyini yaşamağa başladı. Bəli, tarixdə bəzi gənclərin “bəxti gətirib” – onlar özlərini, daha doğrusu, ruhlarını tamamlaya bilən eşqlərini, yarlarını tapa biliblər və bu fakt onların həyatında əvəzsiz

¹ Лермонтов М.Ю. Стихотворения.., с. 76.

² Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi..., s. 54.

rol oynayib. Biz təsadüfən belə şəxsləri ayna adlandırma-dıq. Bu ayna gəncə bütün potensialını, nəyə qadir olduğunu göstərməlidir. Yalnız belə olduğu halda gəncin yaradıcılıq enerjisi artır, irəli getmək üçün güc alır. Başqa sözlə desək,



Bunu şairlərin yaradıcılığında çox aydın müşahidə etmək mümkündür: sevdiyinin şəxsiyyəti onun yaradıcılığında, hər kəlməsində əks olunur. Buna ilham pərisi deyənlərdən fərqli olaraq, biz bu sevgiyə ona öz gücünü göstərən ayna deyirik. Məsələn, Şellinqin həyatında və yaradıcılığında, ümumiyyətlə, alman romantizmi və fəlsəfi ədəbiyyatında xüsusi rola malik Karolina Şleqelin müstəsna yeri var. Onunla evli olduğu müddətdə (1799-1809) yaradıcılığının ən məhsuldar dövrünü yaşayan və fəlsəfəsinin zirvəsinə qalxan Şellinqin Karolinanın vəfatından sonra (1809) “bə-dii yaradıcılığı, demək olar ki, tamamilə dayandı və yalnız kafedradakı çıxışları Almaniyaya təfəkkürlərin keçmiş hökmdarını xatırladırdı”.¹ Yaxud “Zərdüstün nə dediyini” anlamaq üçün Nitsşeyə bir Lu Salome aynası lazımlı olmuşdu. Bəli, ilham pərisindən fərqli olaraq sevgidə ruhunu tamamlaya bilən insan məhz həmin cəmiyyətdə öz

¹ Шеллинг Ф.В. Философия искусства, М., Мысль, 1999, с. 6.

təfəkkürü, mənəviyyatı ilə onu cəlb edən, Sührəvərdinin sözləri ilə desək, onu “qəhr edən” və bununla da onun yüksəlməsi üçün təkan verən, təfəkküründə yeni bir qatın açılmasına səbəb olan biri olmalıdır.

Belə güman etmək olar ki, öz ətrafında özünə həmdəm tapa bilməyən gənc məcbur olub ilahi aləmə üz tutur. Bir növ həyatdan küskün olan rahiblər, dərvişlər kimi. Lakin bu belə deyil. Kyerkeqor yazır: “İnsan nəfs və bədənin sintezi idi, eyni zamanda, həm də müvəqqəti və əbədinin də sintezidir”.¹ Məhz özündə əbədiyyətin bir zərrəsini daşıması, ilahi aləmlə six əlaqədə olması və həmin aləmin işığında maddi dünyanın nöqsanlarını, yalan pərdələrini sezmişidir ki, gəncə imkan vermir, bu cismani, hissi aləmdə özünə həmdəm tapsın. Yəni əsl Gözəlliyyi görəni bu dünyanın keçici gözəllikləri ovutmur, ona yeni nəfəs verə bilmir. Axtardığını bu dar dünyada tapa bilməyən üz tutur Allahın onun üçün açdığı aləmə: ya səslərin, ya sözlərin, ya da rənglərin harmoniyasına. Ən əsası isə bu aləmə keçid etməklə gənc həm də fəlsəfənin, müdrikliyin qatlarını açır. Təsadüfi deyil ki, Şelling fəlsəfəni “azad sevgi”² adlandırır və bildirir ki, “fəlsəfə qətiyyət tələb edir – qətiyyət isə həmişə hər hansı bir istiqamətdə son həddir, – fəlsəfənin təbiəti budur ki, təfəkkürün zirvəsinə yüksəlsin. Onun ucuşuna bilavasitə və ya dolayısı ilə mane olanda isə o, doğma vətəni – qayanın ucu əlçatmaz olan qəfəsdəki qartala dönür”.³ Belə məlum olur ki, gözəl hissələrdən doğan bu duyğu – sevgi təfəkkürün dərin qatlarına qədər aparır. Zahirdən batınə, bədəndən mən-ə qədər uzanan bu yolun əslində özü sevgi üzərində


¹ Kyerkeqor S. Adı çək. əsər, s. 181.

² Шеллинг Ф.В. Сочинения, с. 1316.

³ Yenə orada, s. 1317.

mövcuddur.

Sevginin yaradıcılıq enerjisinin tükənməz mənbəyi olduğunu demişdik. Burada əhəmiyyətli bir məqam vurğulanmalıdır.



Onu mənbəyə çevirmək üçün sadəcə sevgini maddi çərçivədən çıxardıb daha üst qata qaldırmağı bacarmaq lazımdır. Bu səbəbdən ona həsr olunan şeirlərdə iki növ münasibətə rast gəlmək mümkündür. Qeyd etdiyimiz birinci mərhələdə gənclər sevginin məhz aparıcı qüvvəsini hiss edirlər, onun hökmü altında olurlar. Bu dövrə aid yaradıcılıqda, şeirlərdə maddi dünyanın təsiri çox müşahidə olunur, hər nə qədər sevgidə qeyri-maddi bir mahiyyət axtarsalar da. Məsələn, Müşfiq deyir:


*Fəqət yabançıdır coşqun ruhuma,
Elimə, ölkəmə, təbi-şuxuma
Mənasız gözəllik, mənasız gözəllik!¹*

İkinci mərhələdə gənc sevgini bir həqiqət mənbəyi kimi kəşf edir və artıq sevgi onu idarə etmir. O, ruhuna uyğun gələn, mən-inə güzgü ola bilən ideyaları oradan götürməyə, mənimsəməyə başlayır. Bu yolla irəli gedən gənclər şeirlərində öz düşüncələrini ifadə edirlər və mənbəyə yaxınlaşdırıqla şeirlərinin də ideya yükü dəyişir. Şeirlərini Avni təxəllüsü ilə yazan Fateh Sultanın şeirində deyilir:

¹ Müşfiq M. Seçilmiş əsərləri, s. 102.

*Hava ilə toprağa qarışib toz kimi sovrulan könül
Sevgilinin yolunun toprağından bir an bilə özü
uzaq olsun istəməz.¹*

Mənbənin özünə yetişmək sevginin üçüncü mərhələsini açır. Bu mərhələdə şeirlərin tək ünvanı qalır – Allah. Sührəvərdi yazır: “Şövq bacarıqlı zatları Nurlar Nuruna aparır. On tam şövq ali nura cəzb və ucalmaqla tamamlanır”.² Bəli,



*məhz bacarıqlı, yəni həyatın
yalançı parıltalarından
gözü qamaşmayan, dünya
xaosunda öz yolunu itirməyən,
öz Sevgisini min bir
sevgi arasında qoruyub
saxlaya bilən insan eşqin
ali zirvəsinə qalxa bilər.*

Gənci bütün varlığı ilə ehtiva edən, öz nurlu sonsuzluğunda əridib yox edən, ciyinlərindəki yükü yüngülləşdirən, gözəlləşdirən, içini müqəddəslik duyğusu ilə işıqlandıran İlahi eşq. Şellingin dediyi kimi, “...ilahi sevginin şüaları düşür və mənəvi həyatın zərifliyə, ilahi gözəlliyyə ülvi çevrilməsi baş verir”.³ Bu mərhələdə insan maddi istəklərdən tamamilə təcrid olunur. Ali sevgi onların bütün varlığına elə hakim kəsilir ki, müraciət etdikləri hər bir obyektdə, istər mürəkkəb olsun, istərsə də adı şeylərə məhz bu gözlə

¹ Fatih Sultan Mehmet'in Kaleminden 7 Enfes Şiir
www.wannart.com/fatih-sultan-mehmetin-kaleminden-7-enfes-siir/

² Sührəvərdi. Seçilmiş əsərləri, s. 224.

³ Шеллинг Ф.В. Сочинения, с. 1007.

baxırlar. Haqq mərtəbəsinə çatan və “ənə`l-Həqq” kəlamının sirlinə vaqif olan kəs, təbii ki, sevgisinin də haqqına çatmış olur. Şah İsmayıł Xətai deyir:

*Ey həq əhli, sən sənin cismində beytullahi gör,
Xancarı ü əzm eyləsən lövhində ərşüllahi gör.
Adəmin şənində, kərrəmna, dedi nitqi-ilah,
Əhli-mənasən, həqiqət süməmə vəchüllahi gör.
Zakirəm, zikr eylərəm könlümdə özgə kimsə yox,
Natiqəm, nitqi-hidayət gəl həbibullahi gör.*¹

Sevginin Haqqına çatan şəxslərin əsərlərində eşqin xüsusi tərifinə rast gəlmək olmur, çünkü onu adı sözlərlə ifadə etməyin mümkün olmadığını bilirlər. Onu da qeyd edək ki, bu yol boyu gənc kifayət qədər irəliləmiş olur və mənbəyə çatanda artıq dəliqanlı, enerjisi aşib-daşan gənc, yaşıdan asılı olmadan, yetkin bir insana çevrilmiş olur.

Yeri gəlmışkən, burada təsəvvüflə maraqlı bir paralel aparmaq mümkünündür. Belə ki, sevginin mərhələlərini, yəni onu hissələr səviyyəsində tanıyıb, tədricən onun mənbəyini öyrənib, nəhayət, o mənbənin özünə çatana qədər gedən prosesi belə xarakterizə etmək olar: *sevginin bilinməsi* (*ilm əl-eşq*), *sevginin gözəl görülməsi* (*ayn al-eşq*) və *sevginin haqqı* (*haqq əl-eşq*).

Gəncin qarşısında açılan üfüqün genişliyinə bax! İlahi eşq və Fəlsəfənin ənginliyi! İdrakı və təfəkkürü ilə müqəddəsliyin zirvəsinə yüksəlmək imkanı! Yetər ki, yolun başında seçimi düzgün edib, hissələrin hökmünə düşərək ötəri həvəslərə aldanmasın. Bu üfüqlərin fəthinin nəticəsidir ki, Motsartin musiqisi sadəcə bir not yığını deyil, illər-

¹ Şah İsmayıł Xətayı. Əsərləri. Bakı, “Şərq-Qərb”, 2005, s. 39

dir, əsrlərdir, insanı ilahi harmoniyaya qovuşdurən bir sehrdir; Beethovenin doqquzuncu simfoniyası yalnız könülləri oxşamır, həm də düşündürür. Bu üfüqlərin fəthinin verdiyi qüdrətdir ki, Sührəvərdi Aristotelin fəlsəfəsini öz işraqlıq fəlsəfəsi üçün bir postamentə döndərib üzərində möhtəşəm bir nur heykəli ucaltdı. Bu üfüqlərin fəthinin sirridir ki, Bayronun, Puşkinin, Lermontovun, Müşfiqin, Ülvinin qələmindən qopan zərrələr çirkab dolu, keşməkeşli illərin, ədəbi çiçəklənmələrin, tənəzzüllərin arasında öz parıltısını saxlayıb bərq vurmaqdə davam edir. Qədim Yunan tarixçisi və filosofu Plutarx Makedoniyalı İsgəndər haqqında yazır: “Əsas məsələ nemət sahibi olmaq deyil, onları istifadə etməkdir. Axı bəzən dilsiz körpələr belə atalarından kral ləyaqəti və hakimiyyət miras alırlar... Möhtəşəm olan körpə deyildi, ona ata ləyaqətini verən idi. Onu mənimseyib qanuni varisin əlindən almadi”.¹ Bəli, Yaradanı tərəfindən verilən lütfələri hər insan öz ağılna uyğun olaraq istifadə edir. Kimlərsə Haqqa, Sevginin düz mənbəyinə uzanan yolun sonuna qədər gedir və özü də o əbədiyyətin bir hissəsinə çevrilir, bir başqası isə hansısa məqamda ya yorulub, ya maddi nemətlərə aludə olub maddi dünya kimi heçliyə qarışır.

Var olmaq haqqını qazanan hər insana “ol” əmri verən və ruh üfləyən Yaradan onlardan hər birinə özünə xas, öz idrakına, mən-inə uyğun sevgi bəxş edir. İnsanların sayı qədər sevgi var. Biz tədqiqatımızın başında vurğulamışdıq ki, gənclik – öz mən-inin kəşfi, öz iradəsi ilə öz seçimini etməkdir. Sevgi haqqında düşüncələrimizdən sonra cəsarətlə iddia edə bilərik ki,

¹ Плутарх. О судьбе и доблести Александра. Речь вторая 336e
<http://ancientrome.ru/antlitr/t.htm?a=1438024200#sel=57:27,57:4633>
7d

*gənclik öz mən-ində sevgi
nüvəsinin kəşfidir.*

Bir qüdsi hədisdə deyilir ki, “Mən gizli bir xəzinə idim, tanınmaq istədim və xəlqi yaratdım”. Allahın yer üzündəki xəlifəsi olan insan da bir gizli xəzinə kimi gəncliyində açılmağa başlayır və bu xəzinənin ən qiyməyli daşı məhz eşqdır. Kimsə sadəcə onun zahiri gözəlliyinə aşiq olur, kimsə onun işi ilə gedib o ləlin mənbəyinə çıxır.

Yaradan Özünü bütün gözəl vasitələrlə, bütün ülvi, müqəddəs üsullarla tanıdır və bunun üçün saf, təmiz ruhlar seçilir. Eyni zamanda, O, bəxş etdiyi dərin hikməti, ülviyyəti çatdırmaq üçün o ruhlara YARATMAQ qüdrəti verir.

Məhz yaradıcılıq enerjisini istifadə etməyi bacaran insan həm öz potensialını açır, həm də Mütləq Yaradanını tanıdır. Şəllinq deyir: “Məxlüqda ilk başlanğıc vahidin özünü yaratmaq cəhdidir və ya əsasın (təməlin) iradəsidir. İlkinci başlanğıc sevginin iradəsidir ki, onun vasitəsilə təbiət söz deyilir və onun vasitəsilə Allah özünü şəxsiyyət edir”.¹ Bəli, məhz bu yaradanların yaratdığıları ilə insanlar Yaradani tanır, Onun gözəlliyinin, möhtəşəmliyinin

¹ Шеллинг Ф.В. Сочинения, с.1008.


şahidi olur. Allahın adlarından biri al-Vədud – Sevəndir, çünkü yaratdıqlarının hər birini sevə-sevə yaradıb və yaratdıqlarına bu sevgidən üfləyib. Qurani Kərimdə deyilir: “Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çiraq olan bir taxçaya bənzəyir; o çiraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur. O (çiraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işiq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir” (Qurani Kərim 24/35). İnsan gənclik çağında İlahi sevginin mənbəyini kəşf etməklə həyatına ömrü boyu işiq salacaq həmin çırağı kəşf etmiş olur.

Beləliklə, həm bizim gənclərin eşqi, sevgisi haqqında düşüncələrimiz, həm də ümumiyyətlə gənclik fəlsəfəsi bitdi. Hər halda bizim qələmimizdən qopan kəlmələr bitdi. Yuxarıda qeyd etmişdik ki, sevgini sona saxlamaqdə bir məqsədimiz var. Məqsədimiz hər şeyin ucunu sevgiyə, yəni gözəl ülvi bir sonsuzluğa bağlamaq idi. Sevgi bizim gənclərin əmanətini – missiyyasını nurlandırır, cazibəsini artırır, onun ...ağırlığını azaldır, qara notlarının çoxluğunu gizlədir. *Axi bütün dərin təfəkkürlərinə, müdrikliklərinə baxma-yaraq, onlar gəncdir, işığa, eşqə ehtiyacları var!*

Məsələyə bir də fərqli prizmadan baxaq. Yenə də Şərqi fəlsəfəsinə, xüsusilə təsəvvüfə nəzər salsaq, aydın bir mənzərənin şahidi olarıq: fərdi eşq daha uca həqiqətləri açıqlayan böyük bir aləmə aparır. Bu o deməkdir ki, eşq yalnız üzərkələri çırpındıran, ruhları bir-birinə cəzb edən bir hiss deyil, o daha mürəkkəb və dərin bir mənaya malikdir. Eşq maddi aləmdən çıxıb mənəvi dünyaya üz tutmağın ilk

səbəbidir, könül gözünü açan, ruhu düşündürən bir hissdir. Eşq həqiqətdir, deməli, idrakın sonudur. Eşq yaradılışın səbəbi kimi Mütləqdən nisbiyə enən bir nur zolağı olduğu kimi, nisbidən də Mütləqə uzanan bir yoldur. İnsan ona doğru uzanan həmin nur zolağını kəşf etməklə eşqi və bununla da həqiqəti dərk etmiş olur. S.Xəlilov yazır: “Eşq səviyyəsində idrak bütün insanlara aid olan hissi və məntiqi idrakdan yüksəkdə durur – idrakın ali məqamına aparır. Bu pillə daha çox dərəcədə idrakın sezgi və vəhy məqamlarına uyğundur”.¹ Müxtəlif səviyyədə olsa da, hər kəsin bir sevgiyə qadir olduğu məlumdur və təbii ki, bunların hamısının “idrakın ali məqamına” apardığını demək düz olmazdı. Müəllif buna belə açıqlıq gətirir: “Yüksək mənəviyyatlı, incə ruhlu, parlaq qəlbli insanları heyrətləndirmək, məftun etmək üçün daha böyük gözəllik, daha həssas və daha mürəkkəb tərəf-müqabil lazımdır. Ən böyük aşiq isə, heç şübhəsiz, ancaq İslıqlar işığına (Allaha – K.B.) səcdə edə bilər. Bu isə artıq ilahi eşqdır”.²

Məhz ilahi eşq bütün maddiyyata baxış prizmasını dəyişə, həqiqətin üzərin-dən pərdəni götürə, könül, ruh gözünü aça bilər.



Deyilənlərə əhəmiyyətli bir əlavə də etmək lazımdır: biz tamamlanma hissinin insanın təfəkkür səviyyəsi ilə bilavasitə əlaqəli olduğunu bildirmişdik. Deməli, ilahi eşqə gedən yol da məhz fərdi eşqdən keçməlidir. Əbu Turxan

¹ Xəlilov S. Məhəbbət və intellekt, s. 29.

² Yenə orada, s. 35.

bunu belə təsvir edir: “Fərdi məhəbbətin ilahi məhəbbətə qovuşması iki damlanın əvvəlcə bir damlada birləşməsi və dəryaya birlikdə qatılması kimidir”.¹ Başqa cür desək, insan əvvəlcə daxili dünyasında əzəmətli bir harmoniyanın olduğunu kəşf edir, sonra da özünün bu əzəmətli harmoniyanın bir tərkib hissəsi olduğunun şahidi olur.

¹ Yenə oarada, s. 49.


Nəticə

Fəlsəfə elə bir zirvədir ki, hər təfəkkür, hər yaradıcılıq, hər dünyagörüşü ora qalxa bilmir. Və bütün başqa zirvələr kimi oradan ətraf – gələn-gedən yollar, maneələr, gizlinlər daha aydın görünür. Gəncliyin fəlsəfəsini yazmaqdada bizim məqsədimiz məhz gənclik fenomeninin bütöv mənzərəsini nəinki təsvir etmək, həm də təhlil etmək idi. Bununla, bir tərəfdən, gəncliyi həyatın zirvəsinə aparan yol olduğunu çatdırmaq, digər tərəfdən, gəncliyin özünün zirvəsini tanıtmaq istəmişik. Başqa sözlə desək, gəncliyi sadəcə həyatın bir hissəsi kimi deyil, fəlsəfi kateqoriya kimi nəzərdən keçirmişik. Əslində insan həyatının hər mərhələsinin fəlsəfəsini araşdırmaqla o həyatı daha mənalı yaşamaq mümkündür. Bununla belə, gəncliyin yeri və əhəmiyyəti daha böyük olduğuna görə biz bu əsərimizdə məhz onun üzərində durmuşuq. Səbəb nədir?

İnsan ömrünü fəlsəfə tarixinə bənzətsək, gəncliyi onun orta əsrləri hesab etmək olar. İdeyaların çoxunun doğulub-inkişaf etdiyi, bəzilərinin isə rüşeymlərinin yarandığı orta əsrlər. Hələ coğrafi məkanın Şərqi və Qərbi olaraq iki qütbə bölünüb bir-birinə düşmən kəsilmədiyi, qədim hikmətlərin yeni hikmətlərlə üzvi şəkildə çulğalaşış bir-birini ən kamil şəkildə tamamladığı orta əsrlər. İrrasional idrakın, mistik təfəkkürün rasional təfəkkürlə sıx əlaqəli olduğu, ilahi duyğuların çox vaxt maddi tələbatları öz təsiri altına

aldığı, hətta onun inkişafına maneçilik yaratdığı orta əsrlər. Bütün bu xüsusiyyətlərlə yanaşı, orta əsrlər özündə həm də bir ziddiyyət ehtiva edir. Təsadüfi deyil ki, məhz orta əsrlərdən sonra, yəni onun bətnindəki ideyalar üzərində Renessans hadisəsi baş verdi və bütün təfəkkür tarixində yeni bir mərhələnin əsası qoyuldu. Maraqlıdır ki, tədqiqat obyekti istər ədəbiyyatda, istər fəlsəfədə, istərsə də sənətdə ən çox müraciət edilən orta əsrlər olsa da, hələ də oxunmamış səhifələr, hələ də orijinallığını qoruyan qatlar, hələ də yeni düşüncə istiqamətlərinə nəfəs verə biləcək ideyalar qalmaqdadır. Nəhayət, onu da qeyd edək ki, orta əsrlərin bütöv mənzərəsini yaratmaq üçün bütün bu deyilən xüsusiyyətlər məhz bir-birilə əlaqəli şəkildə tədqiq edilməlidir.

Əlbəttə, orta əsrlər haqqında çox fikir söyləmək mümkündür, lakin biz daha çox gəncliyə xas cəhətləri seçib qeyd etdik. Belə ki, bizim araşdırımız nəticəsində belə məlum oldu ki, gənclik insan potensialının bütün xırdalıqları ilə kəşf olunduğu, insanların şüurlu şəkildə bütün həyatına təyinat verdiyi bir dövrdür. Məhz bu çağında insan öz ruhunun və bədəninin imkanlarını öyrənir, ilahi aləmlə əlaqələrini dərk edir və bunun əsasında özünün taleyüklü seçimini edir. Başqa sözlə desək,



Gələcək insanların kimliyi, şəxsiyyəti bu postamentdən bilavasitə asılıdır. Deməli, gəncliyin mahiyyətini öyrənib dərk etmək kifayət qədər güclü bir postament qurmaq və bunun üzərində əzəmətli bir İnsan abidəsinin qurulmasını təmin etmək deməkdir. Məsələn, maraqlı tarixi faktlardan

biri budur ki, gəncliyin düşüncə tərzini məhdudlaşdırmaq üçün universitetlərdə fəlsəfənin tədrisini ləğv ediblər. Belə olan hallarda dövrün ziyalıları gənclərin daha düşüncəli və məqsədyönlü böyümələri üçün məhz fəlsəfəni daha çox və daha dərindən tədris olunmasını tələb ediblər. Bəli, gənclik insanın ömrünün zirvəsi olmasa da, o zirvəyə aparan yoldur. Bu yol nə qədər aydın, nə qədər qətiyyətli və cəsarətli, yenilik dolu olarsa, çatdığı zirvə də bir o qədər yüksək, sabit olar.

Bununla yanaşı, gəncliyin fəlsəfəsi yalnız gənclik üçün deyil, həm də fəlsəfə üçün xüsusi əhəmiyyətə malikdir. Gənclik özünəməxsus baxış bucağına malikdir və bu fərqlilik özünü fəlsəfi ideyalara, fəlsəfi istiqamətlərə münasibətində də göstərir. Başqa sözlə desək, gəncliyin fəlsəfəsinin öyrənilməsi fəlsəfə tarixinin səhifələrinə də yeni işıq sala bilər.

Gənclik insan adlı mürəkkəb sistemin açıldığı və aktivləşdiyi bir dövrün başlangıcıdır. İnsanın iradəsindən asılı olaraq bu sistemin hər hansı bir tərəfi önə keçir, digər tərəfləri isə ya özünə tabe edir, ya da kölgədə qoyur. Məsələn, gəncliyin inanc problemlərini araşdırın Süleyman Xeyri Bolay bu problemləri üç əsas qrupda təsnifləşdirir: a) varlık, varoluş ile ilgili, b) ahlak ile ilgili və c) dini problemlər.¹ Bununla bir gəncin həm ilahi, həm sosial, həm də bioloji varlıq kimi mahiyyətinin açılmasına imkan verir. Təqdim edilən əsərdə də gəncliyin yalnız bir neçə xüsusiyyəti araşdırılır, müəyyən nəticələrə gəlinir. Bu araşdırımızda biz gəncliyi məsələlərin eklektik toplusu kimi deyil, məhz bir qanuna uyğunluq əsasında təhlil etməyə çalışırıq. Bu


¹ Bolay S.H. Gençliğin İnanma Problemleri. (əl yazısı)

səbəbdən araşdırımız erkən gənclikdən, uşaqlıq və yeni-yetməlikdən gəncliyə keçid məqamından başlayıb, yetkinlik çağına keçidə qədər davam edir. Bu qanuna uyğunluğu hər məsələnin ayrıca təhlilində də qorumuşuq.

Beləliklə, araşdırımız gəncin, bəlkə də hələ yeni-yetmənin ilk iradəli və şüurlu seçimi ilə başlayır. Uşaq vaxtından fiziki göstəricilərini, gözəlliliklərini, bacarıqlarını tanıyan bir insan gəncliyə qədəm qoymaqla həm də ruhunu tanımağa başlayır. Bu, əlavə imkanlar verməklə yanaşı, həm də gənci bir seçim qarşısında qoyur: əbədiyyət, yoxsa maddiyyat? Bu seçim yolun başında olsa da, insanı bütün ömrü boyu müşayiət edir. Məhz bundan çıxış edərək hər kəs öz kimliyini, şəxsiyyətini tamamlamağa çalışır: kimsə ruhən, kimsə fiziki baxımdan daha kamil olmayı zəruri hesab edir. Bu prosesin vacibliyini və insan varlığının, formalاشmağının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq onun araşdırmasına xüsusi diqqət ayrılib. İşin əhəmiyyətli tərəflərindən biri budur ki, bunlar heç də təcrid olunmuş şəkildə deyil, əksinə, bir-biri ilə əlaqəli, qarşılıqlı təsir şəraitində öyrənilir. Axı, gənclik enerjinin aşıl-daşlığı, fəth ruhunun bütün digər hissələri üstələdiyi, malik olduğu keyfiyyətləri nümayiş etdirmək istəyidir. Belə olan halda, yanlış edilmiş seçim, bir tərəfin digərinə nisbətdə onə çəkilməsi ümumi mahiyyətə nöqsan gətirə bilir. Onu da əlavə etmək lazımdır ki, insan varlığında ruh və bədənin qarşılıqlı təsirini nəzərə aldığımıza görə hər hissin, duygunun iki mərhələdə şərhini verməyə çalışmışıq – maddi dünya çərçivəsində və ruh nisbətində. Məhz ruhunu tanımıması nəticəsində hər gəncin ilahi aləmə yolu açılır, maddi dünya ilə yanaşı, oradan da həqiqət almaq imkanı əldə edir. Bu əlaqə gəncin ruhunu nəbatı, heyvani mərtəbədən insani mərtəbəyə yüksəlməsi üçün ən

birinci şərtidir. Ən əsası isə, bu, gəncin ən primitiv hisslərdən ən ali duyğulara, müqəddəslik zirvəsinə, fəlsəfi təfəkkür səviyyəsinə yüksələ bilmək imkanıdır. Məhz ruhunun Allahla bilavasitə əlaqəli olmasıdır ki, insanı cəmiyyətin çirkabından qurtara bilir, onu məhv olmaqdan qoruyur. Bu olmayanda isə gənc özü təmiz cəmiyyəti korlaya bilər və cəmiyyət üçün bir nöqsana çevirilər.

Qeyd etdiyimiz kimi, bu proseslər daha çox insanın erkən gəncliyinə xasdır. Növbəti mərhələdə isə qarşılaşlığı qeyri-müəyyənlik, öz mənlyini yeni-yeni tanımış, kəşf etməsi nəticəsində yaranan qorxu və təşviş təhlil edilir. Əslində, bu adı bir qorxu yox, məhz irəliyə doğru getməyə sövq edən bir təkan, bir istəkdir. Bu yolun, yəni



*gəncliyin zirvə məqamı
fatehlik bacarığıdır.*

Söhbət sadəcə coğrafi mənada ərazilərin fəthindən deyil, insanların ürəklərinin, qaranlığın fəthindən də gedir. Məsələ burasındadır ki, bir cəmiyyət illərlə, əsrlərlə ənənələri, qanunları ilə öz çərçivələrini o dərəcədə sabitləşdirib daşlaşdırır ki, ondan kənardə hər şey qaranlıq və təhlükəli hesab edilir. Yalnız bir gəncin fateh ruhu bu qorxunun öhdəsindən gəlib, o çərçivəni sindırmağa və yeni bir cəmiyyətin cizgilərini təyin etmək iqtidarındadır. Tarixin müəyyən dövrlərində bu fəthlər ya qılıンcla, ya qələmlə edilmişdir. Burada əhəmiyyətli məqamlardan biri də budur ki, qələmlə dəstəklənməyən qılıncın qazandığı zəfər qısamüddətli olur və tarixdə yeni səhifə aça bilmir. Başqa sözlə desək, ərazi işğal olunsa da, onun daxili, yəni insanların ruhu nəinki öz varlığını qoruyub saxlayır, hətta öz işğalçisinin ruhunu fəth

eləmək gücünə malik olur. Burada xüsusi diqqət məhz yaradıcılığa ayrılib – əsrlər boyu fəth gücünü saxlayan bir bacarığa.

Bir insanın yetişməsi üçün cəmiyyətin rolu böyükdür və bunu nəzərə alaraq biz də gənclik və cəmiyyətin təhlilinə xüsusi diqqət ayırmışıq. Lakin burada nisbətən fərqli bir mövqedən yanaşmışıq. Əvvəla, biz ön plana gəncliyin yalnız mənəvi tərəfini çəkmüşik, daha dəqiq dəsək, onun Mənini. Məsələ burasındadır ki, bəzən gəncliyi sosial varlıq kimi qəbul etməklə onun mənəvi tərəfi arxa planda qalır. Halbuki bir şəxsiyyətin formallaşmasında bu aparıcı faktorlardan biridir. Digər tərəfdən isə, biz Mən və cəmiyyəti qarşılıqlı təsirə malik qüvvələr kimi nəzərdən keçiririk. Belə ki, əgər öz ruhunu və mənəvi gücünü dərk etmiş və onu reallaşdırmaq bacarığını qazanmış bir gənc cəmiyyətin qanunlarını dəyişmək, onun çərçivələrini dağıtmak və yeni çərçivələr qurmaq iqtidarındadırsa, deməli, müzakirə obyekti mütləq qarşılıqlı təsirli olmalıdır.

Nəhayət, gənclik kontekstində təhlil etdiyimiz sonuncu xüsusiyyət sevgi və müqəddəslik duyğusudur. Araşdırma zamanı belə məlum oldu ki, hər nə qədər sona saxlasaq da, əslində sevgi insanın yaranışında nüvə rolunu oynayan, bütün həyatı boyu onun inkişafı üçün təkan, yeni addımlar, fəthlər üçün cəsarət verən bir fenomendir. Bununla belə, onu ən sona saxlamağımızın səbəbi budur ki, məhz sevginin mahiyyətini dərk etməklə və bununla müqəddəslik duyusunu tanıyarəq yaradıcılığın zirvəsinə ucalmaqla insan öz yetkinlik çağına çata bilir. İnsan həyatı tsikllərdən ibarətdir və bir tsiklin sonu əvvəli ilə birləşəndə çevrə tamamlanır, insan həyatının bir dövrü bitir və növbəti mərhələ başlayır. Yaradan insanı sevgi ilə yaradıb və onun hər mərhələsi

sevgi ilə başlayıb sevgi ilə bitərsə, həmin insanın şəxsiyyətinin tamlığından danışa bilərik. Biz də bunu nəzərdə tutaraq araşdırımızı sevgi ilə bitirmişik.

Təhlillərimizin birində qeyd etmişdik ki, gəncliyin fəlsəfəsini yazmaq həm də fəlsəfədə yeni bir baxış bucağı aça bilər. Biz bu əsərdə insana məxsus hər bir duyğunun məhz gənclik mərhələsində təzahürünü vurğulamışıq. Bu hisslər insanın həyatı boyu mövcuddur. Sadəcə gənclik özünün hər hissinə, hər addımına, hər seçiminə ilk şüurlu, ilk iradəli münasibət göstərməsidir. Əslində dediklərimiz yeni bir şey deyil. Məsələ burasındadır ki, gəncliyin özünün müəyyən qanuna uyğunluqları vardır ki, ətrafında hər şeyi, hər kəsi onunla hesablaşmağa məcbur edir.

Digər tərəfdən, elə düşüncələr var ki, onlar məhz gənc yaşa məxsusdur və onları öz zamanında demək vacibdir. Heç kəsə gizli deyil ki, bir çox hallarda məhz gəncliyə xas olduğu üçün bəzi fikirləri, ideyaları “boş şeydir, keçib gedər”, – deyə kənara atırlar. Əlbəttə, bu yaşda deyilənlərə nisbətən kamil yaşda deyilənlər eyni tərəziyə qoyulmaz. Lakin bu heç də onun dəyərsizliyinə dəlalət etmir. Gəncliyin insan həyatında öz yeri olduğu kimi, gəncliyin fəlsəfəsinin də insan təfəkküründə öz yeri və əhəmiyyəti vardır. Axı, bu, İnsan adlı abidənin postamentinin hazırlanmasıdır və gələcək abidənin miqyası məhz onun ölçülərindən asılıdır. Bu, qısa ömür ərzində deyilmiş böyük hikmətlərin təhlilidir.



*Bu kitab Allahın pak, ülvi
ruhlar vasitəsilə insanlara
çatdırmaq istədiklərinin
şərhidir.*

S.Xəlilov yazar: “Tarixdə çox nadir hallarda şairin və ya filosofun əsas yaradıcılıq ideyası, çağırışları onun şəxsi həyat nümunəsi ilə üst-üstə düşür, real təcəssümlə tamamlanır. Belə olanda, ideya hələ kifayət qədər inkişaf edib öz zirvəsinə çatmamış bir həyat həqiqəti bu zirvəni fəth edir”.¹ Bu, qısa gənc bir ömrə sonsuz müdrikliyi sığdırmaq, dəli-dolu nəfsi dərin düşüncə ilə cilovlamaq, zəif, gənc ciyinlərdə bəşəriyyətin ağır yükünü çəkmək, gəncliyin mənfi, naqis hesab edilən keyfiyyətlərini ən müqəddəs zirvəyə qaldırıa bilmək qüdrəti və bunun Allah tərəfindən insana bəxş edilən nemətlərdən, lütfərlərdən biri olması haqqında təhlildir. Bu, dünənə, yaxud bu günə aid bir həqiqət deyil. Bu, insanın mahiyyətində ta yaranışından var olub ona insanlığını anladan, xatırladan bir həqiqətdir. Belə bir səbəbdən biz məkanı, zamanı, milliyyəti heçə sayaraq həm Şərqə üz tutmuşuq, həm də Qərbə, orta əsrləri, yeni dövrü bir-birinə qatıb *indi-də* dayanmışıq. Çünkü Allah bərdir. Əbu Turxan demiş, “qütblər zirvədə birləşir”. Biz də məhz zirvədəkilərdən yazmışıq.

¹ Xəlilov S. Ülvi hissələrdən şəhidlik zirvəsinə.

Havalər

(qısa ensiklopedik məlumatlar)

Peyğəmbərlər

İbrahim peyğəmbər – (İbranicə: אַבְרָהָם) (e.ə.

2000) – oğlu İshak Yəhudilər soyunun, oğlu İsmayıł ərəblərin və Məhəmməd peyğəmbərin (s) soyunun başlangıcı hesab edildiyinə görə, “dinlər atası” adlanır.



Abraham (ab-rahām – uca ata, camaatın atası) adı Brahma ilə əlaqələndirildiyinə görə, onu həm də qədim Hind inançının kökündə duran şəxs kimi qəbul edirlər. Bibliyaya görə, Kənan elinin Ur şəhərində, Nəmrudun zamanında doğulmuşdur. Yuxusuna görə, Nəmrudun hakimiyyəti həmin gün doğulan oğlan uşağının əli ilə sona yetməli idi. Bu səbəbdən hökmədar bütün oğlan uşaqlarını qətlə yetirdir. Anası İbrahim 17 yaşına kimi mağarada, şəhərdən uzaqda böyüdü. İbrahim peyğəmbər tarixdə bir neçə sınağı ilə qalmışdır: a) şəhər bütlərini qırdığına görə odda yandırılması əmr olunur.

Allahın möcüzəsi ilə od onu yandırmır; b) oğlunu Allah yolunda qurban kəsmək istəyəndə Allah insan qurbanının yerinə qoç göndərir; c) Kəbəni inşa edir.¹

Yeremiya (ivr. יְהֹמִינָה, Allahın ucaltdığı. Təqr. e.ə. 655 Anatot, İudey – e.ə. 586 Misir) – “Əhdi-Ətiq”in dörd böyük peyğəmbərlərdən ikincisi. 15 yaşında peyğəmbərlik verilmişdir. İki kitabı məlumdur: “Yeremiya peyğəmbərin




kitabı”, “Yeremiyanın ağlamağı”. İsaiyadan (birinci büyük peyğəmbər) 100 il sonra yaşamışdır. Həmin zamanlar Assuriya öz qüdrətini itirməkdə, Babilistan güclənməkdə idi. Yeremiya siyasi problemlərə öz müasirlərindən daha ağırlı reaksiya vermişdir. Öz vətənini xilas etmək etmək üçün hakimiyyətə təsir göstərməyə çalışsa da, buna müvəffəq olmur. Öncədən xəbər verdiyi rəsmi siyasetin böhrəni, Yerusəlimin yıxılması və xalqın kasıblığının baş verməsi ilə peyğəmbərliyi təsdiqlənmişdir.²

İsa Məsih – (ivr. יִשְׁעָא Yesua) – İslamda beş böyük peyğəmbərdən biri. Xristianlıqda Tanrıının bədənli mücəssəməsi. Müqəddəs mətnlərə əsasən məlek Cəbrayıl vətəsilə Müqəddəs Məryəmə Allahın kəlamı və möcüzə olaraq verilmişdir. İlk dəfə körpə ikən dil açan və anasının

¹ Həzrəti İbrahim. www.azerislam.com/?lngs=aze&cats=1&ids=1444

² İeremия. <https://eleven.co.il/bible/prophets/11704/>

ismətinin təmizliyinə şəhadət verən İsa Məsih sonralar da bir çox möcüzələrə sahib olmuşdur: a) ölü diriltmək; b) vəba xəstəliyini müalicə etmək; c) suyu şərabə çevirmək; d) suyun üzərində yerimək. İsa Məsih ilk dəfə 30 yaşında Yəhüya peyğəmbər tərəfindən İordan çayında müqəddəs suya salınmış və peyğəmbərliyi başlamışdır. Yeruşəlimdə məbəddən tacirləri qovmaqla və tək Allaha çağırışı ilə məbəd kahinləri tərəfindən düşmən kimi qəbul edilmiş, həbs olunaraq 33 yaşında çarmıxa çəkilmişdir. Kitabı “İncil”dir.



Məhəmməd ibn Abdullah – (محمد بن عبد الله) 570 - 632) sonuncu peyğəmbər, İslam Peyğəmbəri (s), Allahın rəsulu. Valideynlərinin ölümündən sonra əmisi Əbu Talibin himayəsinində böyümüşdür. Gəncliyində çobanlıq etmiş, daha sonra ticarətlə məşğul olmuşdur. Cahilliyyə dövrünə xas olan içki, eyş-işrət, qumar kimi zərərli alışqanlıqlardan uzaq olmuşdur. Heç vaxt bütlərə sitayış etməmiş və büt bayramlarına qoşulmamışdır. Peyğəmbərin (s) dediyinə görə, Allah ona izn verməmişdir ki, belə işlər görsün. Belə ki, o, iki dəfə gənclərlə bərabər əyləncəyə getmək istəsə də, qeyri-adi bir yuxuya qalmışdır. Gənc yaşlarında Məkkə əhalisi arasında əmin (sədaqətli, etibarlı adam) kimi



ad çıxarmışdı. O, erkən yaşında bir dəfə Ficar (qəbilə savaşsı) savaşına qatılsa da, daha sonra heç vaxt qatılmamışdır. Əksinə, gənc yaşına baxmayaraq, qəbilələrarası sülhü saxlamaq, zəif və kasıbların hüquqlarını qorumaq üçün yaradılmış *Hilfi'l-fudûl* (*Fəzilətlilər ittifaqı*) üzvü olmuşdur.


40 yaşında Hira mağarasına çəkilən Məhəmmədə (s) mələk Cəbrayıl ilk ilahi vəhyi gətirmiştir. 610-cu ildən 620-ci ilə qədər olan dövrədə Məkkənin ənənəvi bütperəst cəmiyyəti ilə yeni təkallahlı dinin arasında mübarizə başlamışdır. Çəkişmələr təhlükəlli hal alanda 622-ci ildə Məhəmməd peyğəmbər (s) yaxın adamları və bəzi müsəlmanlarla Mədinə şəhərinə hicrət etmişdir. Bir neçə il ərzində müsəlman və bütperəstlər arasında qanlı döyüşlər olsa da, İslam get-gedə gücləndi və 630-cu ildə müsəlmanlar heç bir silah olmadan Məkkəyə daxil oldular, Kəbə bütlərdən temizləndi və ilk azan oxundu. Məhəmməd peyğəmbər (s) 632-ci ilin iyun ayında vəfat etmiş və Mədinədə öz evində dəfn edilmişdir.¹

¹ Məhəmməd.

<https://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d>

Sərkərdələr

Makedoniyalı İsgəndər – (Αλέξανδρος ὁ Μέγας – e.ə. 356 – e.ə. 323) – Makedoniya hökmdarı. e.ə. 343-cü ildə Filip filosof Aristoteli İsgəndərə Meizada Nymphs məbədində müəllim təyin etmiş və o, 3 il ərzində İsgəndərə və onun dostlarına elm, fəlsəfa, poeziya, siyasət öyrətmişdir. Homerin “İliada” əsəri, xüsusilə qəhrəman Axilles İsgəndərin döyüşü olmaq arzusuna ilham verdiyi üçün Aristotel bu əsərin qısa variantını hazırlamışdır ki, İsgəndər özü ilə gəzdirə bilsin.



Makedoniyalı İsgəndər 20 yaşında atası Filipin ölümündən sonra hakimiyyətə gəlmış, e.ə. 333-cü ildə 23 yaşında Daranı məğlub etdikdən sonra özünü Fars imperatoru elan etmiş, 25 yaşında yunan ticarət və mədəniyyətinin mərkəzi olan İsgəndəriyyə şəhərinin əsasını qoymuş, 26 yaşında “Babilin, Asiyamın, Dünyanın dörd bir tərəfinin kralı” elan olunmuşdur. Misir kahinləri onu firon elan edərək Amon Allahının oğlu kimi tanıtmışlar. 29 yaşında (e.ə. 327) İskəndərin növbəti fəthi Şərqi İran idi, burada Makedon müstəmləkələrini yaratdı və 327-ci ildə Ariamazes qalasını ələ keçirdi. Makedoniyalı İsgəndər tarixə Avropanın əksər

hissəsini, Kiçik Asiyanın isə müəyyən hissəsini işgal etmiş və ucu Hindistana qədər çatan nəhəng imperiya qurmuşdur. Bu imperiya onun ölümündən sonra dağılsa da, növbəti 300 ildə bütün dünyagörüşlərə təsir göstərən Yunan və Şərq mədəniyyətlərinin sintezi olan “Ellin epoxası”nın formallaşmasına səbəb oldu. 33 yaşında Babildə malyariya xəstəliyindən vəfat edən İsgəndər həyatı boyunca heç bir döyüşdə məğlub olmamışdır.¹

Hz. Əli (ərəb. علی بن ابی طالب) (601-661) – Əli ibn Əbu Talib Məhəmməd peyğəmbərin (s) əmisi oğlu, 4-cü rاشidi xəlifə, Məhəmməd peyğəmbərə (s) inanan və İslami qəbul edən ilk kişi olmuşdur (o zaman onun 10-11 yaşı olmuşdur). İslami mənbələrə görə, Əli Kəbədə dünyaya gəlib. Atası Əbu Talib, anası Fatimə bint Əsəddir. Məhəmməd peyğəmbər (s) tərəfindən himayə edilib. 656-cı ildə xəlifə Osmanın ölümündən sonra xəlifə seçilmişdir. İlk dəfə Bədr döyüşündə vuruşmuş və “Allahın aslanı” ləqəbini qazanmışdır. Əfsanəvi qılınıcı – Zülfüqarı Məhəmməd peyğəmbər (s) şücaətinə görə ona hədiyyə etmişdir. Ömrü boyu İslamın



¹ Abbot Jacob. Alexander The Great, 2009, Yesterday's Classics, p.4//
www.yesterdaysclassics.com/previews/abbott_alexander_preview.pdf, Alexander The Great Biography //
<http://dl.ueb.edu.vn/bitstream/1247/12854/3/Alexander%20The%20Great%20Biography.pdf>, Alexander the Great // <https://www.biography.com/people/alexander-the-great-9180468>

tanınması və yayılması uğrunda mübarizə aparmışdır. 661-ci ildə sui-qəsd nəticəsində öldürülmüşdür. Hz. Əli təkcə qılıncla deyil, elmi ilə də tarixdə qalmış və “Elmin qapısı” ləqəbi ilə tanınmışdır. Dünya ədəbiyyatına divanı və “Nəhcül-bəlağə” adlı əsəri və bir neçə qəsidiəsi ilə öz töhfəsini vermişdir.¹

Fateh Sultan Məhməd –(محمد ثانی), (1432-1481). Osmanlı İmperiyasının yeddinci sultani, Sultan II Muradın oğlu Sultan Məhməd. 21 yaşında İstanbulu fəth etməsi ilə “Əbu'l-Fəth” – “Fəthin atası” ləqəbini qazanmışdır. Məhməd peygəmbərin (s) məlum Konstantiniyyə ilə ağılı kəlamları Fateh Sultan Məhmədi bu addımı atmağa ilhamlandıran hədis hesab olnur. Türk və müsəlman dünyasının qəhrəmanıdır.



İstanbulun fəthi ilə Fateh Sultan Məhməd Bizans İmperiyasının hakimiyyətinə son qoydu, ancaq Bizansa məxsus mədəniyyəti daşıtmamış, hətta üç böyük dinə aid ibadətxana açması ilə tarixdə qalmışdır. Dövlət idarə edilməsində “Qanunnamə”ni yazması ilə böyük xidmət göstərmişdir. “Qanunnamə” imperiyada hər bir idarəedənin vəzifə bölgüsünü müəyyənləşdirmişdi. Bundan başqa “Avni” təxəllüsü ilə qəzəllər də yazmışdır. 49 yaşında Gəbzənin

¹ Əli // <https://az.wikipedia.org/wiki/%C6%8Fli>

Hünkarçayır bölgəsində vəfat etmişdir.¹

Janna D`Ark - (fr. Jeanna d`Ark, 1412-1431) – Orlean qızı, “Fransanın müqəddəs hamisi” Janna D`Ark bu gün Fransanın ən önemli ikonalarından biri kimi və Fransa millətçiliyinin və birliyinin simvolu kimi xatırlanır. O, hələ 13 yaşında ikən İngiltərə və Fransa arasında olan yüzillik müharibədə Fransa ordusunu qələbəyə aparmaq üçün Tanrı tərəfindən seçilmiş olduğuna inanmağa başlamışdır.



Vətən sevgisi 16 yaşlı Jannanı nə qədər təhlükəli olsa da evi tərk etməsinə və döyüslərdə iştirakına icazə verməsi üçün kral VII Karlın hüzuruna gəlməsinə səbəb oldu. Kral və ətrafındakılar onun həqiqətən Allahın elçisi olmasını sübüt etməsini istədilər. “Siz mənə ordu verin, mən sizə Fransanı verim” iddiası ilə çıxış edən gənc qız öz arzusuna nail olur.

Çoxsaylı sınaqdan sonra Jannaya Orlean komandasında döyüslərdə iştirak etməsinə icazə verirlər. O, azsaylı ordusu ilə böyük hünər göstərərək ingilislər üzərində qələbə qazanır və Orleanı mühasirədən azad edir. 17 iyul 1429-cu ildə VII Karl onun köməyi ilə taxta çıxır. Sonra kralın Parisə daxil olması üçün döyüslərdə burqundlara əsir düşmüş və

¹ Batı'nın Grand Turco'su Fatih Sultan Mehmed kimdir? // <https://www.tgrhaber.com.tr/editorun-sectikleri/batinin-grand-turcosu-fatih-sultan-mehmed-kimdir-fatih-sultan-mehmed-han-kacinci-padisahtir-233388>, http://www.theottomans.org/turkce/osmanli_ordu/fatih-sultan-mehmet-5.asp

onlar müəyyən məbləğ qarşılığında Jannani İngiltərəyə satmışlar. O, Fransanın böyük ümid yeri olduğuna görə qətl edilməli idi. 1431-ci il 23 mayda kişi geyimi geyinməsi və qeybdən səslər eşidib, İblislə ünsiyyətdə olması kimi böhtanlarla günahlandırılaraq mayın 30-da inkvizisiya məhkəməsinin qərarına əsasən diri-diri yandırılmışdır.¹ 1456-cı ildə bəraət almış və 1920-ci ildə katolik kilsəsi tərəfindən müqəddəs elan olunmuşdur.

Şah İsmayıл Xətai -

(1487-1624) – 14 yaşında Səfəvilər dövlətinin yaranmasını və özünün şahlığını elan etmişdir. 22 yaşında öz bayraqı altında İran, Azərbaycan, İraq, Şərqi Anadolunu birləşdirmişdir. Tarixdə ilk dəfə olaraq türk dilini rəsmi dövlət dili elan etdi. Şah İsmayıл Xətainin ən önəmli keyfiyyəti bütün döyüslərdə özünün şəxsən ordunun qarşısında getməsi və orduya rəhbərlik etməsi olmuşdur.² Şah İsmayılin həm şah, həm də şair kimi nüfuzu böyük olmuş, şəninə xütbələr söylənmiş, sufi məclislərində şeirləri oxunmuşdur.



1514-cü ildə Çaldıran düzündəki döyüşdə məğlub olması onu sarsıdır və bir daha heç bir ciddi hərbi səfərlərə çıxmır. Şah İsmayıл döyüşdən əvvəl gecə hücum edilməsinin ordunun qalibiyyəti ilə nəticələnəcəyi təklifinə "Mən

¹ Joan of Arc – Jeanne d'Arc // <https://www.jeanne-darc.info/>

² Şah İsmayıл Səfəvi Xətai kim olub? // <http://deyerler.org/147047-eah-dsmaydl-sjfjvi-xjtai-kim-olube-v-araedirma.html>

karvan basan quldur deyiləm" cavabını vermiş və mərd adını qorumuşdur. Bu döyüşdə Şah İsmayıл yaralanmışdır.¹ Ədəbiyyat tarixində “Dəhnamə”, “Nəsihətnamə” əsəri və türkçə bir divanı ilə tanınır. Şeirlərini həm ərəb poeziya ənənəsinə uyğun əruz, həm də türk şeir üslubuna uyğun heca vəznində yazmışdır.

¹ Tarixi şəxsiyyət I Şah İsmayıл Xətai //
<http://anl.az/down/meqale/adalet/2010/iyun/123413.htm>

Mifik və bədii qəhrəmanlar

Prometey (yun. Προμηθεύς) – Yunan od tanrısı

Prometey insanların xilaskarıı he-sab olunur. Prometey sözünün mə-nası uzaqqörəndir. Rəvayətə görə, Prometey insanları torpaqdan ya-ratmış, Afina isə onlara nəfəs ver-mışdır. Tanrı Zevs titan İapetin oğ-lanları olan Prometeyə və Epimete-yə yaradılmış insanlara və məxluq-lara gözəllik və qüvvə paylamağı tapşırır. Bölgü apararkən Epimetey bütün yaraşıq və qüvvəni heyvanlara paylayır. Paylarına heç nə düşməyən insanlar isə köməksiz qalırlar. Prometey insanların dostu olduğuna görə, bu ədalətsizliyi aradan qal-dırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxa-nasından isə odu oğurlayaraq insanlara verir. Odun köməyi ilə insanlar qızınmış və yaşayıb-törəyə bilmisələr. Promete-yin bu hərkəti tanrı Zevsin hiddətinə səbəb olur. O, Pro-meteyi cəzalandırmaq məqsədilə onu Qafqaz dağlarının zirvəsində zəncirləməyi tapşırır. Burada qortal onun qaraci-yərini didib yeyəmiş. Hər dəfə onun didilmiş qaraciyərinin yerini yenisi tutarmış. Beləliklə, Prometey otuz il ərzində əzab çəkərək qaraciyərini qartala yedirtmişdir.¹ İnsanlara



¹ Prometey <https://az.wikipedia.org/wiki/Prometey>

atəş – işıq verdiyinə görə, Prometey həm də maarifçiliyin rəmzi hesab edilir.

Gilqameş – (*sumer. Bilqames*) Sumer mifologiyasında yarıefsənəvi qəhrəman. O,



qədim Babilistanda Uruk sülaləsinin 5-ci hökmdarı (e.ə XXVII əsr) olmuşdur. Ölüməzlik uğrunda tanrılarla mübarizə aparır. Dastana görə, o, sidr ağacı əldə etmək üçün Kerha çayının yuxarı arxarındakı ərazilərə səfər edir.¹ Yaxın dostu Enkidunun ölümündən sonra ölümsüzlüyü çatma səyinin hədər olduğunu anlamış və tanrı Enlilinin öyüdləri ilə insanın ancaq özündən sonra ad qoymaqla ölümsüzlüyü çata biləcəyi ni qəbul etmişdir.²

Zigfrid (*Volsung Sigurd/Siegfried*) – german-skandinav eposlarının və “Nibelunqlar haqqında nəğmə”nin əsas qəhrəmanlarından biri. Bir şahzadə olsa da, dəmirçixanada böyükən gənc daha sonra tapdıgı xüsusi metal parçasından özünə qılinc hazırlayıır və əjdaha ilə döyüşüb ona qalib gəlir. Əjdahanın vücudundan axan qanı öz bədəninə sürtür və bununla bədəni zireh halına gəlir, ox batmır. Dastanda Ziqfrid bir tərəfdən əjdahaya qalib gələrək bütün

¹ Əlimirzəyev A.N.. “Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər)”. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011 // <http://bilasuvar.cls.az/front/files/libraries/525/books/490993090.pdf>

² Gilqameş <https://az.wikipedia.org/wiki/Gilqame%C5%9F>

Vorms şəhərini qorxudan, təhlükədən xilas edən qəhrəman, digər tərəfdən, tamahına təslim olub lənətlənmiş ləl-cəvahirata sahib çıxməqla bütün nəslini lənətləyən bir gənc kimi təqdim edilir. Qəhriman kimi onun artan nüfuzu və çoxlu var-dövləti kralda ona qarşı nifrat və qisas hissi oyadır. Əjdaha qanına bə-lənəndə kürəyinə düşmüş bir cökə ağacının yarpağı həmin yerin zəif qalmasına səbəb olur. Düşmənləri həmin yerdən onu öldürürler. Ancaq tamahından gələn lənət oğluna da keçir. Bu dastan orta əsrlər alman millətçiliyinin yüksəlməsində, alman prinsliklərinin birləşməsində tarixi əhəmiyyətə malik olmuşdur. Zigfrid adı cəsarət, igidlik, cəngavərliyi təmsil edən bir ad olaraq Almaniyada geniş istifadə olunur.¹



Hayy b. Yaqzan (ər. حی بن يقظان Diri Oyaq oğlu) – İbn Tufeyl tə-rəfindən 12-ci əsrə yazılmış, ilk ərəb fəlsəfi-alleqorik romanın qəhrəmanı. İbn Tufeyl İbn Sinanın “Hayy b. Yaqzan”ından ilhamlanaraq yazmışdır. Roman insanın tək başına “kamillik” dərəcəsinə çata biləcəyini sübut etməyə çalışır. Üç surət – təkbaşına kamilliyyə çatan Hayy, mistik Absal və sosial Salaman vardır. Bütün həyatını



¹ Зигфрид <http://mifologija.osipova-pr.com/soderjanie/germano-skandinav/zigfrid>

kimsəsiz adada keçirən Hayy bir ceyran tərəfindən böyüdülür və cəmiyyətdən kənar dünyani, var olmanın müşahidə və təcrübələri ilə, ağılı vasitəsilə dərk edir, varlığın səbəbini, Tanrı ilə olan bağını dərk edir. Sonra o, adadan kənara çıxaraq bildiyi həqiqətləri insanlara öyrətməyə cəhd edir, lakin insanların zahiri həqiqətlərdən o tərəfə keçə bilmədiyinə görə, öz adasına geri qayıdır.¹

Danko – 1894-cü ildə rus yazıçısı Maksim Qorki tərəfindən yazılmış 3 hissədən ibarət olan “İzergil qarı” əsərində qəlbini sevgisi ilə döyünen gəncdir. Qaraçı dilindən götürülmüş ad “kiçik oğul” deməkdir.



Dankonun xalqı düşmənlər tərəfindən işgal olunmuş, özləri isə yox olmaq təhlükəsi ilə üz-üzə qalmışlar. Onların qarşısında iki yol vardı: ya döyüsmək, ya da meşəni keçib yeni həyata başlamaq. Danko öz xalqını azadlığa çatdırmaq üçün onları azadlığa səsləyir. Danko öz xalqına yerində dayanmaqla heç bir şey əldə edilmədiyini deyir. Öz xalqına bələdçi olur, ürəyini çıxarıb məşəl edir, qaranlığa məhkum olan insanların yolunu işıqlandırır. Halbuki həmin insanlar öz qorxaqlığı, naxələfliyi ilə onun sevgisinə layiq deyillər.² Azadlıq uğrunda mübarizə aparır. Özünə isə azadlıq qismət

¹ Hayy bin Yakzan https://tr.wikipedia.org/wiki/Hayy_bin_Yakzan, file:///C:/Users/Admin/Downloads/ibnsina_ibntufeyl_-_hay_bin_yakzan.pdf

² Максим Горький. Старуха Изергиль // <https://ilibrary.ru/text/486/p.1/index.html>

olmur. O, “nədənsə” azadlığın qazanılmasını yox, “nəyinsə” naminə azadlığın qazanılmasının tərəfdarı idi.¹ Hər nə qədər Dankonun prototipi olaraq Prometeyi versiyası irəli sürülsə də, Maksim Qorki özü 17 il sonra etiraf edir ki, obrazın ilhamvericilərdən biri də “XIX-XX əsrlərdə yaradıcı ziyalıların düşüncələrinin hakimi” isveç yazılıçısı Avqust Strinberqdir.

¹ Dankonun kalbi – Maksim Gorki. Hiçbir şey yapmayan hiçbir şey elde edemez // <https://www.cafrande.org/dankonun-kalbi-maksim-gorki-hicbir-sey-yapmayan-hicbir-sey-elde-edemez/>

Filosoflar

Eynəlqüzat Miyanəçi – (1099-1131) Əbu'l-Məali Abdullah b. Əbu Bəkr – sufi mütəfəkkir, Əhməd Qəzalinin tələbəsi olmuşdur. Filosof özü keçdiyi həyat yoluna nəzər salaraq belə yazar: "Mən bu yolu seçdim. Mühüm və qeyri-mühüm elmləri nəzərdən keçirdim. Zərərli və faydalı olan hər şeyi mütaliə etdim. Hətta öz mətləbimdə məni maraqlandıran nə vardısa, onun təhsilinə nail oldum. Faydası az şeylərə baş qoşmadım, elmdə dolanbac yolla getmədim. Çünkü elm çox, ömürsə qıсадır. Az fayda verəcək təhsildə ömrü itirmək axmaqlıqdır".

Eynəlqüzat Miyanəci 28-29 yaşlarında azadfikirliliyə, Səlcuqları və bəzi mütəkəllimləri tənqidinə görə müsəlman fəqihlər tərəfindən təqiblərə məruz qalır. O, kafir elan edilir və ölümünə fətva verilir".¹ İşgəncəli edamına filosof belə bir şeirlə cavab verir:

*Mən Allahdan dözüm və əzab istəyirəm
Mən bunu üç ucuz şeylə istəyirəm,
Bunu Dost edirsə, o zaman
Bir atəş, bir neft, bir də saman olsun.*

¹ Eynəlqüzat Miyanəci
https://az.wikipedia.org/wiki/Eyn%C9%99lq%C3%BCzat_Miyan%C9%99ci

Taleyinə görə tarixçilər onu “İkinci Həllac” adlandırır.¹

Şihabəddin Yəhya Sührəvərdi – (1154-1191) – *Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəs ibn Əmirək Sührəvərdi*, XII əsr Azərbaycan filosofu, İşraqilik fəlsəfəsinin banisi, "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq", "öldürülmüş filosof" adları ilə də tanınır. Sührəvərdi yaradıcılığa çox erkən başlamış, az müddət içərisində elmi-fəlsəfi və bədii əsərləri ilə bütün müsəlman ölkələrində şöhrət qazanmışdır. Hələb hakimi Səlahəddin Əyyubinin oğlu əl-Məlik əz-Zahir Gazi onun tanınmış fəqih və mütəkəllimlərlə disputunu təşkil edir və Sührəvərdi öz biliklərini nümayiş etdirir. Nəticədə onu sehrbazlıqda və küfrdə günahlandırırlar və Səlahəddin Əyyubiyə şikayət edirlər. Səlahəddin Əyyubi onun qətlinə fərman verir və o, 37 yaşında edam edilir. Sührəvərdinin baş daşına bu şeir yazılıb:

*“Bu qəbrin sahibi gizli bir inci,
Tanrı cilalayıb vermişdi şəraf.
Onun qiymətini bilmədi zaman,
Onu zənn eylədi adı bir sədəf.”*



Şihabəddin Sührəvərdinin məşhurlığı, təsəvvüfə aid bir çox əsərləri olsa da, şah əsəri işraq fəlsəfəsinə həsr

¹ Ayn al-Qudat Hamadhani: Intellectual, Mystic and Martyr // <https://ballandalus.wordpress.com/2016/03/10/ayn-al-qudat-hamadhani-intellectual-mystic-and-martyr/>

edilmişdir.¹

Blez Paskal – (1623-1662) – riyaziyyatçı, filosof, fizik, katolik teoloq və yazıçı. 11 yaşında mətbəxdə çəngəl-



bıçaqla boşqablara vuranda alınan səsləri müşahidə eləməklə “Səslər haqqında traktat” yazmışdır. 12 yaşından Riyaziyyat akademiyasının iclaslarında iştirak etməyə başlayıb. Ən məşhur əsəri “Düşüncələr” olmuşdur. 16 yaşında proyektiv həndəsəyə aid traktat

yazdı (*Essay on Conics*)² və bu tezis müasir iqtisadiyyatın və sosial elmlərin inkişafında əhəmiyyətli rol oynadı. Paskal 19 yaşında (1642) ilk mexaniki hesablama maşını (qurğu “pascalina” adlanırdı) icad etmişdir. O, bu qurğunu vergi müfəttişi işləyən atasının işinə kömək məqsədilə hazırlamışdı. 24 yaşında (1647) Qaliley və Torricelli kimi o da “təbiət boşluqlara nifrat edir” fikrinin tərəfdarı olan (*nature abhors a vacuum*) Aristotelin davamçılarının fikrini rədd edir. 1654-cü il 23 noyabrdan 24-nə keçən gecə, Paskalın öz dili desək, ali məqamdan nurlanma baş verdi. Özünə gələndən sonra düşüncələrini bir perqamentə yazır və paltarının astarına tikir və ölənə qədər üstündə gəzdirir və sonralar “Paskalın amuleti” və ya “Memorial”

¹ Şihabəddin Yəhya Sührəvərdi - “İşıq şeyxi” // <https://www.aydinyol.az/newsview/495/Shihabeddin-Yehya-Suhreverdi---Ishiq-sheyxi>

² Blaise Pascal // <https://www.famousscientists.org/blaise-pascal/>

adlandırılır. Bu hadisə onun bütün həyatını dəyişir. Heç kimə heç nə danışmasa da, tamam fərqli bir insan olur və Parisi tərk edir. Paskal İlahi qüvvənin gərəkliyini sübüt etməyə çalışmış və hesab etmişdir ki, Allahın varlığını riyazi yolla deyil, qəlb və inamlı sübüt etmək olar. 39 yaşında mədə xərçəngindən vəfat etmişdir. İlk hesablama maşınını icad etdiyinə görə komputer dilinə onun adı verilmişdir.¹

Fridrix Vilhelm Jozef Schelling – klassik Alman fəlsəfəsinin nümayəndəsi, idealist (obyektiv) filosofdur. İlk fəlsəfi traktatını 12 yaşında yazmışdır. Əsərin adı “Ümumiyyətlə fəlsəfənin mövcudluğunun mümkünülüyü haqqında”. Bu traktatına görə Schelling Alman fəlsəfəsini Kantdan sonra təzələyən filosof adını almışdır. Fəlsəfəyə Fixtenin davamçısı kimi başlamış, sonradan onun subyektiv idealizminə qarşı obyektiv idealizm mövqeyini qoymuşdur. Schellingə görə, bütün aləm mənəvidir. Mövcudatın ilkin mənbəyi əbədi əql, zəka, “Mən”dir. Mənəvi ilə maddinin eyniliyini əsaslandırmağa çalışmışdır. 33 yaşında həyat yoldaşı Karolina Schellinqi itirəndən sonra yaradıcılığı sönməyə doğru gedir.



¹ Blaise Pascal // https://en.wikipedia.org/wiki/Blaise_Pascal

Seren Kyerkeqor – (1813-1855) – Danimarka filosofu olan Seren Kyerkeqor Ekzistensializm fəlsəfəsinin ilk filosofu hesab edilir. Fəlsəfi fəaliyyətində əsasən “təkcə fərd kimi necə yaşamalı” sualını araşdırmış, mücərrəd təfəkkürə nisbətən konkret insan varlığına üstünlük verilməsini və şəxsi seçim və öhdəliyin əhəmiyyətini xüsusi vurgulamışdır. Xristian inancının yenilənməsi tərəfdarı idi. Əksər əsərləri Xristianlıqda eşqə həsr olunmuşdur. Eyni zamanda, Xristian dininin dövlət dini olmasını tənqid edirdi. Uşaq vaxtından xəstə olan Seren çox hazırlıocabab olmuşdur. Atasının təkidi ilə 17 yaşında Kopenhagen Universitetinin ilahiyyat fakültəsinə girsə də, özü estetika ilə maraqlanır. Sağlamlığına görə Universitetdən xaric edilir. 21 yaşında dərin depressiya yaşayan filosof yazar: “Xətrinə yaşayıb öləcəyim ideyanı tapmaq dəhşət çətindir”. Daha 1 il sonra isə “Gündəliy”ində yazar: “Məni canlandıracaq bir şeyi nahaq axtarıram. Hətta orta əsrlərin cingiltilli səsi də mənim içimdəki boşluğu doldura bilmir”.¹ 2 il sonra ona ilahi nurlanma nazil olur və o, mənən yenidən doğulur. Kyerkeqorun bütün yaradıcılığı sanki öz-özü ilə söhbətdir, özünü dərk etməyə cəhd edir. 42 yaşında xəstəlikdən vəfat edir.




¹ Кьеркегор: жизнь и творчество // <http://mirznanii.com/a/228601-2/kerkegor-zhizn-i-tvorchestvo>

Sənətkarlar

Mikelancelo Buonarroti – (1475-1564) – Re-

nessans dövrünün heykəltaraşı, rəssamı, arxitektoru, şairi.

O, ilk dəfə 20 yaşlarında yaratdığı və hazırda Vatikanda saxlanılan “*Pieta*” (1499), “*David*” (1501) heykəllərini, daha sonra isə Vatikanda Sikstin Kapellasının (1508-1512) tavanında “*Adəmin yaradılışı*”nın simvolik şərhini ehtiva edən freskasına görə şöhrət



qazanmışdır. İlk dəfə Müqəddəs Pyotr sarayında təqdim edilən “*Pieta*”nın müəllifi olaraq başqasının adını çəkən tamaşaçıların acığına heykəlin altından öz imzasını qoyur. Sonra öz təkəbbüründən utanır və heç vaxt işlərinə imzasını qoymur. O, öz dininə dərindən inanan mömin olmuşdur. “*David*” heykəlini artıq bir çox heykəltaraşın cəhd etdiyi, ancaq heç nə düzəldə bilmədiyi sal mərmərdən düzəltmişdir.

Mikelancelonun bir çox fikri aforizm kimi qalmaqdır. Bunlardan biri onun ideal heykəl haqqında fikridir: “Hər heykəl elə düşünülməlidir ki, onu dağdan hellən qoysan belə heç bir yeri qopmasın”. Yaxud “Heykəli necə düzəldirsən? - sualına belə cavab verir: “Mən daşın artıq

hissələrini atıram.”

Rafael Santi (1483-1520) – Renessans dövrünün məşhur rəssamı Rafael Santi qısa həyatı boyunca Avropada



dərin iz qoymuş zərif əsərlər yaratmışdır.¹ İlk dəfə Madonna, Məryəm rəsmlərini çəkməklə sənətdə nəvətor kimi tanınmışdır. Rəssamlığa 16 yaşında çəkdiyi "Həvvanın yaradılışı" və "Trinite" əsərləri ilə başlamışdır. Onun yaradıcılığında da Vinçi və Mikelancelonun təsiri vardır. “Madonnalar ustası” adlanan Rafael 17-18 yaşında “Konstabil madonnası”, 19 yaşında “Məryəmin nişanlanması” əsərlərini çəkmişdir. 1504-cü ildən Florensiyaya gelir. Onun yaradıcılığının bu dövründə daha çox balaca İsa Məsih təsvirinə yer verilir. 1505-ci ildə çəkdiyi “Madonna yaşıllıqda” əsəri incə rəng harmoniyasına görə diqqət çekir.² Vatikanın zallarından birində “Afina məktəbi” adlı freskada Rafael tarixdə yaşamış bütün məşhur filosofları əks etdirmişdir. Orada Leonardo da Vinçi Platon obrazında təsvir olunub. Eyni zamanda, özünün də avtoportretini ora əlavə etmişdir. Rafael həm də şair, arxitektor kimi də öz cəmiyyətində hörmət qazanmışdır. Özünün ad gündəndə, 37 yaşında bilinməyən xəstəlikdən vəfat etmişdir.

¹ Raphael (Raffaello Santi) <https://www.nationalgalleries.org/art-and-artists/artists/raphael-raffaello-santi>

² Rafael Santi // <https://kayzen.az/blog/kulturoloq/4197/rafael-santi-1483-1520.html>, <http://www.artlife.az/qalereya/intibah/rafael-santi/>

Sair və yazılıclar

Bayron - (1788 - 1824) - ingilis romantik şairi. 19 yaşında “Asudə saatlar” adlı ilk şeir məcmuəsini, 21 yaşında isə mürtəce romantiklər və burjuaziyan tənqid etmək üçün “İngilis bardları və şotland icmalçları” satirik poemasını nəşr etdirir. Elə həmin il Lordlar palatasının üzvü seçilir.¹

1812-1816-cı illərdə yazdığı lirik şeirlərində, məşhur “Şərq poemaları”nda (“Gavur”, “Abidos gəlini”, “Korsar”, “Korinfin mühasirəsi”) və başqa əsərlərində azadlıq ideyalarını tərənnüm etmişdir. Poemasının əsas qəhrəmanı və başqa əsərlərində də yer tapan Çayld Qarold şairin alter-egosu olmuşdur. Eyni zamanda, özünün qadın düşkünlüyü ilə şöhrət qazanmışdır.

İngiltərənin hakim sinifləri əleyhinə kəskin siyasi xarakterli, ədəbi və ictimai çıxışlarına görə təqib olunan Bayron 1816-cı ildə Ingiltərəni həmişəlik tərk etməli olmuşdur. 1817-1823-cü illərdə Bayron İtaliyada yaşamış, karbonarilər hərəkatının fəal iştirakçısı olmuş, “Beppo”,



¹ Bəşər tarixinin möhtəşəm siması – Corc Bayron
<https://www.clb.az/dosyalar/1387.pdf>

“Venesiyaya oda”, “Dantenin peyğəmbərliyi” və s. əsərlərini yazmışdır. Yazarının son əsəri olan “Don Juan” (1819-1823) mənzum romanı tamamlanmamışdır. Corc Bayron ömrünün son günlərini Yunanıstanda yaşamış, yunan xalqının milli azadlıq mübarizəsində iştirak etmiş və 1824-cü il aprel ayının 19-da orada vəfat etmişdir.¹

Aleksandr Sergeyeviç Puşkin – (1799-1837) – rus şairi, dramaturq və nasir, rus ədəbi dilinin reformatoru. Romantik ədəbiyyatın görkəmli nümayəndəsi olan Puşkin



Rusyanın "ən böyük şairi" və müasir rus ədəbiyyatının banisi sayılır. İlk böyük əsəri olan “Ruslan və Lyudmila” poemasını 17 yaşında yazmışdır.² Puşkin anası tərəfdən I Pyotrun Afrika əsil-li köləsi Hannibalın nəslinə, digər tərəfdən isə Aristokrat nəslinə məxsus olmuşdur.

Afrika əslili ilə Puşkin daim fəxr etmişdir.³ 21-22 yaşlarında “Qafqaz əsiri”, 1821-1823-cü illərdə “Quldur qardaşlar” əsərlərini, 1823-cü ildə özünün ən məşhur əsəri olan “Yevgeni Onegin” mənzum romanını yazmışdır. Puşkin çılgın

¹ Corc Bayron // <https://kayzen.az/blog/yazar/3077/corc-bayron.html>

² Александр Сергеевич Пушкин
<https://www.biography.com/people/alexander-sergeyevich-pushkin-9448737>

³ Feinstein Elaine. My hero Alexander Pushkin
<https://www.theguardian.com/books/2010/nov/06/alexander-pushkin-hero-elaine-feinstein>

xarakteri, hazırlıca və tikanlı danışığı ilə daim fərq-lənmişdir və həyatı boyu 21 dueldə iştirak etmişdir. Sonuncu duel fransız Danteslə olmuş və 38 yaşında öldürülmüşdür.¹ Düşmənləri Puşkinin xarakterindən istifadə edərək onu daim intriqalara və çəkişmələrə çağırırmışlar.

Mixail Yuryeviç Lermontov – (1814-1841) – Rus romantizminin görkəmli nümayəndəsi, yazıçı və şair. “Qafqazın şairi” adlandırılın Lermontov 27 il ömür sürmüş və dueldə öldürülmüşdür. Özünün çılğın xarakteri, dostlarına etdiyi sərt zara fatlar tez-tez duellə nəticələnirmiş. Qısa həyatı boyu 3 dueldə iştirak etmiş, dör-dü isə təxirə salılmışdır. Cəmiyyətdə hər zaman tənhalığı, yovuşmazlığı ilə tanınmışdır. Tikanlı danışığı, ağır baxışları, kinayəli güllüyü hər kəsdə bir rahatsızlıq yaradırmış. Müasir



arşadırmalar onun duel zamanı hiylə ilə başqası tərəfindən öldürülüyü versiyasını da irəli sürür. Ona ən böyük şöhrəti 1837-ci ildə Puşkinin ölümünün səhərisi günü ona həsr etdiyi “Şairin ölümü” şeiri gətirmışdır. “Hacı Abrek”, “Qafqaz əsiri” poemalarını, “Maskarad” pyesini yazıb. Tədqiqatçıların rəyinə görə, onun “Zəmanəmizin qəhrəmanı” povestinin qəhrəmanı Peçorin özünün prototipidir. İki dəfə

¹ Alexander Pushkin // <http://www.saint-petersburg.com/famous-people/alexander-pushkin/>

Qafqaza sürgün edilmiş, Tiflisdə Mirzə Fətəli Axundzadə ilə görüşüb, ondan Azərbaycan dilini öyrənmişdir.¹

Mikayıl Müşfiq – (1908-1938) – şair, pedaqqoq, tərcüməçi. Poetik yaradıcılığa 1926-cı ildə 18 yaşında "Gənc işçisi" qəzetində çap etdirdiyi "Bu gün" şeiri ilə başlamış və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. Dövrün böyük şeir ustadları Hüseyn Cavid və Əhməd Cəvəddan çox yararlanmışdır.



1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş və silsilə şeirlərlə çıxış etmişdir. 1934-cü ildə Azərbaycan Yazarılar İttifaqına üzv seçilmiş

dir. Mikayıl Müşfiq şeirlərində sevginin, gözəlliyin tərənnümçüsü olsa da, ustadlarına görə o da pantürkist kimi təqib olunmuşdur. Hətta onu Sovet quruluşunun üstünlüklerini az vəsf etməkdə günahlandırmışlar. 1938-ci ildə 29 yaşında Repressiyaya məruz qalmış və 20 dəqiqəlik gizli məhkəmə ilə qərar çıxarıllaraq gülələnmişdir. 1956-ci ildə bəraət almışdır.

Rüştü Onur (Kəpənək ömürlü şair) – 3 avqust 1920-ci ildə Devrekdə dünyaya gəlmişdir. İlk təhsilini 1933-cü ildə bitirdikdən sonra, Kastamonuda başladığı orta məktəb təhsilini Zonquldaq Mehmed Çelikel Litseyində davam etdirir. Vərəm xəstəliyinə tutulduğuna görə 1938-ci

¹ Lermontov M.Y. Seçilmiş əsərləri. Bakı, «Aspoliqaf», 2014 // <https://ebooks.azlibnet.az/book/112lem241217.pdf>

ildə təhsilinə bir il fasilə verir və növbəti il məktəb ab-havasından uzaq düşdüğünə görə təhsilini davam etdirə bilmir. Ereğli Kömür İslətmələrində “Maliyyə varidat (gəlirlər) məmər müavini” kimi fəaliyyət göstərməyə başlayır. 1941-1942-ci illərdə xəstəliyi daha da şiddetlənir. Bu dövrdə müəllimi Behçet Necatigil və yaxın dostu, şair Müzəffər Tayyib Uslu ilə birlikdə bir tərəfdən Zonguldaqda çıxan dərgilərə və qəzetlərə yazılarını verir, digər tərəfdən isə İstanbulda nəşr olunan “Dəyirman” məcmuəsinə şeir və yazılarını göndərir.¹



Rüştü Onur qısa ömrünə özünəməxsus üslubda olan şeirlər sığdırılmış, “Qərib cərəyanı”nın (Şeir hərəkatı) mü Hüüm təmsilçilərindən biri kimi ədəbiyyat tarixində yer almışdır.² 1942-ci ildə İstanbulda Leyla Sokakdakı evində vəfat etmişdir.³

Lütfullah Mütəllib – Lutpulla Mutellip (1922-1945) – Müasir uyğur ədəbiyatının önemli nümayəndəsi, Şərqi Türküstəninin azadlıq şairi, yazıçısı. Yaradıcılığı ilə uyğur ədəbiyatını, müxtəlif ədəbi janrlarda yazdığını

¹ 13 Hüzünlü Şiirle Kelebek Ömürlü İki Şair Arkadaş Rüştü Onur ve Muzaffer Tayyip Uslu

<https://listelist.com/rustu-onur-muzaffer-tayyip-uslu/>

² Rüştü Onur, Doğumunun 95. Yılında Devrek'te Anıldı

<http://www.hurriyet.com.tr/rustu-onur-dogumunun-95-yilinda-devrek-te-anildi-37150240>

³ Rüştü Onur //

https://tr.wikipedia.org/wiki/R%C3%BCst%C3%BC_Onur

əsərlərlə – əruz, heca vəznlərində şeirlər, xarici ədəbiyyatdan tərcümələr, povest və pyeslərlə zənginləşdirmişdir. Onun şeirləri dilinin gözəlliyyinə görə məşhur olmuşdur. “İllərə cavab” (Yillargha Javap) onun şah əsəri hesab edilir. Digər görkəmli əsəri isə “Düşüncəli xeyir-dualar” (Xiyalchan Tilek) əsəridir.



Rus-tatar məktəbinə gedən Lütfullah rus və tatar dillərini, eyni zamanda, rus ədəbiyyatını dərindən öyrənmişdir. O, kommunizmə inanmış və onun vasitəsilə xalqına azadlıq qazandırmaq istəmişdir. Əsasən qəzet səhifələrindən, səhnədən savadsız insanlara müraciətlər edərək onları maarifləndirməyə çalışmışdır. 1945-ci ildə uyğurların Çin hökümətinə qarşı mübarizəsinə qoşulur və “Uçkunlar ittipakı” (Qiğılçımlar ittifaqı) təşkilatını qurur. Xalqının cəhalət və əsarətdən azad olması üçün şeirlər, səhnə əsərləri yazmış və öz xalqının şüuruna təsir etmişdir. Çin hökümətinə qarşı uyğur kəndlilərin “Üç vilayət inqilabı” adlanan azadlıq inqilabında 3 il ərzində iştirak etmişdir. “Şərqi Türküstan Uçqunlar İttifaqı” ideyasının daha da genişləndirilməsində hər tərəfli kömək göstərmiş Mütəllib və yoldaşları xalqın hökümətə qarşı üsyən etməsini planlaşdırıldıqları zaman yoldaşlarından biri onları satır. Mütəllib həbs edilir və diri-diriyandırılaraq edam olunur. 1945-ci ildə Şərqi Türküstan Respublikasının (1944-1949-cu illərdə İkinci Şərqi Türküstan Respublikası) Milli ordusu Aksuya daxil olsa da gec olur. Həbsxana divarında onun öz qanı ilə yazdığı bir beyt tapırlar:

*Bu geniş dünya mənim üçün oldu cəhənnəm,
Gənc gülümü xəzan qıldı qaniçən əbləh...¹*

Ülvi Yusif oğlu Bünyadzadə – (1969 – 1990) –

Azərbaycan şairi, publisisti. Beş yaşından yazıl-oxumağı öyrənmiş və 6 yaşında ilk şeirini yazmışdır. 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpkili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış etmişdir. Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddiillik musiqi təhsili almışdır. O, qarmon, tar, saz, piano, kamancı kimi musiqi alətlərində çalmağı bacarırdı.



1987-ci ildə Xarici Diller Universitetinin ingilis dili fakültəsinə daxil olmuşdur və yaradıcılığına burada da davam etmişdir.

Ülvi poliqlot olmuş və ərəb, fars, latin, özbək dillərində yazıl-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü olmuşdur. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olanda orada Azərbaycan həqiqətlərini yaymaq üçün "Xətai" dərnəyini yaratmışdır. Hərbi xidmətdən qayıdanan sonra Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılma-

¹ Baran Lokman. Lutpulla Mutellip'in Hayatı,... // <http://bilib.yesevi.edu.tr/yonetim/icerik/makaleler/2805-published.pdf>

sında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin institutdakı dayaq dəstəsinin fəaliyyət programını hazırlayanlardan biri olmuşdur. Həmin vaxt Bakıda xalq hərəkatı geniş vüsət almışdı. Ülvi Azadlıq meydanında (dekabr) mitinq zamanı: "Xalqı bu mübarizədə gedilən yoldakı qələbəyə inandırmaq üçün lazımlı olsa, bütün cismimizi yandırmağa hazır olmalıdır" deyərək kommunist biletindən imtina etdiyini bildirmiş, biletini oradaca ovcunun içində nümayişkarana yandırmışdır.

19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin güllebaran edilməsinə dözməyərək, sinəsini xalqına tuşlanmış gülleyə sıpər etmiş və şəhid olmuşdur.

Ülvinin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanistanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından orijinal tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi və s. yazıları daxildir.¹

¹ Ülvi Bünyadzadə

https://az.wikipedia.org/wiki/%C3%9Cvi_B%C3%BCnyadzad%C9%99

Istifadə olunmuş ədəbiyyat

13 Hüzünlü Şiirle Kelebek Ömürlü İki Şair Arkadaş Rüştü
Onur ve Muzaffer Tayyip Uslu // <https://listelist.com/rustu-onur-muzaffer-tayyip-uslu/>

Abbot Jacob. Alexander The Great, 2009,
Yesterday's Classics, LLC. p.4. //
(http://www.yesterdaysclassics.com/previews/abbott_alexander_preview.pdf),

Alexander Pushkin // <http://www.saint-petersburg.com/famous-people/alexander-pushkin/>

Alexander the Great //
<https://www.biography.com/people/alexander-the-great-9180468>

Alexander The Great Biography //
<http://dl.ueb.edu.vn/bitstream/1247/12854/3/Alexander%20The%20Great%20Biography.pdf>

Anadolu'da Aleviliğin Dünü ve Bugünü. Proje
Yöneticisi: Doç. Dr. Halil İbrahim BULUT. Sakarya
Üniversitesi Yayımları 1. Baskı, 2010.

Avni (Fatih Sultan Mehmed) Şiirleri
<https://www.antoloji.com/kimsesiz-hic-kimse-yok-siiri/?siralama=p>

Ayn al-Qudat Hamadhani: Intellectual, Mystic and Martyr //

<https://ballandalus.wordpress.com/2016/03/10/ayn-al-qudat-hamadhani-intellectual-mystic-and-martyr/>

Baran Lokman. Lutpulla Mutellip'in Hayatı, Sanatı ve Eserleri, bilig, Kış / 2008, sayı 44, s. 181 //

<http://bilig.yesevi.edu.tr/yonetim/icerik/makaleler/2805-published.pdf>

Batı'nın Grand Turco'su Fatih Sultan Mehmed kimdir? // <https://www.tgrhaber.com.tr/editorun-sectikleri/batinin-grand-turcosu-fatih-sultan-mehmed-kimdir-fatih-sultan-mehmed-han-kacinci-padisahtir-233388>,

http://www.theottomans.org/turkce/osmanli_ordu/fatih-sultan-mehmet-5.asp

Bəşər tarixinin möhtəşəm siması – Corc Bayron
<https://www.clb.az/dosyalar/1387.pdf>

Bibliya //
<https://www.bibleonline.ru/bible/tur/24/01/>

Bilqamış dastanı (hər şeyi bilən adamın dastanı). tərc. İ.Öməroğlu, Azərbaycan ensiklopediyası HPB, 1999.

Blaise Pascal //
https://en.wikipedia.org/wiki/Blaise_Pascal

Blaise Pascal //
<https://www.famousscientists.org/blaise-pascal/>

Bolay S.H. Batı Aklına karşı Türkiye. İstanbul, Ketebe, 2018.

Bolay S.H. Gençliğin İnanma Problemleri. Gazi Üniversitesi Milli Kültür ve Gençlik Sempozyumu, (13-15 Kasım 1985), Ankara 1986, (əl yazısı)

Bünyadzadə Ü. Bir ölümün açığına. Bakı, “Gənclik”, 1993.

Bünyadzadə Ü. Sənin oxşarın bənövşədi... (Seçilmiş əsərləri), “Ağrıdağ”, Bakı, 2005.

Corc Bayron //
<https://kayzen.az/blog/yazar/3077/corc-bayron.html>

Dankonun kalbi – Maksim Gorki. Hiçbir şey yapmayan hiçbir şey elde edemez //
<https://www.cafrande.org/dankonun-kalbi-maksim-gorki-hicbir-sey-yapmayan-hicbir-sey-elde-edemez/>

Əli // <https://az.wikipedia.org/wiki/%C6%8Fli>

Əlimirzəyev A.N.. “Erkən Elam cəmiyyəti: siyasi-iqtisadi münasibətlər və yazı tarixi (e.ə. IV-III minilliklər)”. Bakı, “Şərq-Qərb” Nəşriyyat evi, 2011 // <http://bilasuvar.cls.az/front/files/libraries/525/books/490993090.pdf>

Ergun Sadreddin Nüzhət. Hatayı Divanı. Şah İsmail Safevî Edebî Hayatı Ve Nefesleri (İkinci Baskı)

Eynəlqızat Miyanəci
https://az.wikipedia.org/wiki/Eyn%C9%99lq%C3%BCzat_Miyan%C9%99ci

Eynəlqızat Miyanəci. Təmhidat, Bakı, Adiloğlu, 2006, s. 5.

Fatih Sultan Mehmet'in Kaleminden 7 Enfes Şiir
<https://www.wannart.com/fatih-sultan-mehmetin-kaleminden-7-enfes-siir/>

Fatih Sultan Mehmet'in Kaleminden 7 Enfes Şiir
<https://www.wannart.com/fatih-sultan-mehmetin-kaleminden-7-enfes-siir/>

Feinstein Elaine. My hero Alexander Pushkin //
<https://www.theguardian.com/books/2010/nov/06/alexander-pushkin-hero-elaine-feinstein>

Gibbon Edward. The Decline and Fall of the Roman Empire (6 v.). London: 1911, vol. 5.

Gilqameş
<https://az.wikipedia.org/wiki/Gilqame%C5%9F>

Hayy bin Yakzan
https://tr.wikipedia.org/wiki/Hayy_bin_Yakzan,
file:///C:/Users/Admin/Downloads/ibnsina_ibntufeyl--hay_bin_yakzan.pdf

Həzrəti İbrahim.
<http://www.azerislam.com/?lngs=aze&cats=1&ids=1444> //

Ibn Ərəbi Muhyiddin. Fusus əl-Hikəm, İstanbul, 1946.

İslam düşüncəsi tarihi: 4 cilddə, I c. / Edit.
M.M.Şərif. İstanbul: İnsan yayınları, 1990.

İstanbul, Maarif Kütüphanesi //
<http://esgici.net/006/Hatayı%20Divani%20%20%20Sadedin%20Nuzhet%20Ergun.pdf>

Joan of Arc – Jeanne d’Arc // <https://www.jeanne-darc.info/>

Konevi S. Vahdet el-vucud ve esasları En-nusus fi tehkiki tavrıl-mahsus. Terc: E.Demirli. İstanbul, İz yayincılık, 2002.

Lermontov M.Y. Seçilmiş əsərləri. Bakı,
«Aspoliqaf», 2014 //
<https://ebooks.azlibnet.az/book/112lem241217.pdf>

Lermontov M.Y. Seçilmiş əsərləri. Bakı, Çaşıoğlu, 2006.

Məhəmməd.

<https://az.wikipedia.org/wiki/M%C9%99h%C9%99mm%C9%99d>

Məmmədov Z. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, Şərqi-Qərb, 2006.

Mevlana Celalettin Rumi. Mesnevi. Terceme ve şerheden Tahir-ul-Mevlevi. İstanbul, Şamil Yayınevi, I, 1995.

Onur Rüştü. Itiraf // <https://www.antoloji.com/itiraf-25-siiri/> (23. 03. 2018)

Plato. The Simpozyum. Trans. by W.Hamilton. The Penguin Classics, 1956.

Platon. Şölen. Eski yunancadan çeviren Eyüp Çoraklı. İstanbul, Alfa Felsefe, 2014.

<https://www.scribd.com/document/365360877/Platon-%C5%9Eolen>

Prometey <https://az.wikipedia.org/wiki/Prometey>

Puşkin A.S. Şeirlər, poemalar, povestlər. Bakı, Yazarçı, 1987.

Rafael Santi //

<https://kayzen.az/blog/kulturoloq/4197/rafael-santi-1483-1520.html>, <http://www.artlife.az/qalereya/intibah/rafael-santi/>

Raphael (Raffaello

Santi) <https://www.nationalgalleries.org/art-and-artists/artists/raphael-raffaello-santi>

Rüştü Onur //

https://tr.wikipedia.org/wiki/R%C3%BC%C5%9Ft%C3%BC_%C4%9F%C3%BC_Onur

Rüştü Onur, Doğumunun 95. yılında Devrek'te
Anıldı // <http://www.hurriyet.com.tr/rustu-onur-dogumunun-95-yilinda-devrek-te-anildi-37150240>

Şah İsmayıл Səfəvi Xətai kim olub? //
<http://deyerler.org/147047-eah-dsmaydl-sjfjvi-xjtai-kim-olube-v-araedirma.html>

Şah İsmayıл Xətayı. Əsərləri. Bakı, “Şərq-Qərb”,
2005

Şihabəddin Yəhya Sührəvərdi - “İşıq şeyxi //
<https://www.aydinyol.az/newsview/495/Shihabeddin-Yehya-Suhreverdi---Ishiq-sheyxi>

Sultan Murat Han. Fatih Sultan Mehmedə
Nasihatlar. Baskıya hazırlayan: Abdullah Uçman.
Tercüman 1001 Temel Eser/

Tarıhte İlk Kral Kahraman Gilgames. Muazzəz
Ilmiye Çig.3. basım, //
<https://turuz.com/fa/book/title/gilgemish-tarixde-ilk-kiral-kahraman>

Tarixi şəxsiyyət I Şah İsmayıл Xətai //
<http://anl.az/down/meqale/adalet/2010/iyun/123413.htm>

Ülvi Bünyadzadə //
https://az.wikipedia.org/wiki/%C3%9Civi_B%C3%BCnya_dzad%C9%99

Xəlilov S. Mənəviyyat fəlsəfəsi. Bakı, Azərbaycan
Universiteti nəşriyyatı, 2007.

Xəlilov S. Sivilizasiya və cəmiyyət // İpək yolu.
Beynəlxalq elmi, ictimai-siyasi jurnal, 2000, № 2.

Xəlilov S. Ülvi hissələrdən şəhidlik zirvəsinə // Xalq
qəzeti, 20 yanvar 2009-cu il.

Xətai Şah İsmayıllı. Əsərləri. 1-ci cild, qəzəllər, s. 114
// <http://elibrary.bsu.az/sekil/---1--.pdf>

Yavuz Mehmed. İstanbul'un Fethi ve Akşemseddin //
Süleyman Demirel Üniversitesi Sosyal Bilimler Enstitüsü
Dergisi Yıl: 2017/1, Sayı: 26.

Августин А. Исповедь / Пер. с лат.
М.Е.Сергеенко. Москва: Канон+, 1997.

Александр Сергеевич Пушкин
<https://www.biography.com/people/alexander-sergeyevich-pushkin-9448737>

Ареопагит Дионисий. О небесной иерархии
[www.magister.msk.ru/library/bible/comment/areopag.](http://www.magister.msk.ru/library/bible/comment/areopag)

Байрон Дж.Г. Избранное, М., Из-во «Детская
литература», 1964.

Бердяев Н.А. Дух и реальность. М., ООО
«Издательство АСТ»; Харьков: «Фолио», 2003.

Бердяев Н.А. Дух и реальность. М., ООО
«Издательство АСТ»; Харьков: «Фолио», 2003.

Декарт Р. Избранные сочинения. М., Наука, 1950.

Джсанакришина. Виджнанапада. Философия
сосредоточения. <http://yogami.narod.ru/pada9.html>.

Зигфрид // <http://mifologia.osipova-pr.com/soderjanie/germano-skandinav/zigfrid>

Иеремия // <https://eleven.co.il/bible/prophets/11704/>

История уродства. Под редакцией Умберто Эко.
М., Слово/ SLOVO, 2007.

Кузанский Н. Сочинения: В 2-х т. т. 1, М.,
Мысль, 1979.

Кьеркегор С. Страх и трепет. Пер.: С.А.Исаева,
М.: Республика, 1993.

Кьеркегор: жизнь и творчество //
<http://mirznanii.com/a/228601-2/kerkegor-zhizn-i-tvorchestvo>

Лермонтов М.Ю. Стихотворения. Поэмы.
Маскарад. Герой нашего времени, М., Худож. литер.,
1984.

Müşfiq M. Seçilmiş əsərləri, Bakı, Çaşıoğlu, 2005.

Müşfiq M. Seçilmiş əsərləri, Bakı, Maarif, 1983.

Максим Горький. Старуха Изергиль //
<https://ilibrary.ru/text/486/p.1/index.html>

Ницше Ф. Человеческое, слишком человеческое.
Сочинения в 2-х томах, том 1, издательство "Мысль",
Москва 1990

Паскаль. Мысли // Человек: Мыслители прошлого
и настоящего о его жизни, смерти и бессмертии.
Древний мир – эпоха Просвещения. М., Политиздат,
1991.

Платон. Государство. Законы. Политика. М.,
Мысль, 1998.

Плутарх. О судьбе и доблести Александра. Речь
вторая 33б
<http://ancientrome.ru/antlitr/t.htm?a=1438024200#sel=57:27,57:46337d>

Плутарх. Об удаче или доблести Александра, I, 5
// <http://ancientrome.ru/antlitr/t.htm?a=1438024000#1>

Свирская Л.М. Альберт Эйнштейн и музыка
<http://www.delphis.ru/journal/article/albert-einshtein-i-muzyka#l9>

Семенкин Н.С. Философия богоискательства. Критика религиозно-философских идей софиологов. М., Политиздат, 1986.

Толстой Л.Н. Любите друг друга (Обращение к кружку молодежи) // Полное собрание сочинений. Том 37. Произведения 1906—1910 гг. Государственное издательство художественной литературы, М., 1956.

Толстой Л.Н.. Верьте себе. (Обращение к юношеству) // Полное собрание сочинений. Том 37. Произведения 1906—1910 гг. Государственное издательство художественной литературы, Москва, 1956.

Философский энциклопедический словарь
Москва: Советская энциклопедия, 1983.

Xəlilov S. Məhəbbət və intellekt. Fəlsəfi esselər, Bakı, Nurlan, 2006.

Шеллинг Ф.В. Сочинения, М., Мысль, 1998.

Шеллинг Ф.В. Философия искусства, М., Мысль, 1999.

Штейнер Р. Теософия. Введение в сверхчувственное познание мира и назначение человека. М., Амрита-Русь, 2004.

Экхарт М. Духовные проповеди и рассуждения / Перев. с нем. М.В. Сабашникова. С-Пб., Азбука, 2000.

أخبار احلاج. نشر وتصحيح ل. ماسينيون وب. كراوس، باريس، مكتبة لاروز، مطبعة القلم، 1936

الحلاج ابو معیث الحسین منصور. كتاب الطواصین. نشر و تصحيح ل. ماسینيون. باریس. 1913

الطوسى ابو نصر السراج. حققه وقدم له وخرج أحاديثه عبد الحليم
محمود وطه عبد الباقى سرور، دار الكتب الحديثة بمصر، مكتبة المتنى
بي بغداد، 1960.

الميانجى المهدانى ابو المعالى عبد الله بن محمد بن علي بن الحسين
بن علي الملقب بعين القضاة. تمهيدات. تقديم و تحقيق ع.عسيران طهران.
کلشان. 1373 هـ.

سهروردي شهاب الدين يحيى. شیخ إشراق. مجموعة دوم مصنفات،
بقلم هنري كربين، تهران، 1952.

Adlarm indeksi

A

Ağ Şəmsəddin φ 127, 132, 133

Ağasademon (Şit/Sis pey-
ğəmbər) φ 136

Axilles φ 129, 135, 239

Androgyn φ 76

Areopaqt Dionisi φ 167

Aristotel φ 16, 29, 36, 106,
127, 129, 130, 173, 185, 222,
239, 252

Asqlinos φ 136

Atatürk Mustafa Kamal φ 9

Atman φ 162

Avnı φ 133, 219

B

Bağdadi Cüneyd φ 81

Bayron Corc φ 27, 74, 88, 107,
117, 138, 146, 222, 257

Bela φ 207

Berdyayev Nikolay

Aleksandrovic φ 162, 163,
176, 183

Bethoven φ 121, 222

Bilqamış

(Gilgameş/Gilqamış) φ 25,
55, 56, 62, 70, 73, 87, 128,
129, 166, 246, 266

Bistami Əbu Yəzid φ 51, 137

Bolay Süleyman Xeyri φ 12,
63, 113, 229

Buzurcumihur φ 136

Bünyadzadə Ülvı φ 8, 27, 35,
38, 43, 53, 60, 70, 73, 80, 91,
95, 97, 106, 113, 119, 127,
137, 138, 139, 142, 145, 146,
147, 148, 164, 181, 182, 183,
191, 193, 203, 205, 206, 209,
211, 213, 216, 222, 263, 254

C

Cabbarlı Cəfər φ 8

Camasf φ 136

D

Danko 25, 62, 84, 91, 141,
207, 248, 249, 267

Dara 97, 239

Dekart Rene 162, 163

Dilts Robert 71

E/D

Eko Umberto 52, 53

Enkidü 128, 246

Erikson Erik 33

Eynşteyn Albert 49, 50, 72

Əbu Turxan 73, 84, 178, 184,
188, 190, 225, 234

F

Fateh Sultan Məhməd 18,
26, 80, 87, 94, 102, 103, 116,
120, 219, 127, 132, 133, 137,
142, 151, 241

Fəraşanstran 136

Fərhad 201

Fəridun 136

Filip 102, 239

H

Hayy b. Yakzan

Hegel

Hermes

Həllac Mənsur

Həzrət Əli

Hilmi Ziya Ülken

Homer

Husserl Edmund

Hz. Mehdi

Hz. Məryəm

X

Xəlilov Səlahəddin

Xətai Şah İsmayıł

J

İbrahim peyğəmbər

İsa Məsih

İsgəndər Makedoniyalı

I

Janna D`Ark 26, 27, 70, 80,
94, 95, 105, 121, 138, 180,
181, 242, 243

K

- Karolina Şleqel/Şellinq \Rightarrow 217, 253
 Keyxosrov \Rightarrow 136
 Kiumart \Rightarrow 136
 Konfutsi \Rightarrow 158
 Kyerkeqor Seren \Rightarrow 27, 44, 89, 97, 98, 125, 143, 144, 146, 152, 164, 193, 208, 218, 254

Q

- Qorki Maksim \Rightarrow 62, 84, 248, 249
 Qordi düyünü \Rightarrow 130, 156, 185

L

- Leonardo da Vinçi \Rightarrow 32, 53, 256
 Lermontov Mixail Yuryeviç \Rightarrow 27, 37, 60, 73, 90, 91, 93, 123, 138, 139, 141, 146, 147, 149, 150, 170, 202, 205, 207, 210, 212, 216, 222, 259

Lu Salome \Rightarrow 217

Lütfullah Mütəllib (Lutpulla Mutallip) \Rightarrow 107, 138, 261, 262

M

- Mahmud Şəbüstəri \Rightarrow 133
 Marks Karl \Rightarrow 95
 Məcnun \Rightarrow 76, 201
 Məhəmməd peyğəmbər \Rightarrow 25, 29, 40, 41, 46, 47, 61, 103, 104, 105, 127, 131, 132, 134, 135, 192, 235, 237, 238, 240, 241

Mikayıl Müşfiq \Rightarrow 8, 27, 100, 101, 203, 219, 222, 260

Mikelancelo \Rightarrow 27, 96, 109, 255, 256

Misri Zu`n-Nun \Rightarrow 137

Miyanəci Elnəlqüzat \Rightarrow 27, 98, 142, 143, 145, 152, 181, 250

Motsart Volfqanq Amadey \Rightarrow 36, 51, 221

Mövlana Cəlaləddin Rumi \Rightarrow 58, 59, 92, 216

Müqəddəs Avqustin \Rightarrow 66, 78

Müqəddəs Pyotr \Rightarrow 104, 255

N

Nərgiz (Narsiss) \Rightarrow 202, 203, 209

Nibelunqlar \Rightarrow 25, 48, 110, 246,

Nitsşe Fridrix \Rightarrow 89, 217

O

Odissey ⚡ 25, 129

Odoyevski Aleksandr ⚡ 112

P

Paskal Blez ⚡ 16, 17, 58, 59,
92, 252, 253

Peçorin ⚡ 207, 212, 259

Pifaqor ⚡ 136

Pikasso Pablo ⚡ 36

Platon ⚡ 75, 76, 77, 88, 136,
175, 176, 256

Plutarx ⚡ 116, 130, 222

Prometey ⚡ 62, 245, 246, 249

Puşkin Aleksandr Sergeyeviç
⚡ 27, 112, 117, 138, 139,
148, 182, 222, 258, 259

Pyeta ⚡ 96

R

Rafael Santi ⚡ 27, 40, 51, 256

Rəsulzadə Məhəmməd Əmin
⚡ 9

Rüştü Onur ⚡ 70, 260, 261

S

Saltikov-Şedrin Mixail ⚡ 278

Salvador Dali ⚡ 109

Saydis (Sidis) Uilyam ⚡ 36,
37

Səfiyəddin Ərdəbili ⚡ 127,
133

Siyavuş ⚡ 9

Sokrat ⚡ 158, 210

Stein Edith ⚡ 54

Sultan Murad Xan ⚡ 102, 103,
116, 120, 241

Sührəvərdi Əbu Həfs
Şihabəddin ⚡ 132

Sührəvərdi Şihabəddin Şeyx
əl-İşraq ⚡ 18, 27, 66, 72,
73, 77, 135, 136, 137, 141,
142, 155, 181, 183, 209, 218,
220, 222, 251

S

Şellinq Frindrix ⚡ 27, 75, 93,
110, 118, 124, 125, 126, 141,
144, 149, 152, 171, 191, 192,
198, 211, 215, 217, 218, 220,
223, 253

Şəmsəddin Lahici ⚡ 127, 133

Şteyner Rudolf ⚡ 162, 163

\mathcal{T}

Tesla Nikola \approx 71

Təbrizi Şəms \approx 59

Tolstoy Lev \approx 9, 32, 47, 101,
214

Tusi Sərrac \approx 114, 159

\mathcal{U}

Utnapiştim/Zivsudra \approx 128,
129

\mathcal{Y}

Yeremiya \approx 25, 41, 42, 43, 46,
51, 60, 61, 87, 181, 236

\mathcal{Z}

Zevs \approx 62, 102, 129, 245

Ziqfrid \approx 48, 110, 247

Zülfüqar \approx 104, 131, 156, 240

Zərdüşt \approx 139

Mündəricat

<i>Ön söz</i>	3
<i>Giriş</i>	7
Yol ayrıcında: əbədiyyət, yoxsa maddiyyat?!	31
Natamamlıq sindromu və ya ruhumuzu dinləməyi bacarıraqmı?.....	65
Qılınc, yoxsa qələm: axtarış və yaradıcılıq	115
Mən və cəmiyyət	157
Eşq və müqəddəslik duygusu	197
<i>Nəticə</i>	227
Əlavələr.....	235
İstifadə olunmuş ədəbiyyat	265
Adların indeksi.....	275

Mətbəənin direktoru: *Elman Qasımov*
Dizayner: *Azər Aydın-----*

Çapa imzalanmışdır: 27.08.2019.

Formatı 60x90 1/16.

Həcmi 17,5 ç.v. Sifariş № 35. Tiraj 500

«Zərdabi Nəşr» MMC Nəşriyyat Poliqrafiya müəssisəsi

Tel: (012) 514-73-73, mob. (050; 070) 344 76 01

e-poçtu: zerdabi_em@mail.ru